



**«KORRUPSİYA VƏ RÜŞVƏTXORLUĞA QARŞI MÜBARİZƏ  
DAHA DA SƏRT APARILACAQ.»**

**İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti**

**No 3(43)**

**İYUL - SENTYABR 2013-cü il**

**Təsisçi:** Azərbaycan Respublikasının  
Baş Prokurorluğu

**REDAKSİYA HEYƏTİ:**

**Baş redaktor:**

Namiq Əsgərov

**Baş redaktorun müavini:**

Nazir Bayramov

[nazirbayramov@mail.ru](mailto:nazirbayramov@mail.ru)

**Redaksiya heyətinin üzvləri:**

Əzizəğa Həsənov

Bəhrəz Mahmudov

İlqar Cəfərov

Nazim Abbasov

Natiq Hüseynov

**Məsul katib:** Eldar Əfəndiyev

**Redaksiyanın ünvanı:**

AZ 1001, Azərbaycan Respublikası,  
Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7.

Tel.: 492-25-17, Faks: 492-25-17

[www.genprosecutor.gov.az](http://www.genprosecutor.gov.az)

\*\*\*

«Kütləyi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq qaydada təsis edilmişdir.

\*\*\*

Jurnal 2003-cü ildən etibarən, rübdə bir dəfə dövriliklə dərc edilir.

\*\*\*

Azərbaycan Respublikası Baş prokurorunun 1 iyun 2010-cu il tarixli, 10/53 nömrəli «Azərbaycan Prokurorluğu» elmi-praktiki jurnalının redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında Əmrinən əsasən, Azərbaycan Respublikası Prokurorluğunun elmi-praktiki mətbəti orqanı olan «Azərbaycan Prokurorluğu» jurnalının fealiyyəti üçün məsul qurum kimi Baş Prokurorluğun Elm-Tədris Mərkəzi müəyyənləşdirilmişdir.

\*\*\*

Məriallardakı faktların doğruluğuna jurnalın redaksiya heyəti məsuliyyət daşıdır.

\*\*\*

Məriallardan istifadə zamanı jurnalın istinad etmək vacibdir.

\*\*\*

«Hüquq ədəbiyyatı» nəşriyyatının kompüter mərkəzində yığılaraq sahifələnmış və çap edilmişdir.

\*\*\*

Çapa imzalanmışdır: 1.10.2013-cü il  
60x84 1/8 formatda 100 səhifə həcmində  
çap olunmuşdur. Tiraj: 1350 nüsxə.

© «Azərbaycan Prokurorluğu», 2013

**MÜNDƏRİCƏT**

**Ictimai-siyasi tədbirlər**

– Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir ..... 3

**Rəsmi tədbirlər**

– Baş Prokurorluqda 2013-cü ilin birinci yarısında görülmüş işlərə həsr olunmuş emoliyyat müşaviri keçirilmişdir ..... 13  
– Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 2013-cü ilin birinci yarısında görülmüş işlərə həsr olunmuş emoliyyat müşaviri keçirilmişdir ..... 16  
– Prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılmasına diqqət artırılmaqdə davam edir ..... 18  
– Azərbaycan Prokurorluq orqanları ilə Birleşmiş Ərəb Əmirliklərinin Dubay Məhkəmələri arasında hüquqi sahədə əməkdaşlıq məsəlləri müzakirə olunmuşdur ..... 19

**Təhlillər, təkliflər**

N.Bayramov – Təqsirin və təqsirsizliyin prezumpsiyaları: dialektikdan praktiki nəticələrə ..... 20

**Bizdən soruşular**

N.Bayramov:

– Ədalətli cəza fərdi yanaşma nəzərdə tutur ..... 24  
– Barəsində cinayet təqibi höyata keçirilməyən şəxs təqsirsizlik prezumpsiyası prinsipinə əsaslanan müdafiəyə malik deyil ..... 25  
– Cinayət prosesində torpaq üzərində mülkiyyət hüququnun spesifikasiyası problemi ..... 27

**İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin president təcrübəsini öyrənirik**

G.Əyyubova – Həbsdə saxlanılan şəxslə müdafiəçi arasında elektron rabitə yaradılmış imkanları ..... 31

**Öxucu mülahizələri**

İ.Abbasov – Ana dili ..... 34

**Ictimaiyyətə hesabat**

– Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi 2013-cü ilin I yarısı ərzində görülmüş işlərə dair hesabatla çıxış etmişdir ..... 37

– «Azərbaycan xalqının ümumiyyətli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 7 may 2013-cü il tarixli Qərarının tətbiqinən nəticələri ..... 40

– İxtisasarlı kursu təşkil edilmişdir ..... 49

– İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı president təcrübəsinin öyrənilməsinə dair seminar keçirilmişdir ..... 49

– «Azərbaycan Respublikasının hüquq sisteminin inkişafında prokurorluq orqanlarının rolü» mövzusunda elmi-praktik konfrans keçirilmişdir ..... 50

– «Korrupsiya cinayətlərinin istintaqı və təqibi» mövzusunda seminar keçirilmişdir ..... 62

– Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin müstəntiqləri üçün seminar keçirilmişdir ..... 62

– Baş Prokurorluqda hərbiləşdirilməmiş mülki müdafiə dəstələri üzvlərinin iştirakı ilə məşqələrin keçirilməsi davam edir ..... 63

– Təbə rayon prokurorluqlarında «Vətəndaşların qəbulu işinin təşkili» və «Arxiv işinin təşkili» mövzusunda seminarlar keçirilmişdir ..... 63

– Ağcabədi və Xaçmaz rayonlarında «Cinayət prosesində hüquq varisin iştirakı: nəzəri və praktiki aspektlər» mövzusunda seminar-məşqələrlər keçirilmişdir ..... 65

– Prokurorluq orqanlarına işə qəbulu əlaqədar sənədlərin qəbulu başlanılmışdır ..... 66

**Prokurorluğun beynəlxalq əlaqələri**

– Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsi ..... 67

– Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi ..... 67

**Kadrlarla iş**

Təyinatlar ..... 71

**Normativ hüquqi aktlar**

Qanunvericiliyə dəyişikliklər ..... 72

Konstitusiya Məhkəməsi Plenumunun qərarları ..... 86

**Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.**

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Dövlət başçısı iclası giriş nitqi ilə açdı.

### PREZİDENT İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

– Nazirlər Kabinetinin bugünkü toplantısında biz altı ayın yekunlarını müzakirə edəcəyik. İlin altı ayı çox müsbət keçib, göstəricilər çox müsbətdir. Bu altı ayda Azərbaycan dənizmək inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub. Bu göstəricilər deməyə əsas verir ki, bu müsbət dinamika ilin sonuna qədər də qorunacaqdır. Ən əsas iqtisadi göstəricilərimiz yüksək səviyyədədir. Hesab edirəm ki, Azərbaycanda iqtisadi artım bu il də dünya miqyasında nümunə ola bilər. Ümumi daxili məhsul 5 faiz artmışdır və ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz təxminən 11 faiz artmışdır. Bu, son illər ərzində Azərbaycanda görülmüş işlərin, düzgün aparılan iqtisadi islahatların nəticəsidir. Bu göstəricilər, deyə bilərəm ki, dünya miqyasında ən yüksək səviyyədədir. Çünkü bizim əsas hədəfimiz bu gün qeyri-neft sektorunu inkişaf etdirməkdən ibarətdir və hesab edirəm ki, bu istiqamətdə çox ciddi nailiyyətlər əldə edilib.

Hesab edirəm ki, biz bir müddət bundan əvvəl növbəti 10 il ərzində qeyri-neft sektorumuza 2 dəfə artırmaq barədə qarşımıza qoyduğumuz məqsədə çatacağıq. Qeyri-neft sektorunun artması əlbəttə ki, bizi çox sevindirir, eyni zamanda, ölkə iqtisadiyyatında gedən dinamik inkişafın təzahürüdür. Ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir və hesab edirəm ki, növbəti illərdə bu inkişaf özünü daha da qabarlı şəkildə göstərəcəkdir. Çünkü bu gün icra edilən və icrasını gözləyən layihələr növbəti illərdə güclü qeyri-neft sektorumuzun yanmasına gətirib çıxarıcaqdır. Əlbəttə ki, 11 faiz



səviyyəsində artan qeyri-neft iqtisadiyyatımız bütün işlərə çox gözəl təkan verir. Əlbəttə ki, iqtisadiyyatımızın əsas sahəsi neft sektorudur. Ancaq son müddət ərzində ümumi daxili məhsulun əsas hissəsi qeyri-neft sektorunda formalaşır ki, bu da aparılan islahatların mənətiqi nəticəsidir.

Kənd təsərrüfatı da artdı, təxminən 5 faiz səviyyəsində. Bu da yaxşı artımdır. Hesab edirəm ki, növbəti illərdə bu artım daha da güclü olmalıdır. Bunu etmək üçün indi əlavə tədbirlər görülür. İnvestisiya qoyuluşu bizi sevindirir. İlin birinci yarısında ölkə iqtisadiyyatına 12,6 milyard dollar sərmayə qoyulmuşdur. Bunun böyük hissəsi daxili sərmayədir, təqribən 7 milyard. Beş milyard isə xarici sərmayələrdir. Bu da çox vacib məsələdir. Çünkü uzun illərdir Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır, bax, altı ayda qoyulan bu 5 milyard xarici sərmayə bunu bir daha təsdiqləyir. Hər bir ölkə üçün xarici investisiyalar önəmli rol oynayır. Baxmayaraq ki, özümüz də indi kifayət qədər böyük maddi imkanlarımız var, yenə də xarici investorların Azərbaycana olan inamı və xarici investisiyaların qoyuluşu ölkənin ümumi inkişafını əks etdirir. Əlbəttə ki, beynəlxalq maliyyə qurumlarına da ciddi signallərdir ki, Azərbaycanda iqtisadi sahədə çox müsbət vəziyyət yaranmışdır. Eyni zamanda, son illər ərzində daxili investisiyalar xarici investisiyaları üstələyir. Bu da bizim məqsədimiz idi. Bir neçə il bundan əvvəl qarşıya bu məqsəd qoyulmuşdu və biz buna çatmışıq.



Düzdür, daxili investisiyalar daha çox dövlət xərcləri hesabına formalaşır. Ancaq özəl sektor da tədricən öz investisiya imkanlarını artırır. Şübhə etmirəm ki, vaxt gələcək Azərbaycan iqtisadiyyatına yatırılan daxili investisiyaların böyük hissəsi özəl qurumlar tərəfindən qoyulacaqdır. Buna nail olmaq üçün əlbəttə ki, özəl qurumlar daha da fəal işləməlidir, daha da böyük güc toplamalıdır. Dövlət isə öz tərəfindən onlara bütün lazımı dəstəyi göstərir. Azərbaycanda gözlənilən nəhəng enerji layihələri, eyni zamanda, özəl sektorun da inkişafına təkan verəcəkdir. Çünkü Azərbaycanın neft-qaz sektorunun işlənilməsi ilə bağlı nəzərdə tutulan nəhəng layihələr 10 milyard dollarla ölçülür. Bu sifarişlərin böyük əksəriyyəti hesab edirəm ki, Azərbaycanda reallaşmalıdır. Artıq Azərbaycanda güclü sənaye imkanları da vardır. Belə olan halda yerli şirkətlər üçün əlavə imkanlar yaranacaq və onlar da bu imkanlardan səmərəli şəkildə istifadə edəcəklər.

Hesab edirəm ki, 12,6 milyard dollar səviyyəsinde qoyulan sərmayə çox gözəl göstəricidir. Əgər biz bu tempi saxlaya bilsək, ilin sonuna qədər sərmayələrin səviyyəsi təqribən 25 milyard dollara çatacaqdır. İlin əvvəlində mən qarşıya vəzifə qoymuşdum ki, bu il Azərbaycana qoyulacaq sərmayə keçən ildən az olmamalıdır. Keçən il 20 milyard dollardan çox vəsait qoymulmuşdur. Ancaq biz artıq görürük ki, keçən ildən daha da çox sərmayə qoyulacaqdır. Qoyulan vəsait - hər manat və ya dollar, avro ölkə iqtisadiyyatına xidmət göstərir, yeni iş yerlərinin açılmasına şərait yaratır, Azərbaycanın iqtisadi qüdrətini artırır. Hər bir ölkə maraqlıdır ki, o ölkəyə sərmayə qoyulsun, o

cümlədən Azərbaycan. Baxmayaraq ki, artıq Azərbaycan da öz növbəsində başqa ölkələrin iqtisadiyyatına sərmayələr qoymağa başlamışdır və bu da müasir Azərbaycanın üstünlükləridir. Xüsusilə son bir neçə il ərzində dünyani, xüsusilə Avropanı bürümüş iqtisadi və maliyyə böhrəni şəraitində xarici iqtisadiyyatlara qoyulan vəsait onu göstərir ki, biz doğrudan da, böyük imkanlara malik. Biz özümüzü çox rahat hiss edirik. Əlbəttə ki, bizim iqtisadi imkanlarımız və siyasi addımlarımız bir-biri ilə bağlıdır və biz gələcəkdə xarici bazarlara nə qədər çox investisiya qoysaq, bölgədə və dünyada siyasi çəkimiz də o qədər artacaqdır. Bu, təbiidir və biz bu yolla gedirik. Deyə bilərəm ki, dünyanın ancaq inkişaf etmiş ölkələri başqa ölkələrin iqtisadiyyatlarına böyük həcm-də sərmayə qoyurlar. Azərbaycan inkişafda olan bir ölkədir. Vaxt gələcək biz də inkişaf etmiş ölkələrin bütün meyarlarına cavab verəcəyik.

Bizim maddi imkanlarımız, valyuta ehtiyatları artırmıştır. Valyuta ehtiyatlarımız 48 milyard dollardan çoxdur. Bu da çox gözəl göstəricidir. Çünkü həm bizə güc, rahatlıq verir, eyni zamanda, – baxmayaraq ki, Azərbaycanda çox böyük investisiya layihələri icra edilir, – biz ildən-ilə öz valyuta ehtiyatlarını artırırıq. Şadam ki, bu ilin altı ayında valyuta ehtiyatlarımız azalmır, yerində də durmur, artır və əgər belə getsə, ilin sonuna qədər də da artacaqdır. Bu göstəriciyə görə də, – həm mütləq rəqəmləri, həm adambaşına düşən valyuta ehtiyatlarının həcmini götürsək, – Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Bu da son illər ərzində əldə edilmiş uğurların bir hissəsidir.

Son illərdə Azərbaycanın dinamik inkişafı reallığa əvvəlindən keçirilərdir. Artıq dünya birligi bunu görür, qiyamətləndirir. Dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda həyata keçirilən islahatları təqdir edir. Azərbaycanda aparılan islahatlar bir çox ölkələr üçün nümunə olmalıdır və deyə bilərəm ki, bir çox ölkələrdə Azərbaycanın təcrübəsi öyrənilir.

Biz öz yolumuzla gedirik. İqtisadi və sosial inkişaf məsələlərini bir paketdə həll edirik. Azərbaycanda əsaslı iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır. Əgər belə olmasayı, əhalinin gelirləri artmazdı. Əsaslı iqtisadi islahatlar bir sıra hallarda insanlara çox baha başa gəlir. İnsanlar əziyyət çəkirlər. Biz indi müxtəlif yerlərdə iqtisadiyyatıdırçəltmək, iqtisadi böhrandan çıxmak üçün daha çox əhali hesabına atılan addimları görürük. İş yerləri ixtisar edilir, maaşlar kəsılır, iş günü uzadılır, pensiya həddi uzadılır. Yəni, bəzi hökumətlər öz iqtisadi vəziyyətini insanların hesabına sağlamlaşdırmaq istəyirlər. Bizi də isə iqtisadi islahatlar köklü xarakter daşıyırırdı. Çünkü biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid yoluna qədəm qoymuşduq. Bu islahatlar güclü sosial siyasətlə də tamamlanır, dəstəklenir. Belə olan halda təsadüfi deyil ki, hətta böhranlı illərdə Azərbaycan əhalisinin gelirləri artmışdır.

Azərbaycanda manatın məzənnəsi sabitdir. Bunun ilk növbədə, çox böyük sosial mənası vardır. Çünkü insanların əmanətləri dövlət tərəfindən qorunur. Bu məsələyə gəldikdə deyə bilərəm ki, bu altı ayda əhalinin pul gelirləri 7 faizdən çox artmışdır. İnflyasiya isə cəmi 2 faiz olmuşdur. Bu da hesab edirəm ki, çox gözəl göstəricidir.

Sosial məsələlərə gəldikdə, bu altı ayda maaşlar artıb. Bu gün Azərbaycanda orta əməkhaqqı 520 dollar səviyyəsindədir. Orta pensiya 200 dollar səviyyəsindədir. Gələn illərdə bu rəqəmlər artacaqdır. Bu rübdə vətəndaşların pensiyaları da, əməkhaqları da artırılacaqdır. Gələn illərdə də eyni siyaset aparılacaqdır. Bir daha demək istəyirəm ki, iqtisadi islahatlar çox güclü sosial siyasətlə dəstəklənməlidir. Hesab edirəm ki, ölkəmizin bu sahədə əldə etdiyi uğurlar nümunə ola bilər.

Regional inkişaf programında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmaqdadır. Regionlara mənim mütəmadi səfərlərim imkan verir ki, vəziyyətlə yerində tanış olum və müvafiq göstərişlər verim. Deyə bilərəm ki, bütün bölgələrdə, bütün rayonlarda çox ciddi inkişaf gedir, canlanma, çox gözəl əhval-ruhiyyə vardır. Quruculuq-abadlıq işləri üstünlük təşkil edir. Rayonlar, kəndlər abadlaşır, böyük sənaye müəssisələri ya-

radılır. İşsizlik demək olar ki, aradan qaldırılır. Bütövlükdə bu ilin əvvəlində işsizliyin səviyyəsi beş faizdən bir qədər çox idi. Hesab edirəm ki, ilin sonuna qədər bu rəqəm daha da azalacaqdır. Amma o da həqiqətdir ki, 5 faiz səviyyəsində işsizlik istənilən ölkə üçün arzu olunan rəqəmdir. Bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 10 faiz, 15 faiz, 25 faiz səviyyəsinə qalxır. Əlbəttə ki, bu, çox ciddi sosial problemlərə gətirib çıxarıır. İşsizliyin aradan qaldırılması 10 il bundan əvvəl qarşıya qoyulmuş ən əsas vəzifelərdən biri idi. On il ərzində 1 milyon 180 min yeni iş yeri açılmışdır. Bu ilin altı ayında 55 min iş yeri yaradılmışdır. Onlardan 45 mini daimi iş yeridir. Yəni, bu proses davam edir və bu da təbiidir. Çünkü bizim iqtisadi siyasətlə bağlı təşəbbüslerimiz, o cümlədən Azərbaycanda aparılan sənayeləşmə siyaseti əlbəttə ki, yeni iş yerlərinin açılmasına gətirib çıxarıır.

Regional inkişaf üzrə ikinci dövlət programı bu il başa çatır. Bu program artıqlaması ilə yerinə yetirilibdir. Eyni zamanda, «Bakının və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı» Dövlət Programı icra edilir. Bu program nəticəsində Bakıtrafi qəsəbələrdə çox böyük işlər görülür, işlər davam etdirilir. Program bu ilin sonuna qədər başa çatmalıdır. Əlbəttə ki, ondan sonrakı illərdə də biz bu məsələyə daim diqqət göstərəcəyik.

Deyə bilərəm ki, keçən rübdə Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bu da Azərbaycanın, Bakının dünya miqyasında bir siyasi, iqtisadi, mədəni mərkəzə çevrilməsinə xidmət göstərmişdir. Bu tədbirlər çoxsaylı idir. Onların hamısını sadalamağa vaxt çatmaz. Sadəcə olaraq mən bir neçə əlamətdar tədbiri qeyd etmək istərdim. Birinci növbədə Azərbaycanda ilk dəfə olaraq Davos Forumu keçirilmişdir. Bu da ölkəyə verilən böyük dəyər kimi qiymətləndirilməlidir. Davos Forumu dünya miqyasında bir nömrəli forumdur. Bu, təkcə iqtisadi forum deyil, baxmayaraq ki, adı Dünya İqtisadi Forumudur. Bu siyasi və iqtisadi forumdur. Bu Forumun Azərbaycanda keçirilməsi əlbəttə ki, böyük məsuliyyət idir. Şadəm ki, bu Forum ən yüksək səviyyədə keçirilmişdir.

Bütövlükdə deyə bilərəm ki, son bir neçə il ərzində Azərbaycan Davosda keçirilən forumlarda fəal iştirak edir və diqqət mərkəzində olur. Azərbaycanın inkişaf dinamikası, əldə edilmiş uğurlar Davos Forumunda kifayət qədər geniş işıqlandırılır. Davos Forumunun hesablamalarına görə Azərbaycan dünya miqyasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə 46-ci yerdədir. Bu qiymət-

## İCTİMAİ-SİYASİ TƏDBİRLƏR

ləndirmə hesab edirəm ki, ən ciddi və ən böyük diqqətə layiq olan qiymətləndirmədir. Çünkü bu, dünyanın bir nömrəli Forumu tərəfindən verilən qiymətləndirmədir. Bu Forumun Azərbaycanda keçirilməsi bir daha demək istəyirəm ki, böyük uğurumuz idi. Xüsusilə nəzərə alsaq ki, Forumun mövzusu Qafqaz və Orta Asiyada gedən proseslər, iqtisadi və siyasi vəziyyətlə bağlı idi. Yəni, bu, bir daha göstərir ki, Azərbaycan nəinki coğrafi mərkəzdirdir, siyasi, iqtisadi və mədəni mərkəzdir.

Keçən rübdə Madrid Klubunun toplantısı da Azərbaycanda keçirilmişdir. Bu da dünya miqyasında mötəbər beynəlxalq təşkilatdır. Çox böyük nüfusa malik olan siyasetçiləri, ictimai xadimləri birləşdirən bir qurumdur. Bu Forum da çox yüksək səviyyədə keçirilmişdir. Bakıda Amerika-Azərbaycan konfransı keçirilmişdir. Hesab edirəm ki, bu da çox əlamətdar hadisə idi. Çünkü konfransa federal və ştatlar səviyyəsində olan 300-dən çox senator, konqresmen, ictimai xadim, politoloq yığışmışdır. Burada çox vacib məsələlər müzakirə edilmişdir.

Eyni zamanda, keçən rübdə Bakıda İkinci Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir ki, bu da Azərbaycanın humanitar sahədə, yəni, dirlərarası, mədəniyyətlərarası dialoqun aparılmasına üçün bir mərkəz kimi formalaşmasına öz xidmətini göstərmişdir. Bu, ikinci forumdur. Onu deməyə əsas verir ki, bu, artıq ənənəvi xarakter daşıyacaqdır. Azərbaycanda bu səpkidən olan tədbirlər vaxtaşırı keçirilir. Dünya Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, digər tədbirlər, dünya dirlərinin liderlərinin zirvə görüşləri keçirilmişdir. Yəni, ölkəmiz siyasi, iqtisadi və humanitar mərkəzə çevrilibdir.

Bu, reallıqdır və bu reallığı biz yaratmışaq öz siyasetimizlə, öz addımlarımızla. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Əlbəttə ki, bu, bizi çox sevindirir və bu, bizim məqsədimiz id. Əlbəttə, mən bunu dəfələrlə demişəm və son on il ərzində bu siyaseti aparmışam ki, ilk növbədə, bizim bütün səylərimiz daxildə gedən proseslərin müsbət istiqamətdə davam etməsinə yönəlsin və biz bu istiqamətdə çox böyük uğurlara nail olduq.

Dünyanın ən sürətli iqtisadiyyatı Azərbaycan iqtisadiyyatıdır. Dünyada ən dinamik inkişaf edən ölkə Azərbaycandır. Bu, reallıqdır və bu reallığı artıq bölgə ilə məşğul olan bütün qurumlar qəbul edir. Ancaq eyni zamanda, ölkəmizin beynəlxalq nüfuzu da böyük əhəmiyyətə malikdir. Biz bu nüfuzu qazanmışaq və bu nüfuzun nə qədər

yüksək səviyyədə olmasının göstəricisi bizim həzirdə BMT Təhlükəsizlik Şurasında üzvlüyü müzdür. Bu, dünya tərəfindən Azərbaycana verilən qiymətdir. Eyni zamanda, Azərbaycanda keçirilən yüksək səviyyəli, mötəbər beynəlxalq tədbirlər bizim beynəlxalq nüfuzumuzu daha da artırır. Beləliklə, hesab edirəm ki, keçən rübdə, bütövlükdə, son altı ayda bu məsələlərlə bağlı çox ciddi addımlar atılmışdır.

Eyni zamanda, xarici siyasetlə bağlı addımlarımız həmişəki kimi, uğurlu olmuşdur. Keçən rübdə hesab edirəm ki, bir neçə əlamətdar hadisə baş vermişdir. Əlbəttə ki, mənim xarici ölkələrə səfərlərim, xarici dövlət başçılarının Azərbaycana səfərləri və ikitərəfli formatda münasibətlərin inkişafı böyük əhəmiyyətə malikdir. Eyni zamanda, beynəlxalq təşkilatlarla əməkdaşlığımız da böyük diqqətə layiqdir. Keçən rübdə İslam Əməkdaşlıq Təşkilati çərçivəsində Azərbaycanda keçirilən tədbirlər yadda qaldı. Fələstinə yardım məqsədilə donor konfransı keçirilmişdir. Donor konfransının keçirilməsi bizim niyyətimizi, siyasetimizi göstərir. Bütövlükdə İslam Əməkdaşlıq Təşkilati çərçivəsində Azərbaycan öz fəallığını artırır və bildiyiniz kimi, İslam həmrəyliyi məsələləri həmişə diqqət mərkəzində olmuşdur.

Bu gün də demək istəyirəm ki, biz hələ çox işləməliyik. Hər bir müsləman ölkəsi çox işləməlidir ki, biz bu birliyi gücləndirək. Dünyada gedən bəzi proseslər, qütbleşmə, ayrı-seçkilik meylləri bizi narahat edir. Azərbaycan öz tərəfində çalışır və çalışacaqdır ki, mədəniyyətlərarası münasibətlər sağlam zəmində öz həllini tapsın və bayaq sadaladığım tədbirlər bunun əyani sübutudur. Biz çalışırıq, öz təcrübəmizi, öz nailiyyətlərimizi ortaya qoyuruq və göstəririk ki, bu mümkündür.

Keçən rübdə mənim Avropa İttifaqına səfərim olmuşdur. Hesab edirəm ki, bu səfərin də çox böyük əhəmiyyəti vardır.

Baxmayaraq ki, bu, mənim prezident kimi Avropa Komissiyasına beşinci səfərimdir. Son on il ərzində mən beş dəfə səfər etmişəm. Yəni, bu səfərlər özlüyündə münasibətlərin yüksək səviyyədə olmasının təzahürüdür. Ancaq bu səfər də çox önemli idi. Xüsusilə nəzərə alsaq ki, son bir il ərzində bəzi Avropa qurumları tərəfindən Azərbaycana qarşı çirkin kampaniya aparılır. Deyə bilərəm ki, bu kampaniya heç səngimirdi. Son on il ərzində vaxtaşırı bu kampaniya gah canlanır, gah səngiyir. Ancaq bir trend kimi, bir istiqamət kimi daim biz bunu müşahidə edirdik. Son bir il ərzində əlbəttə, bu kampaniya çox eybəcər formalara gəlib çatıb. Təkcə onu demək kifayətdir ki, son

bir il ərzində Avropa Parlamenti üç anti-Azərbaycan qətnamə qəbul etmişdir. Düzdür, bu qətnamələrin qəbul edilməsində eyni adamlar iştirak edir və Avropa Parlamenti 750 deputatdan ibarətdir. Bu qətnamələrin qəbulundan təqribən 20, 30, 40 nəfər iştirak edir. Əlbəttə ki, onların rəyi Avropa Parlamentinin rəyini əks etdirmir. Ancaq onlar müəyyən prosedur boşluqlardan istifadə edərək bax bu qətnamələrin qəbul edilməsinə nail olurlar.

Əslində bu barədə heç danışmağa da dəyməz, çünkü Azərbaycanda bu kimi qətnamələrə heç kim fikir vermir və onlar bizim işimizə təsir edə bilməz. Ancaq bir tendensiya kimi biz bunu əlbəttə ki, qeyd etməliyik. Prezident Administrasiyası, Milli Məclis onlara tutarlı cavab verib. Mən bu barədə çox danışmaq istəməzdəm. Sadəcə olaraq onu demək istəyirəm ki, son bir il ərzində anti-Azərbaycan qüvvələri, Azərbaycanın uğurlu inkişafını qəbul edə bilməyən və ermənipərəst qüvvələr Azərbaycana qarşı fəaliyyətini gücləndirmişdir. Bu da yəqin ki, təbiidir. Çünkü ölkəmizin uğurlu inkişafi, xüsusilə böhranlı illərdə inkişafi, ölkəmizin müstəqil siyaseti və hər bir beynəlxalq məsələ ilə bağlı bizim konkret mövqeyimiz heç də hamını qane edə bilməz. Eyni zamanda, Azərbaycanın daxilində hökm sürən sabitlik, xoş əhval-ruhiyyə, xoş ovqat əlbəttə, bu gün böhran içində yaşayanları yəqin ki, sevindirmir. Ona görə mənim Avropa İttifaqına budəfəki səfərimin xüsusi əhəmiyyəti var idi. Nəzəro alsaq ki, Avropa Şurasında da anti-Azərbaycan qüvvələr vardır. Düzdür, onlar azlıq təşkil edirlər.

Son illər ərzində Azərbaycanın fəal işləri və beynəlxalq nüfuzunun artması əlbəttə ki, bir çox beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı dolğun məlumatın formalaşmasına gətirib çıxarmışdır. Ancaq yenə də qərəzli insanlar, Azərbaycanın uğurlarını qəbul edə bilməyən deputatlar var ki, onlar mütəmadi qaydada Azərbaycana hücum etməyə cəhd göstərirlər.

Avropa Şurasında sonuncu cəhd bu ilin yanlarında baş vermişdir. Qondarma siyasi mehbuslar üzrə məruzənin müzakirəsində Avropa Şurası Parlament Assambleyasının üzvlərinin mütləq əksəriyyəti bu çirkin təşəbbüsə yox demiş, bu çirkin məruzəni rədd etmişdir. Avropa Şurası Parlament Assambleyasının deputatları həqiqəti, haqq-ədaləti müdafiə etdilər, ikili standartlara qarşı öz səslərini ucaldılar. Çünkü bu qondarma məruzənin ortaya çıxməsi sərf ikili standartlar prinsipinin əlaməti idi. Biz görürük ki, bəzi ölkələrdə islamo-fobiya meylləri həddindən artıq güclənib. Əfsuslar olsun ki, bu meyllər yüksələn xətlə gedir, mən-

fı istiqamətdə cərəyan edir. Mən müxtəlif görüşlərdə bu məsələləri daim qaldırıram. Çünkü bu, bizi narahat edir.

Biz Avropa qurumları ilə uzun illərdir ki, əməkdaşlıq edirik. On ildən çoxdur ki, Avropa Şurasına üzv olmuşuq. Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq edirik. Ancaq bu meyllər vardır. Yəni, gələcəkdə bu əməkdaşlığın hansı formalarla davam etməsi bu gün müəyyən edilməlidir.

Biz görürük ki, ümumi mənzərə əlbəttə, müsbətdir və dediyim hallar fərdi xarakter daşıyır. Ancaq tendensiyalar var və biz bunu görməliyik, bu barədə danışmalıyıq. Ona görə mənim Avropa İttifaqına budəfəki səfərim xüsusi əhəmiyyət daşıyırı. Biz bir çox məsələləri aydınlaşdırımlı idik. Biz aydınlaşdırımlı idik ki, gələcəkdə necə əməkdaşlıq edəcəyik? Əməkdaşlığın formatı nədən ibarət olacaqdır? Azərbaycanın maraqları necə təmin ediləcəkdir? Hesab edirəm ki, Avropa İttifaqına səfərim və Avropa İttifaqının rəhbərləri ilə apardığım səmimi görüşlər çox müsbət idi. Mən bu səfərdən çox razıyam. Bir çox məsələ aydınlaşdı və hesab edirəm ki, gələcək əməkdaşlıq üçün daha da gözəl zəmin yaradıldı.

Cənki hər bir ölkə əgər hansı quruma integrasiya edirsə, o bilməlidir ki, nə üçün integrasiya edir. Kortəbii şəkildə integrasiya etmək mümkün deyildir.

Mən həmişə demisəm, bu gün də demək istəyirəm ki, Azərbaycan özünü tam şəkildə təmin edən ölkədir. İstənilən cəhətdən. Siyasi cəhətdən tam müstəqildir, müstəqil xarici siyaset aparır. İqtisadi cəhətdən tam müstəqildir. Enerji resursları baxımından zəngindir. Yəni, bizim gələcək illərdə integrasiya addımlarımız ölçülüb-biçilməlidir. Nə üçün biz bunu edirik? Hansı məqsədlər üçün biz bunu edirik? Biz bunsuz da yaşaya bilərik və yaşayıraq da. Biz öz hesabımıza yaşayıraq. Ona görə də Avropa İttifaqı ilə apardığım danışqlar bir daha demək istəyirəm ki, müsbət nəticələrlə tamamlandı və növbəti illər üçün hesab edirəm ki, hər iki tərəfdə gələcək əməkdaşlıqla bağlı çox ciddi baxışlar vardır. Hesab edirəm ki, növbəti illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələr inkişaf edəcək və bu əlaqələr strateji xarakter alacaqdır. Hər halda bizim istəyimiz bundan ibarətdir. Ancaq yenə də demək istəyirəm ki, bu əlaqələr qarşılıqlı maraqlar, qarşılıqlı hörmət üzərində qurulmalıdır.

Keçən rübdə enerji siyasetimizlə bağlı çox ciddi hadisələr, deyə bilərəm ki, tarixi hadisələr baş vermişdir. «Cənub» qaz dəhlizinin marşrutu seçildi. Bu tarixi hadisədir. Bakı-Tbilisi-Ceyhan,

## İCTİMAİ-SİYASİ TƏDBİRLƏR

Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri qədər bizim üçün önemlidir. Bildiyiniz kimi, dünyanın diqqəti Azərbaycana yönəldilmişdir. Azərbaycanda verilən qərarlar əminəm ki, bölgənin gələcək enerji xəritəsinə ciddi dəyişikliklər edəcəkdir. «Cənub» qaz dəhlizinin seçilməsi və bu məsələ ilə bağlı «Şahdəniz» konsorsiumunun vahid mövqeyi çox müsbət hal kimi qiymətləndirilməlidir. Bu layihə bizə imkan verəcək ki, öz qaz potensialımızı maksimum dərəcədə realizə edək və bayraq qeyd etdiyim kimi, Azərbaycan iqtisadiyyatına on milyard dollar səviyyəsində ölçülən investisiyalar qoyulacaqdır.

Biz öz təşəbbüsümüzü əldən vermirik. Enerji sahəsində bizim təşəbbüslerimiz həllədici rol oynayır. Bizim təşəbbüslerimiz əməkdaşlıq yönəldilibdir. Enerji təhlükəsizliyi məsələlərinin həlli bu gün Azərbaycansız mümkün deyildir. Bu da reallıqdır və hesab edirəm ki, hər kəs bunu bilməlidir. Azərbaycanda verilən qərarlar həllədicedir. Azərbaycanda verilən qərarlar enerji təhlükəsizliyi məsələlərinə əvəzsiz töhfədir. Azərbaycanda verilən qərarlar gələcəkdə də bu məsələ ilə bağlı son sözü deyəcəkdir. Bu, reallıqdır. Mən hesab edirəm ki, bunu hamı bilməlidir. Əlbəttə ki, bu, ölkəmizin önəmini daha da artırır, ölkəmizin siyasetinin bölgə üçün və qitə üçün önemli olduğunu bir daha təsdiqləyir.

Bu, bizim üstünlüyüümüzdür. Ancaq həmişə dediyim kimi, bu üstünlük göydən düşməyib. Biz özümüz bunu yaratmışıq, – öz fədakar işimizlə, məqsədyönlü siyasetlə, cəsarətli addımlarla. Bu gün enerji məsələlərini siyasi məsələlərdən ayırmak mümkün deyildir. Əgər bizim siyasi gücümüz, güclü iradəmiz olmasaydı, cəsarətli addımlar atılmasaydı, bunların heç biri mümkün olmazdı. Bunu da hamı bilməlidir.

Keçən rübdə bir əlamətdar hadisəni də qeyd etmək istəyirəm. O da Azərbaycanda keçirilmiş hərbi paraddır. Bu parad Azərbaycan Ordusunun gücünü göstərdi. Paradda nümayiş etdirilən silah-sursat və texnika ən son modellərdir, ən güclü texnikadır. İstər helikopterlər, istər tanklar, zirehli maşınlar, artilleriya qurğuları, hava hücumuna qarşı qurğular, digər texnikalar bir daha göstərir ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Eyni zamanda, bu hərbi parad son illər ərzində ordu quruculuğu işində görülmüş işlərin hesabati idi. Əlbəttə, bilirəm ki, Azərbaycan xalqı bu paradı böyük maraqla izləmişdir və qürur hissi keçirmişdir ki, bizim belə güclü imkanımız, güclü ordumuz vardır. Eyni zamanda, bu parad Ermənistanda böyük narahatlığa səbəb oldu. Bilirəm

ki, paraddan sonra orada yaşanan isterika, panika və qorxu hissi bu gənə qədər hələ çəkilməyib. Bu da təbiidir, çünkü düşmən Azərbaycanın qüdrətini öz gözü ilə gördü və bir daha bildi ki, biz istənilən varianta hazırlıq. Biz əldə etdiyimiz texnika ilə düşmənin istənilən nöqtəsini məhv etməyə qadirik. Paradda dediyim kimi, düşmənlə istənilən dildə danışa bilərik. Bütün siyasi və diplomatik səylərlə yanaşı, bizim hərbi gücümüz Dağlıq Qarabağ məsələsinin həllində həllədici rol oynayacaqdır.

Biz bundan sonra da hərbi qüdrətimizi artıracaqıq, bundan sonra da ən müasir texnikanı alacaqıq. Bildiyiniz kimi, bu texnikanın alınması ilə heç bir problem yoxdur. Biz müxtəlif ölkələrdən texnika alıraq, eyni zamanda, Azərbaycanda istehsal edirik. Bizimlə hərbi sahədə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmaqdadır. Mətbuatda rəqəmlər səslənir ki, Azərbaycan bəzi ölkələrdən 1 milyard dollar dəyərində silah alıb, bəzi ölkələrdən 1,6 milyard dollar həcmində silah alıb. Deyə bilərəm ki, bu rəqəmlər reallığı əks etdirmir. Əslində, bizim hərbi texniki əməkdaşlıq bu rəqəmlərdən bir neçə dəfə böyük rəqəmlərlə ölçülür. Sadəcə olaraq biz bu rəqəmləri açıqlamırıq. Vaxtaşırı xarici mətbuatda gedən məlumatlar şərh veririk. Amma biz bütün məlumatları açıqlaya bilərik. Çünkü bizim dövlət büdcəmiz şəffafdır, bütün xərclərimiz də açıqdır.

Ermənistan xalqı isə hesab edərəm ki, bundan qorxmamalıdır. Ermənistan xalqı öz rəhbərliyindən qorxmalıdır. Onların fəaliyyətindən qorxmağın dır. Qaniçən, gözü doymayan, korrupsiyaya uğramış, kriminal hakimiyyətdən qorxmalıdır ki, bu hakimiyyət onları bu vəziyyətə salıb. Bu hakimiyyətin fəaliyyəti nəticəsində hər il 100 minə qədər erməni öz ölkəsini həmişəlik tərk edir. Belə getsə 5–6 ildən sonra orada 1 milyondan az əhalili qalacaqdır. Bu günah bilavasitə Ermənistən rəhbərliyi üzərinə düşür. Çünkü onların işgalçi və yırıcı siyaseti, onların qaniçən, gözü doymayan məhiyyəti Ermənistəni bax bu fəlakətə gətirib çıxarıb. Biz isə inamla qabağa gedirik. Biz güclü dövlətik. Bizim gücümüz getdikcə artacaqdır. Bu gücü daha da möhkəm etmək üçün biz daha da fəal işləməliyik.

\*\*\*

Prezident çıxışını yekunlaşdırıldı və müzakirələrin aparılması üçün natiqlərə söz verdi.

Maliyyə naziri Samir Şərifov, kənd təsərrüfatı naziri İsmət Abasov, nəqliyyat naziri Ziya Məmmədov məruzə ilə çıxış etdilər.

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

— Bir daha qeyd etmək istəyirəm ki, bu ilin altı ayında görülmüş işlər deməyə əsas verir ki, biz bu yüksək templəri saxlayacaqıq və ilin əvvəlində qarşıda duran vəzifələrin hamisini icra edəcəyik. Biz yüksək templəri saxlamalıyıq, bütün layihələri vaxtında icra etməliyik. Bu il çox böyük Dövlət investisiya programını icra edilir. Əminəm ki, ilin sonuna qədər bu Dövlət investisiya Programı tam şəkildə icra ediləcəkdir. Bu da öz növbəsində gələcək illər üçün daha da yaxşı zəmin yaratacaqdır. Çünkü Dövlət investisiya programında nəzərdə tutulan bütün məsələlər öz həllini tapacaqdır.

Ölkəmizdə böyük tikinti işləri gedir. Görülən işlərin bir hissəsi bu gün məruzələrdə də qeyd edildi. Azərbaycan böyük tikinti meydancasıdır, Bakı şəhəri, digər bölgələr abadlaşır, qurulur, eyni zamanda, nəhəng sənaye, infrastruktur layihələri icra edilir. Dövlət investisiya programının icrası nəticəsində biz bütün bu məsələləri ardıcılıqla həll edirik.

Program üzrə gedirik və ildən-ilə öz investisiya imkanlarını da artırırıq.

Qeyd etdiyim kimi, artıq birinci altı ayda 12,6 milyard dollar sərmaya qoyulmuşdur və bu sərmayənin içində əlbəttə ki, dövlət investisiya layihələri də önməli yer tutur. Biz elə etməliyik ki, bax bu temp gələcək illərdə də saxlanılsın. Çünkü baxmayaraq ki, çox işlər görülüb, hələ görüləsi işlər çoxdur və infrastruktur layihələrinin bir hissəsi ya başa çatıb, ya da ki, başa çatmaq üzrədir. Ancaq biz gələn il də investisiya layihələrinə xüsusi diqqət göstərəcəyik. Bunu və eyni zamanda, gözlənilən maaş və pensiyaların artımını nəzərə alaraq biz makroiqtisadi sabitliyə də daim böyük fikir verməliyik.

Sevindirici hal ondan ibarətdir ki, ilin əvvəlində inflasiya templəri çox aşağıdır. Giriş sözümdə qeyd etdiyim kimi, inflasiya cəmi 2 faiz təşkil edir. İlin əvvəlində qarşıya vəzifə qoyulmuşdur ki, inflasiya birraqəmli olsun və görürük ki, biz buna nail oluruz. Əminəm ki, ilin sonuna qədər inflasiya məqbul səviyyədə olacaqdır. Ancaq buna nail olmaq üçün biz gərək çox ciddi iş aparaq.

Azərbaycanda dövlət xərcləri, bütçə xərcləri il-dən-ilə artır. Bu gün bu rəqəmlər səsləndi, icmal bütçə də, investisiya layihələri, sosial ödəmələr, maaşlar, pensiyalar da artır. Sovet dövründən qalmış əma-



nətlərin demək olar ki, mütləq əksəriyyətini qaytarmışdır. Bax, görülən bütün bu işlərin fonunda inflasiyanı aşağı səviyyədə saxlamaq, əlbəttə ki, böyük nailiyyətdir və mən bunu qymətləndirirəm. İnflasiyanın aşağı səviyyədə qalması, ilk növbədə, sosial məna daşıyır. Bu, dövlətin öz vətəndaşlarına olan münasibətini bir daha göstərir.

Bu ilin sonunda ikinci Dövlət Programı başa çatmalıdır. Birinci program 2004-cü ildə qəbul edilmişdi və artıqlaması ilə icra olunmuşdur. Ondan sonra 2009–2013-cü illəri əhatə edən ikinci Dövlət Programı qəbul edilmişdir. Artıq programın icrasının başa çatmasına bir neçə ay vaxt qalır. Bu gün artıq demək olar ki, bu program da artıqlaması ilə icra edilir. Elə etməliyik ki, ilin sonuna qədər bu program tam icra edilsin.

Bu programların qəbul edilməsi nəticəsində hesab edirəm ki, biz böyük nailiyyətlərə imza atdıq. Bütün görüləcək işlər bu programlarda çox dəqiq qaydada göstərilmişdir. Əlbəttə ki, ölkəmizin inkişafı ilə bağlı çox konkret planlarımız vardır. Mən bu planlar haqqında vaxtaşırı öz fikirlərimi bildirirəm. Ancaq bütün bu planları, görüləcək bütün işləri vahid programda əks etdirmək, əlbəttə ki, bizim işimizi asanlaşdırıcı və eyni zamanda, programın icrasına nəzarəti gücləndirdi. Ona görə hesab edirəm ki, bu ilin sonuna qədər bu program tam şəkildə icra edilməlidir.

Eyni zamanda, Bakı və onun qəsəbələrinin programı da bu ilin sonuna qədər başa çatmalıdır. Bu program ikillik program idi. İşlər çox qısa müddət ərzində görülənlər idi. İşlərin böyük əksəriyyəti görülmüşdür. Bakı qəsəbələrində quruculuq işləri davam edir, infrastruktur layihələri icra edilir, məktəb tikintisi, tibb ocaqlarının tikintisi gedir, qəsəbəarası və qəsəbələrdaxili yollar tikilir və ilin sonuna qədər programın böyük hissəsi icra edilməlidir.

Növbəti aylarda biz regionlarda kənd yollarının tikintisinə daha da böyük diqqət göstərəcəyik. Bu gün bu rəqəmlər səsləndi, son illər ərzində kənd yollarının tikintisinə böyük vəsait ayrılmışdır. Kənlərdə yaşayan yüz minlərlə insan bu vəsait hesabına yeni imkanlara malik oldu. Çünkü yol həyat, inkişaf, rəhatlıq deməkdir. Kənd yollarının tikintisi sərf sosial xarakter daşıyır və biz elə etməliyik ki, növbəti il-

## İCTİMAİ-SİYASİ TƏDBİRLƏR

lərdə bütün kənd yollarını normal vəziyyətə gətirə bilək. Hesab edirəm ki, artıq götürülən bu temp əgər saxlanılsarsa biz buna nail olacaqıq. Bildiyiniz kimi, kənd yollarının tikintisi iki mənbədən maliyyələşir – dövlət büdcəsindən və Prezidentin ehtiyat fondundan vəsaitlər ayrılır. İlin sonuna qədər bu proses davam etdiriləcəkdir.

Bütövlükdə yolların tikintisi ilə bağlı çox böyük işlər görülmüşdür, magistral yolların böyük əksəriyəti demək olar ki, tikilmişdir. Qalan işlər de növbəti illerdə görüləcəkdir. Biz yol təsərrüfatımızı tamamilə yeniləşdirə bilmışik. Son illər ərzində bütün magistral yollarda böyük işlər görülür, rahat yollar salınır. Onlar müasir standartlara cavab verən yollardır.

Şəhərlərarası yollara fikir verilir, kənd yolları tikilir. Bu, ölkəmizin inkişafını göstərir və eyni zamanda, infrastruktur layihələri arasında yol tikintisi xüsusi yer tutur. Çünkü yol olmasa heç bir inkişafdan, ölkəmizin çoxşaxəli inkişafından, turizmin inkişafından səhəbət gedə bilməz.

Əlbəttə ki, yollar, ilk növbədə, insanların rahatlığı üçün tikilir. Yəni, bu, başlıca məqsəddir və digər bütün məqsədlər də gözlənilir. Ona görə nəqliyyatla bağlı olan məsələlər kompleks şəkildə icra edilir. Dəmir yolunun yenidən qurulması gedir və bu layihə imkan verəcək ki, qatarların sürəti də artsın. İnsanların rahatlığı üçün bu, çox böyük əhəmiyyət daşıyır.

Eyni zamanda, Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin də fəal işləməsi üçün buna böyük ehtiyac vardır.

Bakı-Tbilisi-Qars dəmir yolu strateji əhəmiyyətə malik olan layihədir. Mən çox şadam ki, Azərbaycan bu layihənin təşəbbüskarı kimi böyük işləri öz üzərinə götürmüşdür və bu gün yolun tikintisi davam edir. Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu nəzərdə tutulmuş vaxtda istismara veriləcəkdir. Bu layihənin iqtisadi baxımdan çox böyük əhəmiyyəti vardır. Azərbaycan bundan sonra artıq tranzit ölkəyə çeviriləcəkdir. Biz öz tranzit imkanlarımızı onşuda artırırıq. Bu gün artıq bizim tranzit imkanlarımız daha da genişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində bu imkanlar daha da genişlənəcəkdir. Bizim coğrafi vəziyyətimiz çox əlverişlidir. Ancaq müasir infrastruktur olmadan bu coğrafi vəziyyət o qədər də böyük əhəmiyyətə malik olmur.

Ona görə nəqliyyat infrastrukturuna qoyulan sərmayə, Şimal-Cənub və Şərqi-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi ölkəmizin gələcək iqtisadi və siyasi maraqlarını daha da dəlğün şəkildə təmin edəcəkdir.

Azərbaycanda, Xəzərdə ən böyük dəniz limanı tikilir. Bu da bizim təşəbbüsümüz idi, buna da böyük ehtiyac vardır. Nəzərə alsoq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun fealiyyəti nəticəsində ən azı 10 milyon artıq yük daşınacaqdır, – yəni, biz bunu gözləyirik, gələcək illərdə bu rəqəm daha da artacaqdır, – əl-

bəttə ki, müasir dəniz limanına böyük ehtiyac vardır. Eyni zamanda, yeni tikilən dəniz limanı Bakıda, şəhərin mərkəzində yerləşən dəniz limanının şəhərdən köçürülməsinə də imkan yaradacaqdır. O ərazi də ictimai yerlər salınacaqdır.

Ümumiyyətlə, son illər ərzində Bakıda ictimai yerlərin salınması prosesi geniş vüsət almışdır. Yeni parklar salınır, yeni xiyabanlar, yollar açılır, ictimai yerlər yaradılır. Deyə bilərəm ki, ictimai yerlərin sayına, onların həcmində, gözəlliyyinə görə Bakı ən qabaqcıl yerlərdədir. Dənizkənarı bulvar genişləndirilmişdir. Şəhərin mərkəzindəki köhnəlmiş, yarıdagılmış vəziyyətdə olan tikililər artıq yığışdırılır. Onların yərində yeraltı parkinqlər və yerüstü parklar salınır. Görün, bu gözəllik nə qədər insanlara rahatlıq verir, insanların gözünü oxşayır. Eyni zamanda, yeni salınmış bu parklarda gün ərzində bəlkə də on minlərlə insan öz asudə vaxtlarını keçirir.

Bu proses bir daha onu göstərir ki, düşünülmüş siyaset olan yerdə nəticələr də olur. Əlbəttə, bütün köçürülmələr qanun çərçivəsində aparılmalıdır. Vətəndaşlara lazımı səviyyədə kompensasiya da ödənilməlidir. Qeyd etmək istəyirəm ki, verilən kompensasiya bazar qiymətindən təxminən iki dəfə çoxdur. Biz hamımız bilirik ki, şəhərin hansı yerində qiymətlər necədir və verilən kompensasiya təxminən bazar qiymətindən iki dəfə artıqdır. Bu da Azərbaycan dövlətinin öz vətəndaşlarına olan münasibətinin təzahürüdür. Hesab edirik ki, bütün köçürülmələr bu principlər əsasında öz həllini tapmalıdır.

Bakıda yeni yolların çəkilişi prosesi gedir. Çünkü buna böyük ehtiyac vardır. Əgər biz vaxtilə bu programı başlamasaydıq, indi şəhər nəqliyyatı tam iflic vəziyyətinə düşərdi. Bu il ərzində 100 minə qədər yeni avtoməşinin idxali gözlənilir. Əgər, biz yolları genişləndirməsək, köçürülmələri etməsək və yeni yol qovşaqlarını, tunelləri tikməsək onda şəhər nəqliyyati dayanar. Biz bəzi böyük şəhərlərin vəziyyətini yaxşı bilirik. Orada demək olar ki, nəqliyyat iflic hökm sürür. Ona görə, Bakının tarixi yerlərində genişləndirmə işlərinin aparılması çox çətindir. Bunu etmək mümkün deyildir, tarixi binalar vardır.

Ancaq harada mümkünürsə, orada biz yeni yolları açmalyıq, açırıq da, acacağıq da. Çünkü bunsuz mümkün deyildir. Bu, böyük vəsait tələb edir. Çünkü yolu tikintisi özlüyündə çox böyük vəsait tələb edən məsələlərdir. Köçürülmələr, kompensasiyalar, kommunikasiyaların yerinin dəyişdirilməsi – yəni, biz bütün bu işləri kompleks şəkildə aparırıq və apara-cağıq.

Sosial məsələlərin həllinə gəldikdə, bu barədə mən giriş sözündə qeyd etdim. Gələn aylarda maaşların, pensiyaların artırılması nəzərdə tutulur. Digər sosial tədbirlər görüləcəkdir. Bakıda və bölgelərdə sosial infrastrukturun tikintisi davam etdirilir. Hesab edirəm ki, bu sahədə nailiyyətlər böyükdür.

Sahibkarlığın inkişafı ilə bağlı nəzərdə tutulmuş kreditlərin böyük əksəriyyəti artıq verilmişdir. Bu il

bu kreditlər 250 milyon manat məbləğində nəzərdə tutulubdur. Kreditlərin böyük hissəsi əvvəlcə verilmiş və qaytarılmış kreditlər hesabına verilir.

Bu kreditlər çox səmərəli şəkildə işləyir və iqtisadiyyatın real sektoruna bir töhfədir. Sahibkarlığın inkişafına da bir töhfədir. Yəni, artıq bundan sonra hər il sahibkarlara ən azı 250 milyon manat güzəştli şərtlərlə kredit veriləcəkdir ki, bu, qeyri-neft sektorunun, sahibkarlığın inkişafına xidmət göstərəcək, beləliklə, ölkə qarşısında duran vəzifələri icra etmək üçün daha da yaxşı şərait yaradacaqdır.

Mən ərzaq təhlükəsizliyi ilə bağlı fikirlərimi dəfələrlə bildirmişəm. Sahibkarlarla görüşlərdə də bu mövzu daim qaldırılmışdır. Mən hesab edirəm ki, biz son illər ərzində bu istiqamətdə çox önəmlü addımlar atmışaq və bəzi pozisiyalar üzrə artıq özümüzü 100 faiz təmin səviyyəsinə yaxınlaşırıq. Bəzi pozisiyalar üzrə əvvəlki dövrlerdə biz özümüzü 100 faiz təmin məsələlərini həll etdik. Sahibkarlığın inkişafı dövlət siyasəti, bütün bu işlərin koordinasiyası, infrastruktur layihələrinin icrası və əlbəttə ki, qeyri-neft sektorunun inkişafı tam şəkildə ərzaq təhlükəsizliyini təmin etmək üçün bizə imkan yaradacaqdır.

Bizdə hələ ki, dövriyyədə olmayan torpaqlar vardır. Bu torpaqlarda meliorativ tədbirlər görülməlidir və görüləcəkdir. Burada qeyd olunduğu kimi, 5 min hektar torpaq artıq dövriyyəyə buraxılıb və orada məhsuldarlıq hektardan 54 sentnerdir. Bu, orta məhsuldarlıqdan iki dəfə çoxdur. Yəni, biz əslində bu rəqəmləri də gözləyirdik. Cənki bu yeni, iri fermer təsərrüfatlarında bütün tədbirlər yüksək səviyyədə görülür. Aqrotexniki, meliorativ tədbirlər, gübrə ilə təminat, əlbəttə ki, dövlət tərəfindən verilmiş kreditlər hesabına bütün bu işlər görülür.

Hesab edirəm ki, bax, biz bu təcrübəni əlbəttə ki, genişləndirməliyik. Bizə təqrübən 40–50 böyük, iri fermer təsərrüfatı lazımdır ki, taxila olan tələbatı biz tam şəkildə ödəyək. Eyni zamanda, biz bu təcrübəni digər, yəni, böyük olmayan fermer təsərrüfatlarında da tətbiq etməliyik. Kənd təsərrüfatı texnikasının alınması ilə bağlı son qərarım da məhz bu məqsədi güdürlər. Bir daha demək isteyirəm ki, vaxtılıq «Aqrolizinq»in yaradılması bu sahədə bir dönüş oldu. Əgər biz «Aqrolizinq»i yaratmasaydıq, indi bu texnikanın heç yüzdə biri də bizdə olmazdı. Kəndlilər özləri bu texnikanı almaq üçün imkanlara malik deyillər. Dövlət burada öz rolunu oynamışdır. Gələcək illərdə kənd təsərrüfatı texnikasının, xüsusiət kombaynların alınması ilə bağlı əlavə tədbirlər görülməcəkdir. İlin sonuna qədər əlavə vəsait də ayrıla bilər. Biz yaxın üç-dörd il ərzində özümüzü ən müasir texnika ilə tam şəkildə təmin etməliyik. Cənki biz gələcəkdə yeni iri fermer təsərrüfatlarını yaradacaqıq. Burada təxminən 10 minlərlə hektar torpaqdan söhbət gedir. Mövcud fermer təsərrüfatlarında da yeni texnika olmalıdır. Ona görə mütləq Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə təkliflərini bir daha verməlidir ki, biz öz

işlərimizi planlaşdırıq, bilmək, nə qədər traktor, nə qədər kombayn hansı ildə alınmalıdır ki, bu məsələlər tam şəkildə öz həllini tapsın.

Bununla bərabər, meliorasiya tədbirləri də böyük əhəmiyyətə malik olan məsələlərdir. Bu il Taxtakörpü su anbarı layihəsi istismara veriləcəkdir. Bu nəhəng infrastruktur layihəsidir. Bunun böyük əhəmiyyəti, tarixi əhəmiyyəti vardır. Bu, müstəqillik dövründə qeyri-neft sektorunda icra edilən ən böyük layihələrdən biridir, bəlkə də birincisidir. Bu layihə sırf sosial xarakter daşıyır, suvarılan torpaqların sahəsi böyük dərəcədə artacaqdır. Eyni zamanda, içməli su məsələləri öz həlini tapacaqdır.

İndi Vəlvələçay – Taxtakörpü su kanalı açılışa həzirdir və Taxtakörpü anbarının su ilə doldurulması başlanacaqdır. İlin sonuna qədər bu nəhəng layihə, – bunun içində elektrik stansiyası da vardır, – istismara veriləcəkdir.

Bununla bərabər, digər meliorativ tədbirlər görülməlidir. Hesab edirəm, meliorasiya ilə bağlı gələcəkdə xüsusi program da qəbul edilə bilər ki, biz öz strategiyamızı və planlarımızı program şəklinə salaq və bu məsələləri ardıcılıqla həll edək.

Onsuz da biz bunu həll edirik. Yeni kanallar tikilir, artezian quyuları qazılır, indi Taxtakörpü, Şəmkirçay su anbarları tikilir.

Şəmkirçay anbarı yəqin ki, gələn il istismara veriləcəkdir. Bu da on minlərlə hektar yeni torpaqlara suyun verilməsi deməkdir. Ancaq bununla bərabər, başqa imkanlar da vardır. Biz kiçik çaylardan daha da səmərəli şəkildə istifadə etməliyik. Yəni, hesab edirəm ki, bu sahədə çox dəqiq, müfəssəl və dünya praktikasına uyğun bir program işlənib təqdim edilməlidir.

Sənayeləşmə ilə bağlı artıq bütün müvafiq göstərişlər verilmişdir. Sadəcə olaraq bir daha qeyd etmək istəyirəm ki, bu sahə prioritet olaraq qalır. Sənaye parklarının yaradılması prosesi gedir. Yaxın aylarda biz bu parklarda artıq yeni müəssisələrin açılışını qeyd edəcəyik. Azərbaycanın sənaye potensiali böyüyür, artır. Bu ilin birinci rübündə qeyri-neft sənayemiz təxminən üç faiz artmışdır. Əminəm ki, gələcək illərdə bu artım daha da böyük rəqəmlərlə ölçüləcək. Həzirdə tikilməkdə olan böyük sənaye kompleksləri Azərbaycanda çox güclü ixrac yönümlü sənaye potensiali yaradacaqdır. Bu məsələlər diqqət mərkəzindədir. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir əsas sənaye şəhərlərimizdir və bu şəhərlərdə sənaye komplekslərinin tikintisi planlı şəkildə təmin edilecəkdir.

Bununla bərabər, ixrac məhsullarının istehsalının artırılması da daim diqqət mərkəzindədir. Əlbəttə ki, ilk növbədə biz diqqətimizi daxili bazara yönəldirik. Daxili bazarı həm sənaye məhsulları, həm tikinti materialları və həm də ərzaq məhsulları ilə təmin etməliyik. Bu, birinci məsələdir. Ancaq görülən və görülməcək işlərin miqyasını nəzərə alsaq görərik ki, biz ancaq daxili bazarla kifayətlənə bilmərik. Bizdə

## İCTİMAİ-SİYASİ TƏDBİRLƏR

istehsal olunacaq məhsullar daxili bazarın tələbatından qat-qat üstün olacaqdır. Ona görə mən indidən bu göstərişləri mütəmadi qaydada verirəm. Hesab edirəm ki, bunda böyük fayda vardır. Biz yeni bazarlara çıxış yollarını axtarmalıyıq. Xüsusilə indi dünyani bürümüş böhran hələ ki, davam edir, alıcılıq qabiliyyəti bəzi ölkələrdə aşağı düşübdür və tələbat da aşağı düşübdür. Ona görə də yeni bazarlara çıxməq o qədər də bizə asan olmayacaqdır. Burada ilk növbədə həm rəqəbat qabiliyyətlər məhsullar buraxılmalıdır, eyni zamanda, çox fəal siyaset aparılmalıdır ki, biz yeni bazarlara çıxaq, özümüzü təqdim edək və məhsullarımızı orada sata bilək.

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gözəl səmərəsini verir. Bunu həm ölkə əhalisi hiss edir, eyni zamanda, bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar da bunu qeyd edirlər. Bu yaxınlarda beynəlxalq təşkilatlar tərəfindən aparılan sorğu da onu göstərir ki, Azərbaycan əhalisi korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı atılan addimları alqışlayır.

Əhalinin təxminən 70 faizi hesab edir ki, Azərbaycanda bu istiqamətdə çox ciddi və səmərəli mübarizə aparılır. Deyə bilerəm ki, dünya miqyasında bu göstərici təxminən 20 faiz səviyyəsindədir. Azərbaycanda isə 70 faiz səviyyəsindədir.

Yəni, budur göstərici və budur gördüyüümüz işlərin əsas nəticəsi. Ona görə mən çox şadam ki, bu mübarizə öz səmərəsini verməkdədir. Hesab edirəm ki, biz daha da fəal olmalıyıq. Korrupsiya, rüşvətxorluq üçün mövcud olan meydani maksimum dərəcədə daraltmalıyıq. Bir daha demək istəyirəm ki, cəza tədbirləri tətbiq olunur və tətbiq olunacaqdır. Eyni zamanda inzibati tədbirlər və sistem xarakterli addimlar atılır və atılacaqdır. Onların içində əlbəttə ki, elektron hökumət, elektron xidmətlər xüsusi yer tutur. «Asan xidmət»in fəaliyyətini mən xüsusi vurgulamaq istəyirəm. Qısa müddət ərzində əhali arasında böyük rəğbət qazanan bu xidmət öz fəaliyyətini genişləndirir. Mənim göstərişimlə orada göstərilən xidmətlərin sayı da artır. Gələcəkdə biz baxmalıyıq ki, orada qısa müddət ərzində toplanan təcrübəni biz başqa sahələrdə də necə tətbiq edə bilək. Biz bunu edəcəyik, bu bizim seçdiyimiz yoldur. Eyni zamanda, əlbəttə ki, dövlət məmurlarının məsuliyyəti də bu məsələdə öz rolunu oynayır, oynamalıdır. Hər bir dövlət məmuru korrupsiyaya qarşı çox ciddi mübarizə aparmalıdır. Hər idarə rəhbəri bu prinsipləri əsas tutmalıdır. Çünkü Azərbaycanın sürətli inkişafı reallıqdır.

Gələcəyimiz çox parlaqdır. Azərbaycan bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir, mütləq bu, olacaqdır. Ona görə də biz bütün xoşagelmez halları aradan götürmeliyik və elə etməliyik ki, bu göstəriciyə görə də Azərbaycan dünyada qabaqcıl yerlərdə olsun.

İnfrastruktur layihələri arasında xüsusilə içməli su, kanalizasiya layihələrini mən qeyd etmək istəyirəm.

Cünki bu layihələr növbəti aylarda, illərdə də icra ediləcəkdir. Digər infrastruktur layihələrinin icrası tamamlanır. Elektrik enerjisi ilə bağlı artıq bütün layihələr demək olar ki, başa çatıbdir. Sonuncu böyük elektrostansiya - 780 meqavat gücündə olan stansiya bu yaxınlarda Şirvan şəhərində istismara verilibdir. Demək olar, sonuncu bir stansiyadır ki, artıq ən yüksək standartlara cavab verir və orada şərti yanaçağın sərfiyiyatı da lazımı səviyyədədir və bütün texniki parametrlər də dünya səviyyəsindədir.

Qazlaşdırma prosesi sürətlə gedir. Bu ilin sonuna qədər qarşıya vəzifə qoyulmuşdur ki, bütün yaşayış məntəqələrinin 90 faizi qazlaşdırılmalıdır. Xüsusilə, indi bölgələrdə bu iş geniş vüsət almışdır. Elə etməliyik ki, biz qazlaşdırmanın maksimum dərəcədə təmin edək. Ona görə içməli su-kanalizasiya layihələri bu gün əsas prioritətdir. Gördüyünüz kimi, demək olar ki, biz hər həftə, hər ay hansısa bir şəhərdə yeni su layihəsinin istismara verilməsini qeyd edirik, yaxud da onun təməlini qoyuruq. Bu proses artıq geniş vüsət almışdır. Dövlet büdcəsində də kifayət qədər vəsait nəzərdə tutulur.

İçməli su, kanalizasiya xətləri infrastruktur layihələri arasında bu gün prioritət məsələdir.

Enerji təhlükəsizliyi ilə bağlı mən giriş sözümdə qeyd etdim ki, Azərbaycan tərəfindən qəbul edilmiş qərarlar çox böyük beynəlxalq əhəmiyyətə malikdir. Bizim tərəfimizdən irəli sürülmüş layihələr böyük beynəlxalq dəstəyə malikdir. TANAP layihəsi artıq beynəlxalq aləm tərəfindən dəstəklənir və beynəlxalq layihəyə çevrilibdir. «Cənub» qaz dehлизinin icrası nəticəsində Azərbaycan bundan sonra ən azı 100 il ərzində çox önəmli və əvəzolunmaz qaz ixrac edən ölkəyə çevriləcəkdir. Bütün bunları biz edirik, Azərbaycanın bu günü və ölkəmizin gələcəyi üçün. Əlbəttə ki, enerji layihələri əlavə investisiyaların cəlb edilməsinə də gətirib çıxaraçaqdır. İlkin hesablamlara görə «Şahdəniz-2» və bu layihə ilə bağlı olan digər layihələr Azərbaycana təxminən 40 milyard dollar yeni investisiyaların qoyulmasına gətirib çıxaraçaqdır. Təbii ki, bu investisiyalar digər neft sektoruna, neft-qaz sektoruna yaxın olan, o cümlədən xidmət sektoruna da öz müsbət təsirini göstərəcəkdir.

Bu rübdə gələn ilin büdcəsi artıq hazırlanacaqdır. İndidən büdcə üzərində işlər aparılır. Büdcə əlbəttə ki, həm investisiya, həm sosial yönümlü olmalıdır. Büdcədə müdafiə xərcləri önemli yer tutmalıdır, eyni zamanda, bütün infrastruktur layihələri, sosial layihələr, sosial ödəmələr nəzərə alınacaqdır.

Eyni zamanda, bu ilin sonunda, bayaq qeyd etdiyim kimi, regional inkişaf programının ikinci hissəsi başa çatır. Gələn il yeni, üçüncü program qəbul ediləcəkdir. Müvafiq qurumlar bu programın tərtibatı üzərində işləyirlər. Növbəti program 2014–2018-ci illəri əhatə edəcək və bizə imkan verəcək ki, bundan sonra da Azərbaycan uğurla inkişaf etsin, qarşıda duran bütün vəzifələr icra edilsin. Sağ olun!

**Azərbaycan Respublikası Prokurorluğu orqanları ölkədə ictimai-siyasi  
sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi  
sahəsində zəruri tədbirlər həyata keçirmişlər**

**Avqustun 2-də Azərbaycan Respublikası Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2013-cü ilin birinci yarısında «Prokurorluq haqqında» Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyətinə və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.**

Məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirmişdir ki, cari ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam etmiş, respublikamızın iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsinə, bütövlükdə Azərbaycanın və hər bir regionun hərtərəfli sosial-iqtisadi inkişafına, əhalinin la-yıqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş siyaset öz müsbət nəticələrini vermişdir. Əldə edilən nailiyyətlərin əsasını xalqımızın ümum-milli lideri Heydər Əliyevin müəyyənləşdiriyi strateji xəttə uyğun olaraq, müasir şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyaset tədbirləri təşkil etmişdir. Dövlət başçısının iyulun 18-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında toxunduğu məsələləri diqqətə çatdırıran Baş prokuror dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlər yaşandığı bir şəraitdə Azərbaycan iqtisadiyyatının çoxşaxəli inkişaf etdiyini, qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə icra olunduğunu, gələcəkdə iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasını təmin edəcək sahələrin artan templə inkişaf etdiyini xüsusu vurgulamışdır.

Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının BMT-nin Tehlükəsizlik Şurasına üzv seçilməsi, Dünya İqtisadi Forumuna (Davos Forumu), II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna və digər əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi, Azərbaycanın süni peyki olan ölkələr sırasına daxil olması, həmçinin ölkədə aparılan islahatların nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilməsi Azərbaycanda həyata keçirilən sürətli sosial-iqtisadi inkişafın, vətəndaşların sosial rifahının ilbəil daha da yaxşılaşmasının, beynəlxalq standartlara uyğun müasir dövlətin və vətəndaş cə-

miyyətinin qurulması zəminində reallaşdırılan, beynəlxalq sülhün və təhlükəsizliyin saxlanması və möhkəmlənməsinə nail olmağa yönəlmış xarici siyasetin nəticəsində mümkün olmuşdur.

Bildirilmişdir ki, hesabat dövründə Azərbaycan Respublikası Prokurorluğu tərəfindən digər hüquq müdafiə orqanları, ilk növbədə Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorun-



ması, cinayətkarlığadən başlayan hərtərəfli islahatlar prosesi yeni müstəvidə davam etdirilmiş, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, çatışmazlıqların aradan qaldırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Hesabat dövründə prokurorluq orqanlarının bütün səyləri «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Programı»nın icrasına istiqamətləndirilmişdir. Dövlət Programında nəzərdə tutulan tədbirlərin müəyyən edilmiş müddətlərdə və keyfiyyətli icrası məqsədilə konkret tapşırıqlar verilmişdir.

2013-cü ilin birinci yarısında Daxili İşlər orqanları ilə qarşılıqlı əlaqəli birləşmələr nəticəsində kriminogen durumun daha da sabitləşməsinə, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinə təsir edən mənfi təzahürlerin aradan qaldırılması istiqamətində məqsədyönlü işlər görülmüşdür. Hesabat dövründə respublikada qeydə alınmış 10.929 cinayətin 86,9 fəzinin açılması təmin edilmişdir.

Cinayətkarlıqla mübarizə sahəsində əsas diqqətin artım meyli müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində həyata keçirilən qabaqlayıcı tədbirlərin səmərəliliyinin yüksəldilməsinə yönəldil-

## RƏSMİ TƏDBİRLƏR

məsi, Daxili İşlər Nazirliyinin müvafiq qurumları ilə əlaqəli şəkildə hər bir ərazi vahidi üzrə bu istiqamətdə zəruri tədbirlərin görülməsi, 2013-cü ilin birinci yarısının yekunlarına görə və əvvəlki illərdən bağlı qalmış bütün cinayətlər üzrə istintaq və əməliyyat-axtarış tədbirlərinin intensivliyinin artırılması, cəzannın labüdüyü principinin təmin olunması, o cümlədən qəsdən adam öldürmə hadisələri ilə əlaqədar Bakı şəhərinin Nərimanov, Yasamal, Binəqədi, həmçinin Yevlax və Neftçala rayonlarının hər birində 1 bağlı cinayətin açılması üçün bütün imkanlardan istifadə olunması barədə tapşırıqlar verilmişdir.

Baş prokuror hesabat dövründə mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürü kimi korrupsiya qarşı kəsərlər və yüksəlon xətlə mütəmadi mübarizənin təşkili məsələsinin Azərbaycan Respublikası Prokurorluğunun qarşısında duran mühüm vəzifelərdən biri olduğunu xüsusi vurğulamışdır. Dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsinə müvafiq olaraq, ölkə səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində fəaliyyəti daha da müasirləşdirilən, ixtisaslaşmış cinayət təqibi orqanı kimi səlahiyyətləri, ştat tərkibi artırılmaqla strukturu təkmilləşdirilən, işçilərinin sosial müdafiəsi əhəmiyyətli dərəcədə gücləndirilən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyəti daha səmərəli və çevik olmuş, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətdə idarə tərəfindən konkret zəruri tədbirlər həyata keçirilmişdir. Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən cari ilin birinci yarımılındə 200 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyəti məhkəmələrə göndərilmişdir. «161 - Qaynar xətt» əlaqə mərkəzinə daxil olmuş 3.237 müraciətin 14-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılmış, onlardan 4-ü üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyəti məhkəmələrə göndərilmişdir.

Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorluqlar, ilk növbədə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu neqativ təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətdə zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilmişdir.

«Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalarə qarşı mübarizənin gücləndirilməsi haqqında» Azərbaycan Prezidentinin 2009-cu il 22 iyun tarixli Fərmanının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələrini müəyyənləşdirən Respublika Prokurorluğu üzrə müvafiq əmrin icrası istiqamətdə bir sıra tədbirlər həyata keçirilmiş, daxil olmuş bütün müraciətlər üzrə mütəxəssislər cəlb edilmiş və onların iştirakı barədə qərarlar qəbul edilməklə yoxlamalar aparılmış və 2 cinayət işi başlanılmışdır. Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya hüquqpoz-

malarına qarşı mübarizənin gücləndirilməsi, keçirilən yoxlamaların ciddi nəzarət götürülməklə şəffaflığın təmin edilməsi barədə əlaqədar qurumlara və tabe prokurorlara konkret tapşırıqlar verilmişdir.

Əməliyyat müşavirəsində qeyd edilmişdr ki, 2013-cü ilin birinci yarımılındə istintaq işi və ibtidai araşdırma prosessual rəhbərliyin səmərəliliyinin artırılması, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətdə görülən tədbirlər də öz müsbət nəticələrini vermiş, istintaq fəaliyyətini həyata keçirən Prokurorluq, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin müvafiq qurumlarının fəaliyyəti daha da səmərəli olmuşdur. Həmin qurumlar tərəfindən 4.647 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyəti məhkəmələrə göndərilmişdir. Peşəkar istintaq və əməliyyat-axtarış tədbirlərinin nəticəsində keçmiş illərdə tərədiləmklə uzun müddət ərzində bağlı qalan bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin edilmişdir.

Hesabat dövründə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin səmərəli fəaliyyəti nəticəsində «İmtahan» informasiya sisteminin yaradılması və onun vasitəsilə prokurorluq əməkdaşlarının nəzəri bilik və peşə hazırlığı səviyyəsinin test üsulu ilə yoxlanılmasının əhəmiyyəti xüsusi vurğulanmış, yeni informasiya texnologiyalarının hərtərəfli tətbiqi və «Elektron hökumət» layihəsi çərçivəsində prokurorluq orqanlarında elektron sənəd dövriyyəsi sisteminin tam fəaliyyət göstərməsi istiqamətdə həyata keçirilən işlər barədə məlumat verilmişdir.

Bildirilmişdir ki, ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə və ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə Dövlət başçısının verdiyi tapşırıqlara müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə uyğun prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında formallaşmasının ən demokratik yolu kimi öz müsbət nəticələrini vermişdir. 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr nəticəsində işə qəbul edilmiş 546 gənc mütəxəssis hazırlıda prokurorluq işçilərinin ümumi sayının 52 faizdən çoxunu təşkil edir. Müsbət hal kimi qeyd edilmişdir ki, müsabiqə yolu ilə ilkin qəbulların nəticələrinə görə prokurorluqda qulluğa qəbul olunmaqla fəaliyyətləri dövründə xidməti vəzifələrinə vicedəli münasibətləri və peşə hazırlığı səviyyəsinə görə seçilən bir çox gənc mütəxəssis vəzifədə irəli çəkilərək Baş Prokurorluğun şöbə rəisi, rayon prokuroru və digər vəzifələrə teyinatlar almışdır.

Öldə edilmiş müsbət iş göstəriciləri ile yanaşı, məhkəmələr tərəfindən bir sıra cinayət işlərinin ibtidai araşdırma prosessual rəhbərliyi həyata keçirən prokurorlara qaytarılması, müstəntiqlər və prokurorlar

barəsində xüsusi qərarların çıxarılması hallarının mövcudluğu bu fəaliyyət istiqaməti üzrə qüsür kimi dəyərləndirilməklə, onların aradan qaldırılması, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar insan hüquq və azadlıqlarının real təminini üçün zəruri tədbirlərin görülməsi, mövcud nəzarət mexanizminin daha da təkmilləşdirilməsi barədə tapşırıqlar verilmişdir.

Bildirilmişdir ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi diqqət mərkəzində olmuşdur. Belə ki, 2013-cü ilin birinci yarısında 17 prokurorluq işçisi xidməti və icra intizamını pozduğuna görə intizam məsuliyyətinə cəlb edilmişdir. Bütün struktur qurumların rəhbərlərinin, rayon və şəhər prokurorlarından ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissini və mənfi təzahürlərə münasibətdə prinsipiallığın artırılması üçün ən qəti tədbirlər görülməsi tələb olunmuşdur.

Prezident cənab İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların qəbulu, onların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarının prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanıldığı xüsusi vurgulanmış, bu sahəde işlərin təkmilləşdirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirildiyi, Müraciətlərə baxılması idarəsinin kadr tərkibinin yeniləşdirildiyi diqqətə çatdırılmışdır. Eyni zamanda, müraciətlər üzrə natamam və qeyri-objektiv yoxlamalar aparılması, süründürməçilik hallarına yol verilməsi, əsassız qərarlar qəbul edilməsi, vətəndaşların müraciətlərinə formal və səthi cavabların verilməsi, qəbulların keçirilməsi qaydalarının pozulması kimi çatışmazlıqların hələ də olduğunu nəzərə alınaraq, bütün struktur qurumların rəhbərlərdən və tabe prokurorlardan bu sahədə mənfi halların tezliklə aradan qaldırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi tələb olunmuşdur.

Diqqətə çatdırılmışdır ki, prokurorluq orqanları tərəfindən 2013-cü ilin birinci yarısında görülmüş işlərin vəziyyəti bölgələr üzrə keçirilən əməliyyat müşavirələrində müzakirə edilmiş, Baş prokurorun müavinləri, Kollegiya üzvlərinin sədrliyi və tabe şəhər və rayon prokurorluqlarının bütün əməkdaşlarının iştirakı ilə Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində, İsmayıllı, Tərtər və Masallı rayonlarında keçirilmiş geniş əməliyyat müşavirələrində hesabat dövründə görülmüş işlərin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqları doğuran səbəblər hərtərəfli və prinsipial təhlil edilmişdir.

«Prokurorluq haqqında» Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, tabe struktur qurumların fəaliyyəti üzrənən nəzarətin daha da təkmilləşdirilməsi üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Əməliyyat müşavirələrində qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması və həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşı-

da duran konkret vəzifələr müəyyənləşdirilmiş və əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilmişdir.

Əməliyyat müşavirəsində cari ilin oktyabr ayında ölkəmizin həyatında çox mühüm hadisə olan Azərbaycan Respublikası Prezidentinin seçkiləri keçirilməsi ilə əlaqədar digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkə ərazisində qanunçuluğa əməl olunması, ictimai-siyasi sabitliyin qorunması və kriminogen durumun, xüsusiət dini ekstremizm və separatçılıq meyllərinin qarşısının alınmasına yönəldilmiş qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı prokurorluq orqanlarının qarşısında duran vəzifələr geniş müzakirə edilmişdir.

Xüsusi qeyd edilmişərdir ki, aparılmış rəy sorğularının nəticələrinə görə dövlət başçısı cənab İlham Əliyevin türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda «10 ilin dövlət adamı», İslam Əməkdaşlığı Təşkilati coğrafiyasında «İlin dövlət başçısı», Böyük Britaniyanın nüfuzlu jurnalı tərəfindən «İlin adamı» seçilməsi, ən nəhayət Prezident seçkiləri ile bağlı ümum-respublika ictimai rəy sorğusu iştirakçılarının 81,2 faizinin seçkilərdə məhz cənab İlham Əliyevə səs verəcəkləri xalqın öz rəhbərinə göstərdiyi etimadın, inamın, məhəbbətin məntiqi nəticəsidir.

Əməliyyat müşavirəsində 2013-cü ilin birinci yarısında prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə Baş prokurorun birinci müavin Rüstəm Usubovun məruzəsi dinlənilmişdir.

Müzakirələrdə çıxış edən Baş prokurorun müavini Namiq Əsgərov prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin avtomatlaşdırılmış elektron test imtahanı üsulu ilə yoxlanılmasının nəticələri barədə, Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi İlqar Cəfərov «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətlə amnistiya elan edilməsi haqqında» Milli Məclisin qərarının icrası ilə əlaqədar görülən işlər, Baş prokurorun köməkçisi Günay İsmayılova bölgələr üzrə vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar həyata keçirilən tədbirlər barədə müşavirə iştirakçılarına ətraflı məlumat vermişlər.

Əməliyyat müşavirəsində inam ifadə olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasetini hərtərəfli dəstəkləyən prokurorluq orqanlarının kollektivi müstəqil dövlətçiliyimizin maraqlarının və insan hüquqları və azadlıqlarının müdafiəsini, cinayətkarlığa qarşı yeni müstəvidə qətiyyətli mübarizə aparılmasını, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsini, prokurorluq dövlət səviyyəsində göstərilən etimada layiq səviyyədə işin təşkili üçün səlahiyyət hədləri daxilində bütün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.

## Baş Prokurorluğun Təşkilat-analitik idarəsi

**Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 2013-cü ilin birinci yarımilində görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya icası keçirilmişdir**



**İyulun 30-da Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının cinayət təqibi çərçivəsində müdafiəsi sahəsində 2013-cü ilin birinci yarımilində görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya icası keçirilmişdir.**

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 2013-cü ilin birinci yarımilində görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya icasını Naxçıvan Muxtar Respublikasının prokuroru Səbühi Şahverdiyev açaraq, geniş məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, xalqlarının taleyində müstəsna rol oynayan liderlər həm də milli dövlətçilik ideyalarının gerçəkləşməsində mühüm rol oynayır, tərəqqi üçün da yanıqlı əsasların, mütərəqqi inkişaf strategiyasının müəllifinə çevrilirlər. İndi Azərbaycan Respublikası vətəndaşlarının mütləq əksəriyyəti etiraf edir ki, 1969-cu ilin 14 iyulunda ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi xalqımızı milli müstəqilliyə doğru aparan işıqlı yolun əsasını qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyaset nəticəsində beynəlxalq aləmdə nüfuzumuz daha da möhkəmlənmiş və ölkəmiz dünyanın ən dinamik inkişaf edən dövlətinə çevrilmiş, vətəndaşların sosial rifah hali da yaxşılaşdırılmışdır.

Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanlarına olan yüksək dövlət qayığının nəticəsidir ki, ötən illər ərzində bütün rayon və şəhər prokurorluqları üçün müasir avadanlıq və texniki vasitələrlə tam təmin edilərək yüksək standartlara cavab verən inzibati binalar tikilib və ya əsaslı təmir edilərək prokurorluq əməkdaşlarının istifadəsinə verilmişdir.

Qeyd olunmuşdur ki, 2013-cü ilin birinci yarımilində Muxtar Respublikada 9 cinayət hadisəsi qeydə alınmışdır. Naxçıvan şəhərində 6, Şərur rayonunda 2 cinayət hadisəsinin baş verməsi, ötən hesabat dövründə qeydə alınmadığı halda hesabat dövründə Kəngərli rayonunda 1 cinayətin qeydə alınması aidiyyəti rayon (şəhər) prokurorlarını ciddi düşündürməli, cinayətlərin baş vermədən qar-

şısının alınması üçün digər hüquq-mühabizə orqanları ilə birləkdə qabaqlayıcı profilaktiki tədbirləri daha da gücləndirməli, digər rayonların ərazilərində isə bundan sonra da cinayət hadisəlerinin baş verməməsi üçün zəruri tədbirlər görülməlidir. Əvvəller məhkum olunan şəxslər tərəfindən 2, sərəxəş vəziyyətdə 1 cinayətin qeydə alınması bütün prokurorluq işçilərindən bu sahəyə diqqəti daha da artırmağı tələb edir.

Hesabat dövründə peşə fəaliyyəti ilə əlaqədar jurnalistlərin təqib edilməsi və onlara təzyiqlər göstərilməsi ilə bağlı cinayət hadisəsi qeydə alınmamışdır.

Qeyd olunmuşdur ki, daxili işlər orqanları ilə əlaqəli şəkildə həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində keçmiş illərdə baş verib bağlı qalmış 2 cinayət hadisəsinin açılması təmin edilmişdir. Lakin görülən işlərlə kifayətlənməməli və keçmiş illərdə baş verib bağlı qalmış bütün cinayət hadisərinin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin də açılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi təmin olunmalıdır.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ötən hesabat dövründə 4 cinayət faktı aşkar edildiyi halda, hesabat dövründə belə faktlar qeydə alınmamışdır. Muxtar Respublikanın sərhəd bölgəsində yerləşməsini və bu cinayətlərin transmilli xarakteri daşımاسını nəzərə alaraq rayon (şəhər) prokurorları bu sahəyə diqqəti artırımlı, aşkar oluna biləcək hər bir fakt üzrə narkotik vasitənin əldə edilmə mənbəyi müəyyənəşdirilərək təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələrini təmin etməli, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə profilaktiki işləri daha da gücləndirməlidirlər.

Prokurorluq orqanlarında hesabat dövründə 3 cinayəti istintaq olunaraq nəticə verilmiş, həbs qətimkan tədbirinin seçilməsi üçün müvafiq məhkəmələrə 4 təqdimat verilmiş və təqdimatla təmin olunmuşdur. Xüsusi mülkiyyətə dəyən ziyanla əlaqədar mənisəmə cinayəti üzrə ibtidai istintaq zamanı müəyyənəşdirilmiş 1.088.897 manat ziyanın 390.713 manatı və ya 36 faizi ibtidai istintaq mərhələsində ödətdirilmişdir. Tərədilmiş və ya həzırlanan cinayətlər haqqında Prokurorluq orqanlarına 23 məlumat daxil olaraq həll olunmuşdur.

Qeyd olunmuşdur ki, hesabat dövründə Dövlət ittihamının müdafiəsi üzrə səbənin əməkdaşlarının iştirakı ilə məhkəmələr tərəfindən 5 şəxs barəsində 4 hazırlıq icası keçirilərək məhkəmə baxışı təyin edilmiş, 6 şəxs barəsində 5 iş üzrə ittiham hökmü çıxarılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hərbi və cinayət kollegiyaları tərəfindən 9 şəxs barəsində 7 cinayət işinin ilkin baxışı keçirilərək məhkəmə baxışına təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində baxılıb nəticə verilmiş 4 şəxs barəsində 4 iş üzrə hökm dəyişdirilməden saxlanılmış, 2 şəxs barəsində 1 iş üzrə hökm dəyişdirilmiş, 3 şəxs barəsində 2 iş qalıq qalmışdır. Məhkəmələrdə hökm və ya məhkəmənin digər yekun qərarının icrası qaydəsində icraat üzrə 14 şəxs barəsində 14 işə baxılaraq nəticə verilmişdir. «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illi yubileyi münəsibətilə Amnistiya elan edilməsi haqqında» Azərbaycan

Respublikası Milli Məclisinin 7 may 2013-cü il tarixli qərarının icrası ilə əlaqədar 37 şəxs barəsində amnistiya tətbiq olunmuşdur.

Hesabat dövründə Muxtar Respublikda Daxili işlər orqanlarında 7 cinayət işi istintaq olunaraq nəticə verilmiş, törədilmiş və ya həzirlanan cinayətlər barədə 18 məlumat daxil olmustur. Cinayət törədərək istintaq və möhkəmə orqanlarından qəcib gizlənmiş 2 şəxs barəsində 2 axtarış işi olmuşdur ki, axtarışda olanların tutulması təmin olunmamışdır. Müvafiq prokurorlar tərəfindən 19 əməliyyat-qeydiyyat işi öyrənilmiş və bu sahədə baş vermiş nöqsan və qanun pozuntularının aradan qaldırılması üçün 1 təqdimat və 4 göstəriş verilmişdir.

Cinayətkarlığa qarşı mübarizə işinə ziyan vuran amil kimi Muxtar Respublika ərazisində qeydə alınmış ölümle noticələnən yol-nəqliyyat hadisələrinin qarşısının tam alınmaması həmin hadisələrin profilaktikası istiqamətində tədbirlərin həyata keçirilməsinə ciddi zərurət yaradır. Hesabat dövründə 3 yol nəqliyyat hadisəsi qeydə alınmışdır ki, nəticədə 6 nəfər ölmüş, 3 nəfər xəsarət almışdır.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində 1 cinayət işi başlanmış və hazırda həmin cinayət işi üzrə istintaq davam etdirilir. Ədliyyə, Vergilər və Milli Təhlükəsizlik nazirliklərdə isə cinayət işləri istintaq edilməmişdir.

Qeyd olunmuşdur ki, hesabat dövründə Muxtar Respublika Prokurorluğu orqanlarında 1 beynəlxalq tapşırıq müvafiq qanunvericiliyə uyğun icra edilmişdir. Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanlarının iş planlarında nəzərdə tutulmuş bütün məsələlər vaxtında və keyfiyyətli icra olunmuş, iş planlarının icrası zamanı inzibati qanunvericiliyin tələblərinin pozulması aşkar edildiyindən müvafiq orqanlara 10 təqdimat verilmişdir.

Hesabat dövründə Prokurorluq orqanlarına vətəndaşlardan 9 ərizə, şikayət və digər müraciət daxil olmuşdur ki, 3-ü prokurorluqda həll edilmiş, 6-ı isə digər təşkilatlara göndərilmişdir. Prokurorluq orqanlarında 172 nəfər vətəndaş prokurorlar tərəfindən qəbul edilmişdir.

Hüquqi maarifləndirmə və profilaktika işi Prokurorluq orqanlarında hesabat dövründə daha da gücləndirilmiş, prokurorluğun fealiyyətində aşkarlıq və qanunvericiliyin izahı ilə bağlı 668 halda təbliğat işi aparılmış, kütləvi informasiya vasitələrində 156 halda hüquqi mövzuda çıxışlar edilmişdir ki, onlardan 96-i mətbuatda, 15-i radioda, 45-i isə televiziyyada olmuşdur. Hüquqi təminat və informasiya şöbəsi tərəfindən Naxçıvan Muxtar Respublikası Televiziyasında «Qanunçuluq» verilişi mütəmadi həzirlanıb efirə verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən «Prokurorluq orqanlarının kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq məsələləri haqqında» əmrin icra vəziyyəti ümumişdir. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun müsbət iş təcrübəsinin tabe qurumlarda yayılması 30.04.2013-cü il tarixli icmal məktubla məqsədə uyğun hesab edilmişdir.

Azərbaycan Respublikası Baş Prokurunun müvafiq əmri ilə 2, Naxçıvan Muxtar Respublikası Prokurorunun müvafiq əmrləri ilə 12 şəxs barəsində həvəsləndirmə tədbiri tətbiq olunmuş, 9 nəfər yuxarı təsnifat vəzifəyə teyin olunmuş, intizam məsuliyyətinə cəlb edilen olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluq işi qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə müvafiq olaraq 5 nəfər gənc hüquqsunas Naxçıvan Muxtar Respublikası Prokurorluğu



organlarına, 2 nəfər isə Naxçıvan Muxtar Respublikası Həbi Prokurorluğunə işə qəbul olunmuşlar.

Tədris məşğələləri Baş Prokurorluq üzrə «Prokurorluq işçilərinin nəzəri və peşə hazırlığı ilə əlaqədar işin təkmilləşdirilməsi haqqında» əmrin tələbləri əsasında keçirilmiş, məşğələlərdə əsasən «Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Programı»nın prinsiplərinin, «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəələrinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun, bu məsələ ilə əlaqədar müvafiq əmrin, qanunvericiliyə edilmiş son əlavə və dəyişikliklərin öyrənilməsi təmin edilmişdir.

Qeyd olunmuşdur ki, Prokurorluq işçiləri 2013-cü ildə muxtar respublikada elan edilmiş «Heydər Əliyev İli»ndə işlərini günün tələbləri səviyyəsində qurmaqla, hesabat dövründə səlahiyyət həndləri daxilində müəyyən işlər görülmüşlər. 2013-cü il daha bir əlamətdar hadisə ilə yadda qalacaqdır. 2013-cü ilin oktyabr ayında keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində bütün prokurorluq işçiləri xüsusi fəallıq göstərməli, öz səlahiyyət həndləri çərçivəsində bu seçkinin ədalətli, demokratik, şəffaf və seçicilərin fəallığı şəraitində keçirilməsi üçün bütün qüvvələrini səfərbər etməlidirlər.

Sonda əminliklə ifadə olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun kollektivi ümummilli lider Heydər Əliyevin ideyalarına sadıq qalaraq onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyyə və tapşırıqlarına müvafiq olaraq bundan sonra da feal vətəndaşlıq mövqeyi nümayiş etdirərək, bütün qüvvələrini səfərbəriyə almaqla digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə dövlətçiliyimizin maraqlarını, ölkəmizdə bərqərar olmuş dəyaniqli icimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş huquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət həndləri daxilində bütün zəruri tədbirləri görülmək, Azərbaycan xalqına, onun dövlətçidiyinə və hakimiyyətə sədəqətlə xidmət edəcəkdir.

\*\*\*

Sonra məruzə ətrafında çıxışlar olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdürü Cəlil Rüstəmov kollegiya iclasında çıxış etmişdir.

### Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsi

## **Prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılmasına diqqət artırılmaqda davam edir**

### **Baş prokuror Zakir Qaralov Şəki şəhərində vətəndaşları qəbul etmişdir**

Dövlət başçısı cənab İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq vətəndaşlara keyfiyyətli xidmət göstəriləməsi, onların müraciətlərinə hər zaman qayğı və həssaslıqla yanaşılması dövlət təsisatlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir.

İyulun 12-də Baş prokuror Zakir Qaralov Şəki şəhər prokurorluğunun inzibati binasında Şəki, Qax, Qəbələ, Balakən, Oğuz və Zaqatala rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirmişdir.

Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli lideri Heydər Əliyevin şəhər İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi öünüə gül-çiçək düzən, xatirəsini ehtiramla yad etmişdir.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 100-dən artıq vətəndaşın prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini, o cümlədən ərizə, şikayət və təkliflərini dinləmiş, qaldırılan məsələlərin həll edilməsi üçün qəbulda iştirak edən prokurorluğun müvafiq struktur rəhbərlərinə tapşırıqlar vermişdir.

Qəbul zamanı bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmışdır. Vətəndaşların müraciətlərində qaldırıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və töredilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələr və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Yekunda tabe prokurorların iştirakı ilə müşavirə keçirilməklə, respublikamızın mühüm strateji əhəmiyyət kəsb edən şimal bölgəsində ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlıq qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, habelə vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılmışdır.

\*\*\*

### **Baş prokuror Zakir Qaralov Ağsu rayonunda vətəndaşları qəbul etmişdir**

Baş prokuror Zakir Qaralov avqustun 16-da Ağsu rayon prokurorluğunun inzibati binasında Ağsu, Şamaxı, Qobustan, İsmayıllı və Kürdəmir rayonlarında yaşayan vətəndaşları qəbul etmişdir.

Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi öünüə gül dəstələri düzən, xatirəsini ehtiramla yad etmişdir.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbul zamanı Baş prokuror vətəndaşların müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid

olan məsələlər üzrə onların qanuna uyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər vermişdir.

Baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin əksəriyyəti elə yerindəcə öz həllini tapmışdır.

Vətəndaşların ərizə və şikayətlərində qaldırıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və töredilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, xəbərsiz itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün tapşırıqlar verilmişdir.

Eyni zamanda, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə, regionda ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlıq qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret göstərişlər verilmiş, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılmışdır.

\*\*\*

### **Baş prokuror Zakir Qaralov Ağcabədi rayonunda vətəndaşları qəbul etmişdir**

Baş prokuror Zakir Qaralov sentyabrın 13-də Ağcabədi rayon prokurorluğunun inzibati binasında Ağcabədi, Ağdam, Tərtər, Yevlax, İmişli, Beyləqan və Füzuli rayonlarında yaşayan vətəndaşları qəbul etmişdir.

Qəbuldan əvvəl Baş prokuror Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəni ziyan etmiş, öünüə gül dəstəsi qoymuş, ulu öndərin əziz xatirəsinə dörin ehtiramla yad etmişdir.


Gün ərzində aparılmış qəbul zamanı Baş prokuror 60-dan artıq vətəndaşın müraciətini, o cümlədən ərizə, şikayət və təkliflərini nəzərdən keçirərək bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanuna uyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər vermişdir. Prokurorluğun səlahiyyətlərinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur.

Baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin əksəriyyəti elə yerindəcə öz həllini tapmışdır.

Daha sonra qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə, regionda ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlıq qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret göstərişlər verilmiş, vətəndaşların müraciətlərinə ciddilikle baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılmışdır.

### **Baş Prokurorluğun Mətbuat Xidməti**

**Azərbaycan Respublikasının Prokurorluğu ilə Birləşmiş Ərəb Əmirliliklərinin  
Dubay Məhkəmələri arasında hüquqi sahədə əməkdaşlıq  
məsələləri müzakirə olunmuşdur**



**Sentyabrın 17-də Baş prokuror Zakir Qaralov Birləşmiş Ərəb Əmirlilikləri (BƏƏ) Dubay Məhkəmələri Departamentinin Baş direktoru dr.Əhməd Səid Bin Həzim rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.**

Qonaqları səmimi salamlayan Baş prokuror Zakir Qaralov xalqlarımız arasında formallaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edərək, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Prezident cənab İlham Əliyev tərəfindən imzalanan müttəqqi qanunvericilik aktlarının, o cümlədən prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasirləşmə prosesinin davam etdirilməsi və köklü islahatların aparılması barədə etrafı məlumat vermişdir.

Görüşdə BƏƏ Dubay Məhkəmələri Departamentinin Baş direktoru dr. Əhməd Səid Bin Həzim göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirmiş, ölkəmizin məhkəmə, habelə prokurorluq orqanları ilə six əməkdaşlıq əlaqələrinin yaradılmasında böyük maraqlarının olmasını diqqətə çatdırılmışdır. Azərbaycan və BƏƏ arasında əlaqələrin six olduğunu bildirən qonaq respublikamızın çox qısa zamanda yüksək nailiyyətlər əldə etməsini xüsusi qeyd edərək, məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış və iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.

**Baş Prokurorluğun Mətbuat Xidməti**

## Təqsirin və təqsirsizliyin prezumpsiyaları: dialektikadan praktiki nəticələrə

«Şübhə ilə mübarizə aparmaq lazımdır – elə zəfər çalmaq və ya elə uduzmaq gərkidir ki, sonda «təqsirlidir» və ya «təqsirsizdir» hökmünü qəti olaraq, tərəddüd etmədən və utanmadan verə biləsən.»<sup>1</sup>

(A.F.Koni, məşhur rus hüquqşunası)

**Eramızdan əvvəl 359-cu ildə talanlılığı görə məsuliyyətə cəlb edilən sabiq Narbon Qalliyasının canışını Numerinin haqqında məhkəmə zamanı Roma imperatoru Flavi Klavdi Julian sonrasında cinayət-prosessual dövriyyəyə daxil olmuş və bütün məhkəmələr tərəfindən müvafiq hallarda sitat götürmiş bir mühakimə səsləndirmişdir. Qədim Roma tarixçisi Ammian Marsellin tərəfindən qeyd edilmiş hadisə<sup>2</sup> belə olmuşdur: imperator bu ittihamlı bağlı açıq məhkəmə təşkil edir, işə şəx-sən özü baxır və tərəfləri diqqətlə dinləyir. Məhkəmə zamanı Numeri təqsirini inadkarlıqla danır və onu ifşa etmək mümkün olmur. Sübutların azlığıni görən ittihamçı Delfidiy imperatora sualla müraciət edir: «Əzəmətli Sezar, ittihamı inkar etmək yetərlidirsə, onda kimsə təqsirli ola bilərmi?». Julian ona dərhal belə cavab verir: «İttiham irəli sürmək yetərlidirsə, onda kimsə təqsiz ola bilərmi?».**

Tarixçi bu hadisəni imperatorun humanist düşüncə tərzinə malik insan olmasını sübut edən fakt kimi təqdim etsə də, ittihamçının suali və imperatorun ona cavabı təqsirin və təqsirsizliyin prezumpsiyalarına aid klassik nümunələr kimi qəbul edilə bilər.

Təqsirin və təqsirsizliyin prezumpsiyaları onların mahiyyətlərini əks etdirən adlarından da görünən kimi, bir-birinə diametral olaraq ziddirlər. Bu ziddiyət dialektik xarakterlidir. Tarixi təcrübə göstərir ki, zaman-zaman onlar bir-birini əvəzləmişlər. Nəzəriyyəçilər təqsirin prezumpsiyasını yabani, təqsirsizliyin prezumpsiyasını isə, mədəni bitkiyə bənzədir; qulluq edilməyən mədəni bitkinin yabani bitki tərəfindən üstələnəcəyi kimi qorunması üçün cəmiyyət və dövlət tərəfindən tədbirlər görülməyəcəyi təqdirdə təqsirsizlik prezumrsiyasının təqsirin prezumpsiyası ilə əvəzlənəcəyini vurgulayırlar.<sup>3</sup>

1 Rus dilində: "С сомнением надо бороться – и победить его или быть им побежденным так, чтобы в конце концов, не колеблясь и не смущаясь, сказать решительное слово - "виновен" или "не виновен."

2 Bax: Марцеллин, Аммиан Книга XVIII // Римская история = Res Gestae / Перевод с латинского Ю.А.Кулаковского и А. И. Сонни. – К.: Б. и., 1907. – С. 145. – 559 с. КНИГА XVIII.

3 Bax, məsləhət: Lester, Joseph L. (2005). «Presumed Innocent, Feared Dangerous: The Eighth Amendment's Right To Bail (angl.)». Northern Kentucky Law Review (Northern Kentucky University) 32 (1): 9.

Təqsirin və təqsirsizliyin prezumpsiyaları insan şüuruna, təfəkkürünə, təcrübəsinə nüfuz göstəricisinə görə fərqlənilər. Onları dəqiq ölçmək mümkün olmasa da həm empirik müşahidələr, həm də bu fenomenlərin təhlili ilə çox asanlıqla müəyyən etmək

olar ki, **təqsirin** prezumpsiyası daha dərin və möhkəm köklərə malikdir. Təqsirsizlik prezumpsiyası hüququnun ədalətliliyi və zəruriliyi demek olar ki heç kimdə, o cümlədən hüquqi proseslərə cəlb olunmuş zümrə tərəfindən şübhə altına alınmış, lakin bu prezumpsiya praktikada özünə layiq olan mövqeni tuta və möhkəmləndirə bilməmişdir. Təqsirin prezumpsiyası ədalətsizliyə çıxışı olan assosiativ əqli əlaqələr yaratsa da, təqsirsizliyin prezumpsiyası ilə müqayisədə insan təcrübəsi üçün daha rahat, daha etibarlı, daha «doğma» görünür.

Paradoksun izahını insanın sosiobioloji təbiəti və idrak prosesinin xüsusiyyətlərində axtarınlar var. İnsanın tarixi evolyusiyası həyat uğrunda «qorxu» hissi ilə müşayiət olunan fasıləsiz mübarizədən ibarət olmuşdur. Bu mübarizənin dialektikası instinkтив formalardan əvvəl təbiəti, sonra isə həm də cəmiyyəti idarə edən qanunların, qanuna uyğunluqların dərk edilməsi formalarına transformasiya etmişdir. Totemizm dövründə insan vəhşi heyvanlar və təbiətin kortəbii qüvvələri, mifoloji politeizm dövründə bu qüvvələri idarə edən qüdrətli allahlar, monoteizm dövründə isə, tək allah qarşısında özünün acizliyini dərk etmiş, bu təhlükə mənbələri ilə daim «ehtiyatlı» davranışmağa çalışmış və buna alışmışdır. Müasir dövrde geniş vüsət alan ekoloji humanizm də təbiət qüvvələri ilə insanın harmonik mövcudiyyətini ehtiva edir. «Ehtiyatlılıq» özünü təhlükə mənbələri və onların kəmiyyət və keyfiyyət göstəricilərinə dair «ehtimallar», «şübhələr» formasında göstərir.

Cinayət işləri üzrə istintaq (ibtidai və möhkəmə) fəlsəfi baxımdan konkret cinayət hadisəsinin dərk olunmasıdır. Sübutetmə ayrı-ayrı sübutların məşəyi və keyfiyyəti barədə ehtimal olunan, təxminən izahlardan şəxsin təqsiri və təqsirsizliyi barədə yeganə həqiqi nəticəyə kecid prosesidir. Bu prosesdə ən çox istifadə olunan üsul versiyaların irəli sürülməsidir. Versiya irəli sürülməsi ilə «şübhə» arasında ziddiy-

yət yoxdur, öksinə, bağlılıq vardır və bu bağlılıq «forma-məzmun» münasibətlərini xatırladır. Əslində, «şübhələr» bu və ya digər məsələlər barenda versiya irəli sürülməsi formasında çıxış edir. Versiya irəli sürülməsi cinayət işinin faktiki hallarına əsaslanan zehni, məntiqi fəaliyyət kimi çıxış etsə də, onun məzmunu subyektin həyat təcrübəsi, nəzəri bilikləri, peşə vərdişləri, ətraf sosial mühitin durumu və s. kimi amillərlə müəyyən edilir. Konkret işlərdə bu özünü cinayətkarın şəxsiyyəti, cinayət aleti, mexanizmi və s. sübut edilməli olan hallar barədə ehtimallar, şübhələr kimi bürüzə verir.

Bəs «şübhə» nədir? Azərbaycan dilinin izahlı lügətində «şübhə» anlayışına – «bir şeyin gerçəkliyinə xatircəm olmama, bir şeyin həqiqətə uyğun ola biləcəyi haqqında fikir, güman, şəkk, tərəddüd» kimi tərif verilmişdir.<sup>4</sup> Lügətə əsasən, «şübhə etmək – bir şeyin gerçəkliyinə tam inanmamaq, xatircəm olmamaq, arxayı olmamaq», «şübhələnmək» – «bir şeyin gerçək olub-olmadığını kəsdirə bilməmək, şübhə etmək, şəkk etmək, inanma-maq»dır.

«Şübhə» zehni hiss hesab olunur. Lakin onu insan psixikasının statik bir durumu kimi qəbul etmək düzgün olmazdı. Şübhə – idrak prosesində əhəmiyyətli rol oynayan bir amildir. Psixoloqlar deyir ki, zehni (intellektual) hissələr insanı ətraf aləmin sirlərinə, özünün eləcə də başqasının rəftar və davranışının səbəbini daha dərindən dərk etməyə sövq edir. Bu arada Azərbaycan xalqının müqtədir oğlu, fəlsəfi-romantik şerimizin banisi Hüseyin Cavidin «Seyx Sənan» dramında şeyx Kəbirin dili ilə dediyi sözləri yada düşür: «Şübhədir hər həqiqətin anası, Şübhədir əhli-hikmətin babası. Şübhə etməkdə haqlıdır insan... Şübhə artarsa həm yəqin artar, Mərifət nuri şübhədən parlar».<sup>5</sup>

Praktiki fəaliyyətdə «şübhə» subyekti xarakterizə edən keyfiyyət – «şübhəlilik» formasında təzahür edir. Qanun tələb edir ki, ibtidai və məhkəmə istintaqı «hərtərəfli, tam və obyektiv» aparılsın. Bunu təmin etmək üçün məhkəmə, prokuror, müstəntiq, təhqiqatçı qarşısında prosessual vəzifələr müəyyən edilmişdir.<sup>6</sup> Hərtərəfliyə və tamlığa nail olmaq üçün qarşıya çıxan hər bir məsələnin həlli ilk önce versiyaların irəli sürülməsi ilə başlayır. Təsadüfi deyildir ki, «şübhəlilik» prosessual fəaliyyətin, xüsusiən də cinayət-prosessual fəaliyyətin subyektlərinin peşəkarlıq göstəricisi olması fikri həttə detektiv ədəbiyyatda möhkəmlənmişdir.

4 Bax: Azərbaycan dilinin izahlı lügəti. Dörd cilddə. IV cild. Bakı, “Şərq-Qərb”, 2006, 244 səh.

5 Bax: Hüseyin Cavid. Əsərləri. Beş cilddə. II cild, “Liter nəşriyyat”, 2005, səh.112-113.

6 Bax: CPM-nin 84.5.3, 85.5.2, 85.6.3, 86.2.1, 144, 145.2, 290.2 və digər maddələri.

7 Bax: CPM-nin 84.5.3, 85.2.1, 85.6.3, 86.2.1, 145.2 və s. maddələri.

Sosиobioloji xassə və ya peşəkarlıq göstəricisi, yaxud hər ikisinin simbiozu kimi çıxış edən «şübhəlilik» keyfiyyəti cinayət prosesini həyata keçirən subyektin təqsirsizlik prezumpsiyası hüququna hörmətlə yanaşmasına dair qanunun tələbi ilə dialektik ziddiyyət təşkil edir. Başqa sözlə, **subyektin «şübhəliliyi», təqsirsizlik prezumpsiyasını pozmağa meylliliyi obyektiv əsaslarla malikdir**. Mahiyyət etibarı ilə cinayətin subyekti barədə ehtimal qurma bu şəxsin təqsirli olması prezumpsiyasına söykənir. Düzdür, istintaq prosesi bu ehtimalın təsdiqi ilə yanaşın həm də təkzibi istiqamətində inkişaf edir. Lakin hər bir halda bütün proses qeyd edilən **təqsir prezumpsiyası** üzərində aparıldığı faktdır.

Cinayət prosesinin təqsirin yox, təqsirsizliyin prezumpsiyası üzərində qurulmasının formal əlamətləri milli cinayət-prosessual qanunvericiliyində mövcuddur. Məsələn, CPM-nin 139-cu maddəsində «sübut edilməli hallar» sırasında yalnız ittiham təsdiq edən halların (təqsirin, faktiki halların və s.) müəyyən edilməsi göstərilmişdir. Və ya, bu Məcəllənin 32.2.3-cü maddəsində dəqiqləşdirilmişdir ki, «ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyətini, cinayəti töretniş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövüsfinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir». Bu təsadüfi deyil. Əgər təqib «obyektiv» təqib aparılmalıdırsa,<sup>7</sup> təqsirlə yanaşın həm də təqsiri təkzib edən sübutların toplanılması vəzifəsinin müəyyənləşdirilməsi məntiqli görünərdi. Lakin belə olan halda cinayət prosesi subyektinin **«təqsir prezumpsiyası»**ni təkzib etməsi fikri ilə razılışmağa məcbur olardıq. Çünkü təkzib olunan hüquqi prezumpsiyalar üzrə subyektin fəaliyyəti prezumpsiyaların **təkzib edilməsindən** ibarətdir. Hər iki prezumpsiya – təqsirin və təqsirsizliyin prezumpsiyası təkzib olunan hüquqi fiksiyalar, prezumpsiyalardır.

Buna baxmayaraq, praktiki fəaliyyətin təqsir prezumpsiyasından tam azad olması fikri ilə razılışmaq mümkün deyildir.

Təqsirin prezumpsiyası hüquqi prosesə yad deyil. Antik dövrdə təqsirin prezumpsiyası prinsipinin tənqidinə bənzər ayrı-ayrı belə misallara rast gəlmək mümkündür. «Təqsirin prezumpsiyası» ifadəsi ilk dəfə ingilis filosofu Tomas Hobs tərəfindən «Leviathan» əsərində, görkəmli hüquqşunas Edvard Kukun yaradıcılığından bəzi fikirlərinə münasibət bildirər-

## TƏHLİLLƏR, TƏKLİFLƏR

kən işlədilmişdir. Kuk hesab edirdi ki, əgər şəxs ədalət mühakiməsindən qaćib gizlənirsə, bütün daşınar və daşınmaz əmlakı tam təqsiz olmasına baxma-yaraq müsadirə edilməlidir, çünki müsadirə üzrə qaćib gizlənməyə dair hüquq prezumpsiyasına qarşı qanun heç bir sübuta yol vermir,<sup>8</sup> yəni qəbul etmir, tənimir. Hobs isə, təqsirin prezumpsiyasının ümumiyyətlə, o cümlədən ədalət mühakiməsindən qaćanlar barəsində də tətbiqini yolverilməz olduğunu vurgulayırdı.<sup>9</sup>

Tarixən inkvizisiya kimi tanınan prosesdə prezumpsiya edilən **təqsir** idi. Təhqiqat aparan inkvizitor məqsədə – etirafa nail olmaq üçün<sup>10</sup> nisbətən yumşaq üsullardan başlayaraq daha sərt üsulları tətbiq edirdi. «İnkvizisiyanın tarixi»<sup>11</sup> kitabının ibtidai həbsə həsr edilmiş bölməsində iki inkvizitorun «təcrübə»si barədə maraqlı məlumatlar yerləşdirilmişdir. Devid Auqsburqski adlı inkvizitor deyirmiş ki, «əgər o (təqsirləndirilən şəxs) şahidlər tərəfindən ifşa edilirsə, ona qarşı heç bir mərhəmət göstərilənməlidir. Onu yalnız ölümüne qədər çatdırmaq lazımdır; bir qədər yemək vermək lazımdır ki, qorxu onu fəth etməsin». 1325-ci ildə Karkassondan olan bir irnvizitor insanı türmədə «həqiqəti daha dolğun ötürənə qədər» saxlayırmış. Hər iki hal təqsirin mütləq prezumpsiyasının nümunələridir, çünki işə münasibət şübhəlinin təqsirinin artıq tam sübuta ye-

tirilməsi üzərində qurulurdu; təqsirləndrilən şəxsə möhkəmə hökmü olmadan işgəncə xarakterli müxtəlif cəzalar verilirdi.

Təqsirin prezumpsiyası yalnız tarixi fenomen deyildir. Müasir prosesdə də ona rast gəlmək mümkündür. Mülki prosesdə təqsirin prezumpsiyası elementləri bu gün də vardır. Məsələn, Azərbaycan Respublikasının mülki qanunvericiliyi bəzi hallarda yüksək təhlükə mənbələrinin sahiblərinin üzərinə təqsizliyini sübuta yetirmək öhdəliyi qoymuşdur.<sup>12</sup> Başqa misal: «14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əqdləri, o cümlədən müstəqil bağladıği əqdlər üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır, bu şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər. Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün də cavabdehdirlər». Bu qayda Mülki Məcəllənin 29.4-cü maddəsi ilə müəyyən edilmişdir. Belə misallar çoxdur. Düzdür, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin IX hissəsində (Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas principləri və şərtləri) yazılmışdır ki, «ədalət mühakiməsi təqsizlik prezumpsiyasına əsaslanır», lakin praktika və prosessual qanunvericilik mülki mühakimə icraatının bu prinsipə əsaslanmadığını göstə-

8 *Bax:* Coke, Edward Lib. 3, Cap. 13, [m] // The First Part of the Institutes of the Laws of England, or, a Commentary upon Littleton: Not the Name of the Author only, but of the Law itself (аңгл.). – The Sixteenth Edition. – Dublin: Printed by L. Hansard & Sons for E. Brooke, 1809. – P. 709. – 820 p.: "...If a man, that is Innocent, be accused of Felony, and for fear flyeth for the Jame; albeit he judicially acquitteth himſelf of the Felony; yet if it be found that he fled for the Felony, he ſhall notwithstanding his Innocency, Forfeit all his goods, chattels, debts, and duties. For as to the Forfeiture of them, the Law will admit no proof againſt the Preſumption in Law grounded upon his flight."

9 *Bax:* Hobbes, Thomas Part 2. Of Commonwealth // Leviathan: or, The matter, forme & power of a commonwealth, ecclesiasticall and civill (аңгл.). – London: Printed for Andrew Crooke, 1651. – P. 144. – 394 p.

10 Qeyd edilməlidir ki, kafirin etirafı nəinki törədilmiş səhvlərin tam boyuna almağı nəzərdə tuturdu, bu həm də islah olunmaq istəyini də ehtiva edirdi. İslah üçün küfrün mənfurluğunu və cəzaya layiq olmasını təsdiq etmədən başlayırdı.

11 *Bax:* "Мейкок А.Л. История инквизиции (пер. с англ. М.В.Келер. – М., ОЛМА-ПРЕСС, 2002. – 382с.; ил. – (Зловещие страницы истории). Стр. 215

12 *Bax:* Azərbaycan Respublikasının Mülki Məcəlləsi: "Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətə törədilmiş zərər görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmis fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısızlaşmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşıımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsindən təqsiri olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymış zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymış zərərin əvəzi ümumi əsaslarla ödənilir."

rir. Mülki-Prosessual Məcəllədə «təqsırsızlıq prezumpsiyası» ümumiyyətlə qeyd edilməmişdir.

«Təqsir»in prezumpsiyanın bütün keyfiyyətlərinə baxmayaraq, onun müasir demokratik cəmiyyətin cinayət prosesinə yad olması bir həqiqətdir. Bunu yalnız akademik dairələrdə bəzi nəzəriyyəçilər ekstravaqant arqumentlərə əsaslanıb deyə bilərlər. Nəzərə almaq lazımdır ki, təqsırsızlıq prezumpsiyası tarixən cinayət prosesində sübutetmə yükünün bölüşdürülməsi üçün bir hüquqi vasitə – fiksiya kimi ortaya çıxmışdırsa, müasir nəzəriyyə və təcrübə onu bəşəri mənəvi dəyərlərə söykənən ümumi hüquq prinsipi kimi qəbul edir. Prinsip diqqəti dinamizmi ilə cəlb edir. Bu, onun ədalətli mahiyyəti ilə yanashı həm də müasir prosesin nəzəri-ideoloji əsaslarının liberal, humanist xarakteri, insan hüquqlarının və azadlıqların hamiliqla anlanması, dəstəklənməsi, tanınması, həyata keçiriləsi, riayət edilməsi məqsədinə çatmaq baxımından səmərəli vasitə olması ilə bağlıdır.

«Ədalət» üçün əvəzedilməz hüquqi dəyər olmasına baxmayaraq, insanların praktiki həyatına nüfuz əmsalına görə təqsirin prezumpsiyاسından əhemməyyətli dərəcədə zəif olması təqsırsızlıq prezumpsiyanın qorunması və möhkəmləndirilməsi üçün dövlət tərəfindən pozitiv tədbirlərin görülməsini tələb edir. Azərbaycan Respublikası belə tədbirləri həm Konstitusiyada, həm prosessual qanunvericilikdə, hətta bəzi hallarda statut qanunlarda da nəzərdə tutmuşdur. Konstitusianın 63-cü maddəsində (Maddə 63. Təqsırsızlıq prezumpsiyası) göstərilmişdir ki, I. Hər kəsin təqsırsızlık prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən her bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə möhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsırsızlıq sayılır. II. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. III. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsırsızlığını sübuta yetirməyə borclu deyildir. IV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. V. Möhkəmənin hökmü olmasa kim-sə cinayətdə təqsirli sayıla bilməz». Cinayət-Prosessual Məcəlləsinn 21.2-ci maddəsi (Maddə 21. Təqsırsızlıq prezumpsiyası) əlavə olaraq müəyyən etmişdir ki, «Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun suretdə müvafiq hüquqi prosedura daxilində ittihəmin sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır».

Qanun normalarının müəyyən etdiyi tələblər kifayət qədər aydın və birmənalı yazımasına baxma-

yaraq möhkəmə-istintaq təcrübəsində təqsırsızlıq prezumpsiyanın gözlənilməsi xeyli çətindir. Bu, prezumpsiyanın pozulması təzahürlərinin zənginliyi ilə əlaqədardır. Onların hamısını isə, əvvəlcədən görmək və qabaqlamaq mümkün olmur. Bir çox hallarda bu pozuntular zahirən əsaslı mühakimələr pərdəsi arxasında gizlədir. Aşkar edilmiş pozuntunun aradan qaldırılması da bəzi hallarda müxtəlif (xüsusi də peşəkarlıq amilləri ilə bağlı olan) səbəblər-dən müşkül məsələyə çevrilir.

Nə qədər müasir və zəruri hüquqi institut olsa da təqsırsızlıq prezumpsiyası ümumi və hüquqi savad və mədəniyyət səviyyəsi az olan cəmiyyətlərdə gözlənilən effekti verə bilməz. Ümumhüquqi tələb kimi təqsırsızlıq prezumpsiyası cinayətkar elan edilməsi mümkün olan şəxsin cəmiyyətdə hüquqi vəziyyəti-ni eks etdirir. Cinayətkar üçün nəzərdə tutulmuş hüquqi nəticələr bu şəxsə yalnız o zaman tətbiq oluna bilər ki, onun təqsiri qanunla müəyyən edilmiş qaydada möhkəmə tərəfindən qanuni qüvvəyə minmiş ittiham hökmündə təsbit edilmiş olsun. Buna qədər cəmiyyətin ona münasibəti digər insanlara münasibətdən fərqlənməməlidir. Vacibdir ki, bu müddətde şəxsin özü də hiss etməməlidir ki, onunla cinayətkar kimi davranılır. Təqsırsızlıq prezumpsiyanın humanist, dərin mənəvi mənası bundadır. Mənəviyyata əsaslanmayan hüquqi prinsip formal bəyanatdan fərqlənəsi deyil. Təqsırsızlıq prinsipinin də səmərəsinə nail olmaq, onun mənəvi köklərinin möhkəmləndirilməsi vacibdir. Bu isə, ümumi mədəniyyətin, hüquq mədəniyyətin artırılmasından keçir.

Barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü olmayan şəxsə münasibətin digər insanlara olan münasibətdən fərqlənməməsini təmin etmək sırávi insanların mənəvi borcudursa, məmurların, xüsusən də möhkəmə, prokurorluq, hüquq müdafiə orqanları əməkdaşlarının həm də xidməti borclarıdır. Bu borcun müasir baxışlara əsaslanan standartlar səviyyəsində təmin etmək xidməti istək və fəallıqdan başqa, həm də yüksək nəzəri bilik, peşəkarlıq, mədəniyyət tələb edir.

Müşahidələr göstərir ki, Azərbaycanın təqsırsızlıq prezumpsiyasının tətbiqi üzrə möhkəmə-istintaq təcrübəsinin təkmilləşdirilməsi potensialı böyükür. Bu sahədə yol verilən, xüsusən də açıq-əşkar görünməyən pozuntu hallarının miqdarı onların sistemləşdirilməsi üçün yetərlidir. Təbii ki, bu, böyük həcm-də materiallar üzrə əsaslı elmi təhlil aparılmasını tələb edir. Məqalə çərçivəsində isə, onların geniş ya-yılmış bir neçə növünə toxunmaq mümkündür.

(ardi var)

**Nazir Bayramov,**  
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi,  
III dərəcəli dövlət ədliyyə müşaviri.

## Ədalətli cəza fərdi yanaşma nəzərdə tutur

**SUAL:** Bir çox ittiham hökmlərin cəza məsələsinə həsr olunmuş hissədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə arqument kimi istinad edilir. Bunu düzgün təcrübə saymaq olarmı?

**CAVAB:** Qərarların, o cümlədən ittiham hökmünün əsaslandırılması zamanı Cinayət Məcəlləsinin istənilən maddəsinə istinad etmək mümkündür, işin qanuni və əsaslı həlli üçün isə, lazımı maddəsinə istinad etmək zəruridir. Konkret şəxsə cəza təyin edərkən məhkəmələr CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutur; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdırın hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bu tələblərə məhkəmələr hər bir halda əməl etməlidir.

CM-nin 41.2-ci maddəsinin məzmununun hüquqi arqument kimi nəzərə alınması məsəlesi bu Məcəllənin 58.3-cü maddəsi ilə müəyyən edilmiş qaydalara uyğunluq nöqtəyi-nəzərindən həll edilə bilər. Qeyd edilən maddənin məzmu-nu belədir: «Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.» Normanın mətnindən cəzanın məqsədinin 3 qrupa bölündüyü görünür: (1) sosial ədalətin bərpası, (2) cəzanın xüsusi xəbərdarlığı və (3) cəzanın ümumi xəbərdarlığı.

Bu anlayışlara nəzəriyyədə müxtəlif məzmun verilir. Praktikada da onların mahiyyəti barədə fikirlər fərqlənir. Məqalənin formatını nəzərə alaraq daha geniş yayılmış baxışları əks etdirən prof. F.Y.Səməndərovun «Cinayət hüququnda cəza problemi: tarix və müasirlik» adlı dərs və-

saitində<sup>1</sup> şərh edilmiş mülahizələrə diqqət yetirək.

Müəllif göstərir ki, Cinayətin zərərli nəticələrinin aradan qaldırılması təkcə cinayət törədənə cəzanın tətbiqi ilə bağlı deyildir. ... Cəzanın **sosial ədalət** məqsədinə nail olunması törədilən cinayətlə bağlı bütün neqativ maddi və mənəvi nəticələrin aradan qaldırılmasını nəzər-

də tutur. Başqa sözlə, cəzanın sosial ədalət məqsədinə nail olmaq üçün – üç istiqamətdə fəaliyyət həyata keçirilir: 1-ci, məhkuma ədalətli cəza təyin edilir; 2-ci, cinayətdən zərər çəkən şəxs barəsində, maddi ziyan ödənilir, mənəvi ziyan kompensasiya edilir; 3-cü, cinayətin törədilməsilə cəmiyyətin hüquqi şüurunda yaranan narahatçılıq və ictimai psixikada yaşanan iztirabın neqativ nəticələri aradan qaldırılır... **Cəzanın xüsusi xəbərdarlığı.** Əlbəttə, cəzanın islahedici təsiri üç mərhələdə realizə edilir: 1) cəza təyini mərhəlesi; 2) cəzanın icrası mərhəlesi və 3) cəzadan azad edilənlərin reabilitasiya mərhəlesi. Hər üç mərhələnin düzgün funksional fəaliyyəti cəzanın effektivliyini təmin edə bilər...

**Cəzanın ümumi xəbərdarlığı.** ... Bunun üçün məhkuma ədalətli cəza təyin edilməli, cəzanın icrası ilə bağlı cəza icra qanunvericiliyinin tələblərinə riayət edilməli, cəzanın icrası prosesində məhkumlar neqativ təsirlərdən qorunmalı, məhkumlar əmək fəaliyyətinə, peşə təhsilinə cəlb edilməli, məhkumların cəzanı çəkib qurtaran andan, onların azad həyata adaptasiya olunmasına yönələn reabilitasiya qurumlarının fəaliyyəti həyata keçirilməli, onların işlə, yaşayış yeri ilə təmin edilməsi kimi məsələlərin həlli-nə nail olunmalıdır. Qeyd edilən hallar cəzanın xüsusi xəbərdarlığı ilə bağlı olsa da, cəzanın real çəkilməsi barədə fikir yaradır və belə psixoloji təsirin ümumxəbərdaredici əhəmiyyəti vardır.

Göründüyü kimi, cəzanın məqsədinin hər 3 elementi ayrı-ayrılıqda, eləcə də hər üçü birləşdə CM-nin 58.3-cü maddəsində müəyyən edilmiş məsələlərin dairəsində xeyli geniş dairə-

1 Bax: Səməndərov F.Y. Cinayət hüququnda cəza problemi: tarix və müasirlik. Dərs vəsaiti. Bakı, «Bakı Universiteti» nəşriyyatı, 2009, səh.139-142.

yə daxil olan məsələləri (cəzanın çəkilməsi, adaptasiya, hətta cinayətdən əvvəlki mərhələ və s.) nəzərdə tutur. Ona görə də CM-nin 41.2-ci maddəsinin məzmununu cəzanın məqsədi barədə qanunvericinin **ümumi baxışı** kimi də qəbul etmək olar.

Məhkəmə cəzanın məqsədləri barədə dövlətin qanun normasında ifadə edilmiş iradəsini nəzərə almalıdır. Lakin bunun konkret şəxsə verilən cəzanın həddinin müəyyən edilməsi zamanı hüquqi arqument kimi göstərilməsi düzgün olmaz. Ümumi ideyalara və mücərrəd mülahizələrə görə şəxsə cəza həddi müəyyən etmək olmaz. Yaxın keçmişimizdə belə hallara yol verilmişdir. Bu və ya digər növ cinayətkarlıqla mübarizənin gücləndirilməsi zəminində statistikanın yaxşılaşdırılması naminə cəzaların sərtləşdirilməsi müasir prinsiplərlə ayaqlaşa bilməz. Praktiki müstəvidə isə, belə arqumentasiya müdafiə tərəfinə ədalətli məhkəmə baxışı hüququnun pozulması barədə mübahisə açmağa əsas verə bilər.

Konkret şəxsə təyin edilən cəza «sosial ədalətlə» yox, fərdi ədalətli olmalıdır, yəni onun törətdiyi konkret cinayətə və konkret şəxsiyyətə münasibətdə ədalətli olmalıdır. Bu isə, CM-nin 58.3-cü maddəsində ifadə edilmişdir. Maddədə cəzanın ümumi xəbərdarlığı barədə heç nə yazılmışdır. Xüsusi xəbərdarlıq isə «cəzanın şəxsin islah olunmasına və onun ailəsinin hə-

yat şəraitinə təsiri» formasında və açıq-aşkar humanist yönündə təqdim edilmişdir.

Fikrimizcə, CM-nin 41.2-ci maddəsi konkret şəxsə cəza təyininə təsiri dolayısı ilə, hakimlərin daxili inamı və hüquq düşüncəsinə təsir etməklə olmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 25.3-cü maddəsində göstərilmişdir: «Hakimlər ... cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər.» Hüquq düşüncəsinin və daxili inamın formallaşması isə, həmçinin CM-nin 41.2-ci maddəsinin təsiri altında formallaşır. Onları isə, qərarda ayrıca göstərməyə ehtiyac yoxdur, bu özünü məhkəmənin qıymətləndirilmələrində bürüzə verir və müvafiq cümlələrdə eks olunur.

Qeyd edilməlidir ki, bu maddənin məzmunun hökmələrdə göstərilməsi praktiki baxımdan formal xarakter daşıyır. Təhlil etdiyimiz hökmələrin heç birində maddənin məzmun elementlərinin konkret cinayət işinin faktiki halları, təqsirləndirilənin şəxsiyyəti kimi «süzgəclər»dən keçirilməmiş, onların nəticəyə təsiri mexanizmi göstərilməmişdir. Başqa cür ola də bilməz, çünki belə olan halda nəticələrin ədalətli mühəkimə prinsiplərinə uyğunluğu şübhə altına düşmüş olar.



### **Barəsində cinayət təqibi həyata keçirilməyən şəxs təqsirsizlik prezumpsiyası prinsipinə əsaslanan müdafiəyə malik deyil**

**SUAL:** Cinayət işi başlanmasıının rədd edilməsi haqqında qərarda təqsirsizlik prezumpsiyasına hüquqi arqument kimi istinad etmək olarmı?

**CAVAB:** Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinin (Maddə 21. Təqsirsizlik prezumpsiyası) məzmunu təqsirsizlik prezumpsiyasının barəsində cinayət işi başlanmamış şəxsə müdafiə hüququ vermədiyini göstərir.

Bu maddənin məzmununda subyekt kimi «təq-

sirləndirilən şəxs» nəzərdə tutulmuşdur. Yəni, normalardakı müdafiə yalnız belə statusa malik olan şəxslərə aiddir.

CPM-nin 91.1-ci maddəsinə əsasən, «Müstəntiqin, prokurorun və ya məhkəmənin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxardığı fiziki şəxs təqsirləndirilən şəxs kimi tanınır.» Barələrində belə qərarlar çıxarılmış hər bir şəxs təqsirsizlik prezumpsiyasından yararlana bilər.

Bundan başqa, barələrində formal olaraq belə qərarlar çıxarılmamış şəxslər də qeyd edilən prin-

## BİZDƏN SORUŞURLAR

sip əsasında müdafiə oluna bilərlər. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «cinayət ittihamı»na avtonom anlayış verir,<sup>1</sup> milli hüquq əsasında tövşifi yalnız nisbi dəyər hesab edir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin məqsədləri üçün cinayət törətməsi barədə ehtimalın mövcudluğu barədə şəxsin səlahiyyətli dövlət orqanı tərəfindən rəsmi məlumatlaşdırılması «ittiham» sayıla bilər və belə məlumatlaşdırımı alındığı andan şəxs təqsirsizlik prezumpsiyasının müdafiəsi altına keçmiş olur.<sup>2</sup>

Avropa Məhkəməsinin təcrübəsi şəxsin Avropa Konvensiyasının 6-cı maddəsi mənasında cinayət törətməkdə ittiham olunan şəxs sayılıb-sayılmaması məsələsini həll edərkən 3 meyar müəyyən etmişdir: (1) əməlin milli hüquq baxımından tövşifi, (2) cinayətin (əməlin) xarakteri və (3) maraqlı şəxsi məruz qala biləcək sanksiyanın xarakteri və ağırlıq dərəcəsi.<sup>3</sup>

Milli məhkəmə-istintaq təcrübəsinin bu istiqamətdə müəyyənləşməsi üçün yetərli hüquqi baza mövcuddur. Bura Konstitusiya, konstitusiya qanunları, qanunlar, fərman və digər normativ-hüquqi və normativ xarakterli aktlar daxildir. Məsələn, Baş Prokurorluq üzrə 01.12.2006-cı il tarixli, 09/84 nömrəli «Cinayət təqibi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun prokurorluq orqanlarında nəzərə alınması haqqında» əmrin 16-cı bəndində Avropa Məhkəməsinin bu anlayışla bağlı mövqeyinin nəzərə alınması tələb edilmişdir.

CPM-nin 21.2-ci maddəsinin məzmunundan görünür ki, normanın təsbit etdiyi prosedur ittiham sübuta yetirilməsi ilə bağlıdır. «Aradan qal-

dırılması mümkün olmayan şübhə» o zaman qalır ki, cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi və işin konkret hallarına görə kriminalistik zərurətdən irəli gələn bütün istintaq hərəkətləri, əməliyyat-axtarış və prosessual məcburiyyət tədbirləri tətbiq olunmasına baxmayaraq şübhəni aradan qaldırmaq mümkün olmamışdır. Qeyd edilən tədbirlər isə, yalnız cinayət işi başlanandan sonra tətbiq oluna bilər.

Nəzərə alınmalıdır ki, «şübhə» işin yalnız faktiki hallarına aid ola bilər. Hüquqi «şübhə» yolverilməzdır. Hüquqi məsələlərlə bağlı fikir ayrılıqları qanunla müəyyən edilmiş qaydada (şərh, izah və s.) aradan qaldırılmalı, mübahisə predmetinin qanun tərəfindən müəyyən edilmiş gerçək mənası tapılmalı və məsələ onun əsasında həlli ni tapmalıdır.

Təqsirsizlik prezumpsiyası hüququnun sonu barədə qanunda dəqiq göstəriş yoxdur. Bu barədə nəzəriyyəçilər arasında da mübahisə mövcuddur. Bəziləri hesab edir ki, məsələn, yeni açılmış hallar üzrə icraat zamanı və ya cəzanın icrası mərhələsində təqsirsizlik prezumpsiyası prinsipi işləmir, çünkü müvafiq statusa malik subyekt artıq olmur. Kassasiya instansiyası məhkəməsinin qüvvəyə minmiş yekun məhkəmə qərarlarına baxmasının əsas götürərək iddia edənlər var ki, yekun məhkəmə qərarının qüvvəyə minməsi prinsipin təamlanması deməkdir. Yəni, şəxsin barəsində qanuni qüvvəyə minmiş hökm varsa, onunla cinayətkar kimi davranışmağa, nəzərdə tutulmuş hüquqi nəticələrin tətbiqinə əsas yaranmış olur.

Fikrimizcə, məhkəmə prosesi varsa, şəxsə qarşı ittiham irəli sürülmüşdürse, bu ittihamdan müdafiə üçün qanuni imkanlar mövcuddursa, təqsirsizlik prezumpsiyası prinsipi aktualdır və onun tələbləri nəzərə alınmalıdır.

1 Bax: CASE OF DEWEER v. BELGIUM (Application no. 6903/75) judgment 27 February 1980, p. 42

2 Bax: orada, p. 46

3 Bax, CASE OF A.P., M.P. and T.P. v. Switzerland (71/1996/690/882), judgment 29 August 1997, p.39. : The Court reiterates that the concept of «criminal charge» within the meaning of Article 6 is an autonomous one. In earlier case-law the Court has established that there are three criteria to be taken into account when it is being decided whether a person was «charged with a criminal offence» for the purposes of Article 6. These are the classification of the offence under national law, the nature of the offence and the nature and degree of severity of the penalty that the person concerned risked incurring (see, among other authorities, the Öztürk v. Germany judgment of 21 February 1984, Series A no. 73, p. 18, § 50).

## Cinayət prosesində torpaq üzərində mülkiyyət hüququnun spesifikasiyası problemi

**SUAL:** Torpaq sahəsi üzərində mülkiyyət hüququnun inzibati və ya məhkəmə qaydasında mübahisələndirilməsi Cinayət Məcəlləsinin 188-ci maddəsi (Maddə 188. Torpaq üzərində mülkiyyət hüququnu pozma) ilə cinayət təqibinə mane olan hal kimi qiymətləndirilə bilərmi?

**CAVAB:** Torpaq üzərində mülkiyyət hüququnun pozulması ilə əlaqədar cinayət işləri üzrə məhkəmə-istintaq təcrübəsi bir sıra çətinliklərlə müşayiət edilir. Bunun özəl səbəblərindən biri odur ki, mülkiyyət hüququnun maddi məsələləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. O, Konstitusiyada təsbit edilmiş əsas hüquqlardan biridir. Hüququn prosesual müdafiəsi məsələləri isə, əsasən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi çərçivəsində həll edilir. Qeyd edilən cinayət işləri üzrə ibtidai və məhkəmə istintaqının rastlaşdığı əsas çətinliklər bunlarla bağlıdır.

Subyektiv hüquqların mübahisələndirilməsi normal haldır və müasir demokratik cəmiyyətin əsas xassələrindən biridir. Torpaq üzərində mülkiyyət hüququ da mübahisələndirilə bilər. Mübahisələr publik və xüsusi hüquqa aid münasibətlər ətrafında ola, inzibati orqanlar və məhkəmələr (birinci halda inzibati-iqtisadi məhkəmələr, ikinci halda ümumi məhkəmələr) tərəfindən mülki mühakimə icraatı qaydasında baxıla bilər. Mübahisələrin cinayət-mühakimə icraatı qaydasında da həlli mümkündür, lakin bu, mühafizə xarakterli müdafiədir və xüsusi vəstərlə həyata keçirilir. Mübahisələndirilən hüququn substantiv təsdiqi bir qayda olaraq mülki prosesdə həll edilir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 188-ci maddəsi «İq-

tisadi sahədə cinayətlər» bölməsinin (Bölmə IX. İqtisadi sahədə cinayətlər) «Mülkiyyət əleyhinə olan cinayətlər» fəsilində (İyirmi üçüncü fəsil.) yerləşdirilmiş və «torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərmə» əməlinə görə cinayət məsuliyyəti müəyyən etmişdir.<sup>1</sup>

Bu Məcəllənin 3-cü maddəsi (Maddə 3. Cinayət məsuliyyətinin əsasları) dəqqiləşdirir ki, cinayət qanununda «nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Bu Məcəllənin 10.1-ci maddəsində (Maddə 10. Cinayət qanununun zamana görə qüvvəsi) göstərilmişdir ki, «əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir». Maddələrin məzmunundan belə nəticə çıxır ki, *cinayət məsuliyyəti cinayətin törədildiyi an yaranır, əməlin cinayət sayılması isə, həmin an qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir*.

Cinayət məsuliyyətinin *maddi əsaslarının* mövcud olduğunu müəyyən etdiqdən sonra cinayət təqibinin həyata keçirilməsinin qarşısını alan halların mövcud olub-olmamasını müəyyən etmək lazımdır. Qanunla müəyyən edilmişdir ki, cinayət təqibi onun həyata keçirilməsinə mane olan hallar (cinayət hadisəsinin mövcudluğunu təsdiq edən sübutlar əldə edilməməsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində yeganə təqsirləndirilə bilən şəxsə qarşı cinayət təqibini istisna edən halların olması;<sup>2</sup> ci-

<sup>1</sup> Bax, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi: “Maddə 188. Torpaq üzərində mülkiyyət hüququnu pozma. Torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərmə – yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.”

## BİZDƏN SORUŞURLAR

nayət qanunu ilə nəzərdə tutulmuş əməlin tö-rədilməsinə görə hər hansı şəxsə qarşı cinayət təqibini istisna edən halların<sup>3</sup> olması) müəyyən olunanadək aparılır.<sup>4</sup> Göründüyü kimi, subyek-tiv hüquqlara dair inzibati və ya mülki mühakimə qaydasında mübahisə qaldırılması cinayət təqibinin həyata keçirilməsinə mane olan hal-lar sırasına daxil edilməmişdir.

Subyekтив hüquqa dair mübahisə icraatın da-yandırılmasına da əsas vermir.<sup>5</sup>

«Preyudisiya» institutu da prosesin xitamına və ya dayandırılmasına əsas vermir. Cinayət-Pro-cessual Məcəlləsinin 142.2-ci maddəsində (Maddə 142. Preyudisiya) vurgulanır ki, mülki işlər üzrə məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız qanuni qüvvəyə mindikdən sonra məcburidir. Bundan başqa, hətta qanuni qüvvəyə minmiş məhkəmə qərarı yalnız hadi-sənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və şəxsin təqsirli olub-olmama-sı nəticəsini əvvəlcədən həll etmir.

Elə situasiyalar ola bilər ki, şəxsin barəsində CM-nin 188-ci maddəsi ilə hökm çıxarılan-dan sonra mülki mühakimə icraatında başqa bir məhkəmə tərəfindən həmin torpaq üzərində mülkiyyət hüququnun ona məxsus olması barədə yekun qərar çıxarılsın. Belə hallarda, hətta müvafiq gözləntilərin real perspektivləri olduq-da belə, onlar cinayət təqibinin normal gedisi-nə təsir etmir. Çünkü, hüquq nəzəriyyəsinə görə,

məhkəmə qərarları *ehtimallara* əsasən çıxarıla bilməz. Qərarlar üçün faktiki əsas yalnız *yuri-dik faktlar* olmalıdır ki, onlar da obyektiv real-liqda *artıq baş vermiş* hadisələrdir. Belə hallar-da «qanunçuluq» prinsipinin bərqərar edilməsi cinayət-prosessual qanunvericiliyinin «yeni açıl-mış hallar üzrə icraat» institutunun imkanları he-sabına mümkündür. CPM-nin 461.0.3-cü mad-dəsinə əsasən, «özü-özlüyündə və ya əvvəllər müəyyən edilmiş digər hallarla birlikdə məhku-mun təqsirsizliyinə ... dəlalət edən, hökm və ya qərarın çıxarılması zamanı məhkəməyə və ci-nayət prosesinin tərəflərinə məlum olmayan di-gər hallar» məhkəmənin hökm və ya qərarla-rına yeni açılmış hallar üzrə baxılması üçün əsas-lardan biridir.

Təqsirləndirilən şəxs və ya onun müdafiəci-si cinayət prosesi zamanı torpaq üzərində mülkiyyət hüququnun mənsubiyyəti barədə mübahisəni qaldırı bilərlər. Məhkəmə bu mə-sələni həll etməlidir, çünki subyekтив hüquq yox-dursa, CM-nin 188-ci maddəsinin dispozisiya-sının məzmununda müəyyən edilmiş məsuliyyət də ola bilməz. Zərərə çəkmiş şəxsin konkret torpaq sahəsi üzərində mülkiyyət hüququnun subyekti olması cinayət məsuliyyətinin ilkin şərtidir. Özü də bu hüquq leqlə olmalı, dövlət tə-rəfindən tanınmalı, qanunla müdafiə edilməlidir. Bunun üçün o, hansı keyfiyyətlərə cavab ver-məlidir?

İlk öncə, hüquq qanuni yolla yaranmalıdır. Hüququn əmələ gəlməsində qanuniliyinin for-mal-hüquqi əlaməti onun dövlət tərəfindən ta-

2 *Bax*, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi: “39.1.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu törətmış şəxs cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqda (həmin şəxsə qarşı tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi zəruri olan hallar istisna edilməklə); 39.1.5. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraat verilməsi zəruri olduğu hallar istisna edilməklə); 39.1.6. şəxs barəsində eyni ittihad üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda; 39.1.7. şəxs barəsində eyni ittihad üzrə təhqiqatının, müstəntiqin və ya prokurorun cinayət işi başlanması rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda; 39.1.10. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdikdə (bu şəxslərə qarşı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi halları istisna olunmaqla);

3 *Bax*, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi: “39.1.3. cinayət məsuliyyətinə cəlbetmə müd-dətləri keçidikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə); 39.1.11. cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda; 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda.”

4 *Bax*, CM-nin 45-ci maddəsi

5 *Bax*, CM-nin 53-cü maddəsi (Maddə 53. Cinayət təqibi üzrə icraatın dayandırılması əsasları)

ninması və qeydiyyata alınmasıdır.<sup>6</sup> Ümumiyyətlə, subyektiv hüququn dəyəri onun müdafiə səviyyəsi ilə əlaqəlidir. Hüquq nə qədər səmərəli müdafiə olunursa, onun dəyəri bir o qədər yüksəkdir və əksinə, zəif müdafiə olunursa, bir o qədər aşağıdır. Mülkiyyət hüququnun, xüsusən də torpaq üzərində mülkiyyət hüququnun müdafiəsi səviyyəsi həm də iqtisadi münasibətlərin və təsərrüfat dövriyyəsinin normal gedişi və inkişafı üçün önəmli amildir. Onun həm mülki, həm də cinayət hüququ ilə müdafiəsinin nəzərdə tutulması dövlətin bu məsələyə münasibətini göstərir.

Mülkiyyətlə iqtisadi münasibətlərin forması arasında mürəkkəb qarşılıqlı əlaqələrin qaydaya salınması mülkiyyətçinin səlahiyyətlərinin sərhədlərinin dəqiq müəyyən olunmasını tələb edir. Bu prosesə spesifikasiya (bir şeyin spesifik xüsusiyyətlərinin müəyyən edilməsi, bir şeyin dəqiqləşdirilmiş təsnifi) deyirlər. Spesifikasiya iqtisadiyyatın səmərəli işləməsinin çox əhəmiyyətli şərti kimi çıxış edir. İlk növbədə o, mülkiyyət hüququnu yalnız konkret müəyyən edilmiş şəxslərə verilməsini, digərlərinin bu imkandan məhrum edilməsini nəzərdə tutur. «Resursa sərbəst buraxılışa digərlərini istisna etmək bu resursa mülkiyyət hüququnu spesifikasiya etmək deməkdir».<sup>7</sup> Spesifikasiya mülkiyyətçi, mülkiyyətin obyekti və onunla əlaqəli məhdudiyyət və hüquqlar, bu hüquqların müəyyən edilməsi və müdafiəsi üsulları haqqında dolğun məlumatın mövcudluğunda ifadə edilir. Hüquq nə qədər dəyərlidirsə, bir o qədər də ona aid informasiya dəqiq və gerçək olmalıdır. Torpaq üzərində mülkiyyət hüququnun xüsusi reyestr dəməcəri qeydiyyati bu tələbin təzahürüdür. Bu ona görə edilir ki, istənilən potensial alıcı tam əmin olsun

ki, satıcı torpağın həqiqi mülkiyyətçisidir və gələcəkdə hər hansı bir mübahisə istisna edilir.

Spesifikasiya olunmamış, dövlət tərəfindən rəsmi qeydiyyata alınmamış hüquqlar əhəmiyyətsizdir; onlar dövlət tərəfindən tanınmır və müdafiəsinə təminat verilmir. Hüquq nəzəriyyəsi «formalizm»i hüququn xassələrindən biri hesab edir.

Hüquqların, o cümlədən torpaq üzərində mülkiyyət hüququnun spesifikasiyası və qeydiyyatı dövlətin müstəsna funksiyasıdır. Bu, hüquqi mərkəzləşdirmə ənənələrinə uyğundur. Torpaq dövriyyəsinin dəqiq uçotuna tələb hər zaman mövcud olmuş, lakin bu müxtəlif tarixi dövrlərdə və xalqlarda fərqli formalarda, hətta bəzən qeyri-adi görünən formalarda həyata keçirilmişdir. Məsələn, İngiltərə kəndliləri orta əsr-lərdə torpaq alqı-satqısına dair informasiyanın saxlanması maraqlı bir üsulundan istifadə edilmiş. Sahənin satışı münasibəti ilə kənddə bayram şəniliyi keçirirlərmiş və onun yekununda bir oğlan uşağı seçərək onu çubuqla o ki var döyürlərmiş. Uşaq bayramı və döyülməyini ömrü boyu yadında saxlayırmış və lazımlı gəldikdə, torpaq sahəsinin kimdən kimə və nə vaxt keçdiyini təsdiqləyirmiş.

Azərbaycan Respublikasında torpaq dövriyyəsinin müasir prinsip və qaydaları ardıcılıqla tətbiq edilir. Ölkə iqtisadiyyatı artıq qlobal iqtisadiyyatın tərkib hissəsidir. Onun subyektləri isə, qeyri-müəyyənlikdən çəkinir. Xarici investisiyaları təşviq edən dövlətin onları aradan qaldırması, ilk növbədə daşınmaz əmlak bazarında hüquqi nizam yaratması təbiidir.

Azərbaycanda daşınmaz əmlak kimi torpaq üzərində bütün əmlak hüquqları, o cümlədən mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınır.<sup>8</sup> Torpaq – daşınmaz əmlak kimi mülkiyyət hüququnun obyektidir. Onun ərazi sərhəd-

6 Bax, Azərbaycan Respublikasının Mülki Məcəlləsi: "Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi...148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir."; "Torpaq bazarı haqqında" 07.05.1999-cu il tarixli qanun: "Maddə 19. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı. ...Dövlət qeydiyyatından keçməmiş torpaq üzərindəki hüquqların müdafiəsinə və toxunulmazlığına təminat verilmir."

7 Bax: Pejovich S. Towards an economic theory of creation and specification of property rights. In Readings in the economics of law and regulations. Ed. by Ogas A. I., Veljanovsky C. C. (Oxford, 1984), 56.

8 Bax, MM: "Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir."

## BİZDƏN SORUŞURLAR

ləri daşınmaz əmlakin dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.<sup>9</sup> Ona görə də, «özbaşına tutma, dəyişdirmə və ya becərmə»yə məruz qalmış konkret torpaq sahəsi üzərində mülkiyyət hüququnun təqsirləndirilən şəxsə məxsus olması və ya olmaması daşınmaz əmlakin dövlət reyestrindəki cinayət törədilən ana olan qeydiyyatla müəyyən edilə bilər.

Dövlət reyestr qeydiyyatından məlumatın tələb edilməsi üsuluna da xüsusi diqqət yetirilməlidir. Çünkü, qanun hüququn təsbiti üçün *forma* müəyyən etmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsində (Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər) göstərilmişdir ki, «torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakin dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrden çıxarıyla rəsmiləşdirilir».

Ona görə də, subyektiv hüququn zərər çəkmiş şəxsə məxsus olması faktı yalnız qeyd edilən çıxarıyla sübut edilməlidir, başqa formada olan məlumatlarla yox. Təcrübədə məhkəmə və istintaq orqanlarının sorğularına əsasən digər orqanların konkret torpaq sahəsi üzərində əmlak hüquqlarının müxtəlif dövrlərə aid vəziyyətinə dair məlumatların mübahisələr yaratması faktlarına rast gəlmək mümkündür. Reyestr qeydiyyatının üstünlüyü də məhz konkret sahə üzərində əmlak hüquqlarının bütün dövrlərə aid ətraflı və səlis, ən vacibi isə, ziddiyətsiz məlumatlara malik olmasındadır.<sup>10</sup>

Qeyd edilməlidir ki, cinayət işinə baxan məhkəmə və istintaq orqanları hüququn zərərçəkmiş şəxsə mənsub olmasını «sifirdan» başlayaraq sübut etməməlidir. Cinayət prosesini həyata keçirən subyekt sübutetmə zamanı qanunla müəyyən edilmiş «daşınmaz əmlakin dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı

prezumpsiyası»ni nəzərə almalıdır. Mülki Məcəllənin 140-cı maddəsində (Maddə 140. Daşınmaz əmlakin dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası) deyilir: «Reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir». Bu prezumpsiyanın təkzib edilməsi cinayət prosesinin vəzifəsi deyildir. Onun aşılması ayrıca mülki mühakimə icraati çərçivəsində həll edilməlidir. Bundan başqa, prezumpsiyanı təkzib etmə öhdəliyi onu mübahisələndirən tərəfin (adətən, müdafiə tərəfinin) üzərinə düşür.

Hüququn sonradan əldə edilməsi və reyestr qeydiyyatına alınması cinayət məsuliyyətindən azad etmir. Məsələn, şəxs torpağı özbaşına tutma, yəni CM-nin 188-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədə, bir müddət sonra cinayət məsuliyyətindən kənardə qalmaq üçün isə, sadəcə həmin torpağı satın ala bilər. Belə şəxsin cinayət məsuliyyəti yalnız cinayətin predmetinə mülkiyyət hüququnu əldə etməklə istisna edilə bilməz. Çünkü bu maddə maddi tərkiblidir, dispozisiyada göstərilən nəticələrin baş verdiyi an cinayət başa çatmış, yəni cinayət məsuliyyəti yaranmış olur. Keçmişə qayıtmağın fizika qanunlarına görə mümkün olmadığı kimi sonradan baş vermiş hadisələr məsuliyyətin əsasını təşkil etmiş yuridik faktları əvəzləyə bilməz.

Beləliklə, torpaq sahəsi üzərində mülkiyyət hüququnun inzibati və ya məhkəmə qaydasında mübahisələndirilməsi Cinayət Məcəlləsinin 188-ci maddəsi (Maddə 188. Torpaq üzərində mülkiyyət hüququnu pozma) ilə cinayət təqibinə mane olan hal kimi qiymətləndirilə bilməz. Belə təqib qanunla müəyyən edilmiş qaydalarla aparılmalı və qanunla müəyyən edilmiş müddətlərdə başa çatmalıdır.

*Rubrikanın materiallarını hazırladı:*

**Nazir Bayramov,**  
*Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi,*  
*III dərəcəli dövlət ədliyyə müşaviri.*

<sup>9</sup> Bax, MM: Maddə 238. Torpaq mülkiyyət hüququnun obyekti kimi. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnum obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakin dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

<sup>10</sup> Bax, "Daşınmaz əmlakin dövlət reyestri haqqında" 29.06.2004-cü il tarixli qanun: "Maddə 13. Dövlət reyestrinin aparılması....13.1. Dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır."

## Həbsdə saxlanılan şəxslə müdafiəçi arasında elektron rabitə yaradılması imkanları

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 10 sentyabr 2013-cü il tarixli qərarında Helender Finlandiyaya qarşı (Helander v. Finland, N 10410/10) iş üzrə vəkilin penitensiar xidmətin rəsmi elektron poçt ünvanına göndərdiyi məktubun həbs yerində saxlanılan müdafiə etdiyi şəxsə verilməməsini «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 8-ci maddəsi ilə müdafiə olunan hüququn – «şəxsi həyatə və ailə həyatına hörmət hüququ»nun pozuntusu saymamış və buna görə də ərizənin qəbulundan imtina etmişdir.

İşin faktiki hallarına görə, vəkil həbsdə saxlanılan ərizəciyə ünvanlandığı məktubu penitensiar müəssisənin elektron poçt ünvanına göndərmiş, müəssisənin müdürüyyəti onu ərizəciyə çatdırmaqdan imtina edərək ona poçt və ya telefon vasitəsilə əlaqə saxlamağı tövsiyə etmiş, mövqeyini milli qanunvericilikdə onun üzərinə belə vəzifə, konkret olaraq elektron poçt ünvanına daxil olmuş korrespondensiyani müəssisədə saxlanılan şəxsə ötürmək vəzifəsinin qoyulmadığı ilə əsaslandırmışdır.

Ərizəçi penitensiar xidmətin onun Avropa Konvensiyasının 8-ci maddəsi ilə qorunan hüququnu, xüsusilə yazışma sırrını hörmət hüququnu pozduğunu iddia etmişdir.

Avropa Məhkəməsi Avropa Konvensiyasının 35-ci maddəsinin 3 və 4-cü paraqraflarına əsasən, çıxardığı qərarında dəqiqləşdirmişdir ki, fin qanunvericiliyində həbsdə saxlanılan şəxslə vəkili arasında elektron poçt vasitəsilə əlaqənin yaradılması imkanı nəzərdə tutulmamışdır. Milli qanunvericilikdə müdafiəçinin həbsdə saxlanılan şəxslə əlaqə vasitəsi kimi yalnız onların telefonla danışmaları, adı poçt vasitəsilə məktub göndərmələri və bila-vasitə bir-biri ilə görüşmələri nəzərdə tutul-

muşdur. Məhkəmə hesab etmişdir ki, bu vasitələr kifayətdir, əlavə olaraq elektron poçt ilə məktublaşma imkanının yaradılması isə qanunverici tərəfindən həll edilə bilər. Penitensiar xidmətin hərəkəti qeyri-proporsional kimi də qiymətləndirilə bilməz. Çünkü fin hüquq sistemi həbsdə saxlanılan şəxs ilə müdafiəcisi arasında dəqiq və aydın imkanlar müəyyən etmişdir. Bununla cavabdeh dövlət Konvensiyadan irəli gələn tələbləri və üzərinə düşən pozitiv öhdəlikləri yerinə yetirmişdir. Bundan başqa, Avropa Məhkəməsi penitensiar xidmətin məlumatlarının konfidensiallığını barədə narahatlaşmasına da diqqət yetirmışdır. Qərarda qeyd edilmişdir ki, həbsdə saxlanılma yerinin müdürüyyəti vəkilə göndərilən məktubun ünvanı üzrə çatdırılmayacağı barədə dərhal məlumat vermiş və müdafiə etdiyi şəxs ilə məxfiliyin qorunması məqsədilə başqa əlaqə vasitələrindən istifadə olunmasını təklif etmişdir. Belə addımın atılması üçün qanuni səbəblər var idi. Qüvvədə olan fin qanunvericiliyində elektron poçt vasitəsilə yazışma forması vəkil ilə müdafiə olunan arasında konfidensiallığı təmin etmir. Vəkilin bir neçə əlaqə vasitələrindən istifadə etmə imkanı var idi. Hənsi ki, onlar da elektron poçt mesajı kimi effektiv və tez çatımlı idi.

Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin ümumi norması cinayət təqibi zamanı şəxslərin yazışma, telefon danışqları, poçt-teleqraf vasitələrindən əlavə *digər rabitə vasitələri* ilə məlumatların ötürülməsini tanır. CPM-nin 16.1-ci maddəsində bildirilir: «Cinayət təqibi gedışində heç kəsin şəxsi (özünün və ailəsinin) həyatının sırrının, yazışma, telefon danışqları, poçt-teleqraf və **digər rabitə vasitələri** ilə ötürülən məlumatların və başqa məlumatların sırrının saxlanıl-

## **İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin president təcrübəsini öyrənirik**

ması hüququ bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa məhdudlaşdırıla bilməz.»

Cinayət-prosessual qanunvericiliyin xüsusi normalarında isə şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarında, cinayət təqibini həyata keçirən orqanın, o cümlədən həbsdə saxlanılma yeri müdürüyyətinin vəzifələrində yalnız sayı və müddəti məhdudlaşdırılmadan müdafiəci ilə təklikdə görüşmə və konfidensial ünsiyyət saxlama müəyyən edilir, yazışma formasında isə həbsdə saxlanılan şəxslərin şikayət və digər ərizələrinin göndərilmə forması konkretləşdirilmir.

«Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» Qanunun 17-19-cu maddələri ilə tutulmuş və həbs edilmiş şəxslərin digər şəxslərlə ünsiyyət forması 4 halda – məktub, telegram göndərmə, telefon danışığı və görüş formasında tənzimlənir.

Avropa Penitensiər Qaydalarının (Maddə 24. Xarici aləmlə əlaqələr) 24.1-ci maddəsində qeyd olunur: «Məhbuslara kifayət qədər tez-tez öz ailələri, digər şəxslər və kənar təşkilatların nümayəndələri ilə poçt, telefon və **yaxud digər rabitə vasitələrinin** köməyi ilə əla-

qə saxlamasına, habelə göstərilən şəxslərin məhbuslara baş çəkməsinə icazə verilir». Burada göstərilən «digər əlaqə vasitələri» dedikdə, elektron poçt vasitəsinin nəzərdə tutulmasını hesab etmək olar.

Tutulmuş və həbs edilmiş şəxslərlə müdafiəci və ya qanuni əsaslarla hüquqi yardım göstərən digər şəxslərin yazışma forması kimi konkret olaraq elektron poçt vasitəsi milli qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda bu, qadağan da edilməmişdir. Müdafiəci ilə həbsdə saxlanılan şəxslər arasında elektron poçt əlaqəsi yaratmaq mümkündür, lakin bir şərtlə - bu zaman cinayət təqibinin maraqlarına zərər vurulmamalıdır. Bu maraqlar, məsələn, istintaq sirrinin yayılmamasında, istintaqın normal gedişinə maneçilik yaradılmasına və s. ifadə oluna bilər. Məsələnin tam həlli isə, Avropa Məhkəməsinin vurğuladığı kimi, qanunvericilikdə müvafiq normanın qəbul edilməsi ilə mümkündür.

**Günay Əyyubova,**  
*Baş Prokurorluğun Elm-Tədris Mərkəzi,  
İnsan hüquq və azadlıqlarının müdafiəsi  
problemləri kafedrasının rəisi,  
kiçik ədliyyə müşaviri*

\*\*\*

### **Mütəxəssis rəyi**

İnformasiya-kommunikasiyası texnika və texnologiyalarının müasir inkişafı elə bir səviyyədədir ki, iki subyekt arasında məlumatların hərəkətinin lokal və qlobal (internet) şəbəkələrdə istənilən şərtini tətbiq və təmin etmək elə də çətin bir iş deyil. Avropa Məhkəməsinin qərarında şərh olunmuş vəziyyətdə elə bir sistem qurmaq olar ki, həbsdə saxlanılan şəxslə elektron poçt əlaqəsinə buraxılış yalnız bir akkaundan və ya IP ünvandan həyata keçirilsin. Bundan başqa, məhkum və və-

kil arasında konfidensial audio və video əlaqələrin də yaradılması mümkündür. Eyni zamanda bir müəssisədə saxlanan yüzlərlə «məhkum»un nümayəndələri ilə belə əlaqələrin texniki cəhətdən təmin edilməsi imkanları vardır. Məsələni ən azı 3 üsulla həll etmək olar:

#### **Üsul 1: Local Chat**

1. Yazışmanın<sup>1</sup> məxviliyini və lokallığını təmin etmək məqsədi ilə müəyyən edilmiş yer-

1 «Yazışma» ilə yanaşı sadalanan üsullarla subyektlər arasında audio və video əlaqələr də yaradıla bilər. «Məhkum» statuslu subyektlərin əksər hallarda kompüter və digər avadanlıqlarla işləmə vərdişlərinin olmaması və ya az səviyyədə olması səbəbində belə əlaqələr daha böyük önəm daşıyır.

## **İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin president təcrübəsini öyrənirik**

də (Prokurorluq və ya DİN binasında və ya digər ayrılmış otaqda) internetə qoşulmuş VPN server yaradılır. Bu server üçün gələn qoşulmaların qəbul edilməsi üçün Statik İP ayrılır və bu İP dəyişmir.

2. Həmin yerdə VPN serverdən daxildə (lokal şəbəkədə) «local chat server» yaradılır və istifadəçilərin yaradılması və idarə edilməsi təmin edilir.

3. «Məhkum» üçün qoyulmuş kompüterin VPN serverə və «local chat server»-ə qoşulması üçün internet və müəyyən parol və təhlükəsizlik şablonları tətbiq edilir. Qoşulmadan sonra həmin kompüterdə internet tam olaraq avtomatik kəsilir və yalnız CHAT serverə qoşulma mümkün olur.

4. Eyni qaydada «Vəkil»-in VPN serverə və «local chat server»-ə qoşulması təmin edilir.

5. Qoşulma alındıqdan sonra tərəflər arasında elektron yazışma həyata keçirilir.

6. Yuxarıda göstərilən serverdən eyni vaxta 300-ə qədər istifadəçinin eyni vaxta qoşulması və müəyyən edilmiş (ayrılmış) yazışmaların aparılması mümkündür.

7. Lazım olduğu halda «local chat server»-də logların yazılıması və yazışmanın xronologiyasını da çıxarmaq mümkündür.

## **Üsul 2: Mail Server**

1. Eyni qayda üzrə müəyyən edilmiş yerdə «mail server» yaradılır.

2. İstifadəçilərin serverə qoşulması və parol siyasəti tətbiq edilir.

3. İnternet üzərindən mail serverə qoşularaq elektron yazışma həyata keçirilir.

4. Serverdən eyni vaxta 300-ə qədər istifadəçinin eyni vaxta qoşulması və müəyyən edilmiş (ayrılmış) yazışmaların aparılması mümkündür.

5. Lazım olduğu halda «mail server»-də logların yazılıması və yazışmanın xronologiyasını da çıxarmaq mümkündür.

## **Üsul 3: VPN və Mail Server**

1. Yazışmanın məxviliyini və lokallığını təmin etmək məqsədi ilə müəyyən edilmiş yerdə (məsələn, ölkə üzrə vahid bir sistem qurulursa, bunu Ədliyyə Nazirliyində və ya ayrı-ayrı həbsdə saxlama müəssisələrində də yeləşdirmək mümkündür) internetə qoşulmuş VPN server yaradılır. Bu server üçün gələn qoşulmaların qəbul edilməsi üçün Statik İP ayrılır və bu İP dəyişmir.

2. Həmin yerdə VPN serverdən daxildə (lokal şəbəkədə) «Mail server» yaradılır və istifadəçilərin yaradılması və idarə edilməsi təmin edilir.

3. «Məhkum» üçün qoyulmuş kompüterin VPN serverə və «mail server»-ə qoşulması üçün internet və müəyyən parol və təhlükəsizlik şablonları tətbiq edilir. Qoşulmadan sonra həmin kompüterdə internet tam olaraq avtomatik kəsilir və yalnız «mail server»-ə qoşulma mümkün olur.

4. Eyni qaydada «Vəkil»-in VPN serverə və «Mail server»-ə qoşulması təmin edilir.

5. Qoşulma alındıqdan sonra tərəflər arasında elektron yazışma həyata keçirilir.

6. Yuxarıda göstərilən serverdən eyni vaxta 300-ə qədər istifadəçinin eyni vaxta qoşulması və müəyyən edilmiş (ayrılmış) yazışmaların aparılması mümkündür.

7. Lazım olduğu halda «mail server»-də logların yazılıması və yazışmanın xronologiyasını da çıxarmaq mümkündür.

**Rövşən İbadov,**  
*Baş Prokurorluğun Elm-Tədris Mərkəzi,  
İnformasiya texnologiyaları və tədrisin texniki  
vasitələri laboratoriyasının mütəxəssisi*

## «Öz ana dilini bilməyən adamlar sıkəst adamlardır!»

*Ümummilli lider Heydər ƏLİYEV*

«Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında» Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 21 yanvar 2013-cü il tarixli Sərəncamında demişdir: «Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilmesi və Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaliyətinə tanıtılması Heydər Əliyevin misilsiz xidmətlərindəndir».

Hər bir xalqın elə milli-mənəvi dəyərləri vardır ki, onun qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, cəmiyyətdə tutduğu mövqeyindən, peşəsindən, ixtisasından, vəzifəsindən aslı olmayaraq, həminin və hər kəsin vətəndaşlıq borcudur. Xalqın mədəniyyəti və dili də məhz bu qəbildən olan milli sərvətlərimizdəndir.

Azərbaycan xalqının başına getirilən növbəti tarixi ədaletsizlik – Azərbaycan əlifbasının latından kirlə əlifbasına keçirilməsi kimi ədalətsizlik Azərbaycan Respublikası öz tarixi müstəqilliyini bərpa etdiğdən sonra aradan qaldırılmış, Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25 dekabr 1991-ci il tarixli qərarı ilə dilimizə və mədəniyyətimizin inkişafına köklü zərər vurmaş «Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında» 11 iyul 1939-cu il tarixli Qanunu qüvvədən salmış, latin qrafikali Azərbaycan əlifbasının bərpa edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası ele həmin tarixdə 32 hərfdən ibarət latin qrafikali Azərbaycan əlifbasını da təsdiq etmişdi. Təəssüflər olsun ki, latin qrafikasının bərpa olunması barədə qeyd edilən Qanunun icra mexanizmi müəyyən edilmədiyindən bu Qanunun icrası tam təmin edilməmiş, qanun, əslində, uzun müddət icrasız qalmışdır.

Danılmaz faktdır ki, ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi birinci dövründə 1969–1982-ci illər ölkəmizin ictimali-siyasi həyatının bütün sahələrində, o cümlədən sənayedə, kənd təsərrüfatında, mədəniyyətimizdə, təhsilimizdə, incəsənətimizdə yüksəliş illəri olmuşdur. Ulu öndər Heydər Əliyev, Sovet rejiminin qadağalarına baxmayaraq, ana dilinin qorunmasına, onun tətbiqində öz prinsipial mövqeyinə həmişə sadıq olmuşdur.

Keçmiş Sovetlər Birliyi dövründə, bütün rəsmi tədbirlər, digər müttəfiq respublikalarda olduğu kimi, Azərbaycanda da yalnız rus dilində aparılırdı. Lakin ümummilli lider Heydər Əliyev 14 iyul 1969-cu ildə respublika partiya təşkilatının rəhbəri seçildikdən sonra o, bu sahədə də öz müstəqil, prinsipial mövqeyini nümayiş etdirdi.

Respublika rəhbərliyinə gəlişindən az sonra 1 noyabr 1969-cu il tarixdə Azərbaycan Dövlət Universitetinin (*hazırkı BDU-nun-İ.A.*) 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqdə iştirak edən Heydər Əliyev o dövrün qadağalarını, o cümlədən ana dilinin tətbiqi ilə əlaqədar kommunist rejiminin məhdudiyyətlərinin pozaraq, Azərbaycan dilində çıxış etdi və bu çıxış Universitet ziyanlarının uzun illərdən bəri gözlədiyi milli oyaniş istiqamətində həllədici addım oldu. Bu gün böyük qürur hissi keçirirəm ki, həmin yığıncaqdə iştirak edərək bir qrup dərs əlaçısı və ictimaiyyətçi tələbə ilə birlikdə yığıncağı rəyasət heyətində qoyulmuş Universitet bayraqının fəxri qaravulunda dayanmışdım, o bayraqın ulu öndər həmin yığıncaqdə ona «Qırmızı Əmək Bayrağı» ordenini sancı. Yığıncağın sonunda respublika rəhbəri səhnədə düşərkən fəxri qaravulda dayanmış tələbələrlə də səmimi görüşdü.

Azərbaycan Respublikasının 21 aprel 1978-ci il tarixli Konstitusiyası layihəsini hazırlayan komissiyanın sədri olmuş Heydər Əliyevin ana dilinə olan sonsuz məhəbbəti və prinsipiallığı nəticəsində Konstitusiyanın 73-cü maddəsinə dövlət dilinin Azərbaycan dili olması barədə müddəə daxil edilmişdi. Nəzərə almaq lazımdır ki, həmin dövrə milli dilin yalnız üç müttəfiq respublikada dövlət dili olması nəzərdə tutulmuşdu.

Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən 22 dekabr 1992-ci il tarixdə qəbul edilmiş «Azərbaycan Respublikasında dövlət dili haqqında» Qanunda dövlət dilinin, əsəsəz olaraq, türk dili olması göstərilmişdir. Bizim türk xalqına, mədəniyyətinə, tarixinə, ədəbiyyatına və dilinə böyük hörmətimiz vardır. Belə ki, Azərbaycan dili qədim və zəngin tarixə malik türk dil ailəsinin Oğuz qrupuna daxildir. Lakin zaman keçdikcə Azərbaycan dili özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşa, zəngin söz fondu, geniş ifadə imkanları, yüksək səviyyəli yazı normalarına malik müstəqil dil kimi formalaşmışdır.

Doğrudur, xalqımız türk dilində danışışı başa düşür. Həmcinin, türklər də Azərbaycan dilini başa düşür. Lakin tərcüməsiz hər hansı bir dildə danışmaq və danışışı başa düşmək heç də o demek deyildir ki, bu diller arasında bərabərlik işarəsi qoymaq olar. Bu mənətiqlə yanaşsaq, belə çıxır ki, Rus, Belarus, Ukrayna dilləri də eyni bir dildir. Bəli, həmin dildə danışınlar da əsasən dillərdə bir-birini başa düşürlər. Halbuki, bu dillərin hamısı Slavyan dil qrupuna daxil olmaqla, uzun illər ərzində müstəqil dil kimi formalaşmışlar.

Müstəqil dövlətimizin ilk Konstitusiyası 12 noyabr 1995-ci il tarixdə referendum (ümumxalq səsverməsi) yolu ilə qəbul edilərkən, məhz, ümummilli lider Heydər Əliyevin ana dilinə olan dəyişməz mövqeyi və prinsipiallığı nəticəsində Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dili olması ba-

rədə müddəə qanunvericilik qaydasında bir daha öz əksini tapdı.

Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsində göstərilir: «Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir». Həmin maddənin II hissəsində isə göstərilir: «Azərbaycan Respublikası əhalinin danışığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir».

Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25 dekabr 1991-ci il tarixdə qəbul etdiyi «Latin qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında» Azərbaycan Respublikasının Qanunu uzun müddət icrasız qaldığına görə, təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyev 18 iyun 2001-ci il tarixdə «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanını imzaladı.

Azərbaycan Respublikasının Prezidenti ümummilli lider Heydər Əliyevin 4 iyul 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət dil komisiyasının tərkibini təsdiq etmiş və məsələnin müstəsna əhəmiyyətini nəzərə alaraq komissiyaya sədrliyi öz üzərinə götürmüştü.

Ulu öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə hər ilin avqust ayının 1-nin Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi qərara alınmışdır.

«Azərbaycan Respublikasında dövlət dili haqqında» 22 dekabr 1992-ci il tarixdə Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsinə ciddi ehtiyac olmasının nəzərə alınaraq, qeyd olunan Fərmanda «Azərbaycan Respublikasında dövlət dili haqqında» yeni qanun layihəsinin hazırlanması nəzərdə tutulmuşdu.

Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 30 sentyabr 2002-ci il tarixdə «Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və Qanun 4 yanvar 2003-cü il tarixdən qüvvəyə minmişdir. Qanunun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət hakimiyəti və yerli özünüdürə orqanlarının, dövlət qurumlarının keçirdiyi bütün rəsmi mərasim və tədbirlər Azərbaycan Respublikasının dövlət dilində aparılır. Lakin bu maddənin tələbləri Azərbaycan Respublikasının təşkil etdiyi beynəlxalq səviyyəli, habelə müvafiq icra hakimiyəti orqanları tərəfindən digər ölkələrdə keçirilən hər hansı rəsmi mərasim və tədbirə şamil olunmur.

Qanunun 5-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır, başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir, belə müəssisələrdə dövlət dilinin tədrisi məcburidir.

«Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbiləre xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda rek-

lam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və s.) dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin bu zaman onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazidan sonra gəlməlidir.

Təəssüflər olsun ki, bir çox hallarda Qanunun bu tələbi ciddi surətdə pozulur, xüsusilə özəl müəssisələrdə lövhələr, reklamlar yalnız əcnəbi dildə yazılır. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 315-1-ci maddəsində Azərbaycan Respublikasında dövlət dilinə qarşı təbliğat aparılması, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərilməsi, onun istifadə sahəsinin möhdudlaşdırılmasına cəhd edilməsi, habelə Azərbaycan dilinin latin əlifbasının tətbiq olunmasına maneələr tərədiləsinə görə vəzifəli və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur.

«Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normaları müvafiq icra hakimiyəti orqanı tərəfindən təsdiq edilir. Hüquqi, fiziki və vəzifəli şəxslər həmin normalara əməl etməlidirlər. Həmin orqan, 5 ildə bir dəfədən az olmayaraq, yazı dili normalarını təsbit edən lügətin (orfoqrafiya lügətinin) nəşr olunmasını təmin etməlidir.

Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 №-li Qərarı ilə «Azərbaycan dilinin orfoqrafiya qaydaları» təsdiq edilmişdir. Lakin həmin sənəd təsdiq edilərkən Qaydaların 1-ci və 3-cü bəndlərində orfoqrafiq səhfə yol verilmişdir. Belə ki, ara sözləri cümlə əvvəlində gələndə özündən sonra, cümlə ortasında gələrkən hər iki tərəfdən, cümlə axırında gələrkən isə özündən əvvəl vergül durğu işarəsi qoyulmalıdır. Lakin həmin sənəd təsdiq edilərkən bu qaydanın tələbi pozulmuş, ara sözləri digər cümlə üzvlərindən vergüllə ayrılmamışdır.

Ona görə də ixtisasından, tutduğu vəzifəsində asılı olmayıraq, hər bir vətəndaş, xüsusilə, mütəxəssislər bu barədə öz sözünü deməli, dilimizin, əlifbamızın daha da təkmilləşdirilməsi və zənginləşdirilməsi üçün mövqeyini bildirməlidir. Bu, hər bir azərbaycanlının müqəddəs mənəvi borcudur.

Bu baxımdan, dilçi-mütəxəssis olmasam da, Azərbaycan dili, latin qrafikalı Azərbaycan əlifbası və Azərbaycan dilinin orfoqrafiya qaydaları ilə bağlı bir sıra məsələlər barədə fikirlərimi oxularla bölmək istəyirəm.

Məlum olduğu kimi, latin qrafikalı Azərbaycan əlifbasında apostrof işarəsi nəzərdə tutulmamışdır. İlk baxımda adama elə gəlir ki, bu əhəmiyyətsiz məsələdir. Lakin, əslində, bu belə deyildir. Azərbaycan dilində elə sözlər var ki, onları apostrofsuz təsəvvür etmək çətindir. Məsələn: fel, sürət, heyət, şöbə, süni, şer, mədə və s. Bu siyahını davam etdirmək də olardı, lakin fikrimizi əsaslandırmaq üçün bu misallar kifayət edər. Qeyd edilən sözləri apostrofsuz yazıb tələffüz edərkən onların səs quruluşunda kəskin dəyişiklik olması həmiyət məlumudur.

## OXUCU MÜLAHİZƏLƏRİ

Əlifba, orfoqrafiya qaydaları, qrammatik qaydalar, bunların hamısı dilin inkişafına xidmət etməlidir. Lakin bu gün biz latin qrafikalı Azərbaycan əlifbasında apostrofu nəzərdə tutmamaqla dilimizin intonasiya imkanlarının inkişafına süni surətdə maneə yaratmış olur.

Gözləmək olardı ki, yeni «Azərbaycan dilinin orfoqrafiya qaydaları» təsdiq edilərkən bəzi sözlərin apostrofla yazılması da bu Qaydalarda öz əksini tapacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.08.2004-cü il tarixli 108 №-li Qərarı ilə «Azərbaycan dilinin orfoqrafiya qaydaları» təsdiq edilmişdir. Lakin, təəssüflər olsun ki, yeni qəbul edilmiş orfoqrafiya qaydalarında da bu məsələ öz əksini tapmadı.

Yeri gəlmmişkən, bir məsələ barəsində də oxucularla fikir bölmək istəyirəm. Təxminən, 1991-1992-ci illərdə rəsmi sənədlərdə, mətbuat səhifələrində «№» işarəsinin «saylı» sözü ilə əvəz edilməsi dəb düşdü. Halbuki, belə əvəzətmə mənasız olmaqla, real vəziyyətə uyğun gəlmirdi. Ən əvvəl, hamiya məlumdur ki, «№» işarəsi beynəlxalq aləmdə özünə «vətəndaşlıq hüququ» qazanmış, milliyətindən ve dilindən asılı olmayaraq, hamı bu işarəni başa düşür, həmçinin, bu işarə bütün kompüterlərdə, yazı makinalarında var.

Digər tərəfdən, bir sıra obyektlərin, idarə və müəssisələrin, həmçinin, sənədlərin sayını göstərən rəqəmlərin yanında sayılı sözünün yazılımasını təbii hal kimi qəbul etmek olar. Lakin belə vəziyyət çox halarda heç də özünü doğrultmur. Məsələn: «Azərbaycan» qəzetinin 115-ci sayı dedikdə buradan aydın olur ki, yəni indiyə kimi qəzeti 115 nömrəsi buraxılmışdır. Lakin bu sözləri 129 sayılı avtobus marşrutuna aid etmək olmaz. 129 sayılı marşrut dedikdə belə çıxır ki, bundan əvvəldə 128 marşrut da mövcuddur. Halbuki, belə deyildir. Fikrimizi daha dəqiq izah etmək üçün hərbi hissələrə verilən nömrələr buna yaxşı misaldır. Hərbi hissələrə verilən nömrələr heç də onların sayına uyğun gəlməməklə, şərti xarakter daşıyır. Başqa sözle, marşrutlara, təhsil müəssisələrinə, hərbi hissələrə, nəqliyyat vasitələrinə verilən nömrələr heç də onların faktiki sayını eks etdirmir, sadəcə olaraq, onları bir-birindən fərqləndirmək üçün verilən şərti nömrələrdir.

Bu sözlər rəsmi sənədlərin məcburi rekviziti olan nömrəyə də eyni dərəcədə aiddir. Həmin sənədlərin nömrəsi də onların faktiki sayına uyğun gəlməyə bilər.

Ona görə də bir neçə illər bundan əvvəl «№» işarəsinin «saylı» sözü ilə, əsassız olaraq, əvəz edilməsinin əleyhinə olmaqla, məsələnin ictimai əhəmiyyəti ni nəzərə alaraq, bütün oxucuları və mütəxəssisləri bu haqda hazırda da fəal müzakirəyə dəvət edirəm.

Vaxtilə, konkret desək 1970-1980-ci illərdə dövlət idarə, müəssisə rəhbərləri, ziyalılar, o cümlədən müəllimlər, həmçinin, rayon (şəhər) qəzetlərinin redaktorları öz yazılarının qrammatik baxımdan düzgünlüyü «Kommunist» qəzeti ilə yoxlayırdılar. Başqa sözlə, «Kommunist» qəzetiň yazı mədəniyyəti bir növ etalon idi. Hətta, o vaxtlar, belə ifadələr də vardı: «Bir halda ki, «Kommunist» qəzetində belə yazılib, deməli, belə də olmalıdır». Lakin təəssüflər olsun

ki, bu sözləri hazırda dərc olunan bir çox qəzetlər, xüsusilə müstəqil qəzetlər və jurnallar barəsində demək olmaz. Bir çox müstəqil qəzet və jurnallar bir də görürsən, hətta, bir hərfi də sətirdən sətrə keçirir.

Yaxud da yeni abzas «Belə ki» söz birləşməsi və ya «O» şəxs əvəzliyi ilə başlayır. Bu isə, qrammatika baxımdan, yolverilməzdir. Belə ki, bu söz birləşməsi və şəxs əvəzliyi, müvafiq olaraq, əvvəlki abzas-dakı fikri və ya nəzərdə tutulan şəxsi açıqlamaq məqsədi daşıyır. Buna görə də «Belə ki» söz birləşməsi və ya «O» şəxs əvəzliyi, fikrimizcə, abzasdan yazılımamalıdır.

Yaxud başqa misal. Kütləvi informasiya vasitələrində gedən yazınlarda bəzən abzas «Lakin» inkar bağlayıcısı ilə başlayır. Halbuki, bu da əvvəlki abzasın axırıncı cümləsində irəli sürülen fikrin inkarı olmaqla, əvvəlki abzasın son cümləsinin ardınca getməlidir. Belə nöqsanlara, təəssüflər olsun ki, hətta elmi nəşrlərdə də rast gəlinir.

Digər xarakterli bir nöqsan barədə də mülahizəmi bildirmək yerinə düşər. Kütləvi informasiya vasitələrində, o cümlədən jurnallarda ağır, iri həcmli abzaslara yol verilir. Hətta, təcrübədə jurnalların birində dərc olunmuş bir səhifəlik məqalənin cəmi bir abzasdan ibarət olması faktına da rast gəlmışəm. Müəyyən bir fikir bitdikdən sonra həmişə abzasdan başlamaq kimi, qaydaya əməl edilməsi oxucunu yormur, başlıcası isə, yazının asan qavranılmasını təmin edir.

Hesab edirəm ki, ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» 18 iyun 2001-ci il tarixli Fərmanının bütün tədris müəssisələrində, ixtisas profilindən asılı olmayaraq, ali məktəblərdə öyrənilmesi üçün tədris programlarına müvafiq mövzuların daxil edilməsi vacibdir. Həmçinin, qeyd edilən Fərmanın mərkəzi icra hakimiyyəti orqanları və onların bütün tabe qurumlarında öyrənilməsinin təşkil edilməsi də xüsusi-lə vacibdir.

Təsadüfi deyildi ki, Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasında vaxtaşırı təşkil olunan ixtisasartırma kurslarının tədris-tematik programlarına, bir qayda olaraq, dövlət dili ilə bağlı mövzular daxil edilir, bu haqqda mühəzirələr dinləyicilərin dərin marağına səbəb olmaqla, onlar da bu mövzu ilə bağlı müzakirələrdə fəal iştirak edirlər.

Hesab edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Programı haqqında» 23 may 2012-ci il tarixli Sərəncamında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Azərbaycan dilinin cəmiyyətdə rolunun daha da möhkəmlənməsini təmin edəcəkdir.

**İlham Abbasov,**  
*Ədliyyə Akademiyasının prorektoru,  
hüquq üzrə fəlsəfə doktoru,  
baş ədliyyə müşaviri.*

## Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi 2013-cü ilin I yarısı ərzində görülmüş işlərə dair hesabat vermişdir

**İyulun 23-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 2013-cü ilin I yarımı ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir.**

Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş işlər barədə ətraflı məlumat vermişlər.

Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə inamlı həyata keçirilən müdrik və uzaqgörən dövlət siyaseti nəticəsində ötən dövrlərdə olduğu kimi 2013-cü ilin I yarısında da bütün sahələrdə yenidənqurma işləri davam etdirilmiş, mühüm nailiyyətlər qazanılmışla irimiqyaslı uğurlara imza atılmışdır. Dövlət başçısının siyasi iradə, əzm və qətiyyəti hesabına korrupsiyaya qarşı mübarizə sahəsində ölkədə görülən işlərin, həyata keçirilən islahatların, təşkilati və institusional tədbirlərin səmərəliliyi artırılmışdır.

Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı siyasetin real nəticəsidir ki, «Transparency International» təşkilatının «2013-cü il Qlobal Korrupsiya Barometri» adlı hesabatı Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olduğunu bir daha təsdiq etmiş, sənədə əsasən ölkəmizdə bütün sahələrdə korrupsiyadan səviyyəsi azalmışdır.

Dövlət başçısının sədrliyi ilə 12 fevral 2013-cü il tarixdə keçirilmiş «Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı»nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda mənfi həllərin, korrupsiyadan aradan qaldırılması ilə bağlı rəsmi strukturlar və dövlət qulluqçuları üçün fəaliyyət programı xarakteri daşıyan çıxışı prokurorluq orqanları qarşısında çox mühüm və məsul vəzifələr qoymuş, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin kəsərinin daha da artırılmasını, adekvat tədbirlərin gücləndirilməsini, mübarizə üsullarının daha da təkmilləşdirilməsini zəruri etmişdir.

İyulun 18-də Prezident cənab İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının so-

sial-iqtisadi inkişafının yekunlarına və qarşida duran vəzifələrə həsr olunmuş iclasında beynəlxalq təşkilatlar tərəfindən ölkədə aparılan korrupsiyaya qarşı mübarizənin müsbət qiymətləndirildiyini bildirməklə yanaşı, bir daha korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə fəallığın artırılmalı və cəza, inzibati və digər tədbirlərin tətbiq edilməli olduğunu vurgulamış, hər bir dövlət məmurunun bu istiqamətdə məsuliyyətini və rolunu artırmasını xüsusi qeyd etmişdir.

Hesabat dövrü ərzində korrupsiyaya qarşı ardıcıl və sistemli mübarizənin aparılması istiqamətdə bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər həyata keçirilmişdir.

Belə ki, Azərbaycan Respublikasının Avropa Şurasının «Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında» Konvensiyasının Əlavə Protokoluna qoşulması ilə əlaqədar ölkədaxili prosedurlar həyata keçirilərək 1 fevral 2013-cü il tarixli qanunla Milli Məclis tərəfindən qəbul edilmiş, habelə «Korrupsiyaya qarşı mübarizə haqqında» qanunda korrupsiya hüquqpozmalarına görə fiziki və hüquqi şəxslərin məsuliyyətini müəyyənləşdirən norma 30 aprel 2013-cü il tarixli qanunla yeni redaksiyada verilməklə daha da təkmilləşdirilmişdir.

Qeyd edilmelidir ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritət xətti kimi müəyyən etmiş, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi isə əvvəlki illərdə olduğu kimi fəaliyyətini 2013-cü ilin I yarısında da uğurla davam etdirmişdir.

Həmin müddət ərzində idarə tərəfindən vətəndaşların 1.522 müraciətinə baxılmış, həmçinin 166 cinayət xarakterli material araşdırılmışdır. Həmin cinayət xarakterli materialların 78%-i üzrə cinayət işi başlanmış, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 161 sayılı «Qaynar xətt» əlaqə mərkəzinə bu müddət ərzində 3.237 müraciət daxil olmuş, həmin müraciətlərin 14-ü üzrə Cinayət Məcələsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılmış, onlardan 4-ü üzrə ibtidai istintaq yekunlaşdırılırlaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilmişdir. Bununla yanaşı, korrupsiy-

## İCTİMAİYYƏTƏ HESABAT

ya ilə əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası ilə bağlı ətraflı izahlar verilmişdir.

Hesabat dövrü ərzində tərədilmiş və ya hazırlanan cinayətlər barədə idarənin əməliyyat qurumları tərəfindən 301 müraciət araşdırılmışdır. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 16, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 4 cinayət işi başlanılmışdır. Həmin işlərdən 7-si üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyəti məhkəmələrə göndərilmişdir.

Cinayət işləri torpaq sahəsi ayrılması üçün Nuriaddin və Seyfəddin Dövlətovlar tərəfindən qohumlarını cinayət məsuliyyətindən azad etmək üçün Dövlət Sərhəd Xidmətinin İstintaq və Tədqiqat İdarəsinin müstəntiqinə 35.0 min ABŞ dolları məbləğində rüşvət vermələri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin müdürü Oktag Quliyevin və həmin şöbənin baş mütəxəssisi Yusif Dadaşovun torpaq sahəsinin ayrılması üçün vətəndaşdan 10.0 min manat, Suraxani rayon İcra Həkimiyəti başçısının Bülbülə inzibati ərazi vahidliyi üzrə nümayəndəsi Nazim Dadaşovun həyətyanı torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə aid sənəd verilməsi müqabilində vətəndaşdan 8.0 min manat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırlığının 14 sayılı TSEK-in sədri İmran Məmmədovun ömürlük əllilik dərcəsinin təyin edilməsi üçün vətəndaşdan 1.500 manat məbləğində rüşvət almaları və digər faktlarla əlaqədar olmuşdur.

2013-cü ilin I yarımılı ərzində idarənin İstintaq şöbəsi tərəfində 200 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyəti mehkəmələrə göndərilmişdir.

Həmin cinayət işlərindən 1 şəxs barəsində 1 iş rüşvət vermə, 25 şəxs barəsində 9 iş rüşvət alma, 12 şəxs barəsində 10 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 1 şəxs barəsində 1 iş vəzifə səlahiyyətlərini aşma, 4 şəxs barəsində 3 iş səhlənkarlıq, 73 şəxs barəsində 32 iş məniməmə və israf etmə, 79 şəxs barəsində 39 iş dələduzluq və digər faktlarla əlaqədar olmuşdur.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 16 milyon 460.0 min manat ziyandan istintaq müddətində 7 milyon 961.0 min manat və ya 48,4 %-i ödənilmiş, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülmüşdür.

Ölkəmizin dinamik iqtisadi inkişafı nəticəsində on müxtəlif formalarda təzahür edən korrupsiya hüquqpozmalarının ilkin araşdırılması və istintaqı ayrı-ayrı

istiqamətlər üzrə aparıldıqından idarənin Mütəxəssislər qrupunun əməkdaşları bu məqsədlə müxtəlif sahələrlə bağlı digər şöbələrlə qarşılıqlı səmərəli fəaliyyət göstərmişlər.

2013-cü ilin I yarımılı ərzində də korrupsiyaya qarşı mübarizə sahəsində idarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Belə ki, əhalinin sosial müdafiəsi, səhiyyə, nəqliyyat və digər sahələrdə aşkar edilmiş pozuntuların aradan qaldırılması ilə əlaqədar təkliflər hazırlanıb aidiyəti qurumlara təqdim edilmiş, həmçinin bir sıra həllarda vəzifəli şəxslər tərəfindən «Korupsiyaya qarşı mübarizə haqqında» qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində «Prokurorluq haqqında» qanunun 23-cü maddəsinə müvafiq olaraq aidiyəti üzrə təqdimatlar verilmişdir.

Korupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq hesabat dövrü ərzində idarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilmişdir. Hesabat dövrü ərzində Birləşmiş Millətlər Təşkilatının Korupsiya əleyhinə Konvensiyasının implementasiyası çərçivəsində beynəlxalq əməkdaşlıq genişləndirilmişdir. Belə ki, Meksika Birləşmiş Ştatları tərəfindən həmin Konvensiyanın bir sıra maddələrinin implementasiyasını dəyərləndirəcək iki dövlətdən biri kimi Azərbaycan Respublikası müəyyən edildiyinə görə cari ilin aprel-may ayları ərzində sözügedən dövlətin özünü dəyərləndirmə hesabatının qiymətləndirilməsi üzrə iş bölgüsü aparılmış, qeyd olunan həcmli hesabat idarənin əməkdaşları tərəfindən öyrənilərək müxtəlif sual və qeydləri özündə eks etdirən ekspert rəyi hazırlanmışdır.

Hesabat dövrü ərzində İqtisadi Əməkdaşlıq və İnkışaf Təşkilatı (OECD) ilə əlaqələr genişləndirilmiş, 3-7 iyun 2013-cü il tarixlərdə ərzində Azərbaycan Respublikasının iştirakçısı olduğu təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində həmin qurumdan, Litva, Ukrayna, Qazaxıstan və Tacikistandan ibarət nümayəndə heyəti Bakıda ölkəmizin 3-cü raund dəyərləndirilməsi üzrə səfərdə olmuşdur.

Səfər çərçivəsində nümayəndə heyəti dövlət qurumları, qeyri-hökumət təşkilatlarının Məlumat şəbəkəsinin nümayəndələri ilə səmərəli və işgüzər görüşlər keçirmişlər. Həmin görüşlər zamanı ölkəmizin İqtisadi Əməkdaşlıq və İnkışaf Təşkilatının (OECD) verdiyi tövsiyələrin yerinə yetirilməsi ilə əlaqədar son illərdə korupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər, ölkəmizdəki korupsiyaya qarşı mübarizə səviyyəsinin mövcud du-

rumu və qarşıda duran institusional islahatlar və perspektivlər müzakirə edilmiş, nümayəndə heyəti ilə geniş fikir mübadiləsi aparılmışdır.

Keçirilmiş görüşlərdə nümayəndə heyəti tərəfindən korrupsiyaya qarşı mübarizədə fəallıq göstərilməsinin zəruriliyi vurgulanmış, eyni zamanda son illərdə bu istiqamətdə görülmüş işlər, həyata keçirilmiş qanunverici və praktiki tədbirlər, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və onun nəzdnində «ASAN xidmət» mərkəzlərinin fəaliyyətə başlaması, habelə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin bu sahədə fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, istintaq olunan cinayət işləri və digər irəliləyişlər qeyd edilmişdir.

Bundan əlavə, hesabat dövrü ərzində Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə aparan Dövlətlər Qrupu (GRECO) ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq uğurla davam etdirilmişdir. Belə ki, qurumun Azərbaycan Respublikası üzrə 3-cü rəund dəyərləndirmə hesabatında verilmiş tövsiyələrin icrası istiqamətində bir sira mühüm addımlar atılmışdır. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları mütəmadi olaraq həmin tövsiyələrin icrasını diqqətdə saxlamış və zəruri tədbirlərin görülməsini təmin etmişlər. İdarə tərəfindən səlahiyyətli orqanlara məlumat vermiş aktiv rüşvət verən şəxslərin cəzadan avtomatik və tam olaraq azad edilməsi məsələsinə dair müvafiq normativ-hüquqi aktların layihələri hazırlanmışdır.

Hesabat dövründə Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası (IAACA) ilə əməkdaşlıq diqqət mərkəzində saxlanılmış, 12–14 aprel 2013-cü il tarixlərdə Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) Prezidenti Çao Cianminqin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələrinin perspektivlərini müəyyənləşdirən «Anlaşma Memorandumu» imzalanmışdır. Çao Cianminq Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) vitse prezidenti, Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədovla görüşərək ölkələrimiz arasında ədliyyə və məhkəmə-hüquq sistemi, həmçinin IAACA çərçivəsində gələcək əməkdaşlığın istiqamətlərini müzakirə etmişlər.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi korrupsiyaya qarşı mübarizə sahəsində nəzəriyyə və praktikada mövcud çatışmazlıqların aradan qaldırılmasına istiqamətlənmiş, mühüm elmi araşdırırmalarla məşğul olan Beynəlxalq Antikorrupsiya Akademiyası ilə də əməkdaşlığını uğurla davam et-

dirmiş, ötən dövr ərzində idarənin əməkdaşları qurumun seminar və konfranslarında fəal iştirak etmişlər.

2013-cü ilin I yarımiliyi ərzində İdarə tərəfindən həmçinin Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM, Avropa İttifaqının Şərqi Tərəfdəşliyi çərçivəsində Demokratiya, yaxşı idarəcilik və Sabitlik üzrə Birinci çoxtərəfli Platformanın nəzdnində yaradılmış «Korrupsiyaya qarşı mübarizə üzrə Panel», Avropa İttifaqı (Aİ) – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə Alt Komitəsi çərçivəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməklə İdarə əməkdaşları həmin istiqamətlər üzrə konfrans, seminar, trening, təlim və dəyirmi masalarda aktiv iştirak etmişlər.

İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə six münasibətlərin qurulmasına xüsusi önem verilmiş, Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu və digər mühüm məsələlər ilə əlaqədar İdarə əməkdaşlarının kütləvi informasiya vasitələrində məqalələri dərc edilmişdir.

İyulun 18-də dövlət başçısı cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində vermiş olduğu göstərişlərə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmlarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsi təmin ediləcəkdir.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 2013-cü ilin I yarımili ərzində gördüyü işləri müsbət dəyərləndirmişlər. QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılmışdır.

### **Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi**

**«Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 7 may 2013-cü il tarixli Qərarının icrasının nəticələri**

Müasir Azərbaycan dövlətçiliyinin banisi, ümummilli lider Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə edən, onun zəngin mənəvi irsini yaşıdan, milli dövlətçilik və humanizm ideyalarını yeni nəsillərə aşıyan Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında» 7 may 2013-cü il tarixli Qərar (bundan sonra-Qərar) qəbul edilmişdir.

Qeyd edilən Qərarın vaxtında və dürüst icra olunmasını təmin etmək məqsədilə Baş Prokurorluq üzrə «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 7 may 2013-cü il tarixli Qərarının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə» 8 may 2013-cü il tarixli əmr imzalanmışdır. Əmrlə Qərarın 16-20-ci bəndlərində göstərilən məsələlər üzrə prokuror səlahiyyətləri aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihəminin müdafiəsi üzrə idarəsi, Azərbaycan Respublikası Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluğunun Dövlət ittihəminin müdafiəsi üzrə şöbələrinə həvalə edilmişdir. Həmçinin, əmrlə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihəminin müdafiəsi üzrə idarəsinə Qərarın icrası zamanı ortaya çıxan məsələlərin operativ həll edilməsini, prokurorluğun fəaliyyətinin digər orqanlarla, o cümlədən amnistiyani tətbiq edən müvafiq qurumlarla əlaqələndirilməsini, icra vəziyyətinin hər ay təhlil olunmasını və amnistiyanın tətbiqinin 4 aylıq müddəti başa çatdıqdan sonra ümumiləşdirmənin aparılmasını təmin etmək məqsədi ilə zəruri tədbirlərin görülməsi tapşırılmışdır.

Amnistiyanın prokurorluq orqanlarında tətbiqində qabaqcıl informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilmiş, əmrlə müasir kompüter programlarından istifadə edilməklə hazırlanmış əlavələr də təsdiq edilərək dövlət ittihəmçilərinin sərəncamına verilmişdir.

11 may 2013-cü il tarixdə Dövlət ittihəminin müdafiəsi üzrə idarə tərəfindən Hüquqi təminat və informasiya idarəsi ilə birlikdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 7 may 2013-cü il tarixli Qərarının prokurorluq orqanlarında tətbiqi» mövzusunda seminar məşğələ keçirilmiş, tədbirə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihəminin müdafiəsi üzrə şöbəsinin bütün prokurorları, həmçinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və Bakı şəhər prokurorluğunun Dövlət ittihəminin müdafiəsi üzrə şöbələrinin rəhbərliyi dəvət olunmuş, amnistiya aktı və qeyd olunan əmr elan olunmuş, Dövlət ittihəminin müdafiəsi üzrə idarənin rəisi tərəfindən «Amnistiya aktının icrasının prokurorluq orqanlarında təşkili» mövzusunda çıxış edilərək idarə və şöbə prokurorlarının amnistiya aktının icrası ilə əlaqədar görməli olduğu işlər, üzərilərinə düşən vəzifələr diqqətlərinə çatdırılmışdır.

Həmçinin, Qərar və Baş Prokurorluq üzrə «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 7 may 2013-cü il tarixli Qərarının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə» 8 may 2013-cü il tarixli əmr kitabça şəklində dərc edilərək dövlət ittihəmçilərinə təqdim edilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihəminin müdafiəsi üzrə idarəsi tərəfindən «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 7 may 2013-cü il tarixli Qərarının tətbiqinin 4 aylıq müddəti başa çatlığından, onun tətbiqi nəticələri ümumiləşdirilmişdir.

Ümumiləşdirmə aparlarkən müəyyən olunmuşdur ki, Qərarın qüvvəyə mündiyi 8 may 2013-cü il tarixdən 9 sentyabr 2013-cü il tarixdək 4 ay müddətində ümumilikdə 10040 məhkum barəsində amnistiya aktı tətbiq olunmuş, onlardan 9594 nəfəri (95,6%) kişi, 446 nəfəri (4,4%) qadın, o cümlədən 68 nəfəri (0,7%) yetkinlik yaşına çatmayan şəxs olmuşdur.

Barəsində amnistiya aktı tətbiq olunmuş şəxslərdən 4311 nəfər (42,9%) böyük ictimai təhlükə tööt-məyən, 5346 nəfər (53,3%) az ağır, 363 nəfər (3,6%) ağır, 20 nəfər (0,2%) xüsusilə ağır cinayətlər tööt-məyə görə məhkum edilmiş şəxslər olmuşdur.

**Kisi; 9594; 96%**



**Qadın; 446; 4%**

## İCTİMAİYYƏT HESABAT

Beləliklə, barəsində amnistiya tətbiq edilmiş şəxslərdən böyük əksəriyyəti – 96,2 faizi (9657 şəxs) böyük ictimai təhlükə törətməyən və az ağır cinayətləri törətməyə görə məhkum edilmiş şəxslər olmuşdur.

Həmçinin, müəyyən edilmişdir ki, barələrində Qərarın 1.7 və 4.2-ci bəndləri üzrə amnistiya aktı tətbiq edilmiş ümumilikdə 2447 məhkum cəmi 1929828 manat cəriməni ödəməkdən azad olunmuşdur. Onlardan 2312 kişi məhkum 1870205



manat, 135 qadın məhkum 59623 manat, o cümlədən 53 nəfər yetkinlik yaşına çatmayan məhkum 22870 manat məbləğində cəriməni ödəməkdən azad edilmişlər.

Qərarın 15-ci maddəsində göstərilən orqanlar tərəfindən amnistiya aktının tətbiqi nəticələri ümumişdirilərkən müəyyən edilmişdir ki, həmin Qərarın 1.1-ci bəndi (müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi bir ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər) 1484 məhkum barəsində tətbiq edilmişdir. Onlardan 1456 nəfəri kişi, 28 nəfəri qadın olunmuşdur. Həmin şəxslərdən 139 nəfər böyük ictimai təhlükə törətməyən, 977 nəfər az ağır, 348 nəfər ağır, 20 nəfər xüsusiələ ağır cinayət törətməyə görə məhkum edilərək cəza çəkən şəxslər olmuşdur.

Qərarın 1.2-ci bəndi (intizam xarakterli hərbi hissədə saxlama cəzasının Qərar qüvvəyə mindiyi güñədək çəkilməmiş hissəsi bir ildən artıq olmayan şəxslər) 80 məhkum barəsində tətbiq edilmiş, onlardan hamısı kişi olmuş, həmin şəxslərdən 78 nəfər böyük ictimai təhlükə törətməyən, 2 nəfər az ağır cinayət törətməyə görə məhkum edilərək cəza çəkən şəxslər olmuşdur.

Qərarın 1.3-cü bəndi (hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza çəkən şəxslər) tətbiq edilməmişdir.

Qərarın 1.4-cü bəndi (islah işləri növündə cəza çəkən şəxslər) 4332 məhkum barəsində tətbiq edilmiş, onlardan 4095 nəfəri kişi, 237 nəfəri qadın, o cümlədən 10 nəfəri yetkinlik yaşına çatmayan şəxs olunmuşdur. Həmin şəxslərdən 2720 nəfəri böyük ictimai təhlükə törətməyən, 1608 nəfəri az ağır, 4 nəfəri ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər olmuşdur.

Qərarın 1.5-ci bəndi (ictimai işlər növündə cəza çəkən şəxslər) 58 məhkum barəsində tətbiq edilmiş, onlardan 53 nəfəri kişi, 5 nəfəri qadın, o cümlədən 1 nəfəri yetkinlik yaşına çatmayan şəxs olunmuşdur. Həmin şəxslərdən 46 nəfər böyük ictimai təhlükə törətməyən, 12 nəfər az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər olmuşdur.

Qərarın 1.6-ci bəndi (əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər) 16 məhkum barəsində tətbiq edilmiş, onlardan 14 nəfəri kişi, 2 nəfəri qadın olmuş, həmin şəxslərdən hamısı az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər olmuşdur.

Qərarın 1.7-ci bəndi (əsas cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzasına məhkum edilmiş şəxslər) 2361 məhkum barəsində tətbiq edilmiş, onlardan 2227 nəfəri kişi, 134 nəfəri qadın, o cümlədən 53 nəfəri yetkinlik yaşına çatmayan şəxs olmuş, həmin şəxslərdən 1061 nəfər böyük ictimai təhlükə törətməyən, 1289 nəfər az ağır, 11 nəfər ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər olmuşdur.

Qərarın 1.7-ci bəndinin tətbiqi nəticəsində 2361 məhkum cəmi 1546718 manat cəriməni ödəməkdən azad olunmuşdur. Onlardan 2227 kişi məhkum 1489335 manat, 134 qadın məhkum 57383 manat, o cümlədən 53 nəfər yetkinlik yaşına çatmayan məhkum 22870 manat məbləğində cəriməni ödəməkdən azad edilmişlər.

Qərarın 1.8-ci bəndi (azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzasının çəkilməsi Cinayət Məcəlləsinin 79-cu maddəsinə müvafiq olaraq təxirə salılmış şəxslər) 61 məhkum barəsində tətbiq edil-

## İCTİMAİYYƏTƏ HESABAT

miş, onlardan 60 nəfəri kişi, 1 nəfəri qadın olmuş, həmin şəxslərdən 54 nəfər böyük ictimai təhlükə törətməyən, 7 nəfər az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər olmuşdur.

Beləliklə, Qərarın 1-ci bəndi ümumilikdə 8392 məhkum barəsində tətbiq edilmiş, onlardan 7985 nəfəri kişi, 407 nəfəri qadın, o cümlədən 64 nəfəri yetkinlik yaşına çatmayan şəxs olmuş, həmin şəxslərdən 4098 nəfər böyük ictimai təhlükə törətməyən, 3911 nəfər az ağır, 363 nəfər ağır, 20 nəfər xüsusi-lə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər olmuşdur.

### Qərarın 1-ci bəndinin tətbiqinə dair cədvəl

Amnistiyanın bəndi	Amnistiya tətbiq olunmuş məhkumları n ümumi sayı	kişilər	Qadınlar	o cümlədən yetkinlik yaşına çatmayan	B. i. t. t cinayət	Az ağır cinayət	Ağır cinayət	Xüsusilə ağır cinayət
1.1	1484	1456	28	-	139	977	348	20
1.2	80	80	-	-	78	2	-	-
1.3	-	-	-	-	-	-	-	-
1.4	4332	4095	237	10	2720	1608	4	-
1.5	58	53	5	1	46	12	-	-
1.6	16	14	2	-	-	16	-	-
1.7	2361	2227	134	53	1061	1289	11	-
<i>o cümlədən cərimənin məbləği</i>	<i>1546718</i>	<i>1489335</i>	<i>57383</i>	<i>22870</i>	<i>388572</i>	<i>1153346</i>	<i>4800</i>	<i>-</i>
1.8	61	60	1	-	54	7	-	-
<b>1-ci bənd üzrə cəmi</b>	<b>8392</b>	<b>7985</b>	<b>407</b>	<b>64</b>	<b>4098</b>	<b>3911</b>	<b>363</b>	<b>20</b>

Qərarın 2.1-2.14-ci bəndləri ümumilikdə 441 məhkum barəsində tətbiq edilmiş, onlardan 431 nəfəri kişi, 10 nəfəri qadın, o cümlədən 1 nəfəri yetkinlik yaşına çatmayan şəxs olmuş, həmin şəxslərdən 20 nəfər böyük ictimai təhlükə törətməyən, 421 nəfər az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər olmuşdur.

Qərarın 2.8-ci (Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər), 2.13-cü (1990-ci il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları) və 2.14-cü (Xocalı soyqırımında əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları) bəndləri tətbiq olunmamışdır.

### Qərarın 2-ci bəndinin tətbiqinə dair cədvəl

Amnistiyanın bəndi	Amnistiya tətbiq olunmuş məhkumların ümumi sayı	kişilər	qadınlar	o cümlədən yetkinlik yaşına çatmayan	B. i. t. t cinayət	Az ağır cinayət	Ağır cinayət	Xüsusilə ağır cinayət
2.1	10	-	10	-	-	10	-	-
2.2	1	1	-	1	-	1	-	-
2.3	16	16	-	-	1	15	-	-
2.4	40	40	-	-	-	40	-	-
2.5	325	325	-	-	17	308	-	-
2.6	11	11	-	-	1	10	-	-
2.7	14	14	-	-	-	14	-	-
2.8	-	-	-	-	-	-	-	-
2.9	1	1	-	-	-	1	-	-
2.10	8	8	-	-	1	7	-	-
2.11	14	14	-	-	-	14	-	-
2.12	1	1	-	-	-	1	-	-
2.13	-	-	-	-	-	-	-	-
2.14	-	-	-	-	-	-	-	-
<b>2-ci bənd üzrə cəmi</b>	<b>441</b>	<b>431</b>	<b>10</b>	<b>1</b>	<b>20</b>	<b>421</b>	<b>-</b>	<b>-</b>

Qərarın 3-cü bəndi tətbiq edilmiş məhkumlardan 342 nəfəri cəzalarının altı aydan artıq olmayan çəkilməmiş hissəsindən azad olunmuş, onlardan hamısı kişi olmuş, həmin şəxslərdən 44 nəfər böyük ictimai təhlükə törətməyən, 298 nəfər az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər olmuşdur.

Qərarın 3-cü bəndi tətbiq edilmiş məhkumlardan 566 nəfərin çəkilməmiş cəzası altı ay azaldılmış, onlardan 565 nəfəri kişi, 1 nəfəri qadın olmuş, həmin şəxslərdən 31 nəfər böyük ictimai təhlükə törətməyən, 535 nəfər az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər olmuşdur.

Bələliklə, Qərarın 3-cü bəndi ümumilikdə 908 məhkum barəsində tətbiq edilmiş, onlardan 907 nəfəri kişi, 1 nəfəri qadın olmuş, həmin şəxslərdən 75 nəfər böyük ictimai təhlükə törətməyən, 833 nəfər az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər olmuşdur.

#### **Qərarın 3-cü bəndinin tətbiqinə dair cədvəl**

Amnistiyanın bəndi	Amnistiya tətbiq olunmuş məhkumların ümumi sayı	kişilər	qadınlar	o cümlədən yetkinlik yaşına çatmayan	B. i. t. t cinayət	Az ağır cinayət	Ağır cinayət	Xüsusi Ağır cinayət
<b>3a (cəzadan azad olunub)</b>	<b>342</b>	<b>342</b>	-	-	<b>44</b>	<b>298</b>	-	-
<b>3b (cəzası 6 ay azaldılıb)</b>	<b>566</b>	<b>565</b>	<b>1</b>	-	<b>31</b>	<b>535</b>	-	-
<b>3-cü bənd üzrə cəmi</b>	<b>908</b>	<b>907</b>	<b>1</b>	-	<b>75</b>	<b>833</b>	-	-

Qərarın 4.1-ci bəndi (intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi bir ildən iki ilədək olan şəxslər) 2 məhkum barəsində tətbiq edilmiş, onlardan hamısı kişi olmuş və hamısı böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə məhkum edilmiş şəxslər olmuşdur.

Qərarın 4.2-ci bəndi (əsas cəza kimi iki min manatdan artıq miqdarda cərimə cəzasına məhkum edilmiş şəxslər) 86 məhkum barəsində tətbiq edilmiş, onlardan 85 nəfəri kişi, 1 nəfəri qadın olmuş, həmin şəxslərdən 79 nəfər böyük ictimai təhlükə törətməyən, 7 nəfər az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər olmuşdur.

Qərarın 4.2-ci bəndinin tətbiqi nəticəsində 86 məhkum cəmi 383110 manat cəriməni ödəməkdən azad olunmuşdur. Onlardan 85 kişi məhkum 380870 manat, 1 qadın məhkum 2240 manat məbləğində cəriməni ödəməkdən azad edilmişlər.

Qərarın 4.3-cü bəndi (azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş şəxslər) 77 məhkum barəsində tətbiq edilmiş, onlardan 68 nəfəri kişi, 9 nəfəri qadın, o cümlədən 3 nəfəri yetkinlik yaşına çatmayan şəxs olmuş, həmin şəxslərdən 28 nəfər böyük ictimai təhlükə törətməyən, 48 nəfər az ağır, 1 nəfər ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər olmuşdur.

Qərarın 4.4-cü bəndi (Cinayət Məcəlləsinin 79-cu maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxslər) 17 məhkum barəsində tətbiq edilmiş, onlardan 2 nəfəri kişi, 15 nəfəri qadın olmuş, həmin şəxslərdən 3 nəfər böyük ictimai təhlükə törətməyən, 14 nəfər az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər olmuşdur.

Qərarın 4.5-ci bəndi (Qərar qüvvəyə mindiyi günədək qüvvəyə minmiş məhkəmə qərarı ilə azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər) 118 məhkum barəsində tətbiq edilmiş, onlardan 115 nəfəri kişi, 3 nəfəri qadın olmuş, həmin şəxslərdən 6 nəfər böyük ictimai təhlükə törətməyən, 111 nəfər az ağır, 1 nəfər ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər olmuşdur.

Qərarın 4-cü bəndi ümumilikdə 300 məhkum barəsində tətbiq edilmiş, onlardan 272 nəfəri kişi, 28 nəfəri qadın, o cümlədən 3 nəfəri yetkinlik yaşına çatmayan şəxs olmuş, həmin şəxslərdən 118 nəfər böyük ictimai təhlükə törətməyən, 180 nəfər az ağır, 2 nəfər ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər olmuşdur.

## Qərarın 4-cü bəndinin tətbiqinə dair cədvəl

Amnistiyanın bəndi	Amnistiya tətbiq olunmuş məhkumların ümumi sayı	kİŞİLƏR	qADINLAR	o cümlədən yetkinlik yaşına çatmayan	B. i. t. t cinayət	Az ağır cinayət	Ağır cinayət	Xüsusi Ağır cinayət
4.1	2	2	-	-	2	-	-	-
4.2	86	85	1	-	79	7	-	-
<i>o cümlədən cərimənin məbləği</i>	<i>383110</i>	<i>380870</i>	<i>2240</i>	-	<i>359306</i>	<i>23804</i>	-	-
4.3	77	68	9	3	28	48	1	-
4.4	17	2	15	-	3	14	-	-
4.5	118	115	3	-	6	111	1	-
<b>4-cü bənd üzrə cəmi</b>	<b>300</b>	<b>272</b>	<b>28</b>	<b>3</b>	<b>118</b>	<b>180</b>	<b>2</b>	-

30 şəxs qərarın 2 bəndi ilə cəzadan azad olunmuş, onlardan 18 şəxs barəsində 1.4 və 1.7-ci, 1 şəxs barəsində 1.5 və 1.7-ci, 4 şəxs barəsində 1.4 və 1.6-ci, 3 şəxs barəsində 1.6 və 1.7-ci, 1 şəxs barəsində 2.4 və 2.5-ci, 1 şəxs barəsində 2.4 və 2.7-ci, 2 şəxs barəsində 2.5 və 2.11-ci bəndlər tətbiq olunmuşdur.

Məhkəmələr tərəfindən 58 müraciət üzrə amnistiya aktının tətbiq olunmaması barədə qərar qəbul edilmiş, Qərarın 15.1-15.3-cü bəndlərində nəzərdə tutulmuş orqanlar tərəfindən təqdim olunmuş amnistiyanın tətbiqinə dair 8 qərar üzrə amnistiyanın tətbiq edilməsinə razılıq verilməsindən imtina edilmişdir.

Göstərilənlərlə yanaşı, prokurorluğun amnistiya aktının tətbiqi prosesində iştirakı maddi və prosessual hüquq normallarının pozulması ilə müşayiət olunan məhkəmə səhvlerinin aradan qaldırılmasında mühüm vasitə olmuş, amnistiya barədə Qərarın tətbiqi ilə əlaqədar məhkəmələr tərəfindən qəbul edilmiş qərarlardan 6-sı Baş prokurorun müavini, 1-i isə şöbə prokuroru tərəfindən olmaqla 7 apellyasiya protesti verilmişdir. Həmin protestlərdən 4-ü baxılaraq təmin edilmiş, 3 apellyasiya protestinə isə hazırkı vaxta kimi baxılmamışdır. Protestlərə baxılması nəticəsində barəsində amnistiyanın tətbiqindən imtina edilmiş az ağır cinayət törətməyə görə məhkum olunan 1 kişi məhkum Qərarın 4.3-cü bəndinə əsasən cəzadan azad olunmuş, barələrində Qərarın 4.3-cü bəndi tətbiq olunmuş az ağır cinayət törətməyə görə məhkum edilmiş 1 kişi məhkum və ağır cinayət törətməyə görə məhkum edilmiş 1 kişi məhkum, habelə barəsində Qərarın 4.5-ci bəndi tətbiq olunmuş ağır cinayət törətməyə görə məhkum edilmiş 1 kişi məhkuma amnistiyanın tətbiq edilməsinə dair məhkəmə qərarları ləğv edilərək amnistiyanın tətbiqindən imtina olunmuşdur. Həmçinin, amnistiyanın tətbiq edilməsindən imtina olunması barədə 1 məhkəmə qərarı apellyasiya şikayətinə əsasən ləğv edilmiş və az ağır cinayət törətməyə görə məhkum edilmiş 1 kişi məhkum barəsində Qərarın 3-cü bəndi tətbiq olunmaqla cəzadan azad edilmişdir.

Məsələn, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2012-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə təqsirli bilinib, əmlaki müsadirə olunmamaqla 3 il 11 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 3 il 6 ay sınaq müddəti müəyyən olunmaqla təyin olunmuş cəzası şərti hesab edilmiş cinayət törədərkən yetkinlik yaşına çatmamış məhkum Mustafalı Cahid Məzahir oğlunun barəsində Qərarın 4.3-cü bəndinin tətbiq edilməsi məsələsinə baxılması üçün Xocalı rayon İcra qrupu tərəfindən təqdimatla Xocalı rayon məhkəməsinə müraciət edilmiş, məhkəmənin 3 iyun 2013-cü il tarixli qərarı ilə təqdimat təmin edilərək, C.Mustafalı cəzadan azad edilmiş, məhkəmə qərar qəbul edərkən amnistiyanın tətbiq edilməsi haqqında Qərarın 6.1-ci bəndinə əsasən ağır cinayətə görə məhkum edilmiş şəxslərə həmin Qərarın 4-cü bəndinin tətbiqinin istisna olunduğunu nəzərə almamışdır. Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən həmin qərardan 15 iyun 2013-cü il tarixdə apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 25 iyul 2013-cü il tarixli qərarı ilə protest təmin edilərək qərar ləğv olunmuş, C.Mustafalının barəsində Qərarın 4.3-cü bəndinin tətbiq edilməsindən imtina edilərək təqdimat təmin olunmamışdır.


Bakı şəhəri Nizami rayon məhkəməsinin 20 noyabr 2012-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib, 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin

## İCTİMAİYYƏT HESABAT

Məcəllənin 70.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti ilə şərti tətbiq edilmiş məhkum Şirinov Məhəmməd Arif oğlunun barəsində Qərarın 1.8-ci bəndinin tətbiq edilməsi məsələsinə baxılması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən təqdimatla Nizami rayon məhkəməsinə müraciət edilmiş, məhkəmənin 3 iyun 2013-cü il tarixli qərarı ilə təqdimat təmin edilmiş, Qərarın 1.8-ci bəndinin azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş şəxslərə şamil olunması, M.Şirinovun isə belə cəzaya deyil, azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsi əsas getirilərək onun barəsində həmin bəndlə amnistiya tətbiq olunmamışdır. Lakin məhkəmə tərəfindən M.Şirinova münasibətdə həmin Qərarın 4.3-cü bəndinin tətbiqinin mümkünluğunə qiyamət verilməmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən həmin qərardan 22 iyun 2013-cü il tarixdə apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 1 avqust 2013-cü il tarixli qərarı ilə protest edilərək qərar ləğv olunmuş və M.Şirinovun barəsində Qərarın 4.3-cü bəndi üzrə amnistiya tətbiq edilmişdir.

Ümumiləşdirmə aparıllarkən, amnistiyanın tətbiq edilməsi barədə Qərarın icrasının nəticələri amnistiyanı tətbiq etmiş orqanlar, cəzalar, amnistiyanın tətbiqində iştirak etmiş Baş Prokurorluğun müvafiq şöbələri və amnistiyanın tətbiq edildiyi aylar üzrə, habelə əvvəlki amnistiya aktları ilə müqayisəli təhlil edilmişdir.

Müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəmələri tərəfindən ləğv olunmuş qərarlar nəzərə alınmaqla, məhkəmələr tərəfindən (Qərarın 1.8, 3, 4.3-4.5-ci bəndləri ilə) 1180 məhkum (11,7%), cəzaçəkmə müəssisələrinin qərarları əsasında (Qərarın 1.1 və 2-ci bəndləri ilə) 1925 məhkum (19,2%), intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığının qərarı əsasında (Qərarın 1.2, 1.3 və 4.1-ci bəndləri ilə) 82 məhkum (0,8%), icra məmurlarının qərarları əsasında (Qərarın 1.4-1.7 və 4.2-ci bəndləri ilə) 6853 məhkum (68,3%) barəsində amnistiya aktı tətbiq olunmuşdur.



Qərarın 16-ci bəndinə əsasən, cəzaçəkmə müəssisələri, intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı, habelə icra məmurları amnistiya tətbiq edərkən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalara riayət etməklə, qərarları müvafiq prokurorlarla razılışdırılmış, Dövlət ittihəminin müdafiəsi üzrə idarə ilə (şöbələrlə) razılışdırılmaqla yuxarıda sadalanan orqanların qərarları ilə amnistiya aktı 8860 məhkum barəsində tətbiq edilmişdir. Onlardan 8443 nəfəri kişi, 417 nəfəri qadın, o cümlədən 65 nəfəri yetkinlik yaşına çatmayış şəxs olmuşdur. Həmçinin, Qərarın 20-ci bəndinə əsasən məhkəmələr tərəfindən müraciətlərə baxılarkən, Cinayət-Prosessual Məcəllədə hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat üçün nəzərdə tutulmuş tələblərə riayət edilmiş və məhkəmə iclasında prokurorun iştirakı təmin olunmuşdur. Apellyasiya instansiyası məhkəmələri tərəfindən ləğv olunmuş qərarlar nəzərə alınmaqla, məhkəmələr tərəfindən amnistiya aktı 1180 məhkum barəsində tətbiq edilmiş, onlardan 1151 nəfəri kişi, 29 nəfəri qadın, o cümlədən 3 nəfəri yetkinlik yaşına çatmayış şəxs olmuşdur.

	Ümumi sayı	Kişilər	Qadınlar	O cümlədən, yetkinlik yaşına çatmayışlar
<b>Respublika üzrə amnistiya tətbiq olunmuşdur</b>	<b>10040</b>	<b>9594</b>	<b>446</b>	<b>68</b>
<b>Məhkəmələr tərəfindən tətbiq olunmuşdur</b>	<b>1180</b>	<b>1151</b>	<b>29</b>	<b>3</b>
<b>Qərarın 15.1-15.3-cü bəndlərində göstərilən orqanların qərarı ilə tətbiq olunmuşdur</b>	<b>8860</b>	<b>8443</b>	<b>417</b>	<b>65</b>


## İCTİMAİYYƏTƏ HESABAT

Ümumiləşdirmə zamanı, həmçinin müəyyən edilmişdir ki, amnistiya barədə Qərar azadlıqdan məhrum etmə növündə cəza çəkən 2268 şəxs (Qərarın 1.1, 2-ci bəndləri, 3-cü bəndin cəzadan azad etməyə dair hissəsi), intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş 82 şəxs (Qərarın 1.2 və 4.1-ci bəndləri üzrə), islah işləri cəzasına məhkum edilmiş 4332 şəxs (Qərarın 1.4-cü bəndi üzrə), ictimai işlər cəzasına məhkum edilmiş 58 şəxs (Qərarın 1.5-cü bəndi üzrə), əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan mərhüm etmə cəzasına məhkum edilmiş 16 şəxs (Qərarın 1.6-cı bəndi üzrə), əsas cəza kimi cərimə cəzasına məhkum edilmiş 2447 şəxs (Qərarın 1.7 və 4.2-ci bəndləri üzrə), azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzasının çəkilməsi Cinayət Məcəlləsinin 79-cu maddəsinə müvafiq olaraq təxirə salınmış 61 şəxs (Qərarın 1.8-ci bəndi üzrə), azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş, Cinayət Məcəlləsinin 79-cu maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış, habelə bu Qərar qüvvəyə mindiyi günədək qüvvəyə minmiş məhkəmə qərarı ilə azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş 210 şəxs (Qərarın 4.3, 4.4 və 4.5-ci bəndləri üzrə) barəsində tətbiq edilərək, həmin məhkumlar cəzadan azad edilmiş, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 566 şəxsin (Qərarın 3-cü bəndinin çəkilməmiş cəzanın azaldılmasına dair hissəsi) cəzası altı ay azaldılmışdır. Amnistiya aktına əsasən hərbi xidmət üzrə məhdudlaşdırma (Qərarın 1.3-cü bəndi) növündə cəzadan azad etmə hali olmamışdır.

Cəzalar	Qərarın müvafiq bəndi	Qərarın tətbiq edildiyi məhkumların sayı
<b>Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər</b>	1.1, 2, 3 -cü bəndin cəzadan azad etməyə aid hissəsi	2268
<b>İntizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş şəxslər</b>	1.2, 4.1-ci bəndlər	82
<b>Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş şəxslər</b>	1.3	0
<b>İslah işləri cəzasına məhkum edilmiş şəxslər</b>	1.4	4332
<b>İctimai işlər cəzasına məhkum edilmiş şəxslər</b>	1.5	58
<b>Əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan mərhüm etmə cəzasına məhkum edilmiş şəxslər</b>	1.6	16
<b>Əsas cəza kimi cərimə cəzasına məhkum edilmiş şəxslər</b>	1.7, 4.2	2447
<b>Azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzasının çəkilməsi CM-in 79-cu maddəsinə müvafiq olaraq təxirə salınmış şəxslər</b>	1.8	61
<b>Azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş, CM-in 79-cu maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış, habelə bu Qərar qüvvəyə mindiyi günədək qüvvəyə minmiş məhkəmə qərarı ilə azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər</b>	4.3, 4.4, 4.5	210
<b>3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməmiş hissəsi altı aydan artıq olan şəxslər</b>	3-cü bəndin çəkilməmiş cəzanın azaldılmasına aid hissəsi	566
<b>Cəmi</b>	Bütün bəndlər üzrə	10040

## İCTİMAİYYƏT HESABAT


Qərarın cəzalar üzrə (1.8, 4.3-4.5-ci bəndlərdə göstərilənlər istisna olunmaqla, yəni «real cəzalar» üzrə) tətbiqi aşağıdakı kimi olmuşdur.



Bundan başqa, müəyyən edilmişdir ki, Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorlarının iştirakı ilə 6569 nəfər (65,4%), Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorlarının iştirakı ilə 3297 nəfər (32,8%), Azərbaycan Respublikası Hərbî Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorlarının iştirakı ilə 137 nəfər (1,4%), Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorlarının iştirakı ilə 38 nəfər (0,4%) məhkum barəsində amnistiya aktı tətbiq edilmiş, Naxçıvan Muxtar Respublikası Hərbî Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorlarının iştirakı ilə amnistiya aktının tətbiqi hali olmamışdır. Verilmiş apellyasiya protestləri və bir apellyasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəmələrinin qərarları ilə Bakı şəhərinin rayon məhkəmələri tərəfindən qəbul edilmiş amnistiyanın tətbiq edilməsindən imtina olunması barədə 2 qərar ləğv edilərək amnistiya tətbiq olunmuş, respublikanın digər rayon məhkəmələrində qəbul edilmiş amnistiyanın tətbiq edilməsinə dair 3 qərar isə əsassız olduğuna görə ləğv edilərək amnistiyanın tətbiq edilməsindən imtina olunmuşdur.

Ümumiləşdirmə aparılların amnistiyanın tətbiq edildiyi aylar üzrə təhlil aparılmış və müəyyən edilmişdir ki, 2013-cü ilin may ayı ərzində 4084 nəfər (40,7%), iyun ayı ərzində 3778 nəfər (37,6%), iyul ayı ərzində 1284 nəfər (12,8%), avqust ayı ərzində 683 nəfər (6,8%), sentyabr ayı ərzində isə 211 nəfər (2,1%) məhkum barəsində amnistiya aktı tətbiq edilmişdir.

### Qərarın tətbiqinin aylar üzrə təhlilinə dair cədvəl




Beləliklə, 7862 şəxs (78,3%) barəsində amnistiya Qərarın icra müddətinin ilk 1 ay 20 günü (8 may-30 iyun 2013-cü il) ərzində tətbiq olunmuşdur.

## İCTİMAİYYƏTƏ HESABAT

Həmçinin, keçən illər ərzində qəbul edilmiş son iki amnistiya aktı ilə müqayiseli təhlil aparılmış və müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin və idarənin müvafiq şöbələrinin prokurorlarının iştirakı ilə «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 8 may 2007-ci il tarixli Qərarının icrası nəticəsində 9877 məhkum, «Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 17 mart 2009-cu il tarixli Qərarının icrası nəticəsində 9564 məhkum, «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 7 may 2013-cü il tarixli Qərarının icrası nəticəsində isə 10040 məhkum barəsində amnistiya aktı tətbiq olunmuşdur.

### 2007, 2009 və 2013-cü illərdə tətbiq edilmiş amnistiya aktları üzrə təhlil



Amnistiyanın tətbiqi barədə cəzaçəkmə müəssisələrinin, intizam xarakterli hərbi hissələrin, hərbi hissə komandanlığının və icra məmurlarının qərarlarına razılıq verilməsi ilə yanaşı dövlət ittihamçıları, bərələrində amnistiya tətbiq edilən şəxslərə amnistiya aktının humanist mahiyyətini çatdırmaqla gələcəkdə qanuna zidd hərəkətlərin yolverilməzliyi barədə onlarla fərdi səhbətlər aparmış, Baş Prokurorluğun struktur qurumlarının rəhbərləri və tabe prokurorlar amnistiya aktına əsasən cəzadan azad edilmiş məhkumların sosial adaptasiyası məqsədi ilə «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarına səlahiyyətləri daxilində köməklik etmişlər.

«Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 7 may 2013-cü il tarixli Qərarının icrası uğurla başa çatdırılmışdır. Həmin Qərarın vaxtında və düzgün icrası bütün aidiyyəti orqanlar, o cümlədən prokurorluq orqanları tərəfindən xüsusi diqqətdə saxlanılaraq vaxtında zəruri tədbirlər görülmüş, insan hüquq və azadlıqlarının qorunması kimi yüksək dəyərlərə, humanizm və mərhəmət ənənələrinə əsaslanan amnistiya aktının tətbiqi zamanı prokurorluq orqanlarının üzərinə düşən vəzifələr ardıcıl və sistemli şəkildə icra edilmişdir. Amnistiya aktının tətbiqi cəzadan azad olunmuş məhkumların islah olunmalarına müsbət təsir göstərəcəyinə inam yaratmaqla cəmiyyətdə böyük rəğbətlə qarşılanmış, Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsinin etibarlı təminatna və demokratikləşməyə xidmət etmişdir.

## Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi

## İxtisasartırma kursu təşkil edilmişdir

**İyulun 1-dən 6-dək Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində «İmtahan» informasiya sisteminin məlumat bazası əsasında keçirilmiş avtomatlaşdırılmış elektron test imtahani nəticələri üzrə müvəffəqiyyət həddini may ayının sonu və iyun ayının birinci yarısında keçirilmiş imtahan zamanı aşmamış prokurorluq işçiləri üçün ixtisasartırma kursu təşkil edilmişdir.**

Mərkəzin əməkdaşları tərəfindən dirləyicilər üçün Cinayət-Prosessual, Cinayət, İnzibati Xətalar, Vergi, Mülki, Mülki-Prosessual məcəllələri, prokurorluğun statusunu müəyyən edən, fəaliyyətini tənzimləyən qanun, əmr, təlimat, əsasnamə və qaydalar, eləcə də Ali Məhkəmənin Plenum qərarları, beynəlxalq konvensiyalar və testlərin hazırlanması zamanı mənbə kimi istifadə edilmiş digər normativ hüquqi aktlarla əhatə olunan mövzular üzrə mühazirələr oxunmuş, seminarlar keçirilmiş, informasiya texnologiyalarının və müasir tədris vəsítələrinin imkanlarından istifadə etməklə dirləyicilər tərəfindən ilk imtahanda səhv cavablandırılmış testlərin bir qismi təhlil edilmiş, düz və səhv



cavabların dəyərləndirilməsinin hüquqi və məntiqi əsasları ətrafla izah olunmuşdur.

İyulun 8, 9 və 10-da kursun yekunu üzrə imtahanın nəticələri tədbirin səmərəli keçdiyini təsdiqləmişdir. Belə ki, dirləyicilərin böyük əksəriyyəti uğur həddini asanlıqla aşmışlar.

İyul ayının 12-də isə, Mərkəzdə yuxarıda qeyd edilən ilkin imtahanlarda üzrlü səbəblərə görə iştirak edə bilməmiş prokurorluq işçiləri üçün yenidən imtahan təşkil edilmiş və onun da nəticələri uğurlu olmuşdur.

\*\*\*

## «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı presedent təcrübəsi» mövzusunda seminar keçirilmişdir

**Avqustun 29–30-da Baş Prokurorluğun Elm-Tədris Mərkəzində «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı presedent təcrübəsi» mövzusunda seminar keçirilmişdir.**

Tədbirə Baş Prokurorluğun müvafiq idarə və tabe rayon (şəhər) prokurorluqlarının mətbuata məsul əməkdaşları çağırılmışlar.

Seminarda məruzə ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ile iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdürü Çingiz Əsgərov çıxış etmişdir.

Məruzədə rəsmi dövlət orqanlarının, onların təmsilçiləri tərəfindən cinayətkarlıqla mübarizənin

müxtəlif aspektlərinə dair məlumatların kütləvi informasiya vasitələrinə ötürülməsi zamanı cinayət təqibinə məruz qalan şəxslərin hüquqlarının, xüsusən də təqsirsizlik prezumpsiyası hüququnun təmin edilməsi üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsinin prinsipləri və onların milli məhkəmə-istintaq təcrübəsində nəzərə alınması metodikası barədə geniş bilgilər verilmiş, müxtəlif situasiyalarda təqsirsizlik prezumpsiyasının tələblərinə əməl olunması şərtlərinə dair nümunələr göstərilmiş, milli və beynəlxalq yanaşmaların özəllikləri ətrafında müzakirələr aparılmışdır. Sonnda dirləyiciləri maraqlandıran suallara cavab verilmişdir.

**Baş Prokurorluğun Elm-Tədris Mərkəzi**

**Baş Prokurorluğun Elm-Tədris Mərkəzində «Azərbaycan Respublikasının hüquq sisteminin inkişafında prokurorluq orqanlarının rolü» mövzusunda elmi-praktiki konfrans keçirilmişdir**

Sentyabrın 26-da Baş Prokurorluğun Elm-Tədris Mərkəzində «Azərbaycan Respublikasının hüquq sisteminin inkişafında prokurorluq orqanlarının rolü» mövzusunda elmi-praktiki konfrans keçirildi.

Konfransın işində Baş Prokurorluğun məsul vəzifeli şəxsləri, Konstitusiya və Bakı Apellyasiya məhkəmələrinin hakim və aparat işçiləri, Daxili İşlər Nazirliyinin, Vəkillər Kollegiyasının nümayəndələri və digər şəxslər iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Baş prokurorun birinci müavini Rüstəm Usubov Azərbaycan Prokurorluğunun tarixi barədə məlumat verərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatları nəticəsində prokurorluğun statusunun müasir demokratik cəmiyyətlər üçün sə-



mübarizə, məhkəmələrdə dövlət ittihamının müdafiəsi, kadrlarla iş sahələri üzrə uğurlu nəticələr verdiyini, prokurorluğun hüquq mühafizə orqanları və məhkəmələr ilə münasibətlərinin sağlam və işguzzar təməl üzərində qurulduğunu, bu münasibətlərin əldə edilmiş nailiyyətlərə əhəmiyyətli təsir göstəriyini, prokurorluğa hərtərəfli qayğı və diqqət yetirildiyini, prokurorluğun fəaliyyətinin və cəmiyyətdə rolunun yüksək qiymətləndirildiyini bildirdi.

Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov çıxısını prokurorluğun statusunun və fəaliyyətinin nəzəri əsaslarına və özəlliklərinə, cəmiyyətdə və dövlət mexanizmində rolu na, funksiyalarına, onların inkişaf perspektivlərinə həsr etdi. O, vurguladı ki, prokurorluğun uğurları ölkədə gedən ümumi pozitiv proseslərdən qaynaqlansa da, onların həcmi əhəmiyyətli dərəcədə prokurorluq daxilində aparılmış islahat xarakterli dəyişiklərlə bağlı olub. Prokurorluğun strukturunun optimallaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bir çox hallarda isə, yenidən yaradılması, kadr siyaseti və sair bu kimi addımlar onun dövlət mexanizminin vacib bir elementi kimi ənənəvi rolunu, cəmiyyətin etimadını və nüfuzunu saxlamağa imkan verib. Prokurorluq müasir Azərbaycan dövlətinin möhkəmləndirməsində, onun qarşısında duran cari və strateji məsələlərin həllində ölkə rəhbərliyinin yaxın kömək-



cəyyəvi prokurorluq modelinə uyğun formalaşdırıldı, onun tövsiyələrinə, xüsusən də 2000-ci ilin aprel ayının 26-da prokurorluğun rəhbər işçiləri ilə görüşü zamanı program xarakterli çıxışında verdiyi göstərişlərə əsasən prokurorluqda geniş islahatlar həyata keçirildiyini, islahat tədbirlərinin bütün fəaliyyət istiqamətləri, xüsusən də korrupsiyaya qarşı

çisi olmuş və bundan sonra da olacaqdır. Konstitusiya Məhkəməsi, Məhkəmə qərarlarının icrasına nəzarət sektorunun müdürü İntiqam Eyvazov Konstitusiya Məhkəməsi ilə Azərbaycan Respublikası Prokurorluğu arasında yaranmış səmərəli əlaqələr bərədə geniş məlumat verərək, bu əlaqələrin cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də məhkəmə-istintaq təcrübəsinin təkmilləşdirilməsinə böyük təsir göstərdiyini vurguladı.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyev çıxışında prokurorluğun dövlət mexanizminin mühüm elementi olduğunu əsaslandıraq, ədalət mühakiməsinin həyata keçirilməsi kimi əhəmiyyətli bir dövlət funksiyasının yerinə yetirilməsində, hüquq sisteminin, hüquq mədəniyyətinin inkişafında yüksək səmərə ile iştirak etdiyini qeyd etdi.

Daxili İşlər Nazirliyinin təmsil edən Vüqar Tağıyev, Vəkillər Kollegiyasının üzvü Elmar Kərimov, Qusar rayon prokuroru Zahid Vəliyev, Salyan rayon

prokuroru Firdovsi Nemətli, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin şöbə rəisi Rövşən Əliyev və digər natiqlər insan hüquq və azadlıqlarının müdafiəsində prokurorluğun rolü, korrupsiyaya qarşı mübarizənin inkişaf perspektivləri, rayon prokurorluqlarında işin, o cümlədən vətəndaşların qəbulu və müraciətlərə baxılması işinin təşkil məsələləri ətrafında çıxış etdilər.

Mövzular ətrafında müzakirələr zamanı aktual problemlərə dair geniş fikir mübadiləsi aparıldı. Rüstəm Usubov konfransda yekun vuraraq, onun səmərəli keçməkələ canlı müzakirələrlə müşayiət edildiyini, iştirakçılar tərəfindən məhkəmə-istintaq təcrübəsinin və qanunvericiliyin təkmilləşdirilməsi üçün konkret maraqlı təkliflər səsləndirildiyini, prokurorluğun müasirləşdirilməsi üçün onun fealiyyətinin hüquqi və metodoloji əsaslarının, təcrübənin daimi təkmilləşdirilməsinin vacib olduğunu qeyd edərək, tədbirin bu istiqamətdə atılan addımlardan biri olacağını bildirdi.

### **Baş prokurorun birinci müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubovun çıxışının tezisləri**

Hörmətli həmkarlar!  
Xanımlar və cənablar! Sizləri salamlayıram.

Bu gün konfransımız prokurorluq üçün əlamətdar olan bir vaxtda, Azərbaycan Respublikası prokurorluğunun yaranmasının 95 illiyinin qeyd ediləcəyi ərəfəyə təsadüf etməklə, çox mühüm və əhəmiyyətli bir məsələyə – «Azərbaycan Respublikasının hüquq sisteminin inkişafında prokurorluq orqanlarının rolü»na həsr olunur.

Ölkəmizin hüquq sistemində xüsusi yeri və mövqeyi olan prokurorluq orqanlarının yaranması da cəmhuriyyət tariximizin şərəfli səhifələrindənədir. 01 oktyabr 1918-ci ildə Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmaqla əsası qoyulan, mürəkkəb, amma şərəfli inkişaf yolu keçən, dövlətçiliyin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində, cinayətkarlıqla mübarizədə mühüm rol oynayan Azərbaycan prokurorluğu vətəndaşların hüquqlarının müdafiəsi işində öz xidmətlərini göstərmiş və hazırda da göstərmekdədir.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında Azərbaycanda siyasi hakimiyyətə xilasedici qayıdışı respublikamızın hüquq mühafizə orqanlarının, o cümlədən Azərbaycan Respublikası Prokurorluğunun fealiyyətində də əsaslı dönüş yaradılmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının milli pro-



kurorluğunun sivil və demokratik məzmunlu bir qurum kimi tam yenidən formallaşması ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının banisi kimi Heydər Əliyevin dövlətçilik siyaseti, onun gündəlik qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur.

Prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların ilkin əsasını və qanunvericilik bazasını 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil etmişdir. Memarı müstəqil dövlətçiliyimizin yaradıcısı Heydər Əliyev olan Ali Qanunuzda, ilk dəfə olaraq, ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun layiq olduğu yer müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti sistemində daxil olan prokurorluq orqanlarının statusu, təşkili, fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir.

2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» referendum aktına əsasən, prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilmişdir.

Baş Prokurorluq bu hüquq ictimai həyatın ayrı-ayrı sahələrinin hüquqi tənzimlənməsində mövcud olan çatışmazlıqlar haqqında Milli Məclisə məlumat-

## **İCTİMAİYYƏTƏ HESABAT**

lar verməklə, habelə müvafiq qanun layihələrini ali qanunverici orqana təqdim etməklə həyata keçirir.

Ötən dövr ərzində Prokurorluq bu hüququndan istifadə etməklə, mühüm qanunların qəbul edilməsinin təşəbbüsüsü olmuşdur. Baş Prokurorluğun müraciətləri əsasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi onlara qanuna rəsmi şərh-lər vermişdir. Yəqin ki, çıxış edən yoldaşlar bu bərədə Sizə ətraflı məlumat verəcəklər.

Hörmətli həmkarlar!

Xüsusü qeyd edilməlidir ki, Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də milli prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir.

Cənab İlham Əliyev tərəfindən Azərbaycan Prokurorluğunun yaradılmasının 90 illik yubileyi münasibəti ilə prokurorluq orqanlarının əməkdaşlarına gəndərdiyi təbrikində göstərdi: Prokurorlar demokratik cəmiyyətdə prokurorluğa xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin məraqlarının qorunmasına prinsipiallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə, qanunculuğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayırlar. Prokurorluğun bu xidmətlərini və keçdiyi tarixi yolu nəzərə alaraq, ümummilli liderimiz Heydər Əliyev hə-

il oktyabrın 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü elan etmişdir.»

Ölkə başçısının prokurorluğa qayğı və dəstəyini cənab Prezidentin 2008-ci il 27 sentyabr tarixli, 3065 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009–2011-ci illər üçün Dövlət Programı» bir daha təsdiq edilir.

Dövlət Programında Prokurorluğun fəaliyyətinin daha da yaxşılaşdırılması, prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm tədbirlər nəzərdə tutulmuşdur. Elə həmin programın ilk bəndində «Hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması» üçün mütəmadi tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

Dövlət səviyyəsində və ölkə başçısının dəstəyi ilə davam etdirilən müasir məzmunlu islahat tədbirlərinin nəticəsidir ki, bu gün Azərbaycan Prokurorluğu yeni tələblər müstəvisində səmərəli fəaliyyəti üçün təkmilləşdirilmiş mütərəqqi normativ hüquqi bazası olan, demokratik məzmunlu fəaliyyət prinsipləri və iş metodları əsasında fəaliyyət göstərən sivil dövlət təsisatına çevrilmişdir. Prokurorluğun əldə etdiyi bütün nailiyyətlər bilavasitə Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralovun rəhbərliyi ilə prokurorluğun kollektivinin gərgin əməyi, əzmkarlığı nəticəsində başa gelmişdir.

Diqqətinizə görə sağ olun!

### **Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi,**

### **III dərəcəli dövlət ədliyyə müşaviri**

### **Nazir Bayramovun çıxışı**

(seçmələr)

Hörmətli konfrans iştirakçıları!

(...) Azərbaycan prokurorluğunun tarixi 95 il bundan əvvəl, 1918-ci ilin oktyabr ayının 1-də başlamışdır. Bu tarixin səhifələri ədalət və qanunçuluq uğrunda mübarizə salnamələri ilə zəngindir. Prokurorluq həmişə, sülh və müharibə illərində, fərəhli və kədərli günlərdə xalqın və dövlətin yanında olmuş, onun sevinci kimi qəminin də şəriki olmuşdur.

Müasir dövrde də belədir. Prokurorluq müstəqil Azərbaycan dövlətinin qurulmasında, möhkəmləndirilməsində, onun qarşısında duran cari və strateji məsələlərin həllində ölkə rəhbərliyinin yaxın köməkçisi olmuş və əminəm ki, bundan sonra da belə olacaqdır.

(...) Azərbaycan prokurorluğunun statusu müəyyənləşdirilərkən «avropa modeli» əsas götürülsə də, bir sıra özəlliklər saxlanılmışdır. Məsələn, əsasən



icra hakimiyətinin strukturu kimi təşəkkül tapmış Avropa ölkələrinin (Avstriya, Belçika, Almaniya, İtaliya, Danimarka və s.) prokurorluqlarından fərqli olaraq Azərbaycan Prokurorluğu statusuna görə məhkəmə hakimiyətinə aiddir, lakin faktiki olaraq məhkəmə hakimiyətindən müstəqildir, həm təşkilati baxımdan, həm də prosessual baxımdan. Məsələn, Yunanistan prokurorluğu təşkilati baxımdan da məhkəmə sisteminə daxildir, yəni müstəqil deyildir.

Prokurorluğun uğurları ölkədə gedən ümumi pozitiv proseslərdən qaynaqlansa da, etiraf edilməlidir ki, onların həcmi əhəmiyyətli dərəcədə prokurorluq daxilində aparılmış islahat xarakterli dəyişiklərlə bağlı olmuşdur. Prokurorluğun strukturunun optimallaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bir çox hallarda isə, yenidən yaradılması, kadr siyasəti və sair bu kimi addımlar onun dövlət mexa-

nizminin vacib bir elementi kimi ənənəvi rolunu, cəmiyyətin etimadını və nüfuzunu saxlamağa imkan vermişdir.

Ölkə Prezidenti cənab İlham Əliyev demişdir ki, «Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çıkmış, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmüşdür».

Bildiyiniz kimi, Azerbaycan 2002-ci ilin aprel ayından Avropa Şurasının üzvüdür və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasını qəbul etmiş, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının müddəələrini yerinə yetirmək öhdəliyi götürmüştür. Bu, bütün dövlət orqanlarının üzərinə əlavə vəzifələr qoymuşdur. Lakin qeyd edilən vəzifələrin əhəmiyyətli hissəsi prokurorluğun üzərindədir, çünki məhz prokurorluq cinayət işi başlamaq, təqib həyata keçirmək, dövlət ittihamını müdafiə etmək kimi konstitusion vəzifələri daşıyır. Cinayət prosesi insan hüquqlarının və azadlıqlarının daha çox məhdudlaşdırıldığı sahədir və bu məhdudlaşdırılmaların zərurət çərçivəsində çıxmamasını təmin etmək elə də asan bir iş deyil. Cinayət prosesinin Avropa Məhkəməsinin presedent təcrübəsinin standartları, prinsipləri çərçivəsində həyata keçirilməsini təmin etmək tələb olundu, bu isə, ən əvvəl bu təcrübənin öyrənilməsini, onun Azərbaycanın hüquq sisteminin özəllikləri nəzərə alınmaqla tətbiqi metodikasının hazırlanmasını və bu metodika əsasında nəzərə alınmasını təmin etməyi, normativ bazanı təkmilləşdirməyi tələb edirdi. Təcrübə göstərdi ki, bu sahədə görüləsi işlər hələ çox olsa da, bütövlükdə prokurorluq bu işlərin öhdəsindən gelə bilməşdir.

Keçid dövründə köhne stereotiplərdən tam azad olmaq çətin olur. Cəmiyyətdə prokurorluğun «qanun keşikçiçi» statusu elə dərin kök salmışdır ki, vətəndaşlar prokurorluğa iqtisadi, ictimai-siyasi, səsial-məişət və sair bu kimi, cinayət prosesindən kənar məsələlərlə bağlı müraciətlər edirlər. Hansılarım ki, həll edilməsi prokurorluğun vəzifələri dairəsinə daxil deyildir.

Bu vəziyyət sosial zərurətdən irəli gəlir. Müşahidələr göstərir ki, hüquqi münasibətlərin subyektləri hüquqlarını özləri səmərəli şəkildə hələ də müdafiə edə bilmirlər. Bu müxtəlif səbəblərlə bağlıdır. İlk növbədə əhalinin hüquqi savadsızlığı, müdafiə xərclərinin maddi imkanlarla uzlaşmaması kimi səbəblər qeyd edilməlidir. Etiraf etməliyik ki, hələ ölkədə yüksək inkişaf səviyyəsinə çatmış hüquqi yardım sistemi formalaşmamışdır.

Hüquq pozuntusunun mümkün qədər tez aradan qaldırılması çox vacibdir. Sərr deyildir ki, pozuntunun müddət parametrləri onun ağırlığı ilə bilavası-

tə bağlıdır. Pozuntu nə qədər tez aradan qaldırılsa, subyekt üçün arzuolunmaz nəticələrin ölçüsü bir o qədər az olar. Ədalətə nail olmaqdə məhkəmənin bəşəriyyətin kəşf etdiyi ən səmərəli vasitə olduğu heç kimdə şübhə doğurmur. Lakin onun təbiətindən irəli gələn konservativlik, lənglik, coxmərhələlilik, prosessual səlahiyyətlərdən sui-istifadə imkanları hüquqların məhkəmə vasitəsi ilə müdafiəsinə nihiyyət münasibət formallaşmasına zəmin yaratmışdır.

Prokurorluğa müraciət edən vətəndaşları məhkəmələrə istiqamətləndirmək çətin və mümkünzsüz bir işe çevrilmişdir. Yəqin ki, mənim prokuror həmkarlarım şəxsi təcrübələrində belə hallarla rastlaşmışlar.

(...) Bütün bunlar və vaxt azlığına görə sadalaya bilmədiyim digər arqumentlər göstərir ki, prokuror nəzarətinə bir sosial xidmət funksiyası kimi cəmiyyətdə ehtiyac mövcuddur. Bu ehtiyacın ödənilməsi üçün prokurorluq bəzən qanuni səlahiyyətləri ilə yanaşı cəmiyyətdəki və dövlət orqanları arasında künfəzundan da istifadə etməyə məcbur olur. Hətta bəzi hallarda prokurorluq işçilərinin şəxsi nüfuzu da kara gəlir.

Bu göstərir ki, prokurorluğun institusional inkişafı üçün zəmin, sosial tələb mövcuddur. Hadisələrin təhlili göstərir ki, bu istiqamətdə müəyyən addımlar atılmaqdadır.

(...) Prokurorluğun inzibati və mülki proseslərdə də iştirakının genişləndirilməsinə ehtiyac duyulur. Bu sahələrdə prokurorluğun fəaliyyətinin normativ-hüquqi bazasını təkmil hesab etmək çətindir. İnzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında qanunların tətbiqinə və icrasına prokuror nəzarətinin mexanizminə dair nə İnzibati Xətalar Məcəlləsində, nə də başqa qanunvericilik aktlarında normalar yoxdur. Belə normativləşdirilmiş mexanizmin olmaması nəzarətin səmərəsinə, əlbəttə, təsir etməyə bilməz. Bu və digər uyğunsuzluqların aradan qaldırılması vacibdir.

Qanunverici bu istiqamətlərdə bəzi addımlar atmışdır. Məsələn, prokurorluğun mülki prosesdə iştirakını əngəlləyən elementlər Mülki Məcəllənin 50.2 və 306.3-cü maddələrinin mətnlərindən çıxarılmışdır. Artıq prokurora mülki prosesə başlamaq üçün yalnız dövlətin iştirakı ilə yaradılmış hüquqi şəxslər yox, müxtəlif dövləti funksiyaları icra edən bütün idarə və təşkilatlar müraciət edə bilərlər.

(...) Prokurorluğun son illərdə inkişaf dinamikasının təhlili göstərir ki, cəmiyyətdə və dövlət mexanizmində onun rolu artmaqdə davam edir və bu artım ölkənin hərtərəfli inkişafının dialektikası ilə bağlıdır. Bu proses prokurorluğun da gələcəyinə ölkənin gələcəyi kimi böyük ümidi bəsləməyə əsas verir.

Diqqətinizə görə çox sağ olun.

**Qusar rayon prokuroru, baş ədliyyə müşaviri  
Zahid Vəliyevin çıxışı  
(seçmələr)**

**«Rayon prokurorluğunda işin təşkili»**

Hörmətli konfrans iştirakçıları!

(...) Xüsusi qeyd edilməlidir ki, 26.04.2000-ci il tarixdə Azərbaycan xalqının ümumi milli lideri Heydər Əliyevin Prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşündə verdiyi tövsiyyələrə uyğun olaraq prokurorluqda aparılmış köklü islahatlar, struktur dəyişiklikləri fəaliyyətimiz üçün zəruri normativ hüquqi bazanın formalasdırılması və bu qəbildən olan müxtəlif sahəvi əmrlərin verilməsi bugünkü sivil prokurorluğun idarəetməsinin əsasını qoymuşdur.

İşin təşkili ilə bağlı fəaliyyətimizin əsasında issə AR Baş prokurorunun 18.01.2001-ci il tarixli 02/80 sayılı «Rayon (şəhər) və ərazi hərbi prokurorluqlarında işin təşkilinin daha da yaxşılaşdırılması tədbirləri haqqında» əmri, sonrakı Azərbaycan Respublikası Baş Prokurorunun «Rayon (şəhər) prokurorluqlarında işçilər arasında vəzifə bölgüsünün yeni nümunəvi formasının təsdiq edilməsi haqqında» 19.01.2010-cu il tarixli 10/11 sayılı əmri dayanır.

Baş Prokurorluq tərəfindən rayon prokurorluqlarında işçilər arasında vəzifə bölgüsünün nümunəvi forması rayon prokurorluqlarında naryadların nümunəvi siyahısı verilmişdir. Həmin əmrlərlə hər biriniz tanışsınız. Mən size Qusar rayon prokurorluğunda işin təşkili ilə bağlı fikirlərimi bölüşmək istədim. 18.01.2001-ci il tarixli 02/80 sayılı əmrin 3.1-ci bəndində tələb edilir ki, hər rüb üçün rayon prokurorluğunun işçilərinin işinin planlaşdırılması qay-



dası müəyyən edilsin. Bu zaman xidməti ərazisi üzrə kriminogen durumun, cinayətkarlığın dinamikası və strukturunun, qanunçuluğa riayət olunmasının real vəziyyətinin, cinayət işinin istintaqı və məhkəmə təcrübəsinin Baş Prokurorluğunun təşkilati xarakterik sənədlərində, icmal və irad məktubları, kompleks və sahəvi yoxlama arayışlarında əks olunmuş tövsiyələr nəzərə alınmalıdır.

(...) Baş Prokurorluq üzrə 08/174 sayılı 28.12.2001-ci il tarixli «Prokurorluq işçilərinin nəzəri və peşə hazırlığı ilə əlaqədar işin təkmilləşdirilməsi haqqında əmrin icrasına son dərəcədə məsuliyyətə yanaşılır, düzgün planlaşdırılan elmi diskuSSIyalarla keçirilən şənbə tədris məşğələlərində bizim təşəbbüsümüzə RPS-nin müstəntiqləri, təhqiqatçıları, dövlət ittihamı üzrə idarənin prokuroru, rayon məhkəməsinin hakimləri dəvət edilməklə həmin məşğələlərde istər prokurorluğun istərse də RPS-nin müstəntiqlərinin icraatında olan cinayət işləri üzrə əməlin tövşifi, sübutların tamlığı və sair müzakirə edilir, zəruri hallarda yazılı göstəriş kimi cinayət işlərinə əlavə edilir.

Bunun nəticəsidir ki, istər rayon prokurorluğunda, istərsə də Qusar rayon polis şöbəsinin istintaq bölməsində istintaq edilmiş cinayət işlərindən ibtidai araşdırma prosessual rəhbərlik həyata keçirən prokurora qaytarılanı, təqsirləndirilən şəxslərdən bərət alanı olmamışdır.

Diqqətinizə görə çox sağ olun.

**Salyan rayon prokuroru, baş ədliyyə müşaviri  
Firdovsi Nemətlinin çıxışı  
(seçmələr)**

**«Vətəndaşların qəbulu və müraciətlərinə baxılması prokurorluğun fəaliyyətinin mühüm istiqamətidir»**

Hörmətli konfrans iştirakçıları!

(...) Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququna təminat verir və Konstitusiyanın 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət et-



mək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüquqları vardır.

Hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına əməl və hörmət edilməsi «Prokurorluq haqqında» Qanunun 5-ci maddəsində prokurorluğun fəaliyyətinin əsas prinsipləri kimi müəyyən edilibdir.

Bundan başqa, vətəndaşların müraciətlərinə məsuliyyətlə yanaşılması, prokurorluğun fəaliyyətində aşkarlığın təmin edilməsi, geniş ictimaiyyətlə, kütłəvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrin səmərəliliyinin artırılması məsələləri diqqət mərkəzində olmaqla, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi üçün keçirilən islahatların tərkib hissəsi kimi Azərbaycan Respublikası Baş Prokurorunun 2005-ci il 20 may tarixli 09/55 N-li əmri ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda «Qaynar xətt» mərkəzi yaradılmış və həmin tarixdən də fəaliyyətə başlamışdır. Bu barədə vətəndaşların məlumatlandırılması məqsədilə rayon prokurorluğunun inzibati binasının girişində, aydın görünən yerdə prokurorluq əməkdaşlarının qanunsuz əməlləri, ərizə və şikayətlərə vaxtında və düzgün baxılmaması, ibtidai araşdırma və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı yol verilmiş pozuntular, törədilmiş və ya hazırlanmış cinayət hadisələri və digər qanunsuzluqlar barədə «Qaynar xətt» əlaqə mərkəzinə müraciət etmə qaydası göstərilən lövhə asılaraq bu xarakterli müraciətlərin qəbulu ilə bağlı məlumat əks etdirilibdir.

Baş Prokurorun 10/100 sayılı əmrinin 12-ci bəndində əsasən vətəndaşların Azərbaycan Respublikası Baş Prokurorluğunda və Salyan rayon prokurorluğunda qəbulu qaydası, vaxtı, tarixi, qəbul edən vəzifəli şəxsin adı, soyadı göstərilməklə həmin əmrin müvafiq bəndlərinin mətnlərindən çıxarış edilərək müvafiq lövhələr hazırlanmış və prokurorluğun binasının giriş qapısının yanında ilk baxışdan aydın görünən yerdə asılıdır.

Azərbaycan Respublikası Baş Prokurorunun vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında, obyektiv baxılması, haqlı tələblərinin dərhal təmin edilməsinə yüksək diqqəti və tələbkarlığı səbəbindən rayon prokurorluğunun əməkdaşları fəaliyyətin əsas istiqaməti kimi məhz vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işini daim xüsusi nəzarətdə saxlayırlar.

(...) Rayon prokurorluğunun fəaliyyətinin bu mühüm istiqamətində əsaslı dönüş yaradılması məqsədilə dərhal əməkdaşlar arasında vəzifə bölgüsünə dair əmr hazırlanıb imzalandı. Salyan rayon prokurorluğunun işçiləri arasında vəzifə bölgüsünün müəyyənləşdirilməsi məqsədilə verilən 2011-si il 13 iyun tarixli 1 sayılı əmre müvafiq olaraq 2011-ci ilin ikinci yarımılındə vətəndaşların prokurorluqda və yerlərdə qəbulu kitablarının aparılması rayon prokurorunun köməkçisinə tapşırıldı, vətəndaşların qəbulu hər gün, heç bir məhdudiyyət qoyulmadan aparıldı, prokurorluğa müraciət edən hər bir şəxs, şikayeti prokurorluğa aid olmayıanda belə, dərhal qəbul edilib dinlənildi və onlara zəruri izahlar verildi. İşə belə münasibətin nəticəsidir ki, 2011-ci ilin birinci yarımılındə 5 nəfər qəbul edildiyi halda, ikinci yarımdə prokurorluqda ar-tıq 107 nəfər vətəndaş qəbul edilmişdi. Göründüyü kimi, 2011-ci ilin ikinci yarımılındə prokurorluqda qəbul edilən vətəndaşların sayı birinci yarımılı nisbətdə 102 nəfər və ya 21 dəfədən çox artmışdı.

Bununla yanaşı, 2011-ci ilin ikinci yarısı üçün vətəndaşların ayda bir dəfə olmaqla yaşayış yerlərində qəbulunun keçirilməsinə dair qrafik tərtib olundu. Rayonun kəndlərində əvvəlcədən elan olunmaqla ayda bir dəfə təşkil olunan, kənd sakinlərinin, müəllimlərin, yuxarı sinif şagirdlərinin də toplandığı görüşlərdə rayon prokuroru cinayətkarlığın profilaktikası, prokurorluğun fəaliyyətində aşkarlığın təmin edilməsi, onun ictimaiyyətlə əlaqəsi, narkomaniyaya qarşı mübarizə, əhalidə qanunsuz saxlanılan silahların təhvil verilməsi, intihar faktları, yetkinlik yaşına çatmamışların zərərli təsirlərdən qorunması, məişət zəminində qəsdən adam öldürmə, terror barədə yalan xəbər vermə, adam oğurluğu (qız qaçırmama), həmcinin hərbi xidmətə çağrışdan yayınma cinayətləri haqqında ətraflı çıxışlar edilir, qəbullarda iştirak edənləri maraqlandıran suallara cavablar verilir, kədən ictimai problemləri və fərdi şikayətlər dinlənilir, müvafiq tədbirlər görülməklə yanaşı zəruri izahlar verilir.

Prokurorluğun ictimaiyyətlə əlaqəsinin əsas vətəsi kimi rayon qəzetləri barədə bir neçə kəlmə demək istərdim. Prokuror işlədiyim rayonlarda tanışlığın ilk ünvanlarından biri həmişə qəzet redaksiyası olub. (...) Salyan rayonunda «Qələbə» qəzetinin də əməkdar jurnalist olan təcrübəli redaktoru var. Hər üç redaktorla tanışlıqdan sonra qəzetə heç vaxt yazmayan prokurorluq əməkdaşları şəxsi nümunə göstərməklə buna təşviq edildi, prokurorun təşəbbüsü ilə hər üç qəzetdə «Hüquqşunasın tribunası» adlı rubrika açıldı, digər hüquq-mühafizə orqanlarının əməkdaşları da qəzetə məqalə yazmağa başladılar. Mətbu sözün böyük təsir gücündən həm cinayətkarlığın profilaktikası, həm də fəaliyyətimizdə aşkarlığın təmin olunması və ictimaiyyətlə əlaqələrin gücləndirilməsi məqsədilə səmərəli istifadə olunmağa başlandı.

Rayon prokurorluğuna daxil olan müraciətlərin təhlili göstərir ki, onların çoxu prokurorluğun səlahiyyət dairəsinə aid olmur, yəni vətəndaşlar digər dövlət orqanlarında hüquqlarının pozulduğunu hesab edərək daha çox prokurorluğa inanıb müraciət edirlər. Vətəndaşların müraciətlərinə məsuliyyətlə yanaşılması, prokurorluğun fəaliyyətində aşkarlığın təmin edilməsi, geniş ictimaiyyətlə, kütłəvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrin səmərəliliyinin artırılması, vətəndaşların həm prokurorluqda, həm də yaşayış yerlərində müntəzəm qəbulunun nəticəsidir ki, prokurorluq orqanlarına inam artır və vətəndaşlar hüquqlarının pozulması ilə bağlı əksər halarda prokurorluğa müraciət edirlər.

Hörmətli prokurorlar,

Hesab edirəm ki, fəaliyyətimizin bu mühüm istiqamətini daim diqqət mərkəzində saxlamaqla son illərdə prokurorluğa yaranmış dərin inamı, vətəndaşın və dövlətin etibarlı dayağı kimi sağlam imicini, cəmiyyətdəki nüfuzunu və aktiv vətəndaş mövqeyini daha da möhkəmləndirə bilərik. Bu şərəfli xidmətdə hər birinizə uğur arzulayaraq qarşidan gələn 95 ililik yubileyimiz münasibətlə təbrik edirəm. Bayramımız mübarək olsun!

Diqqətinizə görə çox sağ olun.

**Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi,  
Təşkilati və informasiya təminatı şöbəsinin rəisi,  
kiçik ədliyyə müşaviri Rövşən Əliyevin çıxışı  
(seçmələr)**

**«Korrupsiyaya qarşı mübarizə prokurorluğun  
fəaliyyət istiqamətlərindən biri kimi»**

Hörmətli konfrans iştirakçıları!

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi əsas istiqamətlər üzrə davamlı şəkildə həyata keçirilən çoxsahəli islahatlar kursu ötən on ildə ölkə iqtisadiyyatında dinamik inkişafa zəmin yaratmış, hər bir vətəndaşın həyatında irəliləyişə səbəb olmuşdur. Ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında baş verən mütərəqqi dəyişikliklər özünü ildən-ilə daha açıq şəkildə göstərməklə yanaşı, yüksələn xətt üzrə inkişaf etməkdədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən başlayaraq ... həyata keçirilmiş məqsədyönlü siyasətin nəticəsi olaraq, ölkəmizdə korrupsiyaya qarşı hərtərəfli mübarizə üçün zəruri olan bütün mexanizmlər yaradılmışdır.

(...) Korrupsiya ilə əlaqədar cinayətlərin yüksək ictimai təhlükəlilik dərəcəsi, habelə ölkəmizin qoşulmuş olduğu Avropa Şurasının «Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında» Konvensiyasının 20-ci maddəsinin tələblərinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin 2004-cü ilin 3 mart tarixli «Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə» Sərəncamı əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi yaradılmışdır. İdarə Azərbaycanda korrupsiya ilə bağlı cinayətlər üzrə həyata keçirilən ibtidai istintaq sahəsində ixtisaslaşmış antikorrupsiya orqanı funksiyalarını yerine yetirir. Azərbaycanın güclü iqtisadi inkişafından qaynaqlanan amillərlə əlaqədar korrupsiyaya qarşı mübarizə üsullarının da təkmilləşdirilməsi zərurəti ilə əlaqədar son vaxtlar bir sıra qanunvericilik və praktiki tədbirlər həyata keçirilib.

(...) 18 mart 2011-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən «Əməliyyat-



axtarış fəaliyyəti haqqında» və «Prokurorluq haqqında» Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər edilərək MDB məkanında, habelə Azərbaycan prokurorluğunun tarixinde ilk dəfə olaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi ilə bu sahədə prokurorluq orqanlarının qarşısında çox mühüm və məsuliyyətli vəzifələr qoyulmuşdur. Bu səlahiyyətlər Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən korrupsiya cinayətlərinin aşkar edilməsi, qarşısının alınması istiqamətdə səmərəli nəticələr əldə etməyə zəmin yaratmışdır.

(...) Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi fəaliyyətində inzibati tədbirlərlə yanaşı, qabaqlayıçı, önleyici, korrupsiya üçün şərait yaradan halların aradan qaldırılmasına yönəlmüş tədbirlərin yerinə yetirilməsinə də böyük önem verir. İdarə kifayət qədər analitik imkanlara malik olaraq, korrupsiyaya daha çox uğramış sahələrin müəyyən edilməsi üçün müxtəlif istiqamətlərdə təhlillərin aparılması, korrupsiya risklerinin müəyyən olunması və riskli sahələrin identifikasiyası, korrupsiyani doğuran səbəblərin müəyyən edilməsi üçün tədqiqatların keçirilməsi, korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə korrupsiyani doğuran səbəb və şəraitin, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün təklif və tövsiyələrin hazırlanması, dövlət və özəl sektorda korrupsiyaya uğrama meyarlarının hazırlanması və həmin meyarlar əsasında dəyərləndirmələrin aparılması, dövlət qurumlarında inzibati prosedurların nəzərdən keçirilməsi, süründürməçiliyə və korrupsiyaya yol açan halların müəyyən edilməsi, ümumi ləşdirmələr nəticəsində korrupsiyaya cəlb olunma tendensiyalarının müəyyən edilməsi nəzərdə tutulur.

Diqqətinizə görə çox sağ olun.

**Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru,**

**I dərəcəli hüquqsünas Mahir Abbasovun çıxışı**

(seçmələr)

**«Dövlət ittihamının müdafiəsi institutunun təkamülü problemləri»**

Hörmətli konfrans iştirakçıları!

(...) Prokurorluğun prioritət fealiyyət istiqamətini həyata keçirən Dövlət ittihamının müdafiəsi üzrə idarədə bütün hüquqtəbiqedən orqanlar tərəfindən hüquq normalarının vahid anlaşılması, qanunçuluq prinsipi baxımından hüquq tətbiqetmə prosesində mülahizələrə yol verilməməsi, həmçinin, istintaq və məhkəmə təcrübəsində yaranmış hüquqi kazusların həlli məqsədile normativ hüquqi aklzlara şərh verilməsi üçün sorğular hazırlanaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilmiş və həmin sorğular əsasında müvafiq qərarlar qəbul edilmişdir.

Belə ki, Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verərək, CM-in 182.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə cinayət tərkibinin yaranması qeyd olunan ziyanın yalnız real mövcud olması ilə şərtləndirildiyini, bu zaman isə Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsinin «külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə» müddəasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin «xeyli miqdarda ziyan vurmaqla törədildikdə» müddəası ilə müqayisə olunaraq, CM-in 182.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə cinayət tərkibinin yaranmasının ziyanın real mövcud olması ilə şərtləndirilməsi həmin Məcəllənin 182-ci maddəsinin mənasına zid olması, həmin müddəanın şərh olunması xahiş edilmişdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair» 21 oktyabr 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki,

(...) hədə-qorxu ilə tələb etmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə anından başa çatmış hesab edilir. Hədə-qor-



xu ilə tələb etmə cinayət əməlinin Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində əks olunan «zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə» tövsif edici əlamətinin həmin Məcəllənin 182.1-ci maddəsinin dispozisiyasına uyğunlaşdırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuşdur.

Daha sonra Azərbaycan Respublikasının 29 iyun 2012-ci il tarixli Qanunu ilə CM-in 182.2.4-cü maddəsində «zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə» sözləri «xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə» sözləri ilə əvəz edilmişdir.

Bundan əlavə, CM-in 56.1.3-cü və CİM-in 114-cü maddələrində nəzərdə tutulan «xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəller azadlıqdan məhrum etmə növündə cəza çəkmisə» müddəasının qadın məhkumlara şamil edilib-edilməməsi məsələsi hüquqtəbiqetmə təcrübəsində qeyri-müəyyənliyin yaranmasına səbəb olduğu üçün Konstitusiya Məhkəməsinə sorğu verilmişdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair» 12 yanvar 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin «xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəller azadlıqdan məhrum etmə növündə cəza çəkmisə» müddəası həm qadın, həm də kişi məhkumlara aididir.

Qeyd edilənlərlə əlaqədar, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 2 aprel 2012-ci il tarixli qərarında aşağıdakılardan müəyyən edilmişdir:

## **İCTİMAİYYƏTƏ HESABAT**

– Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin «könüllü gəlib təqsirini boy-nuna alma» müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki tə-sirə məruz qalmadan) istintaq, təhqiqat və əməliy-yat-axtaris fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifa-hi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir.

Sorğu ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cina-yət prosesini həyata keçirən orqanın prosessual hə-rəkətlərinə və qərarlarına məhkəmə nəzarəti qay-dasında yalnız CPM-in 449.2-ci maddəsində sada-lanan şəxslərin şikayətləri əsasında baxıla bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin «Qeyd» hissəsin-də nəzərdə tutulmuş «vəzifəli şəxs» anlayışının şərh olunmasına dair» 19 iyul 2013-cü il tarixli qərarın-

da müəyyən edilmişdir ki, Azərbaycan Respublika-sı Cinayət Məcəlləsinin 308-ci maddəsinin «Qeyd» hissəsinin mənasına görə: qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məc-buri olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fealiyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olun-ması ilə nəticələnən və ya nəticələnə bilən hərə-kətlər etdikdə vəzifəli şəxs hesab olunurlar.

Diqqətinizə görə sağ olun.

## **Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru, II dərəcəli hüquqşunas Arzu Məmmədovun çıxışı (seçmələr)**

### **«Prokurorluq orqanlarında kadr işinin təşkili»**

Hörmətli konfrans iştirakçıları!

Kadrlarla işin ədalət və şəffaf-liq meyarları əsasında təşkili pro-kurorluq orqanlarının demokratik məzəmunda yenidən qurulmasına istiqamətlənmiş, zamanın tələ-bindən irəli gələn qabaqcıl islahat-ların başlıca amili kimi müstəsna əhəmiyyət kəsb etmişdir. Kadr işi sahəsindəki islahatların əsas məq-sədləri prokurorluqda qulluğa qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi, kadr potensialının yüksək ix-tisaslı peşəkar mütəxəssislər hesabına komplektləşdirilməsi... olmuşdur.

Ümummilli lider Heydər Əliyevin 26 aprel 2000-ci ildə prokurorluğun rəhbər heyəti ilə keçirdiyi ... görüş zamanı söylədiyi nitqdə həmin islahatların əsas konturları müəyyənləşdirilmiş, prokurorluğun kadr korpusunun müasir tələblərə uyğun, yüksək peşəkarlığı, dərin nəzəri biliyi, sağlam mənəviyyata, zə-ruri iradi keyfiyyətlərə malik olan və milli dəyərlərə hörmətlə yanaşan kadrlarla komplektləşdirilməsi məsələləri günün tələbi kimi diqqət mərkəzinə çəkilmişdir.



«Prokurorluq haqqında» qanu-nun və Beynəlxalq Prokurorlar Assosiasiyanın müəyyənləşdir-diyyi «Prokurorların peşə məsu-liyyəti, əsas hüquq və vəzifələri üzrə standartlar»ın tələbləri nə-zərə alınmaqla, kadr islahatları-nın başlıca istiqamətləri işçilərin peşəkarlıq səviyyəsinin və pro-kurorluq orqanlarında qulluq keç-mənin nüfuzunun yüksəldilməsi, onların sıralarının sağlam mənəviyyatlı kadrlarla tə-min edilməsi olmuşdur.

Ardıcıl kadr islahatları Baş Prokurorluğun kadr tə-ribinin əksəriyyətinin, o cümlədən bütün struktur qurumların rəhbərliyinin dəyişdirilməsi, rayon (şə-hər) və ərazi hərbi prokurorları vəzifələrinə ilk dəfə təyin edilənlərin sayının əhəmiyyətli dərəcədə art-ması ilə nəticələnmişdir. (...) Nəticədə Baş Proku-rorluğun kadr təribinin 70 faizindən çox hissəsi, elə-cə də bütün struktur qurumların rəhbər heyəti ye-nidən komplektləşdirilmişdir.

Kadrlarla işin səmərəli şəkildə realizə məqsədi-lə, qısa zaman kəsiyində prokurorluqda köklü isla-hatlar, struktur dəyişiklikləri aparılmış, zəruri nor-

mativ-hüquqi baza yaradılmışdır.(...) Baş Prokurorluq üzrə «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları», «Prokurorluğa qulluğa qəbul olunmaq üçün müraaciət etmiş şəxslərin sənədlərinin toplanması və yoxlanılması Qaydaları», «Prokurorluğa qulluğa qəbul edilmiş işçilərin andicmə qaydası», «Prokurorluq orqanlarında stajorluq və sinaq keçmə Qaydaları»nın təsdiq edilməsi xüsusi əhəmiyyət kəsb etmişdir.

Prokurorluqda aparılmış islahatların ən əhəmiyyətli nəticəsi isə ... qulluğa qəbulun ən demokratik vasitəsi olan müsabiqə yolu ilə gənc mütəxəssislər hesabına yeniləşdirilməsi istiqamətində görülən tədbirlər olmuşdur. Məhz ulu öndər Heydər Əliyevin Respublika Prezidenti kimi 19 iyun 2001-ci il tərixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları haqqında Əsasname»nın icrası istiqamətində görülən tədbirlər nəticəsində yeni nəsil kadrlar hesabına prokurorluğun yenidən formalasdırılması təmin edilmiş, ... gənclərin prokurorluqda qulluğa qəbuluna şərait yaradılmışdır.

2000-ci ildən etibarən ... prokurorluq işçilərinin obyektiv və şəffaf attestasiyasının təmin olunması, habelə ... attestasiya komissiyalarının işində yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilmiş tədbirlərin əhəmiyyəti qeyd olunmalıdır.

(...) «Rayon (şəhər) və ərazi hərbi prokurorluq orqanları işçilərinin rotasiya (yerdəyişmə) Qaydaları» və ....» Prokurorluq işçilərinin xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları» ...16 noyabr 2011-ci il tarixdə təsdiq edilmişdir.

(...) Xidməti fəaliyyəti və yüksək peşə hazırlığı ilə fərqlənən prokurorluq əməkdaşlarının vəzifədə irəli çəkilməsi və həvəsləndirilməsi işi daim diqqət mərkəzində saxlanılmışdır.

(...) Prokurorluq orqanlarında həyata keçirilən uğurlu kadr islahatlarının nəticəsi olaraq, dövlətçilik ideyalarına sadıqliyi və xidməti vəzifələrinin icrasına vicdanlı münasibəti ilə seçilən bir qrup prokurorluq işçisi yüksək dövlət təltiflərinə və ali rütbələrə layiq görülmüşdür.


(...) Diqqətinizə görə çox sağ olun.

**Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuroru,  
ədliyyə müşaviri Zakir Həmzəyevin çıxışı  
(seçmələr)**

**«Prokurorluq orqanlarında ibtidai aşaşdırma prosessual  
rəhbərliyin səmərəsinin artırılması imkanları»**

Hörmətli konfrans iştirakçıları!

(...) Belə ki, cinayət işləri üzrə istintaq hərəkətlərinin intensiv aparılmamasının, ibtidai aşaşdırma və həbs müddətlərinin lüzumsuz uzadılması və ya vaxtında uzadılmamasının, habelə ibtidai aşaşdırma zamanı insan hüquq və azadlıqlarının pozulması, qeyri-qanuni istintaq üsullarının tətbiqinin qarşısının alınması üçün Azərbaycan Respublikası CPM-nin və Respublika Baş prokurorunun «Prokurorun ibtidai aşaşdırma prosessual rəhbərliyinin səmərəliliyinin artırılması, istintaq və təhqiqat üzərində nəzarətinin gücləndirilməsi və bu sahədə işin daha da təkmilləşdirilməsi haqqında» 28.07.2010-cu il tarixli 10/70 №-li əmrin tələblərinə ciddi əməl olunmasına dair müvafiq tədbirlərin həyata keçirilməsi təmin edilir.



(...) Belə ki, qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətləri barədə məlumatların alındığı ilk anlardan etibarən hər bir cinayət hadisəsi üzrə aparılan istintaq və əməliyyat axtarış fəaliyyəti Prokurorluqda istintaqa nəzarət idarəsində nəzarətinə götürülür, bu sahədə aparılan ilkin aşaşdırmadan, hadisə yerinin müayinəsindən başlayaraq məhkəmə hökmünün icrası da daxil olmaqla bütün icraatlar mütəmadi olaraq idarə prokurorları tərəfindən izlənilməklə prokuror təsiri tədbirləri vasitəsi ilə tənzimlənir. Açılmayan qəsdən adam öldürmə cinayətlərinin hər biri üzrə prokurorluqda istintaqa nəzarət idarəsinin prokurorları istintaqın əvvəlindən yerlərə ezam olunmaqla istintaqın aparılmasında müstəntiqlərə yerlərdə əməli köməklik göstərirlər.

## İCTİMAİYYƏTƏ HESABAT

Bundan əlavə, istintaqın və ibtidai aşasdirmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, bu fəaliyyət istiqaməti üzrə işin keyfiyyətinə mənfi təsir göstərən çatışmamazlıqların aradan qaldırılması, Baş Prokurorluq üzrə «Prokurorun ibtidai aşasdirmaya prosessual rəhbərliyinin səmərəliliyinin artırılması, istintaq və təhqiqat üzərində nəzarətinin gücləndirilməsi və bu sahədə işin daha da təkmilləşdirilməsi haqqında» 28 iyul 2010-cu il tarixli, 10/70 nömrəli əmrin tələblərinə dönmədən əməl edilməsi, habelə tabe prokurorluqlarda islahatların yeni məzmunda davam etdirilməsinə hərtərəfli stimul yaranan «Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi, Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə» Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli fərmanının tələblərinin, onun icrası qaydasında verilmiş Baş Prokurorluq üzrə «Cinayət təqibi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyannın müddəələrinin və insan hüquqları üzrə Avropa Məhkəməsinin president hüququnun prokurorluq orqanlarında nəzərə alınması haqqında» 01 dekabr 2006-cı il tarixli 09/84 nömrəli əmrin yerinə yetirilməsi üçün tabe prokurorluqlarda istintaqı aparılan cinayət işlərinin, xüsusilə ittiham aktı Baş Prokurorluqda təsdiq olunmalı işlərin mütəmadi olaraq idarədə müzakirəsi təşkil edilməklə zəruri hallarda həmin işlər üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmasının təmin edilməsi məqsədilə yazılı göstərişlər verilir.

(...) Cinayət əməllərinin tövəsi zamanı müəyyən fikir ayrılıqları və ya çətinliklər yarandıqda Dövlət ittihamının müdafiəsi idarəsinin əməkdaşları ilə müvafiq məsləhətləşmələr aparılır, bir sıra hallarda cinayət əməllərinin tövəsi məsəlesi Baş Prokurorun müavinlərinin iştiraki ilə geniş tərkibdə müzakirə edilməklə obyektiv, əsaslı və qanuni qərarların qəbul olunması təmin edilir.

(...) İstintaq zamanı cinayət və cinayət-prosessual qanunlarının eyni cür və dürüst tətbiq olunması məqsədilə İdarənin əməkdaşları tərəfindən «Boğulma üsulu ilə qəsdən adam öldürmə», «Zəhərlənmə üsulu ilə qəsdən adam öldürmə», «Zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərə əlaqədar adam öldürmə», «Yandırma üsulu ilə törədilmiş qəsdən adam öldürmə», «Partlayıcı maddələrdən istifadə edilməklə törədilmiş qəsdən adam öldürmə»,

«Küt alətlərlə törədilmiş qəsdən adam öldürmə», «Kəsici-deşici alətlərlə törədilmiş qəsdən adam öldürmə», «Odlu silahla qəsdən adam öldürmə və adam öldürməyə cəhd», «Tikinti, mədən işləri və sair sahələrdə əmək mühafizəsi və təhlükəsizlik qaydalarının pozulması ilə əlaqədar» törədilmiş cinayət işləri üzrə metodiki tövsiyyələr hazırlanaraq ibtidai aşasdırma zamanı istifadə olunması üçün Respublikanın rayon və şəhər prokurorluqlarına göndərilmişdir.

(...) Prokurorluqda istintaqa nəzarət idarəsi tərəfindən son dövürlərdə «İbtidai aşasdırma zamanı şübhəli və təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması hallarının aradan qaldırılmasına dair», «Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayətlər üzrə ibtidai aşasdırmanın aparılması üzərində nəzarətin daha da gücləndirilməsi haqqında» göstərişlər hazırlanaraq icra olunması üçün tabe prokurorlarına göndərilmişdir.

(...) «Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrası sahəsində prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin daha səmərəli yerinə yetirilməsinin təmin edilməsi tədbirləri haqqında» 12 noyabr 2010-cu il tarixli 10/102 №-li (...) əmrə əsasən 18 noyabr 2011-ci ildə 10/104 №-li sərəncamla Baş Prokurorluğun müxtəlif struktur qurumlarının əməkdaşlarından ibarət tərkibdə «İşgəncələrə, habelə digər qəddar və qeyri-insani rəftara qarşı mübarizə» sahəsində qəbul olunmuş beynəlxalq müqavilələr üzrə ekspert qrupu yaradılmışdır.

Respublika Baş prokurorunun «Azərbaycan Respublikasının «İşgəncələr və qeyri-insani, yaxud insan ləyaqətini alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında» Avropa Konvensiyasına qoşulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə» 14 fevral 2003-cü il tarixli 08/10 №-li, «Cinayət təqibi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyannın müddəələrinin və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin president hüququnun prokurorluq orqanlarında nəzərə alınması haqqında» 01 dekabr 2006-cı il tarixli 09/84 №-li, «Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında» 01 noyabr 2010-cu il tarixli 10/100 №-li və «Prokurorun ibtidai aşasdırma prosessual rəhbərliyinin səmərəliliyinin ar-

tırılması, istintaq və təhqiqat üzərində nəzarətinin gücləndirilməsi və bu sahədə işin daha da təkmilləşdirilməsi haqqında» 28 iyun 2010-cu il tarixli 10/70 №-li əmrlərində işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və hərəkətlər, qeyri-qanuni istintaq üsullarının tətbiqi barədə ərizə və məlumatlar üzrə səmərəli araşdırırmalar aparılıb, qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi tələb edilir.

Prokurorluq orqanlarında ibtidai araşdırırmaya prosessual rəhbərliyin səmərəsinin artırılması sahəsin-

də görülmüş tədbirlərin öz müsbət nəticələrini göstərməsinə əyani misal kimi istintaq orqanlarının cinayət törədildiyi yerdə olan müasir texniki vasitələrdə – video görüntülərdə, mobil telefon qurğularında olan məlumatların əldə edilməsində əvvəlcə göstərməsini, bu sahədə digər hüquq müdafiə orqanlarının köməyindən bacarıqla istifadə edilməsi qeyd olunmalıdır.

Diqqətinizə görə çox sağ olun.

**Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru,  
baş ədliyyə müşaviri Munis Abuzərlinin çıxışı  
(seçmələr)**

**«Daxili işlər orqanlarının prosessual fəaliyyətinə rəhbərliyin aktual məsələləri»**

Hörmətli konfrans iştirakçıları!

(...) Müstəqillik əldə edən Azərbaycan hüquqi dövlət olaraq özünün uğurlu inkişafını davam etdirir. Lakin möhkəm qanunçuluq olmadan bu uğurlu inkişafı təmin etmək mümkün deyildir. Qanunçuluğun təmin olunmasını isə dövlət özünün mühüm təsisatı olan prokurorluq orqanının üzərinə qoymuşdur.

95 il keşməkeşli və şərəfli yol keçən Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin hüquq-mühafizə orqanları sistemində mühüm əhəmiyyətə malik olması isə danılmaz həqiqətdir.

(...) «Prokurorluq haqqında» Qanuna əsasən, prokurorluq daxili işlər orqanlarının prosessual fəaliyyətinə rəhbərliyi həyata keçirərkən qanunla nəzərdə tutulmuş hallarda və qaydada cinayət işi başlayır, cinayət işi üzrə ibtidai araşdırırmaya prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir, təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir.

Bu funksiyanın həyata keçirilməsi zamanı prokurorluq qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma kimi prinsipləri rəhbər tutur.



(...) Daxili işlər orqanlarının prosessual fəaliyyətinə rəhbərliyin prokuror tərəfindən səmərəli həyata keçirilməsi təkcə qanunvericiliklə tənzimlənməmiş, həmdə bu fəaliyyətin səmərəliliyinin təmin olunması üçün Respublika Baş Prokurorluğunun rəhbərliyi tərəfindən müvafiq təşkilati işlər həyata keçirilmişdir, o cümlədən Daxili işlər orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsində işçilərin ştat sayı artırılmış, idarə rəisinin

müavini ştatı artırılaraq 2 ştat vahidi idarə rəisinin müavini vəzifəsi müəyyən edilmiş, daxili işlər orqanlarının prosessual fəaliyyətinə rəhbərliyin daha keyfiyyətli həyata keçirilməsini təmin etmək məqsədi ilə Respublika Baş prokuroru tərəfindən rəhbər göstərişləri özündə eks etdirən müvafiq əmrlər imzalanmışdır. Belə əmrlərə «Prokurorun ibtidai araşdırırmaya prosessual rəhbərliyinin səmərəliliyinin artırılması, istintaq və təhqiqat üzərində nəzarətinin gücləndirilməsi və bu sahədə işin daha da təkmilləşdirilməsi haqqında», «Əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarətinin təşkili haqqında», «İnzibati xətalar haqqında işlər üzrə icraata prokuror nəzarətinin gücləndirilməsi haqqında» əmrləri misal göstərmək olar.

Diqqətinizə görə çox sağ olun.

**Baş Prokurorluğun Elm-Tədris Mərkəzi**

**«Korrupsiya cinayətlərinin istintaqı və təqibi»  
mövzusunda seminar keçirilmişdir**

**İyulun 8–9-da Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliliyinin təşkilatçılığı ilə «Korrupsiya cinayətlərinin istintaqı və təqibi» mövzusunda seminar keçirilmişdir.**

Seminarda ABŞ-nın Ədliyyə Departamenti və Federal Təhqiqatlar Bürosunun əməkdaşları tərəfindən Pakistan Respublikasının cinayət mühakimə sisteminin xüsusiyyətlərinə dair təqdimat keçirilmiş, anqlo-sakson hüquq sisteminin əsasını təşkil edən presedent hüququnun tətbiqi qaydaları izah edilmiş, prokuror və müstəntiqlərin əməliyyat orqanlarının məxfi agentləri ilə birgə əməkdaşlığının mümkün olan üsulları göstərilmiş, ABŞ-da baş vermiş real korrupsiya cinayətləri üzərində

hüquqi təhlillər aparılmış, həmin cinayətlərin açılmasında istifadə olunmuş istintaq texniki və istintaq zamanı adətən yaranan problemlərin aradan qaldırılması istiqamətində görülen tədbirlər barədə müzakirələr aparılmışdır.

Dinləyici qismində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin, Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, Hərbi Prokurorluğun və Bakı şəhər prokurorluğunun əməkdaşları çağırılmışlar.

Qarşılıqlı diskussiya şəraitində keçirilən seminarda prokurorluq əməkdaşlarını maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılmış, mövzu ilə bağlı səmərəli fikir mübadiləsi aparılmışdır.

Tədbirin sonunda seminar iştirakçılarına sertifikatların təqdim edilmə mərasimi keçirilmişdir.

\*\*\*

**Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin müstəntiqləri üçün seminar keçirilmişdir**

**Sentyabrın 09–12-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin müstəntiqləri üçün seminar keçirilmişdir.**

Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti Hüquq və metodologiya şöbəsinin böyük hüquq məsləhətçisi Azər Abbasov tərəfindən cinayət yolu ilə əldə edilmiş pul və-

saitlərinin və ya digər əmlakin leqallaşdırılmasına qarşı mübarizə sahəsində – milli qanunvericilik, hüquq-mühafizə orqanlarının vəzifələri, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq standartlar, FATF tövsiyələri, beynəlxalq konvensiyalar, əməlinin cinayət təqibinə və istintaqına dair tələblər, xarici ölkələrin bu istiqamətdə təcrübəsi üzrə təlim keçirilmişdir.

**Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi**

## Baş Prokurorluqda hərbiləşdirilməmiş mülki müdafiə dəstələri üzvlərinin iştirakı ilə məşqlərin keçirilməsi davam edir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Mülkü müdafiənin təmin edilməsi haqqında» 25.09.1998-ci il 193 nömrəli Qərarına əsasən, fəvqəladə hadisələrin, qəza və dağıntıların nəticələrini aradan qaldırmaq, ilkin qəza-xilasetmə, tibbi yardım və digər mülki müdafiə tədbirlərinin yerinə yetirilməsini təmin etmək məqsədi ilə müvafiq dövlət orqanlarında hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin yaradılması nəzərdə tutulmuşdur.

Baş prokurorluq üzrə 06.07.2012-ci il tarixli 10/73 nömrəli əmrlə Baş Prokurorluğun hərbiləşdirilməmiş mülki müdafiə dəstələri yaradılmışdır. Baş Prokurorluğun 2013-cü il üçün mülki müdafiə üzrə tədbirlər planına müvafiq olaraq, sentyabrın 19-da Baş Prokurorluğun inzibati binasında Müraciətlərə baxılması idarəsinin məxfiçilik və mülki müdafiə məsələləri üzrə prokuroru Vahid Məmmədov hərbiləşdirilməmiş mülki müdafiə dəstələri üzvlərinin iştirakı ilə məşq keçirmişdir. Təlim məşqində Azərbaycan Respublikası FHN-in Mülki müdafiə idarəsi rəisinin müavini polkovnik-leytenant Qüdrət Ağayev, həmin idarənin Mülki müdafiənin təşkili və planlaşdırılması şöbəsinin müavini mayor Rəşad Quliyev iştirak etmişlər.

Məşq zamanı hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin fəvqəladə hallar zamanı yerinə yetirdikləri hərəkətlərin məqsəd və mahiyyəti, aralarında təşkil edilən əlaqələndirmənin zəruriliyi, dəstə komandirlərinin əsas vəzifələri, ilkin qərarların qəbul edilməsi qayda-



sı və digər taktiki məsələlər barədə məlumat verilmişdir. Bildirilmişdir ki, hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin şəxsi heyəti ilə xəbərdarlıq və toplantı məşqlərinin keçirilməsində məqsəd şəxsi heyətin komplektləşdiriləsi, təchizatı, rabitə və xəbərdarlıq sisteminin hazırlığı vəziyyətinin yoxlanılmasının təminini, onların təkmilləşdirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsidir.

İştirakılara müvafiq fərdi mühafizə ləvazimatları təqdim olunmaqla, onların təyinatı və istifadə qaydaları barədə məlumatlar verilmişdir.

Məşqdə mülki müdafiə dəstələrinin şəxsi heyətinin qarşısına qoyulmuş vəzifələrə aid nəzəri biliklərə yiyələnməsinin vəziyyəti, zəruri vərdişləri mənimsmələrinin keyfiyyəti yoxlanılmışdır. Sonda suallar cavablandırılmış, fikir mübadiləsi aparılmışdır.

\*\*\*

## Tabe rayon prokurorluqlarında «Vətəndaşların qəbulu işinin təşkili» və «Arxiv işinin təşkili» mövzusunda seminarlar keçirilmişdir

Sentyabrın 3-də Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan şəhər, Hacıqabul, Saatlı, Sabirabad, Kürdəmir, Biləsuvar, Neftçala və Salyan rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə Baş Prokurorluq üzrə «Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında» 01.11.2010-cu il tarixli 10/100 №-li əmrin tələblərinin öyrənilib dönmədən əməl edilməsinin təmin olunması məqsədilə seminar keçirilmişdir.

Seminarda Müraciətlərə baxılması idarəsinin prokuroru Elşad Eyvazov tərəfindən qeyd edilən əmrin tələblərindən irəli gələn vəzifələr və bu tələblərin dürüst icrasını təmin edən konkret tədbirlər ha-



## **İCTİMAİYYƏT HESABAT**

qında geniş danişlaraq əmrin müddəaları təfsilatlı şərh edilməklə yanaşı, tabe prokurorluqlarda bu sahədə mövcud olan çatışmazlıqların aradan qaldırılması ilə bağlı tövsiyələr verilmişdir.

Seminar iştirakçılarının müraciətlərə baxılması və vətəndaşların qəbulu sahəsində lazımı səmərə əldə edilməsi məqsədilə irəli sürdükərə təkliflər müzakirə olunmaqla əmrin tətbiqi ilə bağlı yaranmış müsbət təcrübə ətraflı təhlil edilmiş və gələcəkdə bu istiqamətdə lazım olacaq digər zəruri tədbirlərin də görülməsinin vacibliyi qeyd olunmuşdur.

Bundan başqa, seminar işirakçılara əmrin 25-ci bəndinin tələbləri izah edilməklə prokurorluq orqanlarının rəhbərləri tərəfindən zəruri olan hallarda müraaciət müəlliflərinin şəxsən qəbul edilməsi üçün təşəbbüs göstərilməsi vəzifəsi xüsuslu vurğulanmışdır.

Həmçinin, vətəndaşların yaşayış yerləri üzrə qəbulunun mühümüyü qeyd edilərək, bununla bağlı tabe prokurorluqlara ünvanlanmış Baş prokurorun müaviminin 21.09.2011-ci il tarixli 09/337 nömrəli məktubunda vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması məqsədilə yaşayış yerləri üzrə qəbullar barədə məlumatların dolğun və operativ formada ictimaiyyətin diqqətinə çatdırılması üçün yerli kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edilməsinin tövsiyə olunması bir daha vurğulanmış, vətəndaşların qəbulu qrafiklərinin vaxtında tərtib edilərək qəbulların mütəmadi olaraq keçirilməsi zəruriliyi, rayon prokurorlarının bu sahəyə şəxsən cavabdeh olmaları qeyd edilmişdir.

Daha sonra seminar iştirakçılarına müraciətlərə baxılması və vətəndaşların qəbulu işində müasir informasiya texnologiyalarının tətbiqi sahəsində ardıcıl həyata keçirilən tədbirlər barədə məlumat verilmiş, Baş Prokurorluq üzrə «Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında» 01.11.2010-cu il tarixli 10/100 №-li əmrin müraaciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkilə zamanı müasir informasiya texnologiyalarından geniş istifadə edilməsi məsələlərinə aid olan müddəaləri şərh edilməklə prokurorluqda müraciətlərə iş üzrə fəaliyyətin elektron formada həyata keçirilməsinin vacibliyi vurğulanmışdır.

Bununla yanaşı, Baş Prokurorluq üzrə 06.01.2012-ci il tarixli 10/2 № li əmrə əsasən tətbiqinə başlanılmış «Elektron sənəd dövriyyəsi» programının vacibliyi barədə danişilmiş, onun mahiyyəti və işləmə mexanizmi barədə ətraflı məlumat verilmişdir.

Seminarda tabe prokurorluqların nümayəndələrinin sualları cavablandırılmışla əmrin yerlərdə tətbiqi ilə əlaqədar konkret tövsiyələr verilmişdir.

\*\*\*

**Sentyabrın 6-da Zaqatala rayon prokurorluğunun inzibati binasında Mingəçevir şəhər, Balakən, Şəki, Oğuz, Qax, İsmayıllı, Ağdaş, Zaqatala və Goyçay**

rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə yaşayış yerləri üzrə vətəndaşların qəbulu işinin təşkilinə dair seminar keçirilmişdir.



Seminarda mühəzirəçi qismində Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin Vətəndaşların qəbulu şöbəsinin prokuroru Emil Mirzəyev çıxış edərək Baş Prokurorluq üzrə «Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında» 01.11.2010-cu il tarixli 10/100 №-li əmrin yaşayış yerləri üzrə vətəndaşların qəbulu işinin təşkilinə həsr olunmuş 55-ci bəndini şərh etməklə, bu qəbullara dair məlumatların təsdiq olunmuş nümunəvi kitabda müəyyən edilmiş formada qeyd edilməsinin vacibliyini vurğulamışdır. Bununla yanaşı, vətəndaşların yaşayış yerləri üzrə qəbulunun mühümüyü qeyd edilərək, bununla bağlı tabe prokurorluqlara ünvanlanmış Baş prokurorun müaviminin 21.09.2011-ci il tarixli 09/337 №-li məktubunda vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması məqsədilə yaşayış yerləri üzrə qəbullar barədə məlumatların dolğun və operativ formada ictimaiyyətin diqqətinə çatdırılması üçün yerli kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edilməsinin tövsiyə olunması bir daha vurğulanmış, vətəndaşların qəbulu qrafiklərinin vaxtında tərtib edilərək qəbulların mütəmadi olaraq keçirilməsi zəruriliyi, rayon prokurorlarının bu sahəyə şəxsən cavabdeh olmaları qeyd edilmişdir.

Bundan başqa, 10/100 №-li əmrin 65-ci bəndində təsbit edilmiş rayon prokurorlarının vətəndaşların qəbulu işinə məsul olan köməkçilərinin vəzifələri barədə danişilmiş, həmin vəzifələrin dürüst icrası ilə bağlı konkret tövsiyələr verilmişdir.

Seminarda vətəndaşların yaşayış yerləri üzrə qəbulunda daha çox rast gəlinən nöqsan və çatışmazlıqlar ətraflı təhlil edilmiş, onların gələcəkdə istisna edilməsi üçün yerinə yetirilməsi zəruri olan tədbirlər müzakirə olunmuşdur.

Sonda maraq doğuran məsələlər üzrə suallar cavablandırılmışdır.

Avqustun 16-da «Arxiv işinin təşkili» mövzusunda Lənkəran rayon prokurorluğunun inzibati binasında Lənkəran, Cəlilabad, Neftçala, Masallı, Astara, Yardımlı, Lerik, Biləsuvar və Salyan rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə seminar keçirilmişdir.

Məşğələdə mühazirəçi qismində Müraciətlərə baxılması idarəsinin böyük prokuroru – arxiv müdürü Zöhrə Məmmədova çıxış edərək prokurorluq orqanlarında arxiv fondunun formalasdırılması, mühafizəsi, istifadəsi və arxivlərin fəaliyyəti barədə məlumat vermiş, Azərbaycan Respublikası Baş prokurorunun 04.12.2001-ci il tarixli 08/160 №-li əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının prokurorluq orqanlarında karguzarlığın aparılması Qaydaları haqqında» Təlimatın və Azərbaycan Respublikası Baş prokurorunun 25.06.2002-ci il tarixli 08/61 №-li əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Prokurorluğu orqanlarında sənədlərin saxlanması müddətlərinə dair Siyahı»nın müddəalarını şərh etməklə arxiv işinin təkmiləşdirməsine dair tövsiyələr vermişdir.

«Azərbaycan Respublikası prokurorluğu orqanlarında sənədlərin saxlanması müddətlərinə dair Siyahı»nın 2.6-cı bəndinə əsasən sənədlərin və işlərin saxlanılma müddəti onların karguzarlığı qurtardığı ildən sonrakı ilin yanvar ayının 1-dən hesablanması barədə izah verilmiş və 3.10-cu bəndinə əsasən elm, tarix üçün məraqlı olan və ya mətbuatda geniş müzakirə edilən, yaxud müsbət təcrübə mübadiləsi üçün nümunə kimi xidmət edə bilən, eləcə də dövlət qarşısında böyük xidmətləri olan şəxslər haqqında məlumat daşıyan, habelə istintaqın diqqətini cəlb edən lazımi, əhəmiyyətli və

diger faktları özündə əks etdirən nəzarət icraatlarının sənədlərin ekspert komissiyaları tərəfindən daimi saxlanılmaq üçün ayrıla biləcəyi barədə məlumat verilmişdir.



Seminarda tabe prokurorluqların ekspert komissiyaları tərəfindən tərtib edilən sənədlərin məhv edilməsinə dair aktlarda daha rast gəlinən nöqsanlar təhlil edilərək seminar iştirakçılarına müvafiq izahlar verilmiş, bu sahədə işi tənzimləyən müvafiq normativ sənədlərin tələblərinin mükəmməl öyrənilməsi və məhv edilməli olan sənədlərin vaxtında ayrılmاسının zəruriyyəti vurgulanmışdır.

Sonda maraq doğuran suallar cavablandırılmışdır.

#### Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsi

\*\*\*

#### Ağcabədi və Xaçmaz rayonlarında bölgə prokurorluqları əməkdaşlarının iştirakı ilə «Cinayət prosesində hüquqi varisin iştirakı: nəzəri və praktiki aspektlər» mövzusunda seminar-məşğələlər keçirilmişdir

Sentyabr ayında Ağcabədi və Xaçmaz rayon prokurorluqlarının inzibati binasında bölgə prokurorluqları əməkdaşlarının iştirakı ilə «Cinayət prosesində hüquqi varisin iştirakı: nəzəri və praktiki aspektlər» mövzusunda seminar-məşğələ keçirilmişdir.

Sentyabrin 20-də Xaçmaz rayon prokurorluğunda Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin prokuroru Malik Səlimovun iştirakı ilə keçirilmişdir. Seminar-məşğələdə Abşeron, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Quba, Qusar rayon, Sumqayıt şəhər və hərbi prokurorluqlarının





müvafiq əməkdaşları iştirak etmişlər. Eyni tədbir sentyabrın 26-da Ağcabədi rayon prokurorluğununda Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin böyük prokuroru Mahir Tağıyevin iştirakı ilə keçirilmişdir. Seminar-məşğələdə Ağcabədi, Ağdam, Ağdaş, Bərdə, Beyləqan, Yevlax, İmişli, Kürdəmir, Zərdab, Tərtər, Ucar, Füzuli rayon, Qarabağ və Füzuli hərbi prokurorluqlarının müvafiq əməkdaşları iştirak etmişlər.

Seminar-məşğələlərdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsinə 11 dekabr 2012-ci il tarixli Qanunla ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrinin cinayət işi üzrə icraat zamanı hə-

yata keçirilməsi üçün onun hüquqi varisinin müəyyən edilməsi qaydalarımı, hüquqi varisin həyata keçirdiyi hüquq və vəzifələri nəzərdə tutan 106-1-ci maddənin əlavə edilməsi həm ölmüş təqsirləndirilən (şübhəli) şəxsin, həm də onun yaxın qohumlarının ölkə Konstitusiyasında təsbit olunmuş məhkəmə təminatı və təqsirsizlik prezumpsiyası hüququnun təmin edilməsinə, onların şərəf və ləyaqətinin qorunmasına yönəlmışdır.

Qeyd olunan maddənin Cinayət-Prosesual Məcəlləsinə əlavə edilməsi, eyni zamanda, qanunda mövcud olmuş boşluğu aradan qaldırmaqla cinayət prosesində ittiham və müdafiə tərəflərinin çəkişməsi prinsipinin həyata keçirilməsi üçün bərabər əsasların müəyyən edilməsi zərurətindən irəli gəlmişdir.

Seminar-məşğələ zamanı ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisinin müəyyən edilməsi və onların hüquq və vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar praktikada yaranan məsələlərin həlli ilə bağlı tövsiyələr verilmiş, mövzu ilə əlaqədar geniş müzakirə və fikir mübadiləsi aparılaraq tədbir iştirakçılarının sualları ətraflı cavablandırılmaqla müvafiq izahlar verilmişdir.

### **Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsi**

\*\*\*

### **Prokurorluq orqanlarına işə qəbulla əlaqədar sənədlərin qəbulu başlanılmışdır**

**Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar 2 sentyabr 2013-cü il tarixdən prokurorluğa işə qəbul olunmaq arzusunda olan namizədlərin sənədlərinin qəbulu prosesinə başlanılmışdır.**

Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi iradəsinə müvafiq olaraq 2002-ci ildən tətbiqinə başlanılan və Azərbaycan Respublikasının

Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altın-da ölkəmizdə reallaşdırılan dövlət gənclər siyaseti çərçivəsində daha da geniş vüsət alan prokurorluq orqanlarına müsabiqə yolu ilə qulluğa qəbulun həyata keçirilməsi nəticəsində işə qəbul edilmiş gənc mütxəssislər hazırda prokurorluğun kadr korpusunun 52 faizini təşkil etməklə təyinat adıqları müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərirlər. Xidmətdə fərqləndiklərinə və vəzifə borclarını nümunəvi icra etdiklərinə görə müsabiqə yolu ilə qulluğa qəbul edilmiş 553 gənc hüquqşunasın bir çoxu prokurorluğun müxtəlif struktur qurumlarında məsul vəzifələrə irəli çəkilmişlər.

### **Baş Prokurorluğun Kadrlar idarəsi**

## Avropa Şurasının «Hüquq-mühafizə orqanları rəsmiləri tərəfindən ciddi insan hüquqları pozuntularının istintaqı» mövzusunda regional hesabat konfransında milli mexanizmlərinin icmali səsləndirilmişdir

Sentyabrın 24-də Fransanın Strasburq şəhərində Avropa Şurasının «Hüquq-mühafizə orqanları rəsmiləri tərəfindən ciddi insan hüquqları pozuntularının istintaqı» mövzusunda regional hesabat konfransı keçirilmişdir.

Konfransın içinde Avropa Şurasının Katibliyinin rəsmiləri, ekspertlər və məsləhətçiləri ilə birlikdə Azərbaycan, Gürcüstan, Moldova, Ermənistan və Ukraynanın hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak etmişlər.

Azərbaycan Respublikasını – Respublika Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdürü Vüqar Məhərrəmov, Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Şahin Yusifov, Daxili İşlər Nazirliyi Daxili Təhqiqat idarəsinin şöbə rəisi Azər Məmmədov, Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov, Penitensiar Xidməti Tərbiyə işinin təşkili idarəsinin in-



spektorlu Samir Mehdiyev və Baş Prokurorluğunun Beynəlxalq əlaqələr idarəsinin Ekstradisiya və hüquqi yardım şöbəsinin prokuroru Anar Tağıyev təmsil etmişlər.

İki sessiyadan ibarət konfransın birinci sessiyasında digər ölkələrin nümayəndələri ilə bərabər – «Ölkələrin qəddar rəftarla mübarizə və qarşısını alma işlərində müasir təcrübəsi» mövzusunda

Respublika Ədliyyə Nazirliyinin nümayəndəsi Faiq Qurbanov, ikinci sessiyasında – «İstintaqın milli mexanizmlərinin icmali» mövzusunda Ali Məhkəmənin nümayəndəsi Şahin Yusifov və Baş Prokurorluğunun nümayəndəsi Anar Tağıyev çıxış etmişlər, konfrans iştirakçıları ilə əlaqədar mövzu üzrə fikir mübadiləsi aparmışlar.

Konfrans nəticələrin ümumiləşdirilməsindən sonra işini bitirmişdir.

**Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsi**

\*\*\*

### Baş Prokurorluğun əməkdaşları Avropa Şurasının tədbirində iştirak etmişlər

**İyulun 2-3-də Kiyev şəhərində Avropa Şurasının təşkilatçılığı ilə «Düzgün idarəcilik və Korrupsiyaya qarşı mübarizə» layihəsi çərçivəsində «Hüquqi şəxslər tərəfindən törədilən hüquqpozmalarla görə cinayət, inzibati və mülki məsuliyyətin tətbiqi ilə əlaqədar standartların implementasiyası» mövzusunda 2-ci regional məşğələ keçirilmişdir.**

Seminarda Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Belarus və digər ölkələrdə hüquqi şəxslər tərəfindən törədilmiş korrupsiya hüquqpozmalarına görə mülki, inzibati və cinayət məsuliyyəti ilə əlaqədar mövcud hüquqi təcrübənin, qanunvericiliyin və qanun layihələrinin təqdimatları keçirilmiş, müxtəlif ölkələrdə törədilmiş cinayət hadisələri ilə bağlı təhlilər aparılmışdır.

Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin prokuroru vəzifəsini icra edən Samir Mahmudov çıxış edərək, Azərbaycan Respublikasının



da hüquqi şəxslərin mülki və inzibati məsuliyyətə cəlb edilməsinin hüquqi əsasları və təcrübəsi, gələcəkdə ölkə daxilində hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinin tətbiqi istiqamətində cinayət qanunvericiliyində edilmiş dəyişikliklər və əlavələr, habelə bununla bağlı hazırlanmış qanun layihələri barədə seminar iştirakçılarına məlumat vermiş və iştirakçıları məraqlandıran sualları ətraflı cavablaşdırmışdır.

**Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq genişlənir**

**İyulun 10–11-də Beynəlxalq Antikorrupsiya Akademiyasında (İACA) dünyanın korrupsiyaya qarşı mübarizə sahəsində aparıcı mütəxəssislərin dən hesab olunan Robert Klitgaardın bu sahədə təcrübəsinə dair seminar keçirilmişdir.**



Almaniya, Fransa, Rusiya, Avstriya, Braziliya, Polşa, İndoneziya və digər ölkələrin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış hüquq müdafiə və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Prokurorluğunun Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarə-

sinin prokuroru Sahib İsmayılov təmsil etmişdir.

Seminarda korrupsiyaya qarşı mübarizə sahəsində nailiyyətlər əldə etmiş ölkələrin qabaqcıl təcrübəsi, bu istiqamətdə elektron-informasiya texnologiyalarından istifadənin labüdüyü, nağdsız pul əməliyyatlarının daha geniş tətbiqi, vətəndaş-məmər təmasının minimuma endirilməsi üsulları müzakirə olunmuşdur.

Tədbir iştirakçılarına paylanmış Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş tədbirləri, əldə edilmiş nailiyyətləri özündə öks etdirən bukletlər böyük məraqla qarşılanmışdır.

\*\*\*

**Baş Prokurorluğun əməkdaşı BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının müddəalarının icrası ilə bağlı beynəlxalq tədbirlərdə fəal iştirak edir**

Azərbaycan Respublikasında BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının bir sıra müddəalarının icrası ilə bağlı 1-ci raund dəyərləndirilməsi uğurla həyata keçirilmişdir. BMT-nin Narkotiklər və Cinayətkarlılıqqa qarşı mübarizə idarəsinin dəstəyi ilə Bosniya və Herseqovina, eyni zamanda Qvatemalanın ekspertləri Azərbaycan Respublikasında Korrupsiyanın kriminallaşdırılması və beynəlxalq hüquqi əməkdaşlıq məsələləri sahəsində qiymətləndirmə apararaq, konvensiyanın həmin hissəsinin implementasiyası üçün görülən işləri qənaətbəxş hesab etmişdir. Azərbaycan üzrə hesabatın icmalı BMT üzv dövlətləri arasında yayılmış ölkəmizin müsbət iş təcrübəsi dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır.

Konvensiyanın İmplementasiya üzrə Nəzarət Qurunun sessiyasında qəbul edilmiş qərarla Azərbaycan və Peru Meksika Birləşmiş Ştatları üzrə dəyərləndirici dövlət seçilmişdir.

Avqustun 18–22-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin böyük prokuroru Elnur Musayev Beynəlxalq Ekspertlər Qrupu tərkibində Mexiko şəhərində Dəyərləndirmə iclasında iştirak etmişdir.

Beynəlxalq Ekspert Heyəti Meksikanın bir sıra ali qurumları, o cümlədən Parlament, Ali Məhkəmə, Baş Prokurorluq, Ədliyyə nazirliyi, Dövlət İşləri üzrə na-

zirlik, Maliyyə Kəşfiyyatı Qurumu, Maliyyə nazirliyi və sair qurumlarının nümayəndləri ilə görüşlər keçirilmişlər.

Azərbaycan Respublikasının Meksikadakı fəvqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov açılış sessiyasında iştirak edərək ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə öz dəstəyini ifadə etmişdir.

Tədbirdə Meksika hökumətinin özündəyərləndirmə toplusuna hazırladığı cavablar Azərbaycan mütəxəssisi - Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin böyük prokuroru Elnur Musayev tərəfindən öyrənilərək qiymətləndirilmiş, cavabdeh ölkəyə ekspert rəylərinin layihələri təqdim olunmuşdur. İş bölgüsünə əsasən korrupsiyanın kriminallaşdırılması, hüquq müdafiə qurumları, əmlak üzərinə həbs qoyulması və müsadirə, cinayət təqibindən immunitet, hüquqi şəxslərin korrupsiya cinayətlərinə görə məsuliyyəti, sübutetmə və sair məsələlər üzrə Meksika qanunvericiliyinin və təcrübəsinin beynəlxalq tələblərə cavab verməsinin qiymətləndirilməsini həyata keçirən azərbaycanlı mütəxəssis sözü gedən prosesdə aparıcı rol oynamışdır.

Səfər çərçivəsində beynəlxalq ekspertlər korrupsiyaya qarşı mübarizə və BMT Konvensiyasının impleməntasiyası ilə əlaqədar səmərəli fikir mübadiləsi aparılmışdır.

## Sinqapurun anti-korrupsiya Strategiyası öyrənilmişdir

**Sentyabrın 11–18-də Sinqapur Respublikasında Sinqapur Əməkdaşlıq Proqramının Təlim Təqaüdü (SCPTA) tərəfindən «Sinqapurun anti-korrupsiya Strategiyası» mövzusunda təlim kursu keçirilmişdir.**

Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Meksika Birləşmiş Ştatları, Serbiya, Gürcüstan, Moldova, Mərakeş Krallığı və digər ölkələrin nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycan Respublikasını Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin şöbə rəisi Rövşən Əliyev təmsil etmişdir.

Tədbirdə Sinqapurun bir çox sahələrini əhatən edən korrupsiyaya qarşı mübarizə təcrübəsi öyrənilmiş, dövlət və özəl sektorlarda korrupsiyanın qarşısının alınması, həmçinin dövlət və-



saitlərinin idarə olunması və ayrılması zamanı şəffaflığın təminini və digər məsələlər müzakirə edilərək səmərəli fikir mübadiləsi aparılmışdır.

Sonda Sinqapur Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir.

\*\*\*

## Azərbaycan Respublikası Antikorrupsiya Şəbəkəsinin dəyərləndirilməsindən müvəffəqiyyətlə keçən ilk ölkə olmuşdur

**Sentyabrın 23–25-də Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnnişaf Təşkilatı (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 12-ci Monitorinq Görüşü və Rəhbər Qrupun 15-ci iclası keçirilmişdir.**

OECD üzv ölkələrinin, o cümlədən ABŞ, Türkiyə, Qərbi və Şərqi Avropa ölkələrinin, ATƏT, Avropa Şurası, Dünya Bankı və digər nüfuzlu beynəlxalq təşkilatların təmsil olunduğu tədbirlərdə Azərbaycan Respublikasını la-yihənin ölkəmiz üzrə milli əlaqələndiricisi – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəsi-

si Kamran Əliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov, layihə üzrə milli ekspert – idarənin böyük prokuroru Elnur Musayevdən ibarət nümayəndə heyəti təmsil etmişdir. Təşkilatçıların dəvəti ilə tədbirlərdə həmçinin vətəndaş cəmiyyətinin nümayəndəsi – Korrupsiyaya qarşı mübarizə Qeyri Hökumət Təşkilatlarının Məlumat Şəbəkəsinin əlaqələndiricisi – Konstitusiya araşdırma Fondu-nun sədri Əliməmməd Nuriyev iştirak etmişdir.

2012-ci ilin dekabr ayında Yüksək Səviyyəli Görüşdə qəbul olunan qərara əsasən 12-ci Monitorinq Görüşündə Azərbaycanın üçüncü raund dəyərləndirilməsinə dair hesabatı dinlənilmişdir.

## **BEYNƏLXALQ ƏLAQƏLƏR**

Azərbaycanda ölkə rəhbərliyinin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha sistematik, genişmiqyaslı və səmərəli həyata keçirilməsinin təmin edilməsinə yönəlmiş «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nı, əsas istiqamətləri dövlət idarəciyiində hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqinin dəstəklənməsi olan Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı, korrupsiya hüquqpozmalarının aşkar edilməsi, təqsirləndirilən şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində nailiyyətlər, qabaqlayıcı təbdirlər, o cümlədən mühüm antikorrupsiya tədbiri kimi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində «ASAN xidmət» mərkəzlərinin yaradılması diqqətə çatdırılmışdır.

Cari ilin birinci rübündə Azərbaycan hökumətinin müvafiq suallar toplusuna uyğun hazırladığı hesabat layihəsində irəli gələn məsələlərin aydınlaşdırılması məqsədilə Şəbəkənin Kətbiliyi və Ruminiya, Litva, Ukrayna, Qazaxistan və Tacikistandan olan ekspert qrupu 3-7 iyul tarixlərdə Bakıya müşahidə səfərini həyata keçirərək bir sıra dövlət qutumları və qeyri-hökumət təşkilatları, özəl sektor, xarici və beynəlxalq nümayəndəliklərin üzvləri ilə görüşmüşlər. Bunların nəticəsində hazırlanmış, özündə əvvəlki, yəni ikinci raund dəyərləndirmənin nəticəsində verilmiş tövsiyələrin icra vəziyyətini müəyyən edən qiymətlərini və yeni tövsiyələri əks etdirən hesabat layihəsi əvvəl ekspertlər qrupu ilə müzakirə edilmiş, daha sonra isə iki oxunuşda Monitorinq Görüşündə üzv ölkələrinin nümayəndələrinin müzakirəsinə çıxarlaraq qəbul edilmişdir.

Azərbaycanda korrupsiyaya qarşı mübarizənin strateji təşkili, bu prosesdə vətəndaş cəmiyyətinin iştirakı, tədqiqatların və sorğuların aparılması, treninqlərin təşkili, ixtisaslaşmış qurumların səmərəliliyinin artırılması, korrupsiya

əməllərinə görə cinayət məsuliyyətinin və hüquqi şəxslərin korrupsiya cinayətlərinə görə məsuliyyətinin nəzərdə tutulması, müsadırənin tətbiqinin gücləndirilməsi, satınalmalarda və məhkəmə sistemində korrupsiyanın qarşısının alınması, dövlət qulluğunda və siyasi partiyaların maliyyələşdirilməsində şəffaflığın artırılması, özəl sektorda dürüstlüyün təşviqi sahələrində verilmiş tövsiyələrin icrası qənaətbəxş hesab edilmişdir.

Antikorrupsiya Şəbəkəsi tərəfindən ölkəmizin antikorrupsiya qanunvericiliyinin və onun icra səviyyəsinin icrası, Korrupsiyaya qarşı mübarizə idarəsinin modeli uğurlu nümunə kimi tanınmış, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin «ASAN xidmət» mərkəzlərinin fəaliyyəti təqdirəlayiq təcrübə olaraq göstərilmişdir.

Monitorinq Görüşündə həmçinin Gürcüstanın üçüncü raund dəyərləndirilməsinə dair hesabatları və Şəbəkənin digər üzvlərinin, o cümlədən Ukrayna, Qazaxistan, Özbəkistan, Qırğızistan, Tacikistan, Monqolustan və Ermənistanın dövrü hesabatları dinlənilmişdir.

Xüsusi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Şəbəkənin 3-cü raund dəyərləndirilməsindən müvəffəqiyyətlə keçən ilk ölkə olmuşdur. OECD təşkilatının və Şəbəkənin vəzifəli şəxslərinin hesabatın ölkə ictimaiyyətinə təqdim edilməsi məqsədi ilə yaxın vaxtlarda Azərbaycana səfər etmələri nəzərdə tutulur. Bu təcrübə təşkilat tərəfindən müəyyən edilmiş prosedur qaydalara əsasən bütün üzv ölkələrdə həyata keçirilir.

Tədbir zamanı ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş tədbirləri əks etdirən buklet və nəşrlərin iştirakçılar arasında yayılması təmin edilmişdir.

Sonda ölkələrə verilmiş tövsiyələrin icrası yolları müzakirə olunaraq bu sahədə beynəlxalq qurumlarla birgə layihələrin həyata keçirilməsi qərara alınmışdır.

**Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi**

## TƏYİNATLAR

**2013-cü ilin iyul-sentyabr aylarında aşağıda adları çəkilən prokurorluq işçiləri dördüncü təsnifat vəzifələrə təyin olunmuşlar.**

**1. Nəsibov Anar Yusif oğlu** – Azərbaycan Respublikası Baş prokurorunun 23 sentyabr 2013-cü il tarixli 11/275-k №-li əmri ilə Azərbaycan Respublikası Baş prokurorunun köməkçisi vəzifəsinə təyin edilmişdir.

Anar Nəsibov 1982-ci ildə anadan olmuş, 2003-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavriat pilləsini hüquqsünsələq ixtisası üzrə bitirmiş, 2007-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluğa qəbul olunaraq, Qax rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor, 2008-ci ildən Qax rayon prokurorluğunun müstəntiqi vəzifəsində işləmiş, 2010-cu ildən Qax rayon prokurorunun böyük köməkçisi, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi vəzifələrini icra etmiş, 2011-ci ildən həmin vəzifədə çalışmışdır.

II dərəcəli hüquqsunas xüsusi rütbəsindədir.

**2. Rzayev İlyas Ramiz oğlu** – Azərbaycan Respublikası Baş prokurorunun 19 avqust 2013-cü il tarixli 11/239-k №-li əmri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrin təhqiqat orqanlarında və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

İlyas Rzayev 1981-ci ildə anadan olmuş, 2002-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavriat pilləsini hüquqsünsələq ixtisası üzrə fərqlənmə ilə, 2006-ci ildə magistratura pilləsini fərqlənmə ilə bitirmiş, 2005-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluğa qəbul olunaraq, Sumqayıt hərbi prokurorluğunun müstəntiqi vəzifəsi hesabına stajor, 2006-ci ildən həmin hərbi prokurorluğun müstəntiqi, 2007-ci ildən Bakı hərbi pro-

kurorluğunun müstəntiqi vəzifələrində işləmiş, 2008-ci ildən Bakı hərbi prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra etmiş, 2009-cu ildən həmin vəzifədə çalışmış, Respublika Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru vəzifəsini icra etmiş, 2010-cu ildən həmin vəzifədə, 2011-ci ildən Respublika Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 2012-ci ildən Azərbaycan Respublikası Hərbi prokurorunun köməkçisi, 2013-cü ildən Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi vəzifələrində çalışmışdır.

Əddiyə polkovnik-leytenantı hərbi rütbəsindədir.

**3. Hüseynov Toğrul Vaqif oğlu** – Azərbaycan Respublikası Baş prokurorunun 20 avqust 2013-cü il tarixli 11/240-k №-li əmri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Təşkilat-analitik şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

Toğrul Hüseynov 1972-ci ildə anadan olmuş, 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bitirmiş, 1994-cü ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluğa qəbul olunaraq, Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri qoşunlarında qanunların icrasına nəzarət üzrə hərbi prokurorluğun müstəntiqi vəzifəsi üzrə stajor, Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi vəzifəsi üzrə stajor, 1996-ci ildən Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin Səyyar-kriminalistika laboratoriyasının rəisi, 2001-ci ildən Respublika Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru, 2005-ci ildən Respublika Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti vəzifələrində çalışmışdır.

Əddiyə polkovnik-leyenantı hərbi rütbəsindədir.

**Baş Prokurorluğun Kadrlar idarəsi**



AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU  
AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR  
MƏCƏLLƏSİNDƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 584, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009, № 2, maddələr 36,

45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954, 966, 971; 2010, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483, № 7, maddələr 577, 591, 594, 595, 598, 600, № 10, maddə 838, № 11, maddələr 936, 938, 949, № 12, maddə 1059; 2011, № 2, maddələr 70, 71, № 3, maddələr 162, 164, 167, 168, 170, № 4, maddələr 246, 254, № 6, maddələr 470, 479, 487, № 7, maddələr 596, 614, № 10, maddə 881, № 11, maddə 981, № 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, № 1, maddə 3, № 2, maddə 50, № 3, maddə 194, № 4, maddə 271, № 5, maddə 404, № 6, maddə 499, № 7, maddələr 649, 665, 667, № 9 maddə 843, № 11, maddələr 1046, 1047, 1055, 1064, 1069; 2013, № 1, maddələr 12, 13, 23, № 2, maddələr 90, 100, № 3, maddələr 218, 220, 225; Azərbaycan Respublikasının 2013-cü il 22 fevral tarixli 568-IVQ nömrəli, 5 aprel tarixli 594-IVQD nömrəli, 19 aprel tarixli 612-IVQD, 624-IVQD nömrəli və 30 aprel tarixli 634-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

Aşağıdakı məzmunda 348-7 maddə əlavə edilsin:

**«Maddə 348-7. Hüquq müəyyən edən sənədlərin verilməsi üçün qanunla nəzərdə tutulmayan sənədlərin tələb edilməsi**

Hüquq müəyyən edən sənədlərin verilməsi üçün qanunla nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə görə –

«vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilirlər.».

2. 360-cı maddəyə «348-6» rəqəmlərindən sonra «, 348-7» rəqəmləri əlavə edilsin.

**İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 31 may 2013-cü il  
№ 678-IVQD



**AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU**  
**AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT-PROSESSUAL**  
**MƏCƏLLƏSİNĐƏ DƏYİŞİKLİK EDİLMƏSİ HAQQINDA**

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsini «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2012-ci il 28 dekabr tarixli 541-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə **qərara alır**:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №8, (II kitab), maddə 585; 2001, №7, maddə 455; 2002, №1, maddə 9, №5, maddə 233, №8, maddə 463; 2003, №6, maddə 276; 2004, №5, maddə 321, №7, maddə 505, №8, maddə 598, №10, maddə 761, №11, maddə 890; 2005, №1, maddə 4, №4, maddə 278, №6, maddə 462, №8, maddə 686, №10, maddə 874, №12, maddə 1079; 2006,

№1, maddə 3, №2, maddə 64, №5, maddə 390, №10, maddə 847, №11, maddə 929, №12, maddə 1032; 2007, №2, maddələr 65, 68, №6, maddə 560, №7, maddə 712, №8, maddə 756, №11, maddə 1049, №12, maddə 1221; 2008, №6, maddə 462, №7, maddələr 606, 607, №12, maddələr 1045, 1049; 2009, №5, maddə 315, №7, maddə 517, №12, maddə 966; 2010, №3, maddələr 171, 173, 178, №7, maddə 593, №12, maddə 1058; 2011, №6, maddə 480, №7, maddələr 589, 599; 2012, №7, maddə 674, №11, maddə 1062, №12, maddə 1215; 2013, №2, maddə 77) 214.4-cü maddəsində «174-176» rəqəmləri «174, 175» rəqəmləri ilə əvəz edilsin.

**İlham ƏLİYEV,**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 21 iyun 2013-cü il  
 № 694-IVQD



**AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU**  
**«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında»**  
**Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə**

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq **qərara alır**:

«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 18, maddə 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 142; 2002, № 6, maddə 328; 2004, № 7, maddə 505; 2006, № 12, maddə 1033; 2007, № 1, maddə 4; 2010, № 5, maddə 386; 2011, № 2, maddə 71, № 12, maddə 1086; 2012, № 2, maddə 62; Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 617-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü maddənin birinci hissəsinin birinci cümləsində «qəbz» sözü «sənəd» sözü ilə əvəz edilsin.
2. 6-cı maddənin ikinci hissəsində «həbsəalma qəti-imkan tədbiri» sözləri «həbs və ona alternativ qətimkan tədbirləri» sözləri ilə əvəz edilsin.

**İlham ƏLİYEV,**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 21 iyun 2013-cü il  
 № 704-IVQD



AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU  
AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR  
MƏCƏLLƏSİNDƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alır:**

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 584, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954, 966, 971; 2010, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276,

№ 5, maddələr 379, 380, № 6, maddə 483, № 7, maddələr 577, 591, 594, 595, 598, 600, № 10, maddə 838, № 11, maddələr 936, 938, 949, № 12, maddə 1059; 2011, № 2, maddələr 70, 71, № 3, maddələr 162, 164, 167, 168, 170, № 4, maddələr 246, 254, № 6, maddələr 470, 479, 487, № 7, maddələr 596, 614, № 10, maddə 881, № 11, maddə 981, № 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, № 1, maddə 3, № 2, maddə 50, № 3, maddə 194, № 4, maddə 271, № 5, maddə 404, № 6, maddə 499, № 7, maddələr 649, 665, 667, № 9, maddə 843, № 12, maddələr 1046, 1047, 1055, 1064, 1069; 2013, № 1, maddələr 12, 13, 23, № 2, maddələr 90, 100, № 3, maddələr 205, 218, 220, 225, № 4, maddələr 354, 361; Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 612-IVQD, 624-IVQD, 30 aprel tarixli 634-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 29-cu maddə aşağıdakı redaksiyada verilsin:

**«Maddə 29. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma**

**29.1.** Bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilir.

**29.2.** Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlmə hüququ 1 ildən 5 ilədək müddətə məhdudlaşdırılır.

**29.3.** Qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilən şəxslər, habelə insan alverinin qurbanı olan uşaqlar barəsində, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir.

**29.4.** İnsan alverindən zərər çəkmiş hesab olunan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barəsində 1 il müddətində, cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barəsində isə cinayət təqibi başa çatanadək

Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir.

**2.** 398.1.6-cı maddədə «pozulduqda» sözündən sonra «, yaxud onlar Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma haqqında qərarın icrasından yayındıqda» sözləri əlavə edilsin.

**3.** 457-ci maddə üzrə:

**3.1.** 457.2-1-ci maddədə «müəssisəsində» sözündən sonra «müvəqqəti» sözü əlavə edilsin;

**3.2.** aşağıdakı məzmunda 457.2-2-ci və 457.6-ci maddələr əlavə edilsin:

**«457.2-2.** Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıldıqda, onun Azərbaycan Respublikasının hüdud-

lärdən kənara inzibati qaydada çıxarılması məhdudlaşdırılmaya səbəb olan hallar aradan qalxdıqdan sonra icra edilir.»;

**«457.6.** Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma inzibati tənbəh tədbirinin tətbiqindən irəli gələn digər məsələlər bu Məcəllədə nəzərdə tutulan müddəalara zidd olmamaq şərti ilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq həll edilir.».

**İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 13 iyun 2013-cü il  
№ 684-IVQD



## AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

### AZƏRBAYCAN RESPUBLİKASININ CƏZALARIN İCRASI MƏCƏLLƏSİNDE DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq **qərara alır**:

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, III kitab, maddə 586, № 12, maddə 835; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 237, 240, 244, № 8, maddə 463; 2004, № 6, maddə 399; 2005, № 4, maddə 278; 2006, № 11, maddə 929; 2007, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddələr 1197, 1218; 2008, № 6, maddə 462, № 7, maddələr 602, 607; 2010, № 3, maddə 171, № 4, maddə 275, № 7, maddə 591; 2011, № 2, maddələr 70, 71, № 6, maddə 473, № 7, maddə 600, № 12, maddə 1107; 2012, № 5, maddə 406, № 12, maddələr 1056, 1063) aşağıdakı dəyişikliklər edilsin:

**1.** 166-ci maddə aşağıdakı redaksiyada verilsin:

**«Maddə 166. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəzanın icrası qaydası**

**166.1.** Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda tətbiq edilir.

**166.2.** Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzaya məhkum edilmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində təyin edilmiş əsas cəzanı icra edən orqan və ya müəssisə müəyyən edilmiş əsas cəza müddətinin bitməsinə iki ay qalmış, əsas cəza növü kimi cərimə

cəzası təyin edildikdə isə cəzanın icraya yönəldilməsinə dair göstəriş daxil olduqdan dərhal sonra əlavə cəzani icra edən orqana müvafiq hökmün surətini, məhkum, onun mənsub olduğu dövlət, cəzanın icrası (cəzanın çəkilme yeri, məhkumun yerdəyişmələri, vaxtından əvvəl azad edilməsi və digər), cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi vəziyyəti barədə məlumatları təqdim edir.

**166.3.** Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs əsas cəzasını çəkib qurtardığı və ya müəyyən olunmuş qaydada cəzadan azad olunduğu gün əsas cəzani icra edən orqan və ya müəssisənin nümayəndəsinin müşayiəti ilə əlavə cəzani icra edən orqana təhvil verilir.

**166.4.** Şəxsiyyətini təsdiq edən sənədi olmayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs əlavə cəzani icra edən orqana əsas cəzani icra edən orqan və ya müəssisə tərəfindən təqdim olunan azadetmə haqqında fo-toşkilli arayış əsasında təhvil verilir.

**166.5.** Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzaya məhkum edilmiş şəxsin şəxsiyyətinin dəqiqləşdirilməsinə ehtiyac yarandıqda, əsas cəzani icra edən müəssisə və ya orqan tərəfindən verilən məlumat əsasında əlavə cəzani icra edən orqan Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq tədbirlər görür.

**166.6.** Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzaya məhkum olunmuş şəxslər 48 saat ərzində Azərbaycan Respublikasının ərazisində çıxarılmalıdır. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cə-

## QANUNVERİCİLİYƏ DƏYİŞİKLİKLƏR

zasının tətbiqi ilə bağlı sənədləşmə yubandıqda və ya çıxarılma haqqında qərarın vaxtında icrasına mane olan digər üzrlü səbəb olduqda şəxsin saxlandığı yer üzrə birinci instansiya məhkəməsi həmin cəzani icra edən orqanın əsaslandırılmış təqdimati əsasında çıxarılma müddətinin uzadılması məsələsinə baxır.

**166.7.** Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının icrasından yayınmaqla hökmün icrasından boyun qaçıran əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan qaydada tutulur və hökmün icrası təmin edilir.

**166.8.** Bu Məcəllənin 166.7-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza icra edilənədək məhkəmənin qərarına əsasən qanunla müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının qanunsuz migrantların saxlanılması mərkəzlərinə yerləşdirilirlər.

**166.9.** Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılan şəxs barədə cəzani icra edən orqan torəfindən müvafiq icra hakimiyyəti orqanına əvvəlcədən yazılı məlumatlar göndərilir. Məhkum Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıllarkən, Azərbaycan Respublikasının sərhəd nəzaret məntəqələrinədək cəzani icra edən orqanın əməkdaşları tərəfindən müşayiət olunur və dövlət sərhədinin buraxılış məntəqələrində müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarına təhvil verilir.

**166.10.** Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma xərclərini məhkumun özü və onun

mənsub olduğu dövlətin diplomatik və konsulluq nümayəndəlikləri ödəyirlər. Göstərilən qaydada ödəmənin mümkün olmadığı hallarda məhkumun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma xərclərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ödəyir.

**166.11.** Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının tətbiqindən irəli gələn digər məsələlər bu Məcəllədə nəzərdə tutulan müddəalara zidd olmamaq şərti ilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq həll edilir.».

**2.** 174-cü maddənin mətni 174.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 174.2-ci maddə əlavə edilsin:

**«174.2.** Məhkum edilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər cəza çəkməkdən azad edildikdə cəzani icra edən orqan həmin şəxslərin Azərbaycan Respublikası ərazisində olmalarının hüquqi əsaslarını müəyyən etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına məlumat verir. Bu məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı həmin şəxslərin Azərbaycan Respublikasında qalması və ya Azərbaycan Respublikasının ərazisində kənara çıxarılması məsələsi ni həll edir.».

**İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 13 iyun 2013-cü il  
№ 685-IVQD



## AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

**«Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 684-IVQD nömrəli Qanununun tətbiqi və «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə»**

**Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli  
389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 684-IVQD nömrəli Qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetini;
2. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin

aktlarının «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

**1.2.** üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

**1.3.** mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılma-

## QANUNVERİCİLİYƏ DƏYİŞİKLİKLƏR

sini nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

**1.4.** həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

**2.** Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

**3.** «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, III kitab, maddə 612; 2001, № 7, maddə 462, № 10, maddə 640, № 12, maddə 755; 2002, № 1, maddə 49, № 5, maddələr 260, 275, № 8, maddələr 478, 484, 486; 2003, № 6, maddə 299, № 8, maddə 434, № 9, maddə 478, № 10, maddələr 546, 547, 560, 571, 582; 2004, № 1, maddələr 19, 26, № 3, maddələr 138, 141, № 4, maddə 235, № 5, maddələr 340, 341, 343, 345, 346, № 8, maddələr 607, 608, № 11, maddə 909, № 12, maddə 1005; 2005, № 2, maddələr 67, 69, № 4, maddələr 299, 303, № 8, maddə 702, № 9, maddələr 801, 802, № 12, maddə 1101; 2006, № 2, maddə 83, № 4, maddələr 321, 322, № 5, maddə 407, № 7, maddə 590,

№ 8, maddələr 662, 663, 674, 675, 679, № 9, maddə 743, № 11, maddələr 942, 945; 2007, № 1, maddə 11, № 2, maddə 87, № 3, maddə 230, № 7, maddə 715, № 8, maddələr 767, 769, № 11, maddələr 1110, 1116, 1120, № 12, maddə 1227; 2008, № 1, maddə 7, № 3, maddə 186, № 6, maddələr 504, 507, № 7, maddə 617, № 8, maddə 713, № 9, maddə 798, № 10, maddə 894, № 11, maddələr 969, 971, 980, № 12, maddələr 1060, 1061, 1062, 1065; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 5, maddə 330, № 7, maddələr 532, 535, 539, 540, 542, № 9, maddə 688, № 10, maddələr 776, 785, № 12, maddələr 979, 993; 2010, № 2, maddə 80, № 3, maddələr 180, 189, № 5, maddə 393, № 7, maddələr 606, 607, 610, № 8, maddələr 721, 725, № 10, maddələr 847, 854, № 11, maddə 972; 2011, № 3, maddələr 174, 175, № 6, maddələr 490, 511, 513, № 10, maddə 895, № 12, maddələr 1117, 1129; 2012, № 1, maddə 7, № 2, maddə 64, № 3, maddə 199, № 4, maddə 284, № 5, maddə 424, № 6, maddə 544, № 7, maddələr 682, 692, 698, № 11, maddələr 1097, 1113, № 12, maddə 1237; 2013, № 3, maddə 238, № 4, maddələr 371, 378, № 5, maddə 500, № 6, maddə 658) aşağıdakı dəyişikliklər edilsin:

**3.1.** 2.8-ci bənddən «, 457.2-ci, 457.2-1-ci, 457.4-cü» sözləri çıxarılsın;

**3.2.** 2.40-ci bənddən «həmçinin» sözü çıxarılsın.

**İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 6 avqust 2013-cü il  
№ 949



## AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

**«Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 685-IVQD nömrəli Qanununun tətbiqi və «Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, «Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 685-IVQD nömrəli Qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini temin etmək məqsədi ilə **qərara alıram**:

**1.** Azərbaycan Respublikasının Nazirlər Kabineti:

**1.1.** üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının «Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə tekliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

## QANUNVERİCİLİYƏ DƏYİŞİKLİKLƏR

**1.2.** üç ay müddətində Azərbaycan Respublikası Nəzirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

**1.3.** mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

**1.4.** həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

**2.** Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların «Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

**3. Müəyyən edilsin ki:**

**3.1.** Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 166.8-ci maddəsində, 166.10-cu maddəsinin ikinci cümləsində, 174.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;

**3.2.** həmin Məcəllənin 166.9-cu maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirir.

**4.** «Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bunun-

la bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fermanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №8, III kitab, maddə 611; 2002, №8, maddə 478; 2008, №3, maddələr 168, 170, №7, maddə 618; 2011, №4, maddə 279) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

**4.1.** dördüncü bənddə «15.2, 166.2-ci və 173.1-ci maddələrində» sözləri «173.1-ci maddəsində» sözləri ilə əvəz edilsin;

**4.2.** beşinci bənd ləğv edilsin;

**4.3.** aşağıdakı məzmunda on dördüncü və on beşinci bəndlər əlavə edilsin:

«həmin Məcəllənin 15.2-ci, 166.8-ci maddələrində, 166.10-cu maddəsinin ikinci cümləsində, 174.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;

həmin Məcəllənin 166.9-cu maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirir.».

**İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 6 avqust 2013-cü il  
№ 950



## AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

**«Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fermanında  
dəyişikliklər edilməsi haqqında**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2013-cü il 30 aprel tarixli 635-IVQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alram:**

«Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqq-

ında» Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fermanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, III kitab, maddə 610; 2001, № 10, maddə 646; 2002, № 5, maddələr 273, 279, № 7, maddə 413, № 8, maddə 478, № 9, maddə 563;

## NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

2003, № 8, maddə 434; 2004, № 1, maddə 19, № 5, maddə 345; 2005, № 1, maddə 18, № 4, maddə 299, № 9, maddə 799, № 12, maddə 1101; 2006, № 8, maddə 676, № 11, maddə 935; 2007, № 1, maddə 10, № 3, maddə 223, № 9, maddə 865, № 12, maddə 1247; 2008, № 1, maddələr 7, 10; 2009, № 7, maddələr 531, 534; 2010, № 7, maddə 615; 2011, № 11, maddə 999; 2013, № 5, maddə 509, № 6, maddə 649) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissənin beşinci abzasında «205-1» rəqəmlərindən sonra «, 205-2» rəqəmləri əlavə edilsin.

2. 4-cü hissədə «205-1-ci (Saxta aksiz markalarını hazırlama, əldə etmə və ya satma),» sözlərindən sonra «205-2-ci (Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı),» sözləri əlavə edilsin.

**İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 28 avqust 2013-cü il  
№ 957



## AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

### **Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 sentyabr tarixli 131 nömrəli qərarı ilə təsdiq edilmiş «İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)»nda dəyişikliklər edilməsi barədə**

«Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 610-IVQD nömrəli Qanununun tətbiqi və «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 may tarixli 888 nömrəli Fərmanın 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 sentyabr tarixli 131 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 735) ilə təsdiq edilmiş «İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)»nın 2.2-ci bəndinin üçüncü abzası ləğy edilsin və ikinci abzasına «Azərbaycan Respublikasının Qanunu-na» sözlərindən sonra «və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci maddəsinə» sözləri əlavə edilsin.

**Azərbaycan Respublikasının Baş naziri  
Artur Rasi-zadə**

Bakı şəhəri, 26 iyul 2013-cü il  
№ 193



## AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

### **«Həbs edilmiş şəxslərin hava gəmisində daşınması Qaydası»nın təsdiq edilməsi barədə**

«Aviasiya təhlükəsizliyi üzrə Dövlət Programı»nın və «Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanın 3.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. «Həbs edilmiş şəxslərin hava gəmisində daşınması Qaydası» təsdiq edilsin (*əlavə olunur*).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

**Azərbaycan Respublikasının Baş naziri**

**Artur Rasi-zadə**

Bakı şəhəri, 2 avqust 2013-cü il  
№ 194



AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNƏTİNİN QƏRARI

**Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli 203 nömrəli qərarı ilə təsdiq edilmiş «İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları»nda dəyişiklik edilməsi barədə**

«İnsan alverinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 609-IVQD nömrəli qanununun tətbiqi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 may tarixli 87 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinet **qərara alır**:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli 203 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1063; 2006, № 5, maddə 476) ilə təsdiq edilmiş «İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları»na aşağıdakı məzmunda 3.3-1-ci bənd əlavə edilsin:

**«3.3-1. «İnsan alverinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz vəziyyətini bərpa etmək, cinayətkarların təsirindən yayınmaq və cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etmək üçün bərpa və fikirləşmə müddəti verilmiş insan alverinin qurbanı təhlükəsizlik və müdafiə ehtiyaclarının təmin edilməsi, fiziki, psixoloji və sosial vəziyyətinin bərpası üçün siğnacaqların və yardım mərkəzlərinin xidmətlərindən istifadə edə bilər.».**

**Azərbaycan Respublikasının Baş naziri  
Artur Rasi-zadə**  
Bakı şəhəri, 2 avqust 2013-cü il  
№ 195



AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNƏTİNİN QƏRARI

**Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 130 nömrəli qərarı ilə təsdiq edilmiş «İmmigrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması Qaydaları»nda dəyişikliklər edilməsi barədə**

«İnsan alverinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 609-IVQD nömrəli qanununun tətbiqi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 may tarixli 887 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinet **qərara alır**:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 130 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 696, № 8, maddə 769) ilə təsdiq edilmiş «İmmigrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respubli-

kasının hüdudlarından kənara çıxarılması Qaydaları»nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissənin üçüncü cümləsi ləğv edilsin;
2. aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:

**«3-1. «İnsan alverinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bərpa və fikirləşmə müddəti verilmiş insan alverinin qurbanına həmin müddətdə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir.».**

**Azərbaycan Respublikasının Baş naziri  
Artur Rasi-zadə**  
Bakı şəhəri, 2 avqust 2013-cü il  
№ 196



## AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNƏTİNİN QƏRARI

**Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 may tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi haqqında**

«Elektron hökumət» portalı haqqında Əsasnamə»nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə» Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanının 2.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini **qərara alır:**

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 may tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə»nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, №5, maddə 468) I hissəsində aşağıdakı dəyişikliklər edilsin:

**1.1.** 3-cü bənddən «(bundan sonra - Reyestr)» sözləri çıxarılsın;

**1.2.** aşağıdakı məzmunda 3-1-ci bənd əlavə edilsin:

**«3-1. Dövlət informasiya ehtiyatlarının reyestri (bundan sonra - Reyestr) elektron hökumətin informasiya təminatının əsasını təşkil edən bu vasitələrin sistemli qaydada qeydiyyatının aparılmasına, onların mövcudluğu barədə məlumatlandırılmasına və təkrarlanması qarışısının alınmasına, həmçinin varişliyinin (dövlət əhəmiyyətli resurs və sistemlərin qorunub saxlanılmasına) təmin edilməsinə imkan verir. Reyestr «Elektron hökumət» portalının tərkib hissəsi kimi istifadə olunmaqla, qarşılıqlı sorğular gəndəriləcək informasiya ehtiyatlarının müəyyənləşdirilməsinə və bu əlaqələrin həyata keçirilməsinə köməklik göstərir.».**

**Azərbaycan Respublikasının Baş naziri  
Artur Rasi-zadə**

Bakı şəhəri, 7 avqust 2013-cü il  
№ 204



## AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNƏTİNİN QƏRARI

**Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş «Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları»nda dəyişikliklər edilməsi haqqında**

«Elektron hökumət» portalı haqqında Əsasnamə»nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə» Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanının 2.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini **QƏRARA ALIR:**

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 iyul tarixli 170 nömrəli qərarı) ilə təsdiq edil-

miş «Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları»nda aşağıdakı dəyişikliklər edilsin:

**1.1. 2.1.8-ci yarımbənd** aşağıdakı redaksiyada verilsin:

**«2.1.8. «Elektron hökumət» portalı – dövlət orqanlarının elektron xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim olunmasına, istifadəçilərin onlardan istifadəsinə, dövlət orqanlarının portala qoşulmuş informasiya sistemləri və ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müvafiq sənədlər barədə qanunla müəyyən edilmiş qaydada informasiya əldə edilməsinə xidmət edən internet informasiya ehtiyatı;»;**

## NAZİRLƏR KABİNƏTİNİN QƏRARLARI

**1.2.** aşağıdakı məzmunda 6.2.3-1-ci yarimbənd əlavə edilsin:

«**6.2.3-1.** elektron xidmətlərin, informasiya sistemlərinin və ehtiyatlarının «Elektron hökumət» portalına qoşulmasının təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Elektron hökumət» portalı haqqında Əsasnamə»yə uyğun tədbirlər görmək;»;

**1.3.** 11.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

**«11.4.** «Elektron hökumət» portalının fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Rabitə və İn-

formasiya Texnologiyaları Nazirliyi, təhlükəsizliyinin təmin edilməsi həmin Nazirliklə birgə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İformasiya Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən həyata keçirilir.».

**Azərbaycan Respublikasının Baş naziri  
Artur Rasi-zadə**

Bakı şəhəri, 7 avqust 2013-cü il  
№ 205



## AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNƏTİNİN QƏRARI

### «İnsan alveri qurbanlarının repatriasiya Qaydaları»nın təsdiq edilməsi barədə

«İnsan alverinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilmişsi barədə» Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 609-IVQD nömrəli Qanununun tətbiqi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 may tarixli 887 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabинeti **QƏRARA ALIR:**

«İnsan alveri qurbanlarının repatriasiya Qaydaları» təsdiq edilsin (*əlavə olunur*).

**Azərbaycan Respublikasının Baş naziri  
Artur Rasi-zadə**

Bakı şəhəri, 10 sentyabr 2013-cü il  
№ 252

*Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 10 sentyabr tarixli 252 nömrəli qərarı ilə təsdiq edilmişdir.*

## İnsan alveri qurbanlarının repatriasiya

### QAYDALARI

#### 1. Ümumi müddəalar

**1.1.** Bu Qaydalar «İnsan alverinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 133 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)»na və Avropa Şurasının «İnsan alverinə qarşı mübarizə haqqında» Konvensiyasına uyğun olaraq hazırlanmışdır və insan alverinin qurbanı olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin repatriasiyası məsələlərini tənzimləyir.

**1.2.** Bu Qaydaların məqsədi insan alverinin qurbanı olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin repatriasiyası məsələlərini

lərin (bundan sonra – qurbanlar) repatriasiyası üzrə adiyyəti dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək və bu şəxslərin yenidən insan alverinin qurbanına çevrilməsinin qarşısını almaqdan ibarətdir.

**1.3.** Qurbanların repatriasiyası könüllülük prinsipi əsasında həyata keçirilməklə, insan alverindən zərər çəkmiş şəxslərin müdafiəsi üzrə tədbirlər sisteminin vacib elementlərdəndir və onların insan alverinin qurbanları kimi yardım almaq hüquqlarının həyata keçirilməsinə təminat verir, cəmiyyətə reinteqrasiyasına, normal həyat tərzinə qayıtmışına şərait yaradır.

**1.4.** Bu Qaydalar, həmçinin İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi üzrə İdarələrarası Komissiyanın üzvləri olan dövlət qurumları, eləcə də vətəndaş cəmiyyətinin

üzvləri tərəfindən həyata keçirilən insan alverinə qarşı mübarizənin səmərəliliyinin artırılması na xidmət edir.

**1.5.** Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasən insan alverinə qarşı mübarizə sahəsində digər dövlətlərlə, onların hüquq mühafizə orqanları ilə, habelə insan alverinə qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

**1.6.** Qurbanların repatriasiyası ilə bağlı beynəlxalq əməkdaşlıq zamanı BMT-nin «Transmilli müteşəkkil cinayətkarlığa qarşı» Konvensiyası, onu tamamlayan «İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında» Protokol və Avropa Şurasının «İnsan alverinə qarşı mübarizə haqqında» Konvensiyası rəhbər tutulur.

## **2. İnsan alveri qurbanlarının repatriasiyasının ümumi şərtləri**

**2.1.** İnsan alverinin qurbanına öz vəziyyətini bərpa etmək, cinayətkarların təsirindən yayınmaq və cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etmək üçün 30 (otuz) gün bərpa və fikirləşmə müddəti verilir.

**2.2.** Bərpa və fikirləşmə müddətində insan alverinin qurbanı təhlükəsizlik və müdafiə ehtiyaclarının təmin edilməsi, fiziki, psixoloji və sosial vəziyyətinin bərpası üçün «İnsan alverinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş xüsusi müəssisələrin xidmətlərindən istifadə edə bilər. Bərpa və fikirləşmə müddətində insan alverinin qurbanına Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir.

**2.3.** Bərpa və fikirləşmə müddəti başa çatdıqdan sonra insan alverinin qurbanı olmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslərə onların istəyi ilə 1 (bir) il müddətinə müvəqqəti yaşama icazəsi verilir.

**2.4.** Bərpa və fikirləşmə müddəti başa çatdıqdan sonra, yaxud müvəqqəti yaşama icazəsi dövründə qurbanlar Azərbaycan Respublikasının hüdudlarını tərk etmək arzusunda olduqda, onların repatriasiyası həyata keçirilir.

**2.5.** Repatriasiya ediləcək qurbanların müvafiq sənədləri (şəxsiyyətini təsdiq edən sənəd, yol sənədləri və s.) olmadıqda, həmin sənədlərin qanunla müəyyən edilmiş qaydada əldə edilməsi istiqamətində müvafiq tədbirlər yerinə yetirilir.

**2.6.** Repatriasiya ediləcək qurbanların nəqliyyat və repatriasiya ilə bağlı digər zəruri xərclərinin ödənilməsinə köməklik göstərilir.

**2.7.** Qurbanların repatriasiyası zamanı onların hüquqlarının qorunması, təhlükəsizliyinin və onlarla nəzakətli rəftarın təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi işi davam etdirilməli, repatriasiya üzrə üzrsüz gecikmələr və ya ləngitməyə yol verilməməlidir.

**2.8.** Qurbanlar repatriasiya edilərkən onları qəbul edəcək ölkənin vətəndaşı və ya orada yaşama hüququna malik olub-olmamaları yoxlanılır və bu məsələ ilə bağlı gələcəkdə digər çətinliklərin yaranmaması üçün müvafiq tədbirlər görülür.

**2.9.** Qurbanların repatriasiyası təmin edilərkən, qəbul edən ölkənin repatriasiya üzrə zəruri əməkdaşlığı və qurbanları qəbul etməyə dair müvafiq rəsmi razılığı əldə edilir, repatriasiya ilə əlaqədar qarşılıqlı fəaliyyət göstərilir. Qurbanlar geri qaytarıldığdan sonra onlarla bağlı məsələlərə dair əməkdaşlıq davam etdirilə bilər.

**2.10.** Qurbanlar öz ölkələrinə repatriasiya edildikdən sonra yenidən insan alverinə məruz qalma riski və ya insan alveriləri tərəfindən təqiblə üzləşmə təhlükəsi baxımından risk və təhlükə dərəcəsinin qiymətləndirilməsi aparılır, belə qiymətləndirmənin nəticələri repatriasiya prosesi zamanı nəzərə alınır.

**2.11.** Risk və təhlükə dərəcəsi aşağıdakı göstəricilər üzrə qiymətləndirilir:

**2.11.1.** qurbanların repatriasiya edilməsindən sonra yenidən insan alverinə məruz qalma ehtimalı;

**2.11.2.** qurbanların repatriasiya edilməsindən sonra insan alveriləri tərəfindən təqiblə üzləşmə təhlükəsi;

**2.11.3.** qurbanların repatriasiya ediləcəyi ölkələrin insan alverinin tördəilməsində mənşə, transit və ya təyinat ölkəsi qismində çıxış etmələri;

**2.11.4.** qurbanların repatriasiya ediləcəyi ölkələrdə belə şəxslər üçün reabilitasiya və reinteqrasiya proqramlarının mövcudluğu;

**2.11.5.** qurbanların repatriasiya ediləcəyi ölkələrdə onlara zəruri sosial xidmət göstərəcək dövlət və qeyri-dövlət qurumlarının potensial imkanları;

**2.11.6.** qurbanların repatriasiya ediləcəyi ölkələrin insan alverinə qarşı mübarizədə qətiyyətli olması və zəruri dəstəyin göstərilə biləcəyi səviyyə;

**2.11.7.** risk və təhlükə dərəcəsinin qiymətləndirilməsi üzrə spesifik olan digər göstəricilər.

**2.12.** Qurbanlara onları qəbul ediləcəyi ölkədə insan alverinin qurbanı olması təhlükəsinin azal-

## NAZİRLƏR KABİNƏTİNİN QƏRARLARI

dılmasına dair tövsiyələr verilir, habelə bu mümkün olduğu halda qəbul edən ölkələrdə onlara yardım edə biləcək hüquq mühafizə orqanlarının, qeyri-hökumət təşkilatlarının, hüquq müdafiəçilərinin və sosial təminat qurumlarının əlaqə məlumatları təqdim edilir.

**2.13.** Azərbaycana repatriasiya edilmiş insan alveri qurbanlarının peşə qabiliyyətinə yiyələnməsi və ya peşə qabiliyyətlərinin təkmilləşdirilməsi, təhsil sistemindən faydalananması, əmək bazarına integrasiya olunması və ümmülikdə sosial reabilitasiyası, normal həyat tərzinə qayitması istiqamətində «İnsan alverinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 mart tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş «İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları» və 2009-cu il 11 avqust tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş «İnsan alveri qurbanları ilə bağlı Milli İstiqa-mətləndirmə Mexanizmi Qaydaları» çərçivəsində tədbirlər görülür.

**2.14.** Qurbanların repatriasiya prosesinə, xüsusən bu Qaydaların 2.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi işinə müvafiq vətəndaş cəmiyyəti üzvləri, əsasən insan alverinə qarşı mübarizə sahəsində peşəkarlaşmış və ixtisaslı qeyri-hökumət təşkilatları cəlb edilə bilərlər.

**2.15.** Repatriasiya zamanı insan alveri qurbanları ilə bağlı konfidensiallığın qorunması üzrə aşağıdakı məsələlər nəzarətdə saxlanılmalıdır:

**2.15.1.** insan alveri qurbanlarının şəxsi və ailə həyatının sırrı olan məlumatlar yayılmamalıdır;

**2.15.2.** insan alveri qurbanlarının, onların yaxın qohumlarının, habelə insan alverinə qarşı mübarizəyə yardım göstərən şəxslərin həyat və sağlamlığına təhlükə yarada bilən məlumatlar konfidensial hesab edilir və onların yayılması qadağandır;

**2.15.3.** insan alverindən zərər çekmiş şəxslər haqqında konfidensial məlumatları və ya onlar barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatları qanunsuz olaraq toplama, yaxud bu məlumatları qəsdən yarma Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

### 3. İnsan alverinin qurbanı olan uşaqların repatriasiyası

**3.1.** İnsan alverinin qurbanı olan uşaqlar barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq olunmur.

**3.2.** İnsan alverinin qurbanı olmuş uşaqların öz ölkələrinə və yaxud valideynlərinə qaytarılması yalnız uşağın yenidən insan alverinin qurbanı olması ehtimalı istisna edildikdə yol verilir. Onların ailələrinin, qanuni nümayəndələrinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər yerinə yetirilir.

**3.3.** İnsan alverinin qurbanı olmuş uşaqların öz ölkələrinə və yaxud valideynlərinə qaytarılması məsələsi həll olunarkən, 10 yaşından böyük uşaqların məsələyə dair münasibəti öyrənilir və nəzərə alınır.

**3.4.** Repatriasiyaya dair risk və təhlükə dərəcəsinin qiymətləndirilməsi nəticəsində insan alverinin qurbanı olan uşaqların repatriasiyası onların mənafeyinə zidd hesab edildiyi təqdirdə, onlar geri qaytarılmır və həmin uşaqların ölkə ərazisində qanuni yaşamاسının təmin edilməsi istiqamətində (ölkədə olmasının rəsmiləşdirilməsi, sənədlərlə təmin edilməsi, sosial reabilitasiyası) müvafiq tədbirlər görülür.

**3.5.** Repatriasiya zamanı insan alverindən zərər çekmiş uşaqların təhsil hüququndan faydalama imkanlarının və onlara zəruri qayığının göstərilməsinin təmin olunması, ailələr və ya qayğı göstərən müvafiq qurumlar tərəfindən onların qəbul olunması ilə bağlı tədbirlərin həyata keçirilməsi diqqətdə saxlanılmalıdır.

**3.6.** İnsan alverinin qurbanı olmuş uşaqların repatriasiyasının daha effektiv və təhlükəsiz təmin edilməsi məqsədi ilə onların repatriasiya prosesində müşayiət edilməsi məsələsi nəzərdən keçirilir.

**3.7.** İnsan alverinin qurbanı olmuş uşaqların repatriasiyası da daxil olmaqla, onlara göstərilən hər növ yardım zamanı «Uşaq hüquqları haqqında» və «Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında» Azərbaycan Respublikasının qanunlarına, «Uşaq hüquqları haqqında» BMT-nin Konvensiyasına, habelə Azərbaycan Respublikasının digər qanunlarına və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq onların hüquqlarının və qanuni məraqlarının qorunması üçün müvafiq tədbirlər görülməlidir.

### 4. İnsan alverinin qurbanı olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında yaşamاسının təmin edilməsi

**4.1.** Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs insan alverindən zərər çekmiş şəxs hesab olunduqda, onun barəsində 1 (bir) il müddətində Azərbay-

can Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir.

**4.2.** Bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət başa çatdıqda, lakin ecnəbi və ya vətəndaşlığı olmayan şəxs insan alveri ilə bağlı cinayət işləri üzrə cinayət təqibi orqanlarına yardım göstərdikdə, həmin şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma cinayət təqibi başa çatanadək tətbiq olunmur.

**4.3.** Qurban 1 (bir) il müddətində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müyyəyən olunmuş qaydada Azərbaycan Respublikasında yaşamaq hüququ əldə etmək üçün müraciət edə bilər.

**4.4.** Bu Qaydaların 4.3-cü bəndində nəzərdə tutulan yaşamaq hüququnu əldə etmək üçün edilmiş müraciətə baxılarkən aşağıdakılar nəzərə alınır:

**4.4.1.** insan alveri qurbanının cinayət təqibi orqanları ilə əməkdaşlıq etməsi;

**4.4.2.** insan alveri qurbanının məruz qaldığı fiziki və mənəvi iztirablar;

**4.4.3.** insan alverinin qurbanı olması müddəti;

**4.4.4.** insan alverinin qurbanının öz ölkəsinə repatriasiya edilməsindən sonra yenidən insan alverinin qurbanına çevrilməsi riski və ya insan alverçiləri tərəfindən təqibə məruz qalması təhlükəsi.

**4.5.** Azərbaycan Respublikasında yaşamaq hüququ verilmiş insan alverinin qurbanı immigran statusu əldə edir və bu statusdan irəli gələn bütün hüquq və vəzifələrə malik olur.

## **5. İnsan alveri qurbanlarının repatriasiyası üzrə dövlət orqanlarının koordinasiya işi**

**5.1.** İnsan alveri qurbanlarının müdafiəsinin və sosial reabilitasiyasının təkmilləşdirilməsi məqsədi ilə onların təhlükəsiz repatriasiyası üzrə dövlət orqanları tərəfindən aşağıdakı tədbirlər həyata keçirilir:

**5.1.1.** Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən:

**5.1.1.1.** Azərbaycan Respublikasının hüdudlarını tərk etmək arzusunda olan qurbanların şəxsiyyətlərinin müyyəyən olunması, müvafiq sənədlərlə təmin edilməsi, onların nəqliyyat və repatriasiya ilə bağlı digər zəruri xərclərinin ödənilməsinə köməklik göstərilməsi, belə qurbanların qəbul ediləcəyi ölkədə insan alverinin qurbanı olmasının təhlükəsinin azaldılması;

**5.1.1.2.** qurbanların repatriasiyasına yardım məqsədi ilə mənşə ölkələrinin müvafiq dövlət orqanları ilə əlaqələrin genişləndirilməsi;

**5.1.1.3.** qurbanların qanunvericiliklə müyyəyən olunmuş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq hüququ əldə etməsi.

**5.1.2.** Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, qəyyumluq və himayə orqanları, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən:

**5.1.2.1.** insan alverinin qurbanı olmuş uşaqların öz ölkəsinə repatriasiyası zamanı mənşə ölkəsində himayədarın müyyəyən edilməsi;

**5.1.2.2.** insan alverinin qurbanı olmuş uşaqların təhlükəsiz repatriasiyası.

**5.1.3.** Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən:

**5.1.3.1.** Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının yeləşdikləri ölkələrin insan alverinə qarşı mübarizə aparan orqanları ilə əməkdaşlığının təkmilləşdirilməsi;

**5.1.3.2.** Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən insan alveri qurbanlarının Azərbaycan Respublikasına qayıtməsi üçün yardım göstərilməsi, onlara qısa müddətə Azərbaycan Respublikasına qayıtməq hüququ verən sənədlərin verilməsi.

**5.1.4.** Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən:

**5.1.4.1.** insan alverinin qurbanı olmuş uşağın müvəqqəti yaşadığı yer üzrə ümumi orta təhsil müəssisəsinə qəbul edilməsi;

**5.1.4.2.** 10 yaşından yuxarı yaş həddində olan uşağın, ümumiyyətlə təhsilə cəlb olunmadığı aşkar edilərsə, onun bilik və bacarıq səviyyəsinin, həmçinin uşağın təhsil alacağı məktəb və sinfin müyyəyənləşdirilməsi üçün şəhər/rayon təhsil idarə/şöbəsində xüsusi təhsil komissiyasının təşkil edilməsi;

**5.1.4.3.** psixoloji-sosial durumundan asılı olaraq reabilitasiya keçən və ya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə müvəqqəti sığınacaqlarda yaşayan uşaqların təhsillərinin həmin yerlərdə təşkil edilməsi;

**5.1.4.4.** insan alverinin qurbanı olmuş uşağın ümumtəhsil məktəblərində təhsil aldıqları müddədə diskriminasiyaya məruz qalmasının qarşısının alınması üçün təhsil müəssisələrinin rəhbərləri tərəfindən uşağın keçmiş ilə bağlı məlumatların məxfiliyinin qorunması.



AZƏRBAYCAN RESPUBLİKASI KONSTITUSİYA  
MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARI

18 iyun 2013-cü il

Bakı şəhəri

**AZƏRBAYCAN RESPUBLİKASI CİNAYƏT MƏCƏLLƏSİNİN  
56.1.1 VƏ 56.1.2-ci MADDƏLƏRİNİN  
ŞƏRH EDİLMƏSİNƏ DAİR**

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraig Əliyevin,

maraqlı subyektlərin nümayəndələri Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimi Amil Dosiyevin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,

ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, Hüquq fakültətinin dekan müavini, hüquq üzrə fəlsəfə doktoru Cabir Quliyevin,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Şahin Yusifovun, Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kasasiya instansiyaları məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mahir Abbasovun, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin hüquq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Ziya Dadaşovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

**MÜƏYYƏN ETDİ:**

Şirvan Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –

Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 56.1.1 və 56.1.2-ci maddələrinin, həmin Məcəllənin 66.1 və 66.2-ci maddələrinin müddəaları baxımından şərh olunmasını xahiş etmişdir.

Müraciətdə göstərilir ki, təqsirləndirilən şəxs Hüseynov Səlimxan Aram oğlu Saatlı rayon məhkəməsinin 7 fevral 2013-cü il tarixli hökmü ilə CM-in 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib, CM-in 263.2-ci maddəsi ilə 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 264-cü maddəsi ilə isə 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla S.Hüseynov 3 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilmişdir.

Məhkum və onun müdafiəcisi hökmdən apellyasiya şikayəti verərək, S.Hüseynov barəsində təyin edilmiş cəzanın CM-in 62-ci maddəsi tətbiq edilərək məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsinə dair yeni hökmün çıxarılmasını xahiş etmişlər.

Şirvan Apellyasiya Məhkəməsi işə baxarkən CM-in 56.1.1 və 56.1.2-ci maddələrinin tətbiqi ilə bağlı müəyyən çətinliklərlə qarşılaşmışdır.

Müraciətdə göstərilir ki, CM-in 56.1.1-ci maddəsinə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş il-dən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində, həmin Məcəllənin 56.1.2-ci maddəsində isə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş il-dən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümu-

## KONSTITUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARLARI

mi rejimli cəzaçəkmə müəssisələrində təyin edilmiş cəzanın çəkilməsi müəyyən edilir.

Müraciətdən hesab edir ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edən CM-in 56-ci maddəsində cinayətlərin (hökmlərin) cəmi qaydasında ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ilə qədər azadlıqdan məhrum etməyə və həmçinin böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərə qəti cəza təyin edilərkən cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi təzimlənmədiyindən hüquqtəbəqətmə təcrübəsində qeyri-müəyyənlik yaranmışdır.

Bu baxımdan Şirvan Apellyasiya Məhkəməsi qeyd edir ki, göstərilən maddələrin müxtəlif qaydada tətbiq edilməsi vahid məhkəmə təcrübəsinin formallaşmasına çətinlik yaratdığından Konstitusiya Məhkəməsi tərəfindən həmin normaların rəsmi şərh edilməsinə ehtiyac duyulur.

Müraciətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu cəzanın hüquqi təbiətini, cinayətlərin cəmi qaydasında cəzanın təyin edilməsinin mahiyyətini, cəzaçəkmə müəssisəsinin növlərini müəyyən edən CM-in və cəzanın icrası qaydasını təzimləyən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra – CİM) bəzi müddəalarının açıqlanmasını zəruri hesab edir.

Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri).

Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cəza bir tərəfdən törədilən cinayət görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbirdir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər.

Cinayət qanunvericiliyində cəzanın anlayışı ilə yanışı cinayət törətmış şəxslərə təyin edilən cəzanın növleri, cəza təyin edilməsinin prinsipləri də müəyyən edilmişdir.

Məhkəmənin hökmünə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxslərə təyin edilən cəzalardan yalnız ikisi məhkumun cəmiyyətdən təcrid edilməsi ilə

əlaqədardır: müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə (CM-in 42.0.12 və 42.0.13-cü maddələri).

Müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin hökm çıxarılanadək on səkkiz yaş tamam olmamış şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər (CM-in 55.1-ci maddəsi).

Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi və məhkumun cəmiyyətdən təcrid edilməsi dərəcəsi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, onun şəxsiyyəti, əvvəller məhkum olunub-olunmaması, təqsirkarın cinsi, yaşı və sair hallar nəzərə alınmaqla həll edilir.

Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi birbaşa cinayət qanunvericiliyi ilə tənzimlənir. Cinayət qanunu ilə müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumların islah edilməsi məqsədinə xidmət edir.

CM-in 56-ci maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifati cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalashmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2012-ci il tarixli Qərarı).

CM-in 56.1.1-ci maddəsində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində, Məcəllənin 56.1.2-ci maddəsində isə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzaların çəkilməli olması müəyyən edilmişdir.

Bu məsələ ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfin-

## KONSTITUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARLARI

dən təyin edilməsi təcrübəsi haqqında» 28 iyun 2002-ci il tarixli Qərarında göstərilir ki, cinayətlərin və ya hökmərin məcmusuna qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, cəzaçəkmə müəssisəsinin növü, yaxud cəzanın bir hissəsinin həbsxanada çəkilməsi hər bir cinayətə görə ayrıraqda yox, yalnız qəti cəza müəyyən edildikdən sonra göstərilməlidir.

Həmin Qərarın 2-ci bəndinə əsasən əgər şəxs həm qəsdən, həm də ehtiyatsızlıqdan bir neçə cinayət əməli törətmüşdürse və həmin şəxs cinayətlərin məcmusuna qaydasında beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, məhkəmə cəzanın çəkilməsini o zaman məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edə bilər ki, təqsirli şəxs qəsdən törədilmiş cinayətə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmiş olsun.

Azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs üçün cəzaçəkmə müəssisəsinin növü CM-in yuxarıda göstərilən maddələrinə uyğun olaraq məhkəmənin hökmü ilə müəyyən edilir və hökmün nəticəvi hissəsində göstərilir (CM-in 56.3-cü maddəsi və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.4-cü maddəsi).

CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları tövərdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətdən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmış şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmış şəxslərin mənfi təsirindən qorumaq zərurətdən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyi imkan yaradır.

Bununla yanaşı, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cins, yaş, məhkumun tövərdiyi cinayətin ağırlıq dərəcəsi, cəzani çəkdiyi dövrə məhkumun davranışını və sağlamlıq vəziyyətinə görə differensiasiya olunurlar. Məhkumların differensiasiyası azadlıqdan məhrum etmə cəzasının icrasının qrup hələnda fərdiləşdirilməsi, ilk dəfə qısa müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin daha təhlükəli cinayətkarların zərərlə təsirindən qorunması üçün mühüm əhəmiyyət kəsb edir. Differensiasiyamı əsassımlı cinayət və cəza-icra hüququnun ədalət, humanizm, məcbur etmə tədbirlərindən və məhkumların islah edilmə vasitələrindən məqsədə uyğun istifadə edilməsi, onlarda qanuna itaetin həvəsləndirilməsi və cəzanın islahedici təsirinin artırılması kimi prinsipləri təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair» 12 yanvar 2012-ci il tarixli Qərarı).

CİM-in 112-ci maddəsində ümumi rejimli cəzaçəkmə müəssisələrində, 119-cu maddəsində isə məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası şərt-

ləri müəyyənləşdirilmişdir. Həmin normalarda hər iki cəzaçəkmə müəssisəsində məhkumların cəza çəkmə qaydaları, şərtləri, hüquq və vəzifələri fərqli müəyyən edilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, CM-in 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədində nail olunması üçün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin cəzasını çəkməli olduğu cəzaçəkmə müəssisəsinin növü cinayət qanunvericiliyində dəqiq, birmənalı, anlaşılan formada öz əksini tapmalı və məhkəmənin hökmündə göstərilməlidir.

Cinayətlərin məcmusunun anlayışı və cinayətlərin məcmusuna görə cəza təyin edilməsi qaydası CM-in 17 və 66-ci maddələrində nəzərdə tutulmuşdur.

Qeyd olunan Məcəllənin 17.1 və 17.2-ci maddələrində göstərilir ki, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin tövədilməsi, həmin cinayətləri törətmış şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirse, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdirse, cinayətlərin məcmusunu yaradır. Bir hərəkətlə (hərəkətsizliklə) bu Məcəllənin iki və ya daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin tövədilməsi cinayətlərin ideal məcmusunu yaradır.

Cinayətlərin çoxluğunun müstəqil növü hesab edilən cinayətlərin məcmusunun iki növü – ideal və real məcmə fərqləndirilir. Cinayətlərin məcmusunun hər iki növü yalnız o halda mövcud olur ki, şəxs tövətdiyi cinayətlərin heç birinə görə məhkum olunmamış olsun və qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmiş olsun. Tövədilmiş hər bir cinayət əməli (məcmunun hər iki növündə) CM-in bu əmələ görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsiyə olunmalıdır.

Cinayətlərin məcmusunun anlayışına müvafiq olaraq qanunverici məcmə qaydasında tövədilən cinayətlərə görə cəzanın təyin edilmə qaydasını da xüsusi norma ilə tənzimləmişdir.

Belə ki, cinayətlərin məcmusuna üzrə məhkəmə cəza təyin edərkən hər bir cinayətə görə ayrıraqda cəza təyin edərək, az ciddi cəzani daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (CM-in 66.1-ci maddəsi). Göründüyü kimi, cinayətlərin məcmusuna üzrə məhkəmə cəza təyin edərkən, həmin Məcəllənin 66.1-ci maddəsində nəzərdə tutulmuş hansı qaydani tətbiq etməsindən asılı olmayaraq, hər bir cinayətə görə, ayrıraqda cəza təyin edir və məcmə üzrə qəti cəza müəyyənləşdirir. Cəzaçəkmə müəssisəsinin növü isə hər bir cinayətə görə ayrıraqda deyil, məcmə üzrə qəti cəza təyin edildikdən sonra təyin edilməlidir.

## KONSTITUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARLARI

CM-in 24-cü maddəsində göstərilmişdir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmış şəxs cinayət törətməkdə təqsirli sayılır.

Cinayət qanunvericiliyində qəsdin və ehtiyatsızlığın iki forması nəzərdə tutulur:

– birbaşa və ya dolayı qəsdən törədilən əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır (CM-in 25.1-ci maddəsi);

– cinayətkarcasına özünəgüvenmə və ya cinayətkarcasına etinəsizlik nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır (CM-in 26.1-ci maddəsi).

Cinayət hüququnda «təqsir» dedikdə, şəxsin törədiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyi) və bu əməlin nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti başa düşülür.

Psixoloji kateqoriya kimi təqsir müxtəlif psixoloji elementlərin məcmusundan ibarət olan müəyyən bir məzmunu malikdir. Təqsirin məzmununu təşkil edən psixoloji elementlərə şüur və iradə addır ki, onlar da psixoloji akt kimi ictimai təhlükəli davranışın müvafiq əqli və iradəvi tərəfini təşkil edir. Bu psixoloji elementlər öz növbəsində əməlin (hərəkət və ya hərəkətsizliyin) ictimai təhlükəlilik dərəcəsini formalasdırır. Əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təyin edilən azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisənin növü bu psixologiyaya müvafiq olaraq qanunverici orqan tərəfindən müəyyən edilmiş, qəsdən törədilən əməllərə görə daha ciddi rejimli cəzaçəkmə müəssisəsinin növləri cinayət qanunvericiliyində təsbit edilmişdir.

Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, CM-in 56.1.1 və 56.1.2-ci maddələrinin mənasına uyğun olaraq:

– şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir;

– cinayətlərin (hökmlərin) məcmusuna həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilmiş cinayət daxil olduqda şəxs hem ehtiyatsızlıqdan edilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına, həm də böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin məcmusu üzrə qəti cəza beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə təyin edildikdə, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir.

Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, qanunve-

rici insan və vətəndaş hüquqlarının qorunması və müdafiəsi, habelə cinayət qanunvericiliyi sahəsində Konstitusiya ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirərkən cinayət qanununun müddəalarının məzmununu, o cümlədən ictimai təhlükəli əməllerin törədilməsinə görə cəzaları və şəxsin cinayət törətməsinin digər cinayət-hüquqi nəticələrini müəyyən etməkdə haqlıdır.

Bu baxımdan, şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsinin mümkünüyünün qanunvericilik qaydasında tənzimlənməsi istisna edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

### QƏRARA ALDI:

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin mənasına uyğun olaraq:

– şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir;

– cinayətlərin (hökmlərin) məcmusuna həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilmiş cinayət daxil olduqda şəxs hem ehtiyatsızlıqdan edilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına, həm də böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin məcmusu üzrə qəti cəza beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə təyin edildikdə, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində, «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr

Fərhad Abdullayev



AZƏRBAYCAN RESPUBLİKASI KONSTITUSİYA  
MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARI

19 iyul 2013-cü il

Bakı şəhəri

**AZƏRBAYCAN RESPUBLİKASI CİNAYƏT MƏCƏLLƏSİNİN  
308-ci MADDƏSİNİN «QEYD» HİSSƏSİNDƏ NƏZƏRDƏ  
TUTULMUŞ «VƏZİFƏLİ ŞƏXS» ANLAYIŞININ  
ŞƏRH OLUNMASINA DAİR**

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi İsmayıllı İsmayılovin,  
maraqlı subyektin nümayəndəsi Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi İlqar Cəfərovun,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Fərhad Kərimovun, Bakı Apellasiya Məhkəməsinin hakimi Qail Məmmədovun,  
ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Rafiq Quliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraati üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektin nümayəndəsinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

**MÜƏYYƏN ETDİ:**

Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 308-ci maddəsinin «Qeyd» hissəsində nəzərdə tutulmuş «vəzifəli şəxs» anlayışının təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirib-yetirməmələrindən asılı olmayıaraq bütün dövlət qulluqçularını, bələdiyyə üzvləri və bələdiyyə qulluqçu-

ları, zabit, gizir və ya miçman olan hərbi qulluqçuları, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçilərini ehtiva edib-ətməməsinin şərh olunmasını xahiş etmişdir.

Sorğuda qeyd edilir ki, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərin xüsusi subyektinin, yəni «vəzifəli şəxs» anlayışının düzgün müəyyən edilməsi həmin cinayətlərin tövsiyi və şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün mühüm əhəmiyyət kəsb edir. Lakin CM-in 308-ci maddəsinin «Qeyd» hissəsində nəzərdə tutulan «vəzifəli şəxs» anlayışına istintaq və məhkəmə təcrübəsində birmənalı yanaşılmır.

Göstərilənlərə əsasən sorğuverən CM-in 308-ci maddəsinin «Qeyd» hissəsində nəzərdə tutulmuş «vəzifəli şəxs» anlayışının şərh olunmasını xahiş edir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələnin düzgün həll edilməsi məqsədilə vəzifəli şəxs anlayışının mahiyyətinin, dövlət həkimiyəti, dövlət qulluğu mənafeyi və yerli özünüidarə orqanlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluq mənafeyi əleyhinə olan cinayətlərin tərkibinin açılmasına zəruri hesab edir.

Göstərilən cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, şəxs qulluq səlahiyyətlərindən qulluq mənafelərinə zidd olaraq istifadə etməklə hüquqi və ya fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vurur, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozur, həkimiyət orqanlarını əhali arasında nüfuzdan salır.

İstənilən dövrdə, idarəetmə formasından və quşluşundan asılı olmayıaraq dövlət vəzifəli şəxslərə öz xidməti öhdəliklərini icra etməyə dair xüsü-

## KONSTITUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARLARI

si tələblər irəli sürür. Belə şəxslər tərəfindən həmin tələblərin pozulması müəyyən məsuliyyətə səbəb olur. Bu tamamilə başa düşüləndir və hakimiyətin buna hüququ vardır.

İctimai münasibətlərin normal tənzimlənməsi dövlətin cəmiyyət həyatının müxtəlif sahələrində iştirak etmək, əhalinin fəaliyyətinin ən müxtəlif aspektlərinin təşkilini həyata keçirmək və onlara nəzaret etmək zərurətini yaradır. Bununla da dövlət tərəfindən səlahiyyətli orqanlar vasitəsilə ictimai hakimiyətin həyata keçirilməsi zamanı yaranan münasibətlərin müxtəlifliyi şərtləndirilir.

Bundan əlavə, dövlət təsisatının daim təkmilləşməsi, dövlət idarəetmənin müstəqil aspektlərinin inkişafı bəzi hallarda dövlət siyasetinin, o cümlədən cinayət hüququ sahəsində siyasetin də əsaslı şəkillədə dəyişməsinə gətirib çıxarır. Belə hallarda artıq bərəqərər olmuş münasibətlərə yeni yanaşmanın formallaşmasına tələbatın olması açıq şəkildə özünü bürüzə verir.

Müasir yanaşma «vəzifəli şəxs» anlayışının məhiyyətinə dair dövlət siyasetinin, dövlətin baxışlarının köklü şəkildə dəyişdiyini sübut edir.

Qüvvədə olan cinayət qanunvericiliyi bilavasitə dövlət hakimiyətinin funksiyalarını həyata keçirən və dövlətin qarşısında duran vəzifələrin yerinə yetirilməsində iştirak edən şəxslərin məsuliyyətini bütün digər kateqoriya idarəedənlərdən fərqləndirmişdir.

Azərbaycan Respublikasının 30 dekabr 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş «Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında» Konvensiyada və Azərbaycan Respublikasının 30 sentyabr 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Birleşmiş Millətlər Təşkilatının «Korrupsiya əleyhinə» Konvensiyasında «vəzifəli şəxs» anlayışı verilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 148-ci maddəsinin 2-ci hissəsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqaviləleri Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi kimi müəyyən edir.

CM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamiliqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanır.

Beynəlxalq Konvensiyaların tələbləri nəzərə alınaraq, habelə korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə 24 iyun 2011-ci il tarixdə «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin Qanuna əsasən CM-in 308-ci maddəsinin

«Qeyd» hissəsi yeni redaksiyada verilərək «vəzifəli şəxs» anlayışına daxil olan subyektlərin dairəsi genişləndirilmişdir.

Övvəlki redaksiyada həmin maddənin «Qeyd» hissəsində «vəzifeli şəxs» anlayışı aşağıdakı qaydada müəyyən edilmişdir:

1. Bu fəslin maddələrində vəzifəli şəxslər dedikdə daimi, müvəqqəti olaraq və ya xüsusi səlahiyyət üzrə hakimiyət nümayəndəsi funksiyalarını həyata keçirən, yaxud dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncam-verici və ya inzibati-təsərrüfat funksiyalarını yeri-nə yetirən şəxslər, beynəlxalq təşkilatların nümayəndələri, habelə «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun məqsədi üçün vəzifəli şəxs hesab edilən digər şəxslər başa düşülür.

2. Vəzifəli şəxslər sırasına daxil olmayan dövlət qulluqçuları və yerli özünüidarə orqanlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının qulluqçuları müvafiq maddələrlə xüsusi olaraq nəzərdə tutulmuş hallarda bu fəslin maddələri ilə cinayət məsuliyyəti daşıyırlar.

Yeni redaksiyaya görə CM-in 308-ci maddəsinin «Qeyd» hissəsinə əsasən həmin Məcəllənin 33-cü (korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər) fəslinin maddələrində «vəzifəli şəxs» dedikdə aşağıdakı şəxslər başa düşülür:

– hakimiyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları;

– dövlət orqanlarında seçkili vəzifələrə namizədiyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər;

– dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri;

– dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, digər kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yeri-nə yetirən şəxslər;

– hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər;

## KONSTITUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARLARI

– xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri;

– beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, arbitrajların xarici və ya yerli arbırləri, xarici və ya yerli andlı iclasçılar.

Qulluq mənafeyi əleyhinə olan cinayətlər yalnız şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi yolu ilə törədilə bilər. Məhz bu baxımdan vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərinin tərkibinin açıqlanması böyük əhəmiyyət kəsb edir.

Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv dövlət, yerli özünüidarə orqanlarının, kommersiya və qeyri-kommersiya təşkilatlarının normal fəaliyyətidir. Əlavə obyekt qismində fiziki və ya hüquqi şəxslərin hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir.

Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur:

– vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl;

– fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi;

– əməllə nəticə arasında səbəbli əlaqənin olmasına.

Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğunu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin cinayət tərkibi belə hərəketlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır.

Vəzifəli şəxslərin fəaliyyət dairəsi geniş olduğundan, vəzifə səlahiyyətlərindən sui-istifadənin konkret formaları da müxtəlif ola bilər. Sui-istifadə həm hərəkət, həm də hərəkətsizliklə edilə bilər.

CM-in 308-ci maddəsinin məzmununa əsasən vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur.

Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir.

Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd).

Vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinin daha bir zəruri əlaməti cinayətin motividir. CM-in 308-ci maddəsində bu cinayətin motivi vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyü əldə edilməsi kimi müəyyən olunmuşdur.

Vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin subyekti yalnız vəzifəli şəxs ola bilər.

CM-in 308-ci maddəsinin əvvəlki və yeni redaksiyada olan «Qeyd» hissəsində subyekt baxımdan «vəzifəli şəxs» anlayışını birləşdirən məqamlar mövcuddur.

Bu məqamlara görə vəzifəli şəxsləri üç kateqoriaya bölmək olar:

– hakimiyyət nümayəndəsinin funksiyasını daimi və ya xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər;

– dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən şəxslər;

– dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər.

Hakimiyyət nümayəndəsinin funksiyasının və fəaliyyətinin xarakteri onun təmsil etdiyi orqanın qarşısında duran vəzifələrlə müəyyən olunur. Hakimiyyət nümayəndəsinin fəaliyyəti onun inzibati tabecliyyində olan və ya olmayan qeyri-müəyyən həddə şəxslərin dairəsi ilə qarşılıqlı əlaqə üzərində qurulur.

Təşkilati-sərəncamverici funksiyani həyata keçirən şəxs, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatları, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının fəaliyyətini idarə edir. Bu cür

## KONSTITUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARLARI

funksiyanın həyata keçirilməsi insanlar üzərində rəhbərlik etməklə əlaqədardır (kadrların seçilməsi, yerləşdirilməsi, işə qəbul, işdən çıxarma, işin təşkili və s.).

İnzibati-təsərrüfat funksiyası üçün isə insanlar üzərində rəhbərlik etmək mütləq deyil. Burada əsas maddi nemətlər üzərində nəzarət və onların idarə olunması, onların buraxılmasının, qəbul olunmasının, məsuliyyətli saxlanılmasının, realizə olunmasının və s. təşkil edilməsidir.

Şəxsə müvafiq funksiyaların verilməsinin hüquqi əsası qismində Konstitusiya, qanun, nizamname, təlimat, əmr və ya konkret vəzifə tutan şəxsin hüquq və vəzifələrinin müəyyən edildiyi vəzifəyə təyin edilməyə dair digər hüquqi akt çıxış edir.

Konkret vəzifəyə təyin olunmadan lakin faktiki olaraq təşkilati-sorəncamverici və ya inzibati-təsərrüfat funksiyaları yerinə yetirən, həmçinin xüsusi səlahiyyət əsasında dövlət və ya özünüidarə orqanlarını təmsil edən şəxslər CM-in 308-ci maddəsinin «Qeyd» hissəsinə əsasən vəzifəli şəxs hesab edilə bilərlər. Xüsusi səlahiyyətləri buna hüquq olan orqan, vəzifəli şəxs, əmək kollektivi verir. Xüsusi səlahiyyətlər qanunla, normativ aktla, əmrlə, əmək kollektivinin qərarı və s. ilə rəsmiləşdirilir. Bu funksiyalar müəyyən müddət ərzində, birdəfəlik və ya əsas işlə müştərək qaydada həyata keçirilə bilər.

Müstəqil əlamət kimi vəzifəli şəxsin çalışdığı orqanın, təşkilatın mənsubiyyəti çıxış edir. Qanuna görə bu, dövlət orqanları, yerli özünüidarə orqanları, dövlət və ya bələdiyyə qurumları, kommertsiya və qeyri-kommertsiya təşkilatları ola bilər.

Vəzifəli şəxslər həmçinin cinayət subyektinin ümumi əlamətlərinə də (anlaqlılıq, yaş həddi) malik olmalıdır.

Sorğudan göründüyü kimi, təcrübədə göstərilən üç kateqoriyaya aid olan vəzifəli şəxslərlə bağlı mübahisə yaranır.

Bununla belə, qeyd edildiyi kimi, CM-in 308-ci maddəsinin «Qeyd» hissəsində nəzərdə tutulmuş «vəzifəli şəxs» anlayışına daxil olan subyektlərin dairəsi əvvəlki redaksiyada verilmiş subyektlərin dairəsindən daha genişdir.

Belə ki, CM-in 308-ci maddəsinin «Qeyd» hissəsində dövlət və bələdiyyə qulluqçuları, bələdiyyə üzvləri, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, habelə dövlət və bələdiyyə müəssisəsi, idarə və təşkilatlarının, digər kommertsiya və qeyri-kommertsiya təşkilatlarının işçiləri də vəzifəli şəxslər sırasına aid edilmişdir.

Məsələ ilə bağlı digər ölkələrin qanunvericiliyində vəzifəli şəxs hesab edilən şəxslərin cinayət qa-

nunvericiliyi baxımından hansı statusa malik olma-ları maraq doğura bilər.

Bir çox ölkələrin cinayət qanunvericiliyində vəzifəli hesab edilən şəxs, bu terminin ictimai-hüquqi mənasında idarəcilik funksiyasını yerinə yetirən, dövlətin iradəsinin ifadəcisi kimi çıxış edir. Bunun təsdiqi kimi ilk növbədə həmin subyektlərin adları çıxış edir – «ictimai qulluqçu», «ictimai vəzifəli şəxs», «dövlət funksiyasını və ya səlahiyyətlərini hə-yata keçirən şəxs», «məmur», «dövlət işçisi».

Bu ölkələrin qanunvericiliyindəki vəzifəli şəxslərin dairəsinin Azərbaycan Respublikasının CM-də göstərilən vəzifəli şəxslərlə oxşarlığını müəyyən etmək olar. Bu mənada, həmin subyektlərin müəyyən edilməsi baxımından Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə daha yaxın olan Almaniya Federativ Respublikasının Cinayət Məcəlləsində (bundan sonra – AFR CM) vəzifəli şəxsə verilən anlayışdır.

AFR CM-in §11-ə əsasən «vəzifəli şəxs»: a) məmur və ya hakim olan; b) vəzifəsinə görə dövlət-hüquqi münasibətlərlə six bağlı olan və ya; c) hakimiyyət orqanında və ya digər təşkilatda yaxud onların tapşırığı əsasında dövlət idarəciliyi vəzifələrini yerinə yetirən şəxs hesab olunur.

Əksər ölkələrdə cinayət qanunvericiliyi, cinayət hüquq nəzəriyyəsi və əlaqəli hüquq sahələrində (inzibati, cinayət-prosessual, cəza-icra) «vəzifəli şəxs» termini ilə yanaşı sinonim kimi «məmur» terminindən də istifadə edilir. Polşa Respublikasının qanunvericiliyində «dövlət qulluqçusu» deyil, «məmur» kateqoriyasına üstünlük verilmişdir.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyi baxımından «dövlət qulluqçusu» və «vəzifəli şəxs» anlayışlarını eyniləşdirmək olmaz.

«Vəzifəli şəxs» və «dövlət qulluqçusu» anlayışları qismən üst-üstə düşən anlayışlar olsalar da müxtəlif mahiyyətə malikdirlər. Belə ki, elə vəzifəli şəxs var ki, dövlət qulluqçusu deyil və elə dövlət qulluqçusu var ki, vəzifəli şəxsin xüsusiyyətlərini daşıdır.

«Dövlət qulluqçusu» anlayışına cinayət hüququ elmi baxımından peşəkar əsaslarla və ya bu cür funksiyani həyata keçirən xüsusi səlahiyyət əsasında dövlət qulluğunda olan bütün şəxsləri özündə cəmləşdirən toplayıcı definisiya kimi baxmaq lazımdır. Bu kateqoriyaya fərqli statuslara və vəzifə mövqelərinə malik olan şəxslər daxildir.

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbə-

## KONSTITUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARLARI

yindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür.

Həmin Qanunun 10.5-ci maddəsinə görə inzibati vəzifələr Ali-5-ci kateqoriya dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, onların müavilərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifəsidir.

Qeyd edilən Qanunun 10.6-ci maddəsində Ali-5-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının (karguzar, məkinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələri yardımçı vəzifələr kimi müəyyən edilmişdir.

İnzibati və yardımçı vəzifə tutan şəxslərin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir.

Dövlət qulluğunun yeni, kifayət qədər genişləndirilmiş və dəyişdirilmiş normativ bazası yaradılmışdır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən dövlət qulluğu institutunu şərti olaraq üç kateqoriyaya ayırmak olar:

1) mülki xidmət – dövlətin mülki xidmət sahələrində vətəndaşların peşəkar xidmət fəaliyyəti;

2) hərbi xidmət – dövlətin müdafiəsi və təhlükəsizliyinə dair funksiyamı həyata keçirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış başqa qoşun birləşmələrində hərbi vəzifələrdə vətəndaşların peşəkar fəaliyyəti;

3) hüquq mühafizə xidməti – cinayətkarlıqla mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində təhlükəsizliyi, qanunçuluğu və hüquq qaydasını təmin etmək funksiyasını həyata keçirən dövlət orqanlarında, idarə və təşkilatlarında hüquq mühafizə xidməti vəzifələrində vətəndaşların peşəkar xidməti fəaliyyətidir.

Dövlət qulluğunun müəyyən növlərinə xüsusi qanunlar həsr olunmuşdur.

Mülki xidmət – mülki xidmət keçməyə dair öz üzərinə öhdəlik götürmiş Azərbaycan Respublikasının vətəndaşının fəaliyyətidir. Mülki qulluqçu vəzifəyə təyin edilməyə dair akta və xidməti müqaviləyə müvafiq olaraq mülki qulluq vəzifəsində peşəkar xidməti fəaliyyəti həyata keçirir və dövlət büdcəsinin hesabına maddi təminat alır.

Xidmət – bir qayda olaraq maddi nemətlərin istehsalı ilə bilavasitə əlaqəli olmayan, dövlət və bələdiyyə təşkilatlarında, kommersiya və qeyri-kommersiya təşkilatlarında işləyən şəxslərin əvəzli fəaliyyətidir. Bu anlayış dövlət qulluğunun bir forması olan hərbi xidmətə də aid edilir.

«Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli Qanununun (bundan sonra – «Bələdiyyələrin statusu haqqında» Qanun) 15-ci maddəsinin 1-ci hissəsinə əsasən bələdiyyə üzvü bələdiyyə seçkilərində seçilmiş, mədəni ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir.

Həmin Qanunun 25-ci maddəsinin 1-ci hissəsinə görə bələdiyyə orqanlarında vəzifə tutan şəxslər bələdiyyə qulluqçularıdır.

«Bələdiyyə qulluğu haqqında» Azərbaycan Respublikasının 30 noyabr 1999-cu il tarixli Qanununun 2-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, bələdiyyə qulluqçusu yerli özünüidarə orqanlarına təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən işçi hesab edilir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalısan fiziki şəxsdir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayıaraq, onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınırlar.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı gündək vergi orqanına verməlidir.

Yuxarıda göstərilən şəxslərdən dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və miçman olan hərbi qulluqçular CM-in 308-ci maddəsinin «Qeyd» hissəsinə əsasən vəzifəli şəxs hesab edilən hakimiyyət nümayəndələri sırasına aid edilmişdir.

Bununla bağlı «hakimiyyət nümayəndələri» anlayışının açıqlanmasına zərurət yaranır.

Hakimiyyət nümayəndələri dedikdə qanunverici, icra və məhkəmə hakimiyyətini həyata keçirən şəxslər, həmçinin qanunla müəyyən edilmiş qaydada onların təbəciliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi, habelə fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan şəxslər başa düşür.

Belə funksiyaları deputatlar, hökumətin üzvləri, məhkəmələrin hakimləri, qanunların icrasına nəzarəti həyata keçirən, ictimai qaydanı qoruyan, cinayətkarlıqla mübarizəni həyata keçirən, yanğın, epidemiya əleyhinə və digər təhlükəsizliyi təmin edən orqanların (polis, təhlükəsizlik xidməti, gömrük

## KONSTITUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARLARI

xidməti, dövlət meşə nəzarəti və s.) işçiləri, nazirliklərin və digər mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyə qurumlarının rəhbərləri, onların müavinləri, struktur bölmələrinin rəhbərləri və digərləri həyata keçirirlər.

Məsələn, zabit, gizir və ya miçman olan hərbi qulluqçuların səlahiyyətləri «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli Qanunu, Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi» ilə müəyyən edilir.

Bu qanunların tələblərinə uyğun olaraq zabit, gizir və ya miçman xidməti vəzifəsinə və ya hərbi rütbəsinə görə tabeçiliyində olan hərbi qulluqçulara icrası məcburi olan əmr vermək hüququna malikdirlər.

Bir çox hakimiyyət nümayəndələrinin tabeçiliyində şəxslər olmur, lakin onların tabeçiliyində olmayan şəxslər üçün icrası məcburi olan göstərişlər vermək, məcburiyyət tədbirləri tətbiq etmək və s. hüququ vardır (polis, təhlükəsizlik xidməti və digərləri).

Kollejial orqanların tərkibinə daxil olan şəxslər də hakimiyyət nümayəndələri ola bilər. Məsələn, Konstitusiyanın 145-ci və «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinə uyğun olaraq bələdiyyənin qərarları bələdiyyə üzvləri tərəfindən qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən hökmən icra edilməlidir. Başqa sözlə, bələdiyyə üzvləri tərəfindən qəbul edilmiş qərarların icrası məcburi xarakter daşıyır.

Bələliklə, qanunla müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar.

Dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçilərinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəli şəxs sırasına aid edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, həmin şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etdikdə vəzifəli şəxs hesab oluna bilərlər.

Qeyd edilməlidir ki, elə hərəkətlər hüquqi əhəmiyyət kəsb edən hesab olunurlar ki, onların edil-

məsi hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması kimi nəticələrə səbəb olur və ya səbəb ola bilər.

Həmin anlayışa uyğun olaraq, hüquqi əhəmiyyət kəsb edən hərəkətlər dedikdə onları etməyə səlahiyyəti olan şəxslərin hərəkətləri başa düşülür. Bu əlamətin mövcudluğu şəxsin müəssisə, idarə və təşkilatda daimi və ya müvəqqəti olaraq müəyyən vəzifə tutmasını (müəyyən işi görməsini) və buna müvafiq olaraq müəyyən hallarda hüquqi əhəmiyyətli hərəkətləri etməsini nəzərdə tutur.

Beləliklə, cinayət qanununun məzmununa görə müəyyən olunmuş qaydada hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyətli şəxslər - müəssisə, idarə və təşkilatlarda (mülkiyyət formasından asılı olmayaraq) daimi və ya müvəqqəti olaraq vəzifə tutan və ya üzərlərinə qoyulmuş öhdəlikləri xüsusi tapşırıq əsasında icra edən, başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətləri edən şəxslərdir.

Sorguda göstərilmişdir ki, bəzi hallarda təşkili-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirməyən dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçilərinin (müəllim, həkim və başqaları), yaxud yardımçı vəzifə tutan dövlət qulluqçularının (karguzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və digər işçilər) «vəzifəli şəxs» anlayışına daxil olub-olmaması mübahisə doğurur.

Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyətli olan şəxslər sırasına, məsələn, yalnız ixtisasartırma və ya imtahan komissiyasının üzvü olan müəllimləri deyil, tələbələrdən və ya təhsil alan digər şəxslərdən imtahanları qəbul edən müəllimləri də aid etmək olar.

Müəllimlər tərəfindən rəsmi sənədlərdə əks olunan imtahanlara verilmiş qiymət, həmçinin imtahan zamanı təhsil alanların biliklərinin mənfi və ya müsbət qiymətləndirilməsi bir halda hüquqi əhəmiyyətli nəticənin yaranması, yəni hüquq münasibətinin yaranması, dəyişməsi və ya xitam olunması üçün birbaşa və bilavasitə əsas olur. Digər halda isə bu cür hərəkətlər göstərilən nəticələrin baş verməsi üçün vacib əsaslardan biri olur, yəni hüquq münasibətinin yaranmasına, dəyişməsinə və ya xitam olunmasına digər hallarla birlikdə məcmu şəkildə təsir edir. Tələbələrin və ya təhsil alan digər şəxslərin gələcəkdə müvafiq təhsil ocağında təhsil almaları, təhsil təqaüdü, bəzi təhsil müəssisələri məzunlarının işə qəbulu zamanı əmək haqla-

## KONSTITUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARLARI

rinin artırılması üçün əsas olan fərqlənmə diplomunu almaq, qeyri-dövlət təhsil müəssisələrində aşağı təhsil haqqı ödəmək və s. hüquqların yaranması, onların imtahanlarda biliklərinə verilən qiymətlərdən asılıdır.

Göstərilənlər nəinki təhsil sahəsində öz vəzifələrini həyata keçirən şəxslərin, o cümlədən digər xidmət sahələrində çalışan və hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyəti olan şəxslərin də vəzifəli şəxslər sırasına aid olunmasını istisna etmir.

Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, həmin şəxslərin qulluq mənafəyi əleyhinə cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunmaları her bir konkret hal üçün qeyd edilən cinayətin digər tərkib əlamətlərinin olub-olmamasına, əməlin ictimai təhlükəlilik dərəcəsinin və xarakterinin qiymətləndirilməsinə, o cümlədən CM-in 14.2-ci maddəsinin tələbinə uyğun olaraq əməlin az əhəmiyyətli olub-olmaması məsələsinə təsir edən işin bütün halları nəzərə alınmaqla həll olunmalıdır.

Dövlət və ya bələdiyyə orqanlarında yardımçı həyat (karguzar, makinaçı, kuryer, liftçi və digərləri) – vəzifəli şəxslərin fəaliyyətinin təmin olunması üçün köməkçi maddi-texniki əməliyyatları həyata keçirən əməkdaşlardır. Onlar müvafiq orqanların səlahiyyətlərinin həyata keçirilməsi fəaliyyətində birləşməsət iştirak etmirlər, dövlət və ya bələdiyyə orqanları aparatlarının fəaliyyətinin maddi-texniki və məlumat prosesinin təminati ilə məşğuldurlar.

Həmin şəxslər yalnız qanunla, digər normativ hüquqi aktla, əmr və ya sərəncamla təşkilat-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyasını yeriňe yetirdikdə, həmcinin xüsusi səlahiyyət əsasında hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etdikdə vəzifəli şəxs hesab oluna bilərlər.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məsələnin bu cür həlli Konstitusiyaya, «Korruptioniya ilə əlaqədar cinayət məsuliyyəti haqqında» və «Korruptioniya əleyhinə» Konvensiyalara, habelə qanunlara zidd deyildir. Əksinə, «vəzifəli şəxs» anlayışının geniş şərh edilməsi korruptioniya cinayətləri və qulluq mənafəyi əleyhinə olan digər cinayətlərin xarakterik xüsusiyyətlərinin nəzərə alınmamasına, bu cinayətlərin xüsusi subyektlərinin dairəsinin əsassız olaraq həddindən artıq genişləndirilməsinə səbəb ola bilər.

Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, CM-in 308-ci maddəsinin «Qeyd» hissəsinin mənasına görə:

– qanunvericiliklə müəyyən edilmiş qaydada təbəciliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar;

etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar;

– dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinin, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

### QƏRARA ALDI:

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin «Qeyd» hissəsinin mənasına görə:

– qanunvericiliklə müəyyən edilmiş qaydada təbəciliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar;

– dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar;

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboci» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədr

Fərhad Abdullayev



**AZƏRBAYCAN RESPUBLİKASI KONSTITUSİYA  
MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARI**

9 sentyabr 2013-cü il

Bakı şəhəri

**AZƏRBAYCAN RESPUBLİKASI CİNAYƏT MƏCƏLLƏSİNİN  
213.1-ci MADDƏSİNİN VƏ AZƏRBAYCAN RESPUBLİKASI VERGİ  
MƏCƏLLƏSİNİN 78.3 VƏ 78.4-cü MADDƏLƏRİNİN  
ŞƏRH OLUNMASINA DAİR**

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraig Əliyevin,  
maraqlı subyektlərin nümayəndələri Goranboy rayon məhkəməsinin hakimi Teyyub Muxtarovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Fuad Məmmədovun,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimi Simran Həsənovun,

mütəxəssislər Azərbaycan Respublikası Prokurorluğunun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi müavini Adil Bəylərovun və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq İdarəsinin Hüquqi təminat şöbəsinin rəisi Tural Quliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraati üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair Goranboy rayon məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, eksperten rəyini dinləyib və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

**MÜƏYYƏN ETDİ:**

Goranboy rayon məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –

Konstitusiya Məhkəməsi) müraciət edərək, icraatında olan təqsirləndirilən şəxs Müşfiq Sariyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılması ilə əlaqədar həmin Məcəllənin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 78.3 və 78.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 25, 57, 60 və 71-ci maddələri, eləcə də «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının 6-ci maddəsi baxımından şərh olunmasını xahiş etmişdir.

Müraciətdə göstərilir ki, M.Sarıyev «Fərid İnşaat Kot» Məhdud Məsuliyyətli Cəmiyyətə (bundan sonra – MMC) faktiki rəhbərlik edərək, MMC-nin əmlakının maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürərək, vergi ödəyicisinin fəaliyyətinə görə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olan şəxs kimi Vergi Məcəlləsinin bir sıra maddələrinin tələblərini pozaraq, MMC-nin qeydiyyatda olduğu vergi orqanına yanlış məlumat verməklə külli miqdarda hüquqi şəxsin mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bu əmələ görə M.Sarıyev Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətine cəlb edilmişdir.

Eyni zamanda, müraciətdə qeyd olunur ki, M.Sarıyev MMC-də rəsmi vəzifə tutmamış, hüquqi şəxsin rəhbəri başqa şəxs olduğu halda, o, MMC-yə faktiki rəhbərlik etməsinə görə məsuliyyətə cəlb edilmişdir.

Bununla bağlı, Goranboy rayon məhkəməsi Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə hüquqi şəxse faktiki rəhbərliyi həyata keçirən şəxsin təqsirləndirilən şəxs qismində cəlb olunmasının Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinə münasibətdə şərh edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakılardan qeyd olunmasını zəruri hesab edir.

## KONSTITUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARLARI

Konstitusiyanın 73-cü maddesində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur. Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar.

Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənəfələrinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir.

Göstərilən konstitusiya müddəalarına əsaslanan Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemi, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yıgilması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. (Vergi Məcəlləsinin 1.1-ci maddəsi)

Vergi Məcəlləsi həmçinin vergi nəzarəti və vergi qanunvericiliyinin pozulması ilə əlaqədar məsuliyyətə cəlb etmə məsələlərini də tənzimləyir.

Qeyd olunmalıdır ki, vergilər, hər bir dövlətin yaradığı andan cəmiyyətdə iqtisadi münasibətlərin aydınlaşdırılmış tərkib hissəsi olmaqla, müasir dövrdə dövlətin gəlirlərinin əsas formalarından biridir. Bununla əlaqədar olaraq, vergilərin və digər məcburi ödəmələrin ödənilməsindən yayınma dövlətin maliyyə maraqlarına ziyan vuran kifayət qədər təhlükəli əməl hesab olunur və müvafiq məsuliyyət növünə cəlb edilmə üçün əsas ola bilər. Bu əməlin ictimai təhlükəliliyi hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini ödəməyə dair konstitusiya vəzifələrinin icra olunmamasında ifadə olunur.

Vergi Məcəlləsinin 53.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublika-

sinin digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Hər hansı bir şəxs vergi hüquq pozuntusunun törədilməsinə görə əməlin xüsusiyyətindən asılı olaraq yalnız bir növ hüquqi məsuliyyət daşıyır. Vergi qanunvericiliyinin pozulması qanunvericilikdə nəzərdə tutulmuş hallarda şəxsin cinayət məsuliyyətinə cəlb olunmasına səbəb ola bilər. Belə məsuliyyət Cinayət Məcəlləsinin 213-cü maddəsində müəyyən olmuşdur və həmin maddənin dispozisiyasına görə vergi ödəmək dən yayınma cinayət hesab olunur.

Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalşılmış hüquqi mövqelərinə uyğun olaraq hesab edir ki, vergi orqanının üzə çıxardığı əməl vergi ödəyicisinin Vergi Məcəlləsinin 57, 58 və 60-ci maddələrində müəyyən olmuş vergi xətalari çərçivəsində törədildikdə, bu əməlin vergi qanunvericiliyinin pozulması ilə bağlı olan vergi hüquq pozuntusu kimi tövsiyə olunması Vergi Məcəlləsinin müddəalarına müvafiq olaraq, Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət törədildikdə isə həmin Məcəllənin müddəalarına müvafiq olaraq həll olunmalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun 8 aprel 2002-ci il, 6 avqust 2002-ci il və 12 yanvar 2011-ci il tarixli Qərarları)

Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulmuş cinayətin subyektiin xüsusi olmasına baxmayaq, həmin maddədə cinayət əməlinin konkret subyekti (fiziki və ya hüquqi şəxs, digər şəxslər) göstəriləmişdir. Buna görə də vergiləri və ya məcburi dövlət sosial siğorta haqlarını ödəmək vəzifəsi üzərinə qoyulmuş şəxslərin müəyyən edilməsi üçün digər normativ aktlara müraciət edilməsi qaçılmazdır.

İlk növbədə nəzərə alınmalıdır ki, vergi öhdəliklərinin yaranmasının əsas şərtlərindən biri vergi ödəyicisinin müəyyən edilməsi ilə yanaşı, vergitutma obyektiin və digər vergitutma elementlərinin müəyyən edilməsidir. (Vergi Məcəlləsinin 12.1.1 və 12.3-cü maddəleri) Vergi qanunvericiliyinə görə vergi ödəyicisi Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. (Vergi Məcəlləsinin 13.2.4-cü maddəsi)

Vergi Məcəlləsinin 78.3-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdır, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 78.4-cü maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi digər şəxsin üzərinə qoyula bilməz.

Vergi Məcəlləsinin 53-cü maddəsinin tələbinə görə vergi hüquqpozmalarına görə məsuliyyəti hüquqi və fiziki şəxslər olan vergi ödəyicisi daşıyır. Vergi ödəyicisinin və ya vergi agentinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, onları vergi öhdəliklərinin və vergi orqanlarının vəzi-

## KONSTITUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARLARI

fəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməsin-dən azad etmir. (Vergi Məcəlləsinin 53.7-ci maddəsi) Eyni zamanda, vergi ödəməkdən qəsdən yayınma halında vergi ödəyicisi vergi məsuliyyətinə, müvafiq səlahiyyətli şəxs isə Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb oluna bilər.

Bununla əlaqədar qeyd olunmalıdır ki, vergiləri ödəməkdən yayının şəxs qanunvericiliklə üzərinə vergiləri ödəmək vəzifəsi qoyulmuş subyekt, yəni vergi qanunvericiliyində anlayışı verilmiş fiziki şəxs və ya hüquqi şəxsin vergi öhdəliklərini faktiki yerinə yetirən şəssi də ola bilər. Bu cinayətin subyektləri sırasına vergi və ya məcburi dövlət sosial siğorta haqları ödəyicisi olan fiziki şəxsləri, habelə hüquqi şəxslərin məsul işçilərini, yəni rəhbərini, baş mühəsibini, eləcə də qanunvericiliklə və ya əmək müqaviləsi ilə mühəsibat sənədlərinin tərtib edilməsi və rəsmiləşdirilməsi, müəssisənin əmlakının və maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsi həvalə edilmiş digər şəxslərini də aid etmək olar.

Burada əsas meyar, məsul işçilərin hüquqi şəxsin maliyyə-təsərrüfat fəaliyyətinin, qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılmasına, qanunla müəyyən edilmiş vergilərin, habelə hesablanmış fəizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının və digər məcburi ödənişlərin ödənilməsinə, qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatlarının vergi orqanlarına təqdim edilməsinə, vergi ödəyicisinin digər vəzifələrini üzərinə götürməklə onun adından sahibkarlıq fəaliyyətinin faktiki həyata keçirilməsinə, vergi əməliyyatları aparmaqla vergi ödəyicisinin fəaliyyətinə və vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsinə görə cavabdeh olmasına.

Göstərilənlərlə əlaqədar, faktiki olaraq vergitutma obyektdən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə vergi öhdəliklərinin yerinə yetirilməsi hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür. Hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlir əldə edən, onun aktivlərinə, pul vəsaitlərinə, əmlakına faktiki sərəncam verən şəxs vergitutma obyektləri üzərə qanunla müəyyən edilmiş vergilərin hesablanmasına və ödənilməsinə görə məsuliyyət daşımalıdır.

Xarici təcrübədə də hüquqi şəxsin faktiki rəhbərinin vergidən yayınma cinayətinə görə cinayət məsuliyyətinə cəlb edilməsinin mümkünluğu nəzərdə tutulmuşdur. Belə ki, Rusiya Federasiyası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən vergidən yayınmaya görə məsuliyyət nəzərdə tutan cinayət qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» 28 dekabr 2006-

cı il tarixli 64 nömrəli qərarında qeyd olunur ki, faktiki sahibkarlıq fəaliyyətini qondarma şəxs (məsələn, formal olaraq fərdi sahibkar kimi qeydiyyatdan keçirilmiş işsiz) vasitəsilə həyata keçirən şəxs vergi ödəməkdən yayındıqda, onun əməli Cinayət Məcəlləsinin 198 və 199-cu maddələri üzrə bilavasitə icraçı kimi, digər şəxsin əməli isə cinayətin törədilməsində iştirakını dərk etdikdə və bu cinayət onun qəsdi ilə əhatə olunduqda həmin cinayətin törədilməsində köməkçi kimi tövsi olunmalıdır.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vergiləri ödəməkdən yayınma cinayətinin subyektləri sırasına vergi ödəyicisi olan hüquqi şəxsə faktiki rəhbərliyi həyata keçirən şəxs (faktiki rəhbər) də aid edilməlidir.

Qeyd olunanlarla yanaşı, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin müəyyən məqsədinə, yəni qanunla müəyyən edilmiş vergilərin ödənilməsində boyun qaçırmaga işarə edən «yayınma» müddəasının istifadə olunması ona dəlalet edir ki, bu cinayətin tərkibi göstərilən halda təqsirləndirilən şəxsin hərəkətlərində bilavasitə vergidən yayılmaya yönəlmış qəsdin olmasını nəzərdə tutur. Həmin maddədə nəzərdə tutulan cinayətin tərkibi o halda yaranır ki, əməl qəsdən törədirilir və vergi qanunvericiliyi ilə müəyyən olunmuş qaydaları pozmaqla vergilərin ödənilməsində yayılmaya yönəlmış olur.

Bu özünü əldə olunan gəlirlər və vergitutma obyektləri barədə məlumatların vergi hesabatlarında qəsdən əks olunmamasında, vergilərin hesablanması zamanı nəzərə alınan gəlirlərin həqiqi həcmimin azaldılmasında, xərclərin (məsələn, vergitutmaya məruz qalan məcmü gəlirin müəyyənləşdirilməsi zamanı çıxılan xərclərin) işiştirməsində biruzə verə bilər. Aşkar şəkildə yalan məlumatlara həmçinin xərclərin və əldə olunmuş gəlirlərin vaxtı barədə saxtalaşdırılmış məlumatlar, müəyyən növ fəaliyyəti xarakterizə edən fiziki göstəricilərə dair hesablamalarda, nisbi gəlirə vadid verginin ödənilməsi zamanı təhrif olunma və s. aid edilə bilər.

Beləliklə, hüquqi şəxsin faktiki rəhbərinin Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi o halda mümkünür ki, həmin şəxsin qanunla müəyyən edilmiş müddətə vergitutmaya məruz qalan gəlirlər haqqında bəyannaməni təqdim etməmiş, bəyannaməyə vergilərin hesablanması üçün uça-ta alınmalı olan gəlirlər və ya xərclər barədə aşkar şəkildə təhrif olunmuş məlumatlar (verginin gizlədilməsi, azaldılması və ya ondan azad olunması məqsədilə) daxil edərək vergi orqanlarına təqdim etmiş və ya təqdim edilməsinə dair sərəncam vermiş olsun. Hüquqi şəxsin rəsmi rəhbəri, faktiki rəhbər tərəfindən aldadılaraq vergilərdən yayınması barədə məlumatı ol-

## KONSTITUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARLARI

madığı və hüquqi şəxsin fəaliyyətində birbaşa iştirak etmədiyi hallarda cinayət məsuliyyətinə cəlb edilə bil-məz.

Digər tərəfdən, hüquqi şəxsin rəsmi rəhbəri vergilərdən yayınmasını bilirsə və ya faktiki rəhbərlə cinayət əlaqəsinə girərək, onunla birləşdə vergiləri ödəməkdən yayınmada iştirak edirə, cinayət məsuliyyətinə cəlb edilə bilər. Belə hallarda rəsmi rəhbər cinayətin iştirakçısı sayılır.

Azərbaycan Respublikası cinayət-prosessual qanun vericiliyinin təyinatı cinayət törətmış şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən etməkdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) bu prosedurları müəyyən edərək, cinayət törətmış şəxsi cinayət məsuliyyətinə cəlb etmə prosesində tarazlı (balanslı) imkanların olmasına təmin edir. (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair» 15 iyul 2011-ci il tarixli Qərarı)

Göstərilənlərlə əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir cinayət əməli araşdırıklärən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsiyə edilməsi cinayət əlamətlərini əks etdirən əməllerin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənleşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmüşdür. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənardə qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər.

Eyni zamanda, nəzərə alınmalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı sübut edilməli hallar göstərilmişdir. Bu halların sırasına cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət əlamətləri, əməlin tərədilmesində şəxsin təqsirliliyi və s. daxildir.

Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılması məqsədi ilə tehlil olunur və bir-biri ilə müqayisə edilməklə, onların mötəbərliyi müəyyənləşdirilir. (Cinayət-Prosessual Məcəlləsinin 138.1 və 144-cü maddələri) Yalnız cinayət təqibi üzrə yekun və mötəbər nəticəyə gəlməyə imkan verən mümkün sübutların məcmusu cinayət-prosessual qanunvericiliyinin tələbləri baxımından sübutların kifayət etməsi kimi qəbul olunur (Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsi).

Beləliklə, hüquqi şəxsin faktiki rəhbərinin, eləcədə rəsmi rəhbərinin və digər məsul işçilərinin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi ayrı-ayrılıq-

da hər bir iş üzrə ibtidai istintaq zamanı toplanmış sübutların məcmusuna görə həll edilməlidir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir:

– Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər.

– Hüquqi şəxsin fəaliyyətinə rəsmi rəhbərlik edən şəxs vergi ödəməkdən yayınma cinayətində iştirak etdikdə Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rehbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

### QƏRARA ALDI:

1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edile bilər.

2. Hüquqi şəxsin fəaliyyətinə rəsmi rəhbərlik edən şəxs vergi ödəməkdən yayınma cinayətində iştirak etdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçı» qəzetlərində, «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bil-məz.

Sədr

Fərhad Abdullayev